

# Güney Azərbaycan Milli Şairlər Antolojisi I

Doç. Dr. Nabi Azeroğlu



Dədə Katip




İKSAD  
Publishing House

Katipoğlu

# Güney Azerbaycan Milli Şairler Antolojisi

Doç. Dr. Nabi Azeroğlu

DOI: <https://dx.doi.org/10.5281/zenodo.14566837>



Copyright © 2024 by iksad publishing house  
All rights reserved. No part of this publication may be reproduced, distributed or transmitted  
in any form or by  
any means, including photocopying, recording or other electronic or mechanical methods,  
without the prior written permission of the publisher, except in the case of  
brief quotations embodied in critical reviews and certain other noncommercial uses permitted  
by copyright law. Institution of Economic Development and Social  
Researches Publications®

(The Licence Number of Publicator: 2014/31220)

TURKEY TR: +90 342 606 06 75

USA: +1 631 685 0 853

E mail: [iksadyayinevi@gmail.com](mailto:iksadyayinevi@gmail.com)

[www.iksadyayinevi.com](http://www.iksadyayinevi.com)

It is responsibility of the author to abide by the publishing ethics rules.

Iksad Publications – 2024©

**ISBN: 978-625-378-111-8**

Cover Design: Zehra GÖKÇEK

December / 2024

Ankara / Türkiye

Size = 21x29,7 cm

Derleyen

Doç. Dr. Nabi AZEROĞLU

Redaktör

Dr. Roghaiyeh AZİZPOUR

Derleyen  
Doç. Dr. Nabi AZEROĞLU

Redaktör  
Dr. Roghaiyeh AZİZPOUR

Kapak  
Zehra GÖKÇEK

Türk Dünyası Yüzyılında  
Türk Devletler Teşkilatının Ortak Türk Alfabesiyle

Güney Azerbaycan'dan  
Doğu Türkistan'a...



Önsöz  
GİRİŞ  
Türk Yurdu İran

## ***Birinci Bölüm***

**İran Türklerinin Qurtuluş Mucadələsi 5**

**Güney Azərbaycan Demoqrat Fırqəsi 6**

**İran'da Türk Bölgələri 7**

**Azərbaycan Türkləri 8**

**Azərbaycan'ın Tarixi Coğrafyası 10**

**Azərbaycan Atabəgləri (İldənizlilər) 10**

**Divan-ı Lügat-i Türk'tə Azərbaycan'ın Adı 11**

***Türkmənlər Xorasan Türkləri 16***

***Türkmənlər 16***

***Qaşqaylar 16***

***Urumiya Avşarları (Gündüzlü- Araşlı- Mahmudlu) 20***

***Urumiya'nın Coğrafi Qonumu 21***

***Urumiya Tarixi 21***

## ***İKİNCİ BÖLÜM***

***Güney Azərbaycan'ın Milli Şairi 25***

***Dədə Kâtib; Hayatı və Yaraticılığı 25***

***Dədə Katib'in Şiirlərində Milli Düşüncə 29***

***Dədə Katib'in Əsərləri 31***

## ***ÜÇÜNCÜ BÖLÜM***

***Dədə Katib'in Milli Şiirləri 36***

***İstərəm qısaca təmrif eyliyim 37***

***El Gücü 41***

***Ələ Düşməz 42***

***Bu dünya bir bazarcadı 43***

***Səbr Eylə 44***

***Dəli könül məndən sənə vəsiyyət 45***

***Azərbaycan Oğluyam 46***

***Qadir Allah'ın qələmi aləmə fərman yazar 47***

***Yardım Eylə Yaradanım 48***

***İrfan aləmində, insan içində 49***

***Əvvəlindən adətimdir sözdə yalan demərəm 50***

***Qadir Allah; bu nə şurdur zəmanda? 51***

***Qadir Allah üç dört yüzlü insana 52***

***Oğul çox güvənmə gününə 53***

***Urmu gölü, əvvəl Allah yâd olsun 54***

***Könül üç üzlü insanla 67***

***Xam sözləri dilə gətirmə könül 68***

**Dəli könül neçə cümlə eylə bəyan gölgəsiz 69**

**Aqil insan istər qana 70**

**Qadir Allah bəd zamanda qalmışıq 71**

**Dilim Mənim 72**

**Dad eyllərəm bəd zamanın əlindən 74**

**İnsanoğlu; yoxsulluğu, varlığı 75**

**Mədəd Allah, ax bu dərdin əlindən 76**

**Beş gün dünyaya gülüp güvənən 77**

**Yardım Elə Yaradanım 78**

**Dəli könül xas sözləri xas damış 79**

**Hər şirin sözə aldanma könül 80**

**Dəli könlüm məndən sənə vəsiyyət 81**

**İnsanoğlu bugün sağsan xoş danış 82**

**Xam sözləri dilə gətirmə könül 83**

**Yaradana şükr eyllərəm 84**

**Əvvəlindən adətimdir, sözdə yalan demərəm 85**

**Könül nəfsin öldürməmiş riyazətdə yalandır 87**

**Yaradanın hikmətinə çox şükür 88**

**Can kimi bəslərəm Urmunu inan 89**

**El gücü ilə, ağa olan xan olan 90**

**İstərəm qıssaca tərif eyləyim 91**

**Əcəb bir aləmdir dəmdir bu saət 96**

**Beş gün yaz bahara aldanan insan 97**

**Aləm zəridə, "qalübəla"də 98**

**Könül nəfsin öldürməmiş riyazəttə yalandı 99**

- Dəli könül, həq caddəsin buraxma 100  
Allah, üç dört yüzlü insan 101  
İnsanoğlu, yaşamağın düşün sən 102  
Ariflərdən sordum dünya əhvalın 103  
Bu gün mən bir gözəl gördüm 104  
Dəli könül gəz aləmi seyr elə 105  
Dad zaman sənin əlindən 106  
Nalayıq insana yoldaş olanlar 107  
Qadir Allah bu mehnəttən, bu gəmdən 108  
Dəli könül məndən sənə əmanət 109  
Qadir Allah yaman əsrə qalmışiq 110  
Könül öz həqqinə qane 111  
Gecə gündüz xəlqə irad edənlər 112  
Əvvəlindən adətimdir mən yalandan qorxaram 113  
Dedim oğul yaralama könlümü 114  
Hər şirin sözə aldanma könül 115  
Könül bir kimiyadır, ömrün baharayı 116  
Özün dadə yetiş yaradan Allah 117  
Qadir Allah nə adəttir zamanda? 118  
Təvəkkül Allah çöldə f'iliyi qısatmışam 119

## DÖRDÜNCÜ BÖLÜM

KATİBOĞLU HAYATI və ƏSƏRLƏRİ 121

KATİBPĞLU'NUN HAYATI 122

Bir güzələ vurulmuşam, min cananə dəyişməm 123

**Bilmirəm könlümün nə dərdi vardır? 124**

**Qadir Allah dərdə tutsaq olmuşam 125**

**Oturub əlimə aldım qələmi 126**

**İnsan oğlu dünya əkin bağıdır 127**

**Nədəndi bir sınıq ürək görəndə 129**

**Könül bu devranə hälə inanma 130**

**Dəli göylüm aqil olan xoş bilir 131**

**Qanadlanıb göldən uçan o sonam 132**

**Tək xiyalın mənə qalıb 133**

**Pərişan günümdə, yaman çağımıda 135**

**Səhər vəqtı girdim dostun bağına 136**

**Qış gündündə hesrət çəkdim yaz gələ 137**

**Könül həzər eylə eşqin torundan 138**

**Məni el içində xar edən dostum 139**

**Bəstir daha bunca dərttən yoruldum 140**

**Gül goncası gülüb dedi müştuluq 141**

**Gözlərinə çatmır həsrət baxışım 142**

**Səhər vəqtı badə içdim 143**

**Dəli könlüm fələk çərxi dolanır 144**

**Heyranam işinə nəqqəş-i əzəl 145**

**Genə həsrət yaxdı məni 146**

**Gül goncası gülüb dedi müştuluq 147**

**Könül gözü yaşlı məzlumun ahı 148**

**Bilməm hansı dildə yazım dərdimi 149**

**Müjdə gəldi bitti qış, əridi qar 151**

- Məzлlumu ağadan zalim insanı 153**
- Ağlayan gözümə bir baxmadı yar 154**
- İstərəm yurdumda xoş bahar ola 155**
- Bu dünyada hər tür insan görmüşəm 156**
- Könül zaman çərxi tərsə dolansa 157**
- Başımın bələsi, canımın içi 158**
- Dəli göylüm hərzə sözdən qaç ha qaç 159**
- Bilmərəm başımın nə qəzası var? 160**
- Alırım başımı qaçam bu eldən 161**
- Yandırsan canımı narə gərək yox 162**
- Yazılıq xiyal quşum qaldı qəfəsdə 163**
- Həsrətində çırpınan könlümün gəmi 164**
- Könül arif dostu ucuz satma 165**
- Bükülmüş belimlə titrəyən əlim 166**
- Əl üzüb dünyadan gözlərin yumdu 167**
- Harda gözəlliktən söhbət olanda 168**
- Gəlin biz bir olaq verək əl-ələ 169**
- Bir diləğim vardır səndən ay Allah 170**
- Baxışım yalvarır sənə qal deyir 171**
- Qoy burada bitsin bu yalan sevgi 172**
- Neylirəm baharı neylirəm yazı 173**
- Omuzunda sevda adında yüküm 174**
- İnsanoğlu dünya ekin bağıdır 175**
- Qra taliimdən qara bəxtimdən 176**
- Qadir allah yaman devrana qaldıq 177**
- İnsanoğlu dünya iibrət evidir 178**

**Ənbiyalər dərsin alıb 179**

**Yandırsan canımı narə gərək yox 181**

**Vəfasız bir yar əlindən 182**

**Eşittim vəfasız deyirsən mənə 183**

**Bəsdir daha bunca dərttən yoruldum 184**

**Yazıq xiyal quşum qaldı qəfəsdə 185**

**Qul ollam mərdin əlində 186**

**Uzun gecə bitmez sənsiz 187**

**Eşqə dəstan yazan mənəm 188**

**Yad eldə bahara həsrət çekənlər 190**

**Qış günündə hesrət çəktim yaz gələ 191**

**İstərəm yurdumda xoş bahar ola 192**

**Məzlumu ağladan zalim insanı 193**

**Yaman tərsə dönür zəmanə indi 194**

**Gözlərinə çatmır həsrət baxışım 195**

**Bəslədiyim bağın yaşıł goncası 196**

**Genə xəstə könlüm doldu həsrətə 197**

**Nazlı dilbər səndən uzaq düşəli 198**

**Harda gözəlliktən söhbət olanda 199**

**Bilmirəm könlümün nə dərdi vardır? 201**

**Uzun gecə bitməz sənsiz 202**

**Qanadlanıb göldən uçan o sonam 203**

**Dəli könlüm hanı məcnun kimi divanə hanı 204**

**Alıram başımı qaçam bu eldən 205**

**Səhər vəqt girdim dostum bağına 206**

**Genə həsrət yaxdı məni 207**

**Əzəl günü xudam dərdi böləndə 208**

**Neylirəm zimistan bahara dönsün 209**

**Yazılıq xiyal quşum qaldı qəfəsdə 210**

**Oturub əlimə aldım qələmi 211**

**Genə geldi vəqt-i visal-i canan 212**

**Tanrıının aləmə baxdığı gözdə 213**

**Bu dünya sandığım dünya dəğilmiş 214**

**Dəli göylüm; hərzə sözdən qaç ha qaç 215**

**Neylirəm baharı, neylirəm yazı 216**

**Nazlı dilbər səndən uzaq düşəli 217**

**Əzəlindən vətən canımdır mənim 218**

**Ey iki cəhani edən 219**

**Yandırsan canımı narə gərək yox 220**

**Qanadlanıb göldən uçan o sonam 221**

**Könül; göz yaşılı məzlumun ahı 222**

**Şair göylümdə söz axar yağ kimi 223**

**Alıram başımı qaçam bu eldən 225**

**Bayatlar 226**

**Kaynakça 227**



## ÖNSÖZ

Son dönemde Güney Azərbaycan Türklərinin milli uyanışı Türk Dnyasının diqqət mərkəzində olmuşdur. Güney Azərbaycan və İran Türklərinin milli uyanışında etkili olan olaylar tarixi sırasıyla bu şəkildə sıralayabiliriz:

- 1) 1945'te Güney Azərbaycan Demokrat Fırqasının quruluşu və bir vsənə sonra yixılışı.
- 2) 1979 İslam Devrimi və Şəriyatmədari Harəkatı Etkisi.
- 3) 1991 de Azərbaycan Cumhuriyəti'nin bağımsızlığı və Güney Azərbaycan üzərində etkisi.
- 4) 1995 yılında İran Məclis seçimlərində Prof. Dr. Çehregani'nin Təbriz'dən milletvekili olaraq məclisə girməsinin əngəllənməsi, bunun sonucu ortaya çıxan "Çehregani Harəkəti".
- 5) Babək Qaləsi Qurultayları və Güney Azərbaycan milli mübarizə bayrağının qaldırılması.
- 6) Güney Azərbaycan Türklərinin 22 - 29 Mayıs 2006, 2009, 2010 və digər yillardaki milli ayaqlanmalar
- 7) Milli harəkat çərçəvəsində Traktor takımının ortaya çıxışı və milli harəkâtçıların merkez odaq noktası halinə gəlməsi.
- 8) Urumiyə Gölünün qurutulması və İran devletinin itirazları bastırması.
- 9) İran'ın Qarabağ işgalinə tutumu və Azərbaycan'ın ikinci Qarabağ galibiyəti.
- 10) Türk Devlətlər Təşkilatının somut adımları ve bu adımların Güney Azərbaycan Türkləri üzərində etkisi.

---

Güney Azərbaycan Milli Şiir Antoloji çalışması, Güney Azərbaycan Türklərinin bu bağlamda ortaya qoyduğu milli ədəbiyat ürünlarını toplamayı və yazıya axtarmayı hədəfləyən bir çalışmadır. Bu çalışma Güney Azərbaycan Türkçəsinin zənginliğini və gənəl özəlliklərini yansıtaraq sunmaya çalışacağız. Şiirlərin orijinal şəkli Arap alfabesiylə verilirkən ortaş Türk alfabesinə axtarılmış hali qarşısında verilmişdir.

Türk Devlətlər Təşkilatının sunduğu ortaş alfabeyle tüm Türk dünyasına ulaşmanın mutluluğunu yaşayaraq, ortak Türk alfabesiyle hazırladığımız kitabı Güney Azərbaycan'dəki milli Uyanış fərdlərinə ithaf edərəz.

Nəbi AZƏROĞLU

KAYSERİ 2024

## GİRİŞ

### Türk Yurdu İran

Tarix boyunca İran'daki Türk varlığı üzerinde gəzgin və bilim insanlarının çalışmaları bulunmaqtadır. Lady Sheil, Louis Dupre, Vladimir Fedorovich Minorsky, N. De Khanikoff, Blaga Rafeal, Vladimir Vasily Barthold,<sup>1</sup> Jean Paul Roux, Laszlo Rasonyi<sup>2</sup> Josef Vizhofer və Alman seyyahı Adam Olearus<sup>3</sup> gibi yabancı bilginlər İran coğrafyası, İran'da Türk oymaqları qonusunda etnografik bilgilər vermişlərdir.

Türk bilim insanlarından; M. Emin Rəsulzadə, Ruşen Barkın, Sənan Azər, Əhməd Ağaoglu, Məhməd Fuat Köprülü, Faruq Sümrə, Əhməd Cəferoğlu,<sup>4</sup> Yavuz Aqqınar, Yaşar Kalafat, Ali Qafqasyalı, Rəcəp Albayraq, Hüseyin Nihal Atsız, Nevzat Özqan, Osman Nədim Tuna,<sup>5</sup> Ahmet Bican Ercilasun, Semih Tezcan, Sultan Tulu, Reha Metin Ören, Yusuf Gedikli, Bilgehan Göktağ Atsız, Arif Cengiz Erman gibi bilim insanlarının İran Türkləri üzərində çalışmaları olduqca önemlidir.

2

Azərbaycan Cumhuriyətinin bâni, Məhəmməd Emin Resulzadə, "Türk Yurdu Dergisi"<sup>6</sup>ndə yayınladığı "İran Türkləri" adlı məqalədə İran Türklərinin Farslaşma sorununa deyinərek problemin Fars dili və Şia məzhəbi olaraq iki önemli xususta bəlirləməktədir. Onun təspitine görə Şiiilik İran Türklərini o qadar Farslaşdırılmıştır ki oradakı Türklərin çوغunu kəndilərini Türkləşmiş Fars olaraq tanımlamaqtadırlar.<sup>6</sup> Son dönləmlərdə Güney Azərbaycan Türklərinin arasındaki milli uyanış bu olguya zayıflatsa da hala en önemli və etkili bir olgu olduğunu görməktəyiz. Karabağ işgali sırasında Erməniyə açıqça dəstək verməsi, İran devletinin bu siyasetini zayıflamasına nədən olmuşdur. Ancaq Resulzade'nin o döndəki təspiti günümüzdə də İran coğrafyasında geçərliliğini qorumaqdadır.

<sup>1</sup>. Barthold'un 1903 yılında qaləmə aldığı "İran Tarihi Coğrafyası" adlı əsər, 2022 yılında Ömer Alkoç tarafından çevrilmiştir. Bu əsər İran'ın tarixi coğrafyası haqqında önemli bilgilər içermektedir.

<sup>2</sup>. Laszlo Rasonyi (1899-1984) əski Türk kavimlerinin tarixi və Türk-Macar ilişkiləri qonusundakı çalışmalarıyla tanınmaqtadır. Türkiyə'dəki Hungaroloji ana bilim dalının qurucusudur.

<sup>3</sup>Alman seyyahı "Adam Olearus" 1633 yılında Azərbaycan, Rusya və İran'a yaptığı səyahatlərdə görüşlerini "Moscovitische und Persanische Reiseberschreibung" adlı kitabında 1696 yılında Hamburg da yayımlamıştır.

<sup>4</sup> Ahmet Caferoğlu, Türk Kavimleri, Enderun Kitabevi, İstanbul, 1988.

<sup>5</sup> Osman Nedim Tuna bir məqaləsində Ebî Vərdî olaraq bilgi vermişdir. Daha fazla bilgi için ayrıca bkz. Osman Nedim Tuna, Ebi Verdi: İran "da Bir Türk Diyalekti, Türk Dili Araştırmaları Yıllığı – Belleten, S-32, 1984, ss. 215-245.

<sup>6</sup>. Mehmed Emin Resulzade, İran Türkleri (Türk Yurdu və Sebilürreşad'daki yazılar), hazırlayanlar Yavuz Aqqınar, İrfan Murat Yıldırım, Selahattin Çağın, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993, s.18.

Ruşeni Barkın, Ahmed Ağaoğlu gibi düşünürlerin İran'daki Türk varlığı qonusunda yazlarında İran Türklerinin sorunları başta yerini almaktadır.<sup>7</sup> Sanan Azer İran'daki Pehlevi yönetiminin Azərbaycan Türklerinə uyguladığı asimilasyon təxrip və inkâr politikalarını şöyledə sıralamaqtadır:

- 1) İran'daki Türklerin tarixinin çarptırılması və varlığının yalanlanması.
- 2) Türkçə köy və kənt adlarının, coğrafi adların, vadilərin, dağların, təpələrin, nehirlerin, çocuq adlarının, soyadlarının, hayvan adlarının, Türklərə ait tarixi əsərlərin adlarının, tarixi Türk isimlərinin Farslaşdırılması.
- 3) Türkçə soyadı almanın və çocuqlara Türk ismi vermənin yasaqlanması.
- 4) Oxullarda dərslərin yalnızca Fars dilində olması və Türkçə eğitiminin yasaq olması.
- 5) Yeni nəsil arasında kəndi millətinə yönəlik nəfrət etmə və xor görmə propagandasının yürütülməsi.
- 6) "Bən İranlıyım, ancaq Türk'üm" diyənləri taqip edərək imha edilməsi.
- 7) Azərbaycan'da bulunan sanayı təsislərinin Farsça qonuşan bölgələrə taşınması.
- 8) Yurt dışından İran'a geri dönənlərin Azərbaycan'da yerləşməsinə izin verilməməsi.
- 9) Türkçə eğitim amaçlı oxul açmanın, gazetə və kitap yayınlanmasıın yasaqlanması.
- 10) Türkçə yazılmış əski kitapların və Təbrizli şairlərin kitaplarının toplatılaraq imha edilməsi.
- 11) Rıza Şah'ın əmri gərəgi Türkçə qonuşanların və Türk kökənli olan kişilərin devlet dairələrindən çeşitli bahanelərlə əzaqlaştırılması və yönetici kadrolarına atanmaması.
- 12) Rıza Şah'ın Türk elitini fiziksəl olaraq yox etməsi.<sup>8</sup>

3

İran İslam devriminə qadar süründürülən bu politikalar nə yaziq ki devrimdən sonra günümüzə qadar farqlı biçimlərdə dəvam ettiğini görməktəyiz.

Eğitim dili Farsçaya çevrildiği için Türk çocuqlarının eğitim hayatı olumsuz etkilənmiş və böyləliklə yeni nəsil Türklerin yüksəlmesinin önünüə geçilmişdir. İlk asimilasyon qararı da dil qararıdır. Dönəmin İran'nın Ankara Büyükelçisi Ali Furugi İran Dışişləri Baqanlığına yazdığı mektupta İran alfabetesinin

7.Ruşeni Bey İran'da yaşayan Türklerin mazlum durumu olduğunu vurgulayaraq 1921 yılında Vatan gazetəsində qalemə aldığı "Deşilməgə muhtaç bir dərt" adlı məqaləsində İran'daki Fars - Türk münasəbatları qonusunda bunları yazmışdır: "İran'da Farşlar, İran Türklerini Türk olduqlarından dolayı haqır görməktədirlər. İran'da bir Acem bir Türk'e kizdiği zaman ona "Türk-e xər" yani eşək Türk, diye hitap edər." Ruşeni Bey, Deşilməgə Muhtaç Bir Dert. Türkiye'de İran Türkleri Neden Acemlişiyor? Vatan Gazetesi, İstanbul, 25 Ağustos 1921.

8 Azer, Senan (1942), İran Türkleri.

dəğiştirməməsi gərəktığını bəlirtərək “Türklər alfabesini dəyişdirip Latin alfabesinə geçmişdir və İran Türkleriylə Türkiyə'nin ilişkisi tamamen kesilmişdir” diye yazar (Malikahmadov: 2023).

İran'da asırlardır hüküm sürməktə olan Türk kökənlə hanədan yönətimi 20. yüzyılın ilk çeyrəğində sona ermiş, yerinə Pehlevilər dönəmi başlamıştır. Bu dəyişim İran'da yaşayan Türkler açısından önemli bir qırılma noqtasını işarət etməktədir. Özəlliklə ülkənin siyasî sürəcində qatlım başta olmaq üzərə kültürəl zəmində kəndilərini ifadə etmə noqtasında Türkler çəşitli sınırlamalara maruz qalmışlardır (Shaffer: 2008, s. 11).

Pehlevi dönəmində İran'da yaşayan Türkler üzərində ciddi bir asimilasyon politikası izləndiğini, buna bağlı olaraq isə insanoğlunun yaradılış gərəğinən təməl haqqı olan anadilini qullanma haqqının İran'da yaşayan Türklərə verilmədiğini görməktəyiz. Bunun yanı sıra Rıza Şah'ın başbaqanı, öğretməni və İran'da modern Panfarsizmin qurucularından olan M. Ali Furûgi, İran'da yaşayan Türklərin Fars toplumu və İran devleti için bir təhlükə olduğunu söyləməktədir (Temizyürek & Soylu: 2015, s. 104).

# BİRİNCİ BÖLÜM

## İran Türklerinin Qurtuluş Mucadələsi

## **İran Türklerinin Qurtuluş Mucadələsi**

### **Güney Azərbaycan Demoqrat Fırqəsi**

Azərbaycan və İran'daki Türklerin milli mucadəlesi Qacar və hatta Nadir Şah Əfşar<sup>9</sup> döneminə qadar sürdürübiliyordu. Ancaq son yüzyılda (Pəhləvi sülaləsinin darbəsindən sonra) milli mucadələ II. Dünya savaşındaki Demoqrat Fırqasının quruluşuyla başlamıştır.

1945-1946 Güney Azərbaycan Demoqrat Fırqesinin kültürəl faaliyetləri sonucunda milli bilincin canlandığını, İran'da Azərbaycan Türk kültüründən yenidən dirçəlişini görmek təşkil etməmişdir. Bu döndəmde Azərbaycan Türkçəsində 50'ye yaxın gazetə və dergi yayınlanmış, oxullara Türkçə ders kitabı basılmışdır. Aynı zamanda bu döndəmde Təbriz'də Azərbaycan Türkçəsində yayını oln bir radyo istasyonu açıldı. Təbriz universitəsinin təməlləri atıldı. Azərbaycan Türklerinin milli qahramanları Sattar Xan və Bağır Xan için Təbriz'də anıtlar yüksəltildi. Demoqrat Fırqəsi döndəmində kültürəl və ekonomik alanda reformlar bu şəkilde sıralayabiliriz:

- 
- 1) Azərbaycan Türkçesi devlətin resmî dili ilan edilərək devlət qurumlarında və oxullarda qullanılmaya başlamıştır.
- 2) İlqoxul öğrencileri üçün altı ciltlik "Ana Dili" adlı ders kitabı yayınlanmışdır.
- 3) Təbriz Ünivərsitəsinin temeli atılıraq, Türkçə eğitim-öğretim başlamıştır.
- 4) Təbriz Radyosu qurulmuş və Azərbaycan Türkçəsində yayınlar yapılmaya başlanmıştır.
- 5) Azərbaycan Demoqrat Partisinin resmî organı olan Azərbaycan Gəzetəsi sosyal, siyasi və edebi qonularda məqalələr neşr etməyə başlamıştır.
- 6) Azərbaycan Türkçəsində kitaplar, dərgilər və gazetələr yayınlanmışdır.
- 7) Təbriz şəhrində Quzey və Güney Azərbaycan şairlerinin qatılımıyla bir şairlər meclisi oluşturulmuştur.

Cavad Heyet "Azərbaycan Şifahi Xalq Edebiyatı" eserində 1945 yılındakı kültürel faaliyetlərinə deyinerek o döndəm derlemələrin yapıldığına işaret etmişdir:

---

<sup>9</sup> Nadir Şah Əfşarın Türk milli bilinci yüksek olduğu, Osmanlı padışahlarına Türkçə məktup yazdığını, ancaq cəvabını Farsça yazıldığı tarihi gərçəklər olaraq bilinməktədir. Sərt ve acımasız tutumuyla tanınan Nâdir Şah modern literaturde İskəndər, Timur və Napolion ilə müqayisə edilir. Ayrıca batıda Osmanlılar'a, Türkistan'da xanlıqlara verdiği tahribatla Ruslar'ın, doğuda da Bâbürlüler'e verdiği zararla İngilizlərin işini qolaylaşdırıldığı yönündə eleştirildiği diqqəti çəkər. Köklü bir devlət gələnəgindən gəlməmişsə də askerî dəhası və sərt disiplinilə başarı qazanmış, fəqat askerî başarıları qalıcı olmamışdır. Bununla birlikdə tarıhtə ilk dəfa modern anlamda bir Afganistan ülkəsinin ortaya çıxmasındaki rolü önemlidir. Daha ayrıntılı bilgi için bax. İslam Ansiklopediyası, Nadir Şah mad.)

*“Təbriz'də 1324 H.Ş. (1945) demoqrat hökuməti zamanında ana dilimiz və ədəbiyyatımız məktəblərdə rəsmən oxunmağa başladığı zaman folklor nümunələri də toplanmağa başlanılmışdır”* (Heyət: 2021, s. 33).

## İran'da Türk Bölgeleri



*İran Rəsmi Siyasi Haritası. Günüümüz haritasında Azərbaycan adı yalnız iki vilayet üzərində olduğunu görməktəyiz. Azərbaycan'ın topraqları günümüz xəritədə Ərdəbil, Həmədan, Zəncan, Qəzvin, Tahrah, Qum və Əraq vilayətlərini də içərməktədir. Kaynaq:  
<https://www.istockphoto.com/tr/vəkt%C3%B6r/iran%C4%81n-son-derece-detayl%C4%81-siyasi-haritas%C4%81-gm1212831737-352225453> (Erişim Tarixi: 12.06.2024)*

## Azərbaycan Türkləri

Güney Azərbaycan Türkləri İran'da çoğunluğu təşkil edən Türklərdir. Azərbaycan Türkləri Doğu, Batı, Ərdəbil, Zəncan, Əraq, Savə, Qum, Tahan və Mərkəz əyaletlərində yaşamaqtadırlar. İran Azərbaycan'ı olaraq adlandırılan bu bölgə yuxarıda söz ettiğimiz gibi II. dünya savaşında bağımsızlığını ilan etmiştir. Bu dönenmdə ilk ünivərsitə Təbriz'də quruldu, Türkçə rəsmi dil olaraq oxullarda oxutuldu, qadınlara oy haqqı verildi və ağaların topraqları köylülər arasında paylaşıltırıldı. Fəqat İngiliz, Rus və İran etkiləri səbəbiylə bu girişimlərdən sonuc alınamamıştır (Özkan: 2003, s. 76). Siyasi təbir olaraq Güney Azərbaycan tabiri ilk defa 1995 yılında Prof. Dr. Çehregani tarafından siyasi ədəbiyata girmiştir. O dönenmə qadar Arapça tabir olan Cənubi Azərbaycan (جنوبی آذربایجان) tabiri yayqın olaraq qullanılmıştır.

Yukarıdaki resmi siyasi haritada görüldüğü gibi Güney Azərbaycan Türkləri İran'ın quzeybatı bölgəsində Təbriz, Urumiyə, Ərdəbil, Zəncan, Qəzvin, Marağa, Xoy, Maku, Sulduz, Qoşaçay, Miyanə, Astara, Culfa, Mərənd, Xalxal, Soyuqbulaq, Həmədən, Bicar, Qurvə, Tikantəpə və digər kəntlərdə yaşamaqtadırlar.

8

XIX y.y Avrupalı səyyahlardan Laydy Sheil İran'da yaşayan Türk oymaqlarını sıralayaraq (Sümər: 1960, s. 642) Azərbaycan oymaqlarını şu şəkildə sıralamışdır; Şah-Səvən, Hacı Alilu, Bəgdili, Şəxlü, Muqaddəm, Mahmudlu, Baharlu, Afşar (Avşar), Qara Papax. Lady Sheil bu oymaqların yaşadığı yerlər və nüfusu qonusunda bilgiləri yetkililərdən aldığı bəlirtmişdir. Azərbaycan Türklərinin İran Tarixində önəmli yerləri vardır. İran kültürü Azərbaycan Türklərindən olan Səfəvilər himayəsində gelişti. Şah İsmail'in bizzat kəndisi Xatâyi və Şah Xatâyi maxlasıyla Azərbaycan Türkçəsində pək çox şairlər yazdı. Şah İsmail Xatâyi Türk şairlərindəndir və Osmanlı padişahına Türkçə məktup yazmasına rağmən Osmanlı padişahı məktubu Farsça cəvaplantırıyordu. İran Türk tarixində çok önəmli bir yerə sahip olan Səfəvi dəvletinin ordusunda rəsmi görəvli olaraq âşiq və baxşilar<sup>10</sup> vardır. Hatta Şah İsmail Hatayî'nin dəvlet adamlığı ilə qomutanlığının yanında iyi bir âşik (saz ustası) olduğu da bilinməktədir (Uzun: 2007, s. 25). Şah İsmail Xatâyi gərək Azərbaycan gərəksə İran tarixində büyük rol oynamıştır. Ərdəbil'də Səfəvi devlətini quran və Təbriz'i başkənt seçən Şah İsmail Şii məzhəbini İran'da rəsmiləştirdi. Türkçə

<sup>10</sup> Uygur mətinlərində "Budist rahibi" mənasına gələn Bahşı (باخشى) kelime, Moğol devletlerinin Müslümanlığı kabulündən sonra, "Uygur harflərini və ədəbi Türk və Moğol dillerini bilən kâtip" anlamında, XVI. yüzyılda isə "həkim, cərrah" mənasında qullanılmışdır. Baxşı kəliməsi, XIV. yüzyıldan başlayaraq Moğol gələnəgini sürdürən Cələyirlilər, Timurlular ilə Qazan, Qırım xanlıqlarında və Bābürlülər'də də "kâtip" mənasında geçmiştir. Hazar ötəsi Türkmənləri arasında "qoşuqlar, yani şairlər oxuyan şair" mənasını taşıyan kəlime, XIV və Buxara'da "xalq şair çalğıcısı"ni ifadə etməktədir. Baxşı kəliməsinə müslüman Qırğız-Qazaqlar arasında baxsı, baxşı və baxsa şəkillərində hälâ rastlanmaqtadır. Bunların qullandıqları müzik aleti (qopuz) bir çəşit viyolonsəl olup yay ilə çalınmaqtadır. Kəlimənin yaxın zamanlara qadar Sanskritçe bhikşudan (dilenci və gəzginci Budist rahibi) gəldiği sanılmıştır. Ancaq Ramstedt, Schmidt və Pelliot kəlimənin Çinçə'dan Moğolca'ya geçtiğini söylərlərən Radloff bunun Türkçe bax kökündən gəldiğini iləri sürmüştür. (İslam Ensiklopedyası بخشى maddesi Erşim: 23.10.2023).

Şiirlər yazan Şah İsmail aynı zamanda Azərbaycan Türkçəsinin gelişməsində önemli payı olmuştur. Başkənt Təbriz Səfəvilər devrində Osmanlı İmparatorluğu sınırlarından uzaq tutulması için, öncə Qazvin daha sonra İsfahan'a taşınmıştır. Başkəntin taşınmasıyla birlikdə sanatkârlar, tacirlər və bilim adamlarının İsfahan'a göç etməsi Təbriz'i olumsuz yöndə etkiləmişdir (Azeroğlu: 2013, s. 35).

Səfəvilərdən sonra ikinci uzun ömürlü xanədanı quran Qaçar Türkləri olmuş. Qaçar Türkləri 1794-1920 yılları arasında yönetimdə bulunmuşlar. Ancaq 12 Ekim 1813'tə Gülistan Antlaşması imzalayaraq Aras Nəhri'nin<sup>11</sup> quzəyini Ruslara bıraqmaq zorunda qalmışlar. 1828 yılında İran-Rusya antlaşmasıyla İran'da Azərbaycan bölgəsinin ikiyə ayrılması, quzəy qısminin Rusya topraqlarına eklənməsi və Güney qısminin İran sınırları içərisində qalması bir milletin qadərini ikiyə ayırmıştır. Bu antlaşmayla Rusya'nın kontrolünə gəçən Xanlıqlar isə Rus güçlərinə qarşı dirənişə gəçmişdir. Ancaq Osmanlı Dəvleti'ndən yardım bəkləntisinin boşça çıxtığını görən xanlıqlar, Abbas Mirza qomutasındaki Qacar ordusuya birlikdə Ruslara saldırsa da yenilmiş və 21 Şubat 1828'də Türkmençay Antlaşması imzalanmıştır (Blaga: 1997, s. 84-94).

---

<sup>11</sup> Araz Nəhri günümüzde de iki Azərbaycanı ayıran sınır olaraq şiiirlərə qonu olmuşdur.

Arazi ayırdılar  
Qum ilə doyurdular,  
Mən sənnən ayrılmazdım,  
Zor ilə ayırdılar.

## Azərbaycan'ın Tarixi Coğrafyası

### Azərbaycan Atabəogləri (İldənizlilər)

Azərbaycan Atabəogləri hânədanının təməlləri, Şəmsəddin İldəniz'in 543'tə (1148) Azərbaycan valiliyinə tayiniylə atılmıştır. Daha sonra üvəy oğlu Arslanşah b. Tuğrul'un atabəoglığının getirilməsiylə də bölgədə önməli bir güc halinə gəlmışdır (555/1160). Kəndi adlarına sikkə kəstirip hutbə oxutan atabəoglərin ilk üçü, Iraq Səlçuqlu sultanları üzərində tam bir hâkimiyet qurmuşlar, ancak bu arada şəklən onlara olan bağlılıqlarını sürdürmişlərdir. Buna qarşılıq sultanlar da atabəoglərin verdiği büyük mücadələlər sayəsində halifənin şiddetli muhaləfətinə rağmən Iraq, Cibâl, Kirman, Azərbaycan, Musul, Əl-Cəzîrə, Ahlat və Ərzurum'da hüküm sürmə imkânı bulmuşlar, Büyük Səlçuqlu Dəvleti'nin yıkılması üzərinə (552/1157) taşqınlıqlarını artıran Gürcülər'in saldırılmasını da onlar sayəsində durdurabilmişlərdir. İldəniz öldüyü zaman, əmîr-i hâcib sıfatıyla Həmədan'da Sultan Arslanşah'ın yanında bulunan büyük oğlu Nusretüddin Cihan Pəhlivan Muhamməd Nahçıvan'a gələrək babasının yerinə gəcmək üçün gərəkən tədbirləri alıp (Ahbârū'd-dəvleti's-Səlcûqiyə, s. 118-119; Bündârî, s. 275; Rəşidüddin Fazlullah-ı Həmədâni, s. 175) kəndisini atabəg ilân etti; arkasından da kardəşi Muzaffərüddin Qızıllarlan Osman'ı oğlu Əbû Bəkir'ə atabəg tayin ədip Azərbaycan'ın başına getirdi (Ahbârū'd-dəvleti's-Səlcûqiyə, s. 120-121). Pəhlivan, babasının sağlığında 556 (1161) və 563'tə (1168) Sultan Arslanşah'a başkaldıran Mərâga hâkimi Ahmədîlî Arslanapa'nın (II. Aksungur) isyanını bastırmaqla görəvləndirilmiş, ilkində həzimetə uğrarkən ikincisində onu Səlçuqlu tâbiyyetinə almaya muvaffaq olmuştu. 556 (1161) yılında qızı İnanç Xatun ilə evləndiği Rəy hâkimi Hüsâməddin İnanç Sungur'un üçüncü isyanından (563/1168) sonra öldürülməsi üzərinə də Rey və yörəsi sultan tarafından Pəhlivan'a iktâ ədilmişdi.<sup>12</sup>

10


Atabəoglərin kronolojik hâkimiyeti bu şəkildə verəbiliriz:

- 1- Şəmsəddin İldəniz: 543 (1148)
- 2- Nusretüddin Cihan Pəhlivan Muhamməd: 571 (1175)
- 3- Muzaffərüddin Qızıllarlan Osman: 581 (1186)
- 4- Qutluğ İnanç: 588 (1192)
- 5- Nusretüddin Əbû Bəkir: 591 (1195)
- 6- Muzaffərüddin Özbək: 607-622 (1210-1225)

<sup>12</sup> <https://islamansiklopədisi.org.tr/ildənizlilər> (10.04.2024)

## Divan-ı Lügat-i Türk'tə Azərbaycan'ın Adı

Azərbaycan coğrafyasının adının ilk olaraq Qaşgarlı Mahmut'un Divan-ı Lügat'it-Türk əsərində dünyayı yuvarlaq çizdiği xaritada geçtiğini görüyoruz.<sup>13</sup> (DLT)



Divan-ı Lügat-i Türk'tə Azərbaycan adının Azerbadjan şəklində geçtiğini görməktəyiz. Qaynaq: [turuz.com](http://turuz.com)

Daha sonraki dönemlərdə Kâtip Çeləbi<sup>14</sup> Azərbaycan coğrafyasından bahsettiğini görməktəyiz. Kâtip Çeləbi (1609–1658) “Cihan-nüma” adlı əsərinin 38. bölümünü

<sup>13</sup> Dîvânü Lügâti't-Türk; İstanbul'un Fatih ilçesinde Türkiye Yazma Eserler Kurumu Başkanlığımiza bağlı Millet Yazma Eser Kütüphanesi Ali Emîri Arabî Koleksiyonu 4189 numarada bulunmaktadır. Müellifi Kaşgarlı Mahmud (d. 398/1008 - ö. 472/1090) esere başlama tarihini 1 Cumâde'l-Ûlâ 464 [25 Ocak 1072]; bitirme tarihini ise 12 Cumade'l-âhir 466 [10 Şubat 1074] olarak vermiştir.

14. Kâtip Çeləbi (Şubat 1609) İstanbul'da doğdu. Hayatına ait orijinal bilgiler bizzat qalemə aldığı otobiyografilerinə (Süleymü'l-vüşûl, vr. 271a vd.; Mîzânü'l-hak, s. 129 vd.) və yeri geldikcə öteki əsərlərinə serpiştirdiği qısa notlara dayanmaqtadır. Asıl adı Mustafa, babasının adı Abdullah'tır. Ulemâ arasında Kâtip Çeləbi, Dîvân-ı Hümâyûn mənsupları arasında Hacı Xalîfə diyə tanınır. Babası Enderun'dan yetişərək silâhdarlıqla alâqalı bir görəvlə çırağ edilmiş, devrin âlim və seyxlərinin məclislerinə qatılaraq ilmə qarşı büyük ilgi içində olmuşdur. Kâtip Çeləbi beş yaşında

Azərbaycan coğrafyası qonusunda önemli bilgilər verməktədir. Kâtip Çələbi'nin bu əsəri 17. yüzyılda Osmanlı bilginlərinin Azərbaycan'ı nasıl gördüğünü və anladığını göstərməsi baxımından önemlidir. Kâtip Çələbi əsərində Azərbaycan coğrafyasını şöylə tanımlar:

*“Batıda Van və Diyarbaqır, Güneydə İraq-ı Acəm və Şəhrizur, Quzayıdə Deyləm, Təbaristan, Mazəndəran bəldələri və Quzayıdə Şirvan və Xəzər Dənizi (Bahr-i Xəzər) ilə çəvrili sahaya Azərbaycan dənilməktədir.”* (Kâtip Çələbi, Cihan-nüma: 133)

Cihan-nüma; Kâtip Çələbi'nin en önemli eserleri arasında yer alır. Büyük ölçüde bir kozmografya kitabı şeklinde Ortaçağ'ın klasik Arap eserleri model alınaraq planlanan və 1648'de hazırlanmaya başlanan ilk telif, bir kisim Avrupa ülkeleri haqqında qaynaq bulunamadığı gerekçesiyle bitirilememiştir. Eserin bu ilk telifinde eski filozofların “anásır-ı erbaa” (hava, ateş, su və topraq) tertibi esas alınmış və bu bölmelerde bütün coğrafya bilgilerinin ortaya qonulması planlanmıştır. Ancaq müəllif sadece sulardan bahseden üçüncü bölüm tam olaraq yazabilmiş, burada Ortaçağ coğrafyacılarının da bilinen deniz, nehir və gölleri anlatmıştır. Dördüncü bölüm yeryüzüne ayrılmıştır. Ülkelerin və şəhirlərin ele alınacağı belirtilen bu bölümde sadece girişle dünyanın ölçüsü, Batlamyus'un “yedi iqlim”i ile Ortaçağ coğrafyacılarının “yirmi altı iqlim”i (ekalim-i örfiyye) və “memləkət” tasvirlərinin bir qismı yer almıştır. Bunların arasında Müslüman İspanya (Endülüs), Quzey Afriqa (Mağrib) və Osmanlı ülkəsi (İqlim-i Rûm) bulunmaqtadır. İqlim-i Rûm bahsinde önce İstanbul, Edirnə və Bursa gibi üç Osmanlı başşəhrinin təsviri yapılmış, ardından Osmanlı Devleti'nin Avrupa'daki topraqları olan Rumeli, Bosna və Macaristan qonu edilmişdir. Müəllifin həmən həmən kendinden öncəki coğrafyacıları taqip edərək toplamış olduğu malzeməyi içində alan bu bölüm əsərin ən önemli qismıdır və yaqlaşışq beşər dörtlük bir

iken babasının özel olaraq tuttuğu Əsâ Xalîfə əl-Kîrimî'dən ilk dinî bilgiləri aldı və Qur'an'ı qismen əzberledi. Daha sonra İlyas Xoca'dan dil bilgisi, Bögrü Ahmed Çələbi adlı xattattan yazı dərsləri aldı (Müstakimzâde, Tuhfe, s. 98). Kâtip Çələbi on dört yaşına gəldiğində babası ona maaşından 14 dirhəm xarçılıq bağladı və yanına aldı. Böylece Dîvân-ı Hümâyun qaləmlərindən Anadolu Muhasəbəciliyi Qaləmi'nə girərək burada hesab qaidələrini, erqam və siyâqat yazısını öğrendi. Ertəsi yıl Abaza Paşa isyanını bastırmaq için Erzurum'a gidən orduyla birlikdə babasının yanında Tərcan (Fezleke, II, 54 vd.), 1035'te (1626) Bağdat seferlerine qatıldı. Her iki səfərdə də savaşın bütün sahflarına və sıqıntılarına şahit oldu. Bağdat'ı alamayıp muhasarayı qaldırmaq zorunda qalan ordunun geri dönüşü sırasında çəkilən qıtlıq və qarışılıqlardan olduqça etkilendi. Musul'a geldiklerinde 1035 Zilkadesinde (Ağustos 1626) babasını, bir ay sonra da Nusaybin'de amcasını qaybetti. Bir süre Diyarbekir'de qaldı. Babasının arqadaşlarından Mehmed Halîfe tarafından Süvari Muqabelesi Qalemi'ne tayin edildi. 1037 (1628) yılında Erzurum muhasarasında bulundu və birçoq sıqıntıyla qarşılaştı. İstanbul'a dönen Qadızâde Mehmed Efendi'nin derslerine devam etti. Düzgün bir ifadeye, tesirli bir hitabet gücüne sahip olan bu zatın etkisinde qaldı (Mîzânü'l-haq, s. 130). 1039'da (1630) Hüsrev Paşa'nın maiyetində Hemədan və Bağdat seferlerine qatıldı. Bu seferler sırasında uğradıqları və ya zaptettikleri Gülnəber Qalesi, Hasanâbâd, Hemədan, Bîsütûn gibi şəhər və menziller haqqındaki gözlemlərini Cihannümâ (s. 300-303) və Fezleke (II, 118 vd.) adlı eserlerinde anlattı. Ayrıca bizzat bulunduğu Bağdat'ın muhasarasını və savaşın sahflarını olduqça canlı bir şekilde tasvir etti (Fezleke, II, 128 vd.).

Kâtip Çələbi çalışqan, iyi huylu, vaqarlı, az qonusan, çoq yazan biri olaraq bilinir. Arapça, Farsça yanında Latince'yi de bilirdi. Osmanlı Devleti'nde Batı bilimleriyle fazla ilgilenen və bu bilimleri Doğu bilimleriyle qarşılaştırdı sentezini yapan ilk Türk bilim adamlarından biridir. Unesco tarafından doğumunun 400. yılı münasebetiyle 2009 yılı Kâtip Çələbi Yılı ilan edilmişdir. (<https://islamansiklopedisi.org.tr/katib-celebi> 10.10.2024)

bölümünü meydana getirməktədir <https://islamansiklopedisi.org.tr/cihannuma--katip-celebi> (10.10.2024).

Azərbaycan coğrafyası Rusya və İran arasında 1829 Türkmençay anlaşmasıyla ikiyə ayrıldıqtan sonra büyük bölümü İran sınırları içərisində qalmış və Quzəy bölgələri Rusya Fedərasyonuna əklənmişdir. İran'ın Quzəy Batı bölgəsində bulunan İran Azərbaycan bölgəsi, daha sonra İran siyssi taqsimatında; Batı Azərbaycan, Doğu Azərbaycan, Ərdəbil, Zəncan, Qum, Təhran və Həmədan illərinə ayrılmışdır. Böyləliklə Azərbaycan'ın tarixi topraqları parçalanaraq farqlı adlar altında paylaşılmış və tarixi bütünlüğünü qaybetmişdir.

Azərbaycan, jeolojik yapı itibarıylə gənəldə dağlıq və volqanik bir bölgədir. Təbriz'in Güneyi ilə Sərab'ın batısında yer alan Səhənd; Ərdəbil'in batısında bulunan və bütün mevsimlərdə yüksək qışları qarla örtülü olan Savalan və Karadağ, Güneydəki önəmlı dağ silsilələrini oluştururlar. Böyləcə İran Azərbaycan bir yaylaq görünümü arz ədər. Quzəydə isə Qarabağ dağları, Aras'ın sol kənarındaki Qaradağ və sayısız insan toplumlarını barındıran Qafkas silsiləsinin bu sahaya düşən bir sıra yüksək dağları yer alır. Kür və Aras arasındaki bu bölgə, aynı zamanda ova və delta steplərini də ihtiva ettiğindən, bir qışlaq mahalli olmuşdur. Aras və qollarıyla, Qızılırən, Acı Çay və Kür gibi önəmlı nəhir və aqarsular, ülkənin hayat damarlarını oluştururlar. Xəzər Dənizi və Urumiyə gölü isə Azərbaycan için ayrıca deyər taşır (İpək: 2007, s. 20).

Azərbaycan bölgəsi Asya və Avrupa qitalarının geçit yolu üzərində olduğu için önəmlı bir qonumu vardır. Bu bölgə tarix boyu çəşitli mədəniyyətlərin beşiği olmuşdur. Türk kültürü açısından baqtığımızda Türklerin Anadolu'ya geçit yolu olmuşdur. Aynı zamanda tarix boyunca Anadolu Türklerinin kültürəl dəstəkləyicisi də olmuşdur. Muharrəm Ərgin'in tabiriylə Xorasan ərənləri Anadolu'nun damarlarına ilim və irfan qanını pompalayaq qəlp görevini üslənmişdir.

## **Türkmənlər**

İran coğrafyasında Güney Azərbaycan Türklərindən sonra ən büyük Türk nüfuslardan biri Türkmenlərdir. İran'ın Quzey Doğusu'nda yoğunlaşan Türkmenlərin din və bilim adamlarıyla da Türk kültüründə və Anadolu'nun Türkleşməsində büyük etkisi olmuştur (Rafeal: 1997, s. 312). Gerhard Dorefer<sup>15</sup> Türkmen Türklerinin dili və ədəbiyatı qonusunda önemli təspitlərdə bulunmuştur: “*Dil baxımından İran Türkman ağızı, Doğu Oğuz Türkçəsinin devamı olup, Türkmen Türkçəsindən çox, Batı Türkçəsinin devamı olan Türkiyə və Azərbaycan Türkçəsinə yaxındır*” (Dorefer: 1987, s. 241).

---

Gerhard Dorefer 8 Mart 1920'də Almanya'nın Königsberg (II. Dünya Savaşı'ndan sonra Rusya toprağı olaraq Kaliningrad) şəhərində doğdu. Babası Franz posta məmurydu. İlkoxula burada başlayan Gerhard çocuqluq yıllarda şəhirdə yaşayan Çingənələr'ə ilgi duyduğunu, bunların iləridə şərqiyyata yönəlməsində etkili olduğunu söylər. 1928'də ailəsi Berlin'e taşınınca burada ilkoxula dəvam etti. 1930-1938 yıllarında Reinickendorf Realgymnasium'da oxudu. 1932 və 1933'tə Alman İzci Dernəği'sində bulundu. Bu yıllarda tam özgürlüyü, milliyətçilik gərginliği olmayan vatansəvərliyi, robotluğa varmayan disiplini və hoşgörüyü yaşadığını söylər, bu dönenin gəncliğinin ən güzel yılları qabul edər (JTS, XIII [1989], s. i). 1938-1945 yıllarında zorunlu olaraq devlet işlərində çalışdı və askərləğini təlsizci olaraq yaptı. Bir süre tutuqlu qaldığından savaş sonrasında “siyasi güvənilməz” diye nitələndi, bu səbəplə subay olmadı. 1946 yılının baharında Berlin'e döndü. Ray döşəmə, həndəq qazma, moloz qaldırma, əkmək satma gibi işlərdə çalışdı. Bu arada axşam oxuluna dəvam etti və 24 Mayıs 1949'da lisəyi bitirdi. Gerhard Dorefer 1967'də İran və Afganistan'ın bazı bölgələrində Türk diliyle ilgili malzəmə topladı. Bu çalışmaları əsnasında o günə qadar haqqında pek fazla bilgi bulunmayan Xalaçça'nın Türkçənin əski dönenlərində qalma bir ləhcəsi olduğunu kəşfetti və bilim dünyasına tanıttı. Xalaçça için düzənlədiyi 1968 və 1969 Göttingen araştırma gəzilərində toplanan malzəməyi beş kitap və yaqlaşışlı otuz məqalədə bir araya gətirdi. 1973'tə Türkoloji çəvrələrində büyük yankı uyandıran, Oğuz Türkçəsi'nin qaybolmaya yüz tutmuş bir varyantını Xorasan bölgəsində təsbit edərək tanıttı. 16 Kasım 1970'tə Göttingen Georg-August Üniversitesi'ndə yəni qurulan Türkoloji və Altaistik Bilim Dalı'na ordinaryüs profesör olaraq tayin edildi. Burası 1982'də Türkoloji və Orta Asya [Türkistan] Bilimləri Bölümü halinə gəldi. 1975-1976 öğrətim yılının güz dönenində İstanbul Üniversitesi Ədəbiyat Fakültəsi'ndə misafir öğrətim üyesi olaraq dərs verdi. Bu yıllarda Türkiyə siyasi istikrarsızlık içərisində bulunduğuundan dərslərinin pek verimli olmadığını, ancaq İstanbul'un kəndisi üçün gizli bir aşq olaraq qaldığını, bundan daha güzel bir şəhir tanımadığını söyləmişdir (JTS, XIII [1989], s. iii). 1975-1979 yıllarında Societas Uralo-Altaica və Dəutsch-Türkische Gesellschaft'ın (Göttingen) başqanlığını yaptı. 1988'də əməkliyə ayrıldı. 27 Aralık 2003 tarihində ölen Gerhard Doerfer'in anısına üç armağan yayımlanmıştır: *Journal of Turkish Studies: Türkük Bilgisi Araştırmaları* (13. sayısı, Harvard 1989); *Beläk Bitig: Sprachstudien für Gerhard Doerfer zum 75. Geburtstag* (haz. Marcel Ərdal – Semih Təzcan, *Turcologica*, sy. 23, Wiesbaden 1995); *Schriftenverzeichnis Gerhard Doerfer* (haz. Michael Knüppel, Göttingen 2000, *Materialia Turcica*, Beiheft 13). Doğumunun 80. yılı dolayısıyla hazırlanan son armağan kitabında onun qısa bir özgəcmişliyə birləktə kitap, məqalə, çeviri və tanıtma yazıları verilmiş, universitədə oxuttuğu dərslər bəlirtilmişdir (İslam Ansiklopedyası: 338-340).

Qafqazyalı (2010) bölgəyi bu şəkildə dəğərləndirməktədir: İran'da Türklerin yoğun olaraq yaşadığı ikinci bölgə, "Quzey Doğu Türk Yurtları" denilən Xəzər Dənizi'nin doğu ucunda bulunan Bəndər-e Türkmənən doğuya doğru Türkmenistan sınırı boyunca dəvam edən və Afganistan sınırını taqip edərək Güneyə doğru yay çıxan Daşlıburun, Çat, Dərbənd, Dərəgəz, Kəlat-i Nadiri, Sərəxs, Salih-abad, Taybad'dan Büyük Çöl'e inən oradan batıya inərək gölün qiyısını taqiplə Bircand, Firdəvs, Qaşmir, Səbzəvar, Abbas-abad, Şahrud, Damğan'dan quzəyə yönəlip Gorgan'a varan çizginin ihata ettiği və Xorasan Türkləri və Türkmenlərin yaşadığı bölgədir (Qafqazyalı: 2010, s. 104).



15

*Nadir Şah'ın Meşhed'in 152 kilometrə quzeyində bulunan Türkçə yazılı Nadir Şah Afsar'ın Türk dilinə verdiği önəmini göstərməktədir. ([www.turuz.com](http://www.turuz.com) erişim: 25.11.2023)*

Türkmenistan sınırları yanında yaşayan İran Türkmenleri, adet və gələnəklərini qorumuşlardır. İran Azərbaycan Türkleri və İran Türkmenleri hər zaman bir dayanışma içərisində bulunmuşlardır. İran Azərbaycan'da Azərbaycan Türklerinin çıxardığı "İnkilap Yolunda" adlı bir dergi, 1981–1988 arasında Türkmenlər üçün "Qəlam Ucu" adıyla 2 sayısı yayımlanan bir özəl ək çıxarmıştır. Bu sayıda İran Türkmenleri haqqında tanıtıcı bilgilər verilmişdir (Sarrafı: 2002, s. 642- 643). Bu bölgədəki Türklər Xorasan Türkləri və Türkmenlər olaraq iki bölmədə ələ alınmaqtadır:

## *Xorasan Türkleri*

Xorasan Türkleri, Afşar, Bayat, Cəlayir, Çağatay, Əcirli, Gəraylı, Qaragözlü, Qarşıuzəy, Qazaq, Kəngərli, Timurtaş, Ustaçlu gibi Türk boyalarının birləşip qaynaşmalarından oluşmuşlardır. Xorasan'ın quzeyində Bocnurd, Dərəgəz və Şirvan'ın birçok yeri ilə Fəndərəsk, Guçan, İsfərayin, Məşhəd, Nişapur, Ramiyan və Səbzəvar və Türbetə Haydariyə əllərinin oluşturduğu Xorasan Türklerinin nüfusu iki milyondur (Sarrafi: 2002, s. 643).

## *Türkmənlər*

İran'da Güney Azərbaycan Türklerinden sonra ən fazla nüfusa sahip olan Türk grubu Türkmenlərdir. İran Türkmenləri, İran'ın Xorasan bölgəsində yaşamaqtadırlar, bundan dolayı Xorasan Türkmenləri olaraq da bilinirlər. Ancaq kəndiləri yaşadıqları coğrafyayı Türkmen-Sahra olaraq adlandırmaqtadırlar. Gülistan əyaletinin quzey qısimlarında və Xorasan'da yaşayan Türkmenlər, Oğuz Türklerinin Salur, İmur və Dodurga boyalarından olsalar da bugünkü Gölkən, Yomut və Təkə Türkmenləri adı ilə bilinməktədir (Sarrafi: 2002, s. 643). Sarrafi, "İran Türkleri'nin Etnografyası və Türk Folklorunun Araştırılmasındaki Sorunlar" adlı çalışmasında Türkmen nüfusunun 700- 800 bin (2000 yılı) olduğunu bəlirtməktədir (Sarrafi: 2002, s. 643). Abdurrahman Dəvəci və Davut Turan isə bu bölgədə yaşayan Türkmenlərin nüfusunu 2 milyon olaraq verməktədlər (Dəvəci: 2009, s. 60).

16

## *Qaşqaylar*

Qaşqay adının Qaşgar şəhri və Özbəkistan'daki Qaşqa Dərya ilə bağlantılı olduğu görüşləri var. Ahmet Cafəroğlu'na görə Qaşqaylar soy olaraq Oğuz Türklerinden gələn Qaşqay Türkleri, Hüləgü Xan zamanında Qaşgar'dan İran'a gəlip yerləşmişlərdir.<sup>16</sup> Ancaq Minorsky, Qaşqayların əsas kütləsinin Moğol dövründən öncə Səlcuqlular zamanında İran'ın orta kəsimlərinə yerləşmiş olduğunu yazıyor (Minorsky: 1950, s. 103).

Said Nəfisi, Qaşqayların Şah İsmail və ya Şah Abbas tarafından İran'ın Güney illərinə göçürüldüğünü, 1607- 1618 yılları arasındaki Osmanlı-İran savaşı əsnasında Qaşqayların və Qaçarların Osmanlılarla yaqınlığı olduğunu (Sünni olduları için) bu yüzdən Azərbaycan'dan əzaqlaştırıldığını yazmışdır (Nəfisi: 1965, s. 178). Balayan'a görə Qaşqay adının Azərbaycan'da bulunan "Gaşga Dağ" adı ilə bağlantısı var (Balayan, akt. Çelik: 2005, s. 658).

---

<sup>15</sup>Cafəroğlu, Ahmet, "Türk Qavimləri" adlı əsərində bu qonuda ayrıntılı bilgi vermiştir. Ayrıca Türk Kültürü dərgisi 50. sayısında "İran Türkleri" məqaləsində qonuya ilgili ayrıntılı bilgilər verilmiştir.

Bu bölgədə Qaşqay Türkləri dışında Afşar, Ağaçəri, Bayat, Əbiverdi, Xalaç, Xəmsə və Sungur Türkləri də yaşamaqtadırlar (Qafqasyalı: 2010, s. 102). Bölğənin yüz ölçümü 65 bin km<sup>2</sup> və nüfusu 2 milyon dur. (Çelik: 1998, s. 205). Qaşqay kəliməsi haqqında çəşitli yorumlar vardır. Əsədullah Mərdânî Rahimî bu kəliməyi “kaş” və “kayı” kəlimələrindən türədigiini bəlirtməktə və “qaş” kəliməsinin “öncü, başlangıç, ön bəkçi” və “kaç-“ fiilinin bozulmuş şəkliylə iki anlama (qoş, hızlı harəket et və çabuk, hızlı) gəldiğini bəlirtməktədir (Təmizel; 2008, s. 476).

Bunun dışında Qaşqa'ya nisbetlə Qaşqâyî olaraq yazanlar da vardır (Bala: 1993, s. 414). Avrupalı səyyahlar tarafından Qaşqay olaraq yazılmış olmasına rağmən W. Barthold bu kəlimənin, W. Radloff lüğatində “alnında bəyaz nişan olan at” anlamına gəldiğini bəlirtirkən Sümər, yinə Qaşqa kəliməsinin “at, qoyun və sığır gibi hayvanların alnındaki aqıtma” və Çağataycada “parlaq və yiğit” anlamlarına gəldiğini bəlirtməktədir. Bir digər görüş Qaşqay sözcüğü Türklerin Qayı boyundan oldukları Qaş-Qayı sözcüğündən türəndigidir. Qaşqay Türklerinin kalpaqlarında Qayı boyunun damgası bu görüşü gücləndirməktədir (Azeroğlu: 2023, s. 26)

Göründüyü gibi, Qaşqayların mənşəi haqqında çəşitli görüşlər və rivayetlər vardır. Bunlardan ilki vaqtılıqə sanki Türkistan'da, Qaşgar civarında oturlurlarkən Cengiz Xan tarafından Azərbaycan'a getirilmiş və sonraları yerləştikləri Savə Xalacistan'ından Fars əyaletinə yayılmışlardır. Bu rivayetə dayananlar Qaşqay ilə Qaşgar arasında bir iliqli aramaqtadırlar. Digər bir görüş isə Cengiz Xan zamanında Türkistan'da yaşadıqlarına və oradan da Nadir Şah tarafından İran'a təhcir və iskân edildiklərinə dair olan zayıf bir rivayetə bərabər, Qaşqayların Anadolu'dan buraya gəldikləri də söylənməktədir. Başqa bir görüş də Qaşqay yurdu denilən bu bölgənin Səlçuqluların önemli mərkəzlərindən biri olduğunu söyləyir. Bu görüş göz öündə tutulursa Qaşqayların Moğollardan çok daha önce gəldikləri iləri sürülebilir (Orhonlu: 1967, s. 30).

İran Türklüğündə mərkəz Türklerdən olan Qaşqaylar, Gomsə, Burçin, Ramhormoz, Behbəhan və digər kəndlərdə yaşamaqtadırlar (Cafəroğlu: 1966, s. 126). Qaşqay Türkləri İran tarixində Rıza Şah aleyhinə ayaqlanmaları və Təhran'a çıxarma yapmaları ilə bilinməktədir. Nə yaxıq ki Rıza Şah onları öncə silahsızlandırmış, daha sonra qatliamlarına başlamıştır. Son zamanlara qadar yarı göçəbə hayatı sürən Qaşqaylar, birbirlərinə olan bağlılıqları, planlı və təşkilatlı hərəketləri ilə tanınmışlardır. İkinci Dünya Savaşı əsnasında cərəyan edən və Qaşqaylar ilə İran hükümetini qarşı qarşıya gətirən önemli bəzi hadisələr, Türk hükümetinin araya girməsi ilə yarıştırılmışdır.<sup>17</sup>

16. Bu olayların biri də Mətin Örən'in "İran Türküyü" adlı əsərində şöylə anlatılmışdır: 17. 1950 yılında Qaşqay Türklərinin bölgəsində acil iniş yapan müttəfiq uçağının pilotu Qaşqaylara sığınınca Qaşqaylar onu İran'a iadə etmək istəmeyirlər. İran hökuməti bölgəyə askər yürürtür. Qaşqayların pilotu yalnız büyük xaqan (Türkiyə Cumhurbaşqanı'na) verəcəkləri söyləyinçə dənəmin Türkiyə böyükəlcisi Ankara ilə təmasa gəcip büyük faciayı önləmiş olur. Ancaq bu olaydan sonra Şah İran Türklərini yoketmə politikasını Qaşqay Türklərindən başlamıştır.

Façat Qaşqayların bu hərəkətləri İran hükümetləri tərafından xoş görülməmiş və onların başqa bölgələrə sürgünə gitmələrinə səbəp olmuşdur. Pəhləvîlərin İran'da yarı özərk bir statübə sahip aşiretləri bastırma çabalarından Bu arada ən fazla Qaşqay Türkləri zarar görmüşdür. Hükümetin aşireti yerləşməyə zorlaması sonucunda xanlarının çoğu idam edilmiş binlərcə Qaşqay Türkü öldürülmüşdür. Bunun sonunu olaraq da Qaşqayların çoğu Şiraz'a və digər kəntlərə yerləşmişlər və buralarda fabrikalarda çalışmışlardır. Bu basqı da birçok Qaşqay liderinin öldürülməsi və binlərcə Qaşqay'ın işkəncə görüp hapsə atılmasıyla sonuçlanmıştır (Oberling: 1995, s.152).

Ayrıca son İran-Iraq savaşında, yaşadıqları Basra Körfəzi qayıları harp sahasına yaqın olduğu için, Qaşqaylar büyük zayıat görmüşlərdir. Orxonlu, bölgədə yaşayan Türkləri şu şəkildə adlandırmışdır: Dərşurî, Altibölük (Şəşbölük), Kəşqulî, Farsimadən (Farsça bilməyən), Amələ, Safihanî, İğdir (İğdar), Haşimxanî, Bayat, Qoyunlu, Qaraxanlu, Rahimî, Moganlu, Bayat-ı Şahverdi, Çıharpənçə, Oryad, Qaraqanlu, Aqbəhi, Karabəhi, Bəhlülî Qara Bəg, Bəhlülî Hacı Feth Ali, Qaraça, Uxçulu, Aslanî, Qocabəgləri Xalac, Dəmir Çomaqlu, Muhamməd Zamanlu, Şahlu, Goçur, Quvvətlü, Ali Bəglü, Küləh-ı Siyah, Ahirimlü, Ali Kürdlü, Nəfər, Abdurrahmanlu, Gələzən vs. (Orxonlu: 1967, s. 33).

## Avşarlar

İran'ın hər tarafında özellikle Güney Azərbaycan, Türkmənsahra və Qayşqay ilində Avşarların yaşadığı bilinməktədir. Bunun yanı sıra Faruq Sümer'in<sup>18</sup>

<sup>18</sup> 5 Kasım 1924'te Konya Bozkır ilçesinin Aqçapınar köyünde doğan Faruk Sümer ilkoxul sıralarında iken tarihe karşı ilgi duydu. Müftü Hüseyin Hilmi Efendi'nin kızı olan annesi Zeliha Hanım'dan eski yazılı öğrendi və özel bir hocadan dersleri aldı, kendi kendine Fransızca'sını geliştirmeye çalıştı. İstanbul Haydarpaşa Öğretmen Okulu'ndan mezun olduktan sonra (1943) İstanbul Üniversitesi Edebiyat Fakültesi Tarih Bölümü'ne kaydoldu. Buradan Şubat 1948'de Anadolu Türk Boy və Oymaqları (XVI. və XVII. Asırlarda) adlı lisans teziyle mezun oldu. Millî Eğitim Baqanlığı'ndan aldığı bursla Ankara Üniversitesi Dil və Tarih-Coğrafya Fakültesi Ortaçağ Tarihi Kürsüsü'nde doktora çalışmalarına başladı (1948). Lisans tezinin genişletilmesiyle hazırladığı XVI. və XVII. Yüzyıllarda Anadolu-Suriye və El-Cezire'de Oğuz Boylarına Mensup Teşekküler adlı tezle 24 Mayıs 1950'de edebiyat doktoru unvanını aldı. İstanbul Süleymaniye Kütüphanesi'nde kısa bir süre memur olaraq çalıştı (31 Ağustos 1950 - 5 Ocaq 1951). Ardından Dil və Tarih-Coğrafya Fakültesi Ortaçağ Tarihi Kürsüsü'ne asistan adayı (29 Ocaq 1953) və asistan (29 Ocaq 1954) oldu. Qaraqoyunlular, I. Kabilev Bünyeleri və Başlangıçtan Cihanşah'a Kadar Siyasi Tarihleri adlı tezle doçent unvanını aldı və aynı kursüde doçentlige getirildi (16 Aralık 1955). 30 Kasım 1957'de tamamladığı askerlik hizmetinden sonra Oğuzlar'a Ait Destanı Mahiyette Eserler adlı təqdim teziyle 15 Şubat 1963'te profesörlüğe yükseltildi. 31 Mart 1970'te Ortaçağ Tarihi Kürsüsü'nde eylemlı profesörlüğe tayin edildi və 22 Mayıs'ta kadrolu profesörlüğe geçirdi. 18 Haziran 1974'te kursu başkanlığına getirildi. Kendi isteğiyle 10 Temmuz 1982'de emekliye ayrıldı. Yaxalandığı karaciğer kanserinden 21 Ekim 1995 tarihinde İstanbul'da öldü. Cenazesi 26 Ekim 1995'te Kozlu'daki aile mezarlığına defnedildi. Önemli eserlerinden: afevî Devletinin Quruluşu və Gelişmesinde Anadolu Türklerinin Rolü: Şah İsmail ile Halefleri və Anadolu Türkleri (Ankara 1976, 1992). İran'da 1501'de

bəlirttiyi gibi XII. yüzyılda İran'ın Xuzistan əyaletində Avşarların yaşadığı təspit edilmişdir. Səfəvi devləti dönməndə də Suriyə Avşarlarından İran'a göç etmişdir.

Faruq Sümər'in təspitinə görə İran'daki büyük Avşar topluluğunu, Anadolu'dan və Haləp'tən göç edən Avşarlar oluşturmuştur (Sümər: 1965, s. 286). Qaşgarlı Mahmut, 24 Oğuz boyu içində Avşarı da sayarkən “işlərini çabuk yapan” anlamına gəldiğini bəlirtir. Rəşidəddin'e görə Avşar, “ava həvəsl” anlamına gəlməktədir. Ayrıca “Avşar” kəliməsi quş ilə avlanan anlamında qullanılmışdır. Avşar Türklerinin İran'ın tarixində Nadir Şah Avşar vəsiləsiylə önəmli bir yeri vardır. Nadir Şah Avşar'ın ölümüylə İran Türkleri arasında büyük bozqunluq yaşanmış, Nadir Şah'tan sonra xanlıqların ayaqlanması, İran Türkleri arasında birləş və bərabərlik bozulmuş və Türk hâkimiyəti səktoyə uğramıştır. Dəyişik qaynaqlarda Avuşar, Avşar, Afşariyə, Afşar uşağı, Afşarlar, Ovşarî Avşar şeklinde gəçən Afşar sözü Əbu'l Gazi Bahadır Han, Şəcərə-i Tərākimə adlı əsərində Afşar sözünün “işlərini çabuk yapan” anlamına gəldiğini bəlirtmişdir (Uzun: 2002, s. 652).

19

Ahmet Caferoğlu<sup>19</sup> isə “Vambəry'nin bu kəlimə kökünü “Afşar” olaraq qabul edərək toplayan, toplayıcı anlamına gəldiğini bəlirtməktə və “avşamaq” fiilində türədigiini bəlirtip bunun sadəcə bir tahmin olduğunu” ifadə etməktədir (Caferoğlu: 1966, s. 31).

16. yüzyılın başlarında Anadolu'dan yinə İran'a göçərək Urumiyə'dən Hərat'a qadar olan geniş bir bölgədə yerləşmişlərdir. Şah İsmail bu Avşarları özəlliklə Xorasan sınırını qorumaqla görəvləndirmiştir. Daha sonra, 1736'da Nadir Şah bu Avşar boyları ilə Avşarlar Xanədanını qurmuştur.

---

Safevî Devleti'ni quran Türk unsurunun büyük çوغunluğunun Anadolu'dan İran'a göçen Türkler olduğunu ortaya koyan eser, Nakş-i Türkân-ı Anâtolî der Teşkîl û Tevsi'a-i Devlet-i Şafevî adıyla Farsça'ya çevrilmiştir (trc. İhsan İslräki – M. Takî İmâmî, Tahran 1371 hş.). İslam Ansiklopedyası Faruk Sümer mad. (20.09.2024)

<sup>18</sup>. Ahmed Cəfəroğlu 17 Nisan 1899'da Azerbaycan'ın Gence şehrində doğdu. Üç yaşında iken babası İsmail Bey'in ölümü üzerine annesi Güher Hanım tarafından büyütüldü. 1919 yılında Bakü Üniversitesi Şəhəriyat Bölümü'ne bir sömestr devam etti; 1920'de Azerbaycan'ın Sovyet orduları tarafından işgali üzerine Türkiye'ye gitti və Dârülfunun Edebiyat Fakültesi'ne kaydoldu. 1924'te buradan mezun olan Caferoğlu, İlahiyat Fakültesi Kütüphanesi'ne memur, daha sonra da Türkiyat Enstitüsü'ne asistan oldu. 1925 yılının sonlarına doğru Almanya Dışişleri Baxanlığı'nın verdiği burs ile Almanya'ya gitti. Bir sömestr Berlin Üniversitesi'nde Bang Kaup, von Le Coq, Vasmer və Westermann'ın öğrencisi, beş sömestr de Breslau Üniversitesi'nde Giese, Brockelmann, Diels, Koschmieder və Schaeder'in öğrencisi olaraq Türkoloji təhsili yaptı. 15 Mayıs 1929 tarihinde Breslau Üniversitesi'nde Giese'nin yönetiminde yaptığı 75 Azərbajganische Lieder "Bajaty" in der Mundart von Gängä nebst einer sprachlichen Erklärung adlı teziyle doktor unvanını aldı. 1929 yılında Türkiye'ye dönen Caferoğlu, aynı yıl Dârülfunun Edebiyat Fakültesi Türk Dili Tarihi Kürsüsü'ne müderris muavini (doçent), 1938'de de profesör olaraq tayin edildi. M. Fuad Köprülü'nün siyasete atılırla 1946 yılında üniversiteden ayrılması üzerine kürsünün başkanı oldu. Bu kürsü daha sonra Eski Türk Dili və Yeni Türk Dili adıyla ikiye ayrılmışa Caferoğlu Yeni Türk Dili Kürsüsü'nün başkanlığına getirildi və bu görevi 1973 Temmuzundaki emekliliğine kadar devam etti. Yarım asra yaqlaşan hocalık hayatının kırk dört yılını yoğun bir ilmî mesai içerisinde geçiren Ahmet Caferoğlu 6 Ocaq 1975'te İstanbul'da öldü və Zincirliquyu Mezarlığı'na defnedildi. İslam Ansiklopedyası Ahmed Caferoğlu mad. (20.09.2024)

Nadir Şah Avşar (1736–1747) Avşarların Qırqlu oymağından idi. Türkluğun önem veren Nadir Şah, Osmanlı hükümdarı I. Mahmut'a göndөrdigi məktupta Türk olduğunu vurgulayıp, aynı köktən gəldiklərini söyləsə də Osmanlı devlet adamlarından istədiyi yanını alamamıştır. Avşarların büyük çöğunluğu göçəbə bir hayat tarzını sürdürməktə, bəlli bir bölümü isə tarım və hayvancılıqla gəcincəməktədir. İran'ın geniş sınırları içərisində dağınık və düzənsiz bir haldə yayılmış olduklarından qavim havasını oluşturamamışlardır. Avşarların bir bölümü Səlcuqlular ilə birlikdə Anadolu'ya gəlməstir. İran Avşarları, günümüzdə, Urumiyə gölünün Quzəy Batısı'nda; Həmədan, Kirmanşah, Nişabur, Kirman'ın Güneyində dağınık haldə yaşamaqtadırlar.

Faruq Sümər (Sümər 1965) Oğuzlar adlı əsərində İran Avşarlarının beş önemli boyunu şöylə sıralamıştır:

1. Mansur Bəğ (Quh-Gilûyə) Avşarları,
2. İmamlı Avarları,
3. Alplu,
4. Usalu,
5. Əbərlu

---

20

XVIII. yüzyılın ilk çeyrəginin sonlarında, yani Nadir Şah'ın ölümündən öncə İran coğrafyasında Avşarların birçoq noqtaya dağılmışlar. Bu coğrafyanın başında gələn bölgə Urumiyə havzası olmuşdur.

Şimdi Urumiyə havzasındaki Avşarları incələyəlim:

### Urumiyə Avşarları (Gündüzlü, Araşlı, Mahmudlu)

Urumiyə Gölü'nün batısında Səlmas ilə Uşnu arasında yer alan Urumiyə şəhri və cəvərində yoğun olaraq yaşıyorlardı. Burada ilk dəfa İmanlu Avşarları yerləşmişdi. Bu oymağın bir qolu sonradan Qasımlı adını taşdı ki bu ad Şah Abbas dəvrində İmanlu Avşarı'nın başında bulunan Qasım Sultan'dan gəlməktədir. Urumiyə Avşarlarının diğər oymaqları Gündüzlü və Araşlıdır. Bunlar Urumiyə'yə Quh Guliyə'dən gəlmişlərdir. Araşlı'dan çıxan Mahmudlu oymağı da Urumiyə'də yaşamaqtadır. A. Dupre'nin<sup>20</sup> bəlirttiğinə görə: "Urumiyə Avşarları Qasımlı və Araşlı adlı iki qola ayrılmışta, bu qollar da Qaraçlu, İmamlu, Davudlu, Usallu, Qılıçlu, Gani Baklı, Kılaklı, Tutmaqlu, Adaqlu, Qara Hasanlu, Ali Baklı, Tərzili, Şah Baranlu, Yəhərlü, Kuh-Giluyəli gibi obalardan məydana gəlməktədir."

---

<sup>19</sup> Louis Dupre İran'daki Türk oymaqlarını bu şekilde adlandırmıştır: 1- Avşarlar, 2- Kaçarlar, 3- Mukaddem, 4- Dümbüllü, 5- Türkmen, 6- Kengerlu, 7- Taliş, 8- Kara-Çorlu, 9- Şah-Dullu, 10- Kara-Gözlü, 11- Aynalu, 12- Bayat, 13- Beğ-Dilli, 14- Qurt-Beçe, 15- Türkü-Mafi, 16- Kocavənd, 17- Abhul-Meliki, 18- Rahimlu, 19- Fars Medanlu, 20- Nasır-Baharlu, 21- Muğanlu, 22- Huda-Bendelu, 23- Hacılar, 24- Şah-Sevən, 25- Emranlu, 26- Kara-Hamzalu, 27- Emvarlu, 28- Ustacalu, 29- Sarıcalu, 30- Han-Çobanlu, 31- Civanşir, 32- Koyunlu, 33- Celayir, 34- Halac, 35- Sa'dlu, 36- Bulverdi, 37- Kaşkay, 38- Qurd, 39- Acurlu.

## Urumiyə'nin Coğrafi Qonumu

Günümüzdə İran siyasi xaritasında Azərbaycan-e Garbi آذربایجان غربی adlandırılan vilayet Türkiye ilə İran sınır vilayetidir. Aynı adı taşıyan gölün [Farsça: دریاچه ارومیه] batı qıyısına çox yaxın bir mevqidə bulunan Urumiyə şəhri zəngin su qaynaqları, verimli araziləriylə tarım və hayvancılıq üçün əlverişli bir qonum olmasına rağmen günümüzdə quraqlıq və Urumiyə Gölü'nün qurumasıyla boğuşmaqtadır. Eski qaynaqlarə bölgədə yetişən meyvə və səbzələrdən qaynaqlarında övgüylə bahsədir. Başta İstahrî olmaq üzərə İslâm coğrafyacıları X-XIII. yüzyillarda havasını, suyunu və meyvələrini övdükleri Urumiyə'yi (Rûmîyə/Urûmîyə) Ərdəbil və Mərâga'dan sonra Azərbaycan'ın üçüncü büyük şəhri diyə tasvir etmişdir. Çeşitli arkeolojik qalıntılar bölgədə yerləşik hayatın çox əskilərə uzandığını göstərməktədir.

## Urumiyə Tarixi

Urumiyə və çevrəsi XI. yüzyılın ortalarında Büyük Səlçuqlu Devleti'ne bağlandı. Sultan Tuğrul Bey, Abbâsî Xalifəsi Qaim-Biəmrillâh'ın qızı ilə evlənmək üçün Muharrem 455'tə (Ocaq 1063) Urumiyə'dən Bağdat'a harəket etti. Şəhər, 544'tə (1149) Məlik Muhamməd b. Mahmûd b. Muhamməd Tapar'ın hâkimiyətində bulunuyordu. Iraq Səlçuqlu Sultanı II. Tuğrul'un 585'tə (1189) Əmîr İzzəddin Hasan b. Qıpçaq'ın yardımıyla Uşnu, Səlmâs, Xoy və Urumiyə'yi yağmalaması Azərbaycan Atabəgi Qızıllarlan'ı harəkətə geçirdi və aralarında savaşa yol açtı. Şəhər, XII. yüzyılın son çeyrəğində Səlçuqlu hâkimiyətinin zayıflaması üzərinə Azərbaycan Atabəgləri'nin egemənliliğinə girdi. İbnü'l-Əsir, İldənizlilər'dən Atabəg Əbû Bəkir'in 602 (1205-1206) yılında Mərâga'ya qarşılıq Uşnu və Urumiyə'yi Atabəg Alâeddin'ə verdiğini qaydədər (a.g.e., XII, 197-198). 617'də (1220) Urumiyə'yi ziyaret edən Yâqût Əl-Haməvî şəhrin bağ və bahçələri, suları və havasıyla, bol məyvələriylə büyük və güzəl bir yerləşim birimi olduğunu söyləməktə, bu arada Atabəg Muzaffərüddin Özbək'in şahsî zaaflarından dolayı şəhirdə hüküm sürən

21

güvensizliktən bahsetməktədir. Urumiyə, bu tarixtən qısa bir süre sonra Moğollar'ın önündən Azərbaycan'a çəkilən Cəlâləddin Xârizmşah'ın hâkimiyətinə girdi. Cəlâləddin Xârizmşah, Ahlat'ı quşattığı sırada Urumiyə və Xoy civarındaki Yıva Türkmənləri'nin Azərbaycan'da qarışılıqlar çıxardığını duyunca 623'tə (1226) Azərbaycan'a dönüp bölgədəki Türkmənləri dağıttı. 628 (1230) qışını Urumiyə və Uşnu'da geçirən Cəlâləddin Urumiyə, Səlmâs və Xoy'u Səlçuqlu xânədanına mənsup olan xanımına verdi.



*Batı Azərbaycan əyaleti'nin İran'daki qonumu; Türkiyə'dən - İran (Güney Azərbaycan) qara yol güzərgâhi üzərindədir (Koordinatlar: 37 ° 33'N 45 ° 00'Ə) Xaritada görünən Urumiyə Gölünün tamamına yaqın bölümə qurutulmuşdur. Qaynaq: [www.turuz.com](http://www.turuz.com) (Erişim Tarixi: 21.06.2024).*

İlxanlılar devrində Azərbaycan bölgəsindəki ekonomik və demografik gelişməyə paralel şəkildə Urumiyə'də də ciddi bir gelişmə yaşandı. Şəhrin qaləsi Gazân Xan zamanında (1295-1304) yeniləndi. Əsərini 740 (1340) yılında qaləmə alan Hamdullah əl-Müstəvfi, حمد الله المستوفي bağları və meyvələrinin bolluğu ilə övdüğü şəhrin divanı vergi gəlirlərinin 70.000 dinar olduğunu kaydedər (*Nüzhetü'l-Qulüb*, s. 85-86).<sup>21</sup> İlhanlılar'ın ardından sırasıyla Çobanoğulları, Timurlular, Qaraqoyunlular, Aqqoyunlular və Səfəvilər'in

<sup>21</sup> Kəndi döneminin önəmlı əsərlərindən biri olan və Həmdullah Müstevfi tarafından yazılmış olan *Nüzhetü'l-Qulüb* adlı eser, 17. yüzyılda Farsça'dan Osmanlı Türkçəsinə Tərcümə-i Nüzhetü'l-Qulüb adıyla tərcümə edilmişdir. Tərcümə-i Nüzhetü'l-Qulüb adlı əsər Osmanlı Türkçəsi dil araştırmalarına önəmlı bir əsərdir. 1650'dən önce Bitlis Bəy'i Abdal Xan Bin Ziya-əddin Xan için tərcümə edilmiş olan bu əsər, dəyişik ilim dallarına işiq tutabilecek məhiyyəttə önəmlı bilgiləri ixtiva etməktədir.

hâkimiyetinə girən Urumiyə XVI. yüzyılın sonlarında qısa bir sürə Osmanlı egəmənliğininə gəçtiyisə də Şah I. Abbas tarafından yenidən Səfəvî Dəvleti'ne bağlandı. Evliya Çələbi XVII. yüzyıl ortalarında mâmurluğuya övdüğü şəhirdə səqiz ulucamı, altmış mahallə və 6000 ev bulunduğu yazar (*Səyahat-nâmə*, VII, 34-36).

Urumiyə, Səfəvî Dəvleti'nin Afgan istilası nəticəsində yırılma sürəcində girdiği dönəmdə 1724 yılında bir dəfa daha Osmanlı hâkimiyetinə girdi. Nâdir Şah 1729'da bölgəyi zaptettiysə də Həkimoğlu Ali Paşa və Rüstəm Paşa bir ay sürən şiddətli bir quşatmanın ardından Urumiyə'yi ələ geçirdilər (1730). Bu dönəmdə Osmanlı Devleti'nin hazırlattığı tapu təhrir dəftərində şəhrin nüfusu 1391 xânə (yaqlaşıq 6955 kişi), toplam vergi gəliri 77.920 aqçə olaraq qaydedilmişdir. Şəhir nüfusunun qırq beş hânəsini (yaqlaşıq 225 kişi) yahudilərin təşkil ettiği anlaşılmaqtadır (BA, *Tapu Tahrir Dəftəri*, nr. 910 [*Urumiyə Livâsı Mufassal Dəftəri*], s. 179-197). Urumiyə bu dönəmdə Təbriz, Ərdəbil və Mərâga'dan sonra Azərbaycan'daki ən büyük dördüncü yerləşim mərkəzi olaraq diqqat çəkməktədir.

Nâdir Şah Afşar'ın, İran'ın siyasi birliğini təsis etməsinin ardından Urumiyə təkrar İran'a bağlandı. Nâdir Şah 1157'də (1744) Feth Ali Xan Afşar'ı şəhrə vali təyin etti. Şəhir və bölgə XVIII. yüzyılın ikinci yarısında burada yaşayan Afşarlar'dan qaynaqlanan pek çox qarışqlığa sahnə oldu. 1174'tə (1760) Urumiyə yedi ay sürən bir quşatma sonunda Kərim Xan Zənd tarafından ələ gəçirildi (IA, XIII, 62). Şəhir öncə Rüstəm Xan Qasımlı'ya, ardından Rızâ Qulu Xan'a verildi. Bölgə qısa sürə sonra Qaçar hâkimiyetinə girdi. Urumiyə 1906 yılında Osmanlı'ın və 1911'də Ruslar'ın əlinə gəcti. I. Dünya Savaşı sırasında Osmanlı ordusu ilə Rus ordusu arasında pək çox dəfa əl dəyiştirdi. Osmanlı ordusu, I. Dünya Savaşı'nın sona ərməsinin ardından Aralıq 1918'də Urumiyə'dən ayrılmak zorunda qaldı və bölgə nihaî şəkildə İran'a bağlandı. Şəhrin adı, 1314 hicrî-şəmsî (1935) yılında İran Baqanlar Qurulu'nun kararıyla Rızâ Şah'ın adına nisbetlə Rızâiyə olaraq dəyiştirildiyisə bu dəyişik bölgə Türkleri arasında tepkiyə nədən oldu. Bölgədəki bu ad dəyiğimi digər şəhirlərdə də uygulandığını görməktəyiz. Qoşaçay şəhrinin adını Farsça (Miyandoab), Sınandaş adını (Sənəndəc), Sulduz adını (Nəğədey) olaraq dəyiştirilməsi bölgədə Türk adının silməsi politikası sonucu ortaya qonulmuşdur.

Günümüzdə Batı Azərbaycan əyaletinin mərkəzi olan Urumiyə şəhrinin nüfusu 1375 hicrî-şəmsî (1996) yılı nüfus sayıımına görə 435.200 kişidir (2004 yılı tahminlərinə görə 499.000). Urumiyə'də yetişən və Urməvî ya da Urmî nisbəsiylə tanınan şahsiyetlər arasında Safiyyüddin əl-Urməvî, Tâcəddin əl-Urməvî, Sirâcəddin əl-Urməvî, Səyyid Lokmân b. Hüsəyin İbn Yəzdânyâr əl-Urməvî və Hacı Mirza Fazlullah Müctəhid-i Urməvî sayılabilir (Urməvî nisbəsiylə anılan digər kişilər için bk. Səm'ânî, *əl-Ənsâb*, I, 115-117; Yâkût, I, 190-191).

**İKİNCİ BÖLÜM**

**Güney Azərbaycan'ın Milli  
Şairi**

**Dədə Kâtib; Hayatı və  
Yaraticılığı**

## Dədə Katib'in Hayatı

Asıl adı Abdurrahman Təyyar عبدالرحمن طيار olan Dədə Katib 1925 yılında Güney Azərbaycan'ın Urumiyə yaxınlarında bulunan Quluncu köyündə doğdu. Çocuqluğunda köyün imamından Arapça və Farsça dərslər alaraq eğitim aldı.

Dədə ünvani âşıqlıq gələnəğində ən yüksək rütbə olaraq bilinməktədir. Güney Azərbaycan Türklerindən olan Urumiyəli Dədə Kâtip, Dədə Qorqut'dan sonra "Dədə" unvanı alan az sayıda ədəbî şəxsiyetlərdən biridir.

Şiirlərində sənət qaygısı gütməyən Dədə Kâtip şiirlərində dinî və millî məsələləri önə çıxarmıştır. O, şiirlərində fərdi özəllikləri və güzəlliliklərdən ziyadə millî məsələləri şiirlərində qonu etmişdir. Onun şiirlərində Türk milliyetçiliyi, Türk ülküsü önə çıxmışdadır. Şiirlərində Güney Azərbaycan'ın və ya İran Türklerinin şairi dəgil bütün Türk dünyasının bir şairi sayılmıştır. Güney Azərbaycan Türkleri şairi gibi dəgil, Türk dünyasının bir şairidir.

Günümüzə dək şiirləri 3 kitapta yayınlanmış. Bunlar: İncili Sədəf, Urmu Gölü, Günümüz Aydın adlı əsərlərdir. Dədə Katip'in oğlu Katipoğlu da bu şair olup şiirləri yayımlanmışdır. Nə yazık ki Dədə Katip'in dördüncü kitabı oğlunun vəfatıyla yayımlanamamışdır.<sup>22</sup>

25

Onun ən önemli əsərlərindən biri olan Urmu Gölü menzuməsində Türk milli şuurunun nə kadar derinliğini bu şiirdə yansıtmışdır:

*"Urmu Gölü çox adlımdır ulusun,  
Bütün Türk dünyası sənin ulusun,  
Türlii türlii qaynaqlarla dolusun,  
Əl uzadaq qaynaqlara yol bulaq,  
Tanrı vermiş faydalardan bol bulaq.*

---

<sup>22</sup> Katipoğlunun bəlirttiği gibi Dədə Katip'in "Əl-marifə və Məvalid" adlı bir başqa əsəri bulunmaqdadır. Ancaq Katipoğlu'un zamansız vəfatı bu əsərin yayınlanmamasına nədən olmuşdur.

## Dədə Katib'in Urmu Gölü Mənzuməsi

Güney Azərbaycan və Türk dünyasının ən büyük çevrə fəlakəti olaraq bilinən Urumiyə Gölünün quru[tul]ması<sup>23</sup> Güney Azərbaycan Türklərinin protestosu,<sup>24</sup> şairlərinin diqqəti mərkəzində olmuşdur. Dədə Katib və oğlu Katipoğlu da bu sorun üzərində şiirlər ortaya qoymuşlar.

Şəhriyar'ın ünlü mənzuməsinə “Heydər Baba’ya Səlam” nəzirə yazıldığı və bu mənzuməyə bənzərliyinə qarşı Dədə Katib'in oğlu Katiboğlu bu mənzumə qonusunda bu bilgiləri verməktədir:

“Bu mənzumə hicbir şairdən ilham alıp və taqlit ədilməmişdir, hicbir şairin mənzuməsinə nəzirə qoşmadıq. Ancaq yaradan Allah bizim özümüzə verdiği şuurdan, aqıldan, hünərdən gördükümüz və əşittığımız təcrübələrdən faydalananmışıq (Tayyar: 2005, s. 30).

“Urmu Gölü” kitabı Urumiyə Gölünə yazılmış 95 sayfalık bir əsərdir. Bu əsərdə 148 beşlik Urumiyə Gölünə yazılmış mərhum Şəhriyar'ın Həydər Baba'yə Səlam məzuməsinə bənzərliği vardır. Bu mənzumə divan ədəbiyatındaki tohid<sup>25</sup>

<sup>21</sup> İran'ın quzeybatısında bulunan Urumiye Gölü, dünyanın en büyük tuzlu su göllerinden biridir. Yaxlaşık 5.200 kilometrekarelik bir alana yayılan bu alan, tarihsel olaraq bölge için hayatı bir ekosistem və önemli bir doğal kaynaq olmuştur. Ancaq göl son yıllarda Küresel İklim değişikliğine bağlı olaraq azalan yağışlar, artan buharlaşma və uygulanan yanlış politikalar və hızlı kuruması nedeniyle ciddi bir krizle karşılaşğa kalmıştır. Urumiye Gölü, çevredeki topluluklar için büyük ekolojik, ekonomik və kültürel öneme sahiptir. Tarım və turizm gibi çeşitli sektörleri destekleyen birçok kişinin geçim kaynağını olmuştur. Maalesef Urumiye Gölü'nün quru[tul]ması, ekosistemin hassas dengesini tehdit eden və önemli çevresel, sosyal və ekonomik sonuçlara yol açan acil bir sorun haline geldi. Gölün su seviyesi hızla düşmekte olup, bu da geniş tuz düzüklərinin açığa çıkmamasına və yerel halkın sağlığını və refahını etkileyen tuz fırtınalarının oluşmasına yol açmaktadır. İran Türkleri Urumiye Gölü'nün qurtarılması için devletin herhangi bir önlem almadığı və gölü besleyen axarsuların üzerine barajlar qurularaq sürecin hızlandırıldığını ifade etməkdirdilər. Bu durum hem siyasi bir önem taşımaqtan hem de halkın tarafından protesto gösterilerine neden olmaktadır. Ancaq İran güvenlik güçleri, halkın yaptığı gösterilere sert bir şekilde müdahale etməktedir. Ayrıca Birçok insan haqları savunucusu və sivil toplumunun eleştirisine maruz kalan İran hükümeti, Azerbaycan Türklerine karşı orantısız güc qullanımı və keyfi tutuklamalarıyla suçlanmaktadır. <https://www.hrw.org/news/2011/09/10/iran-allow-peaceful-protests-over-lakes-destruction> (Erişim Tarihi: 22.06.2024).

<sup>22</sup> İran'da Urumiye Gölü protestoları 2011 yılından itibaren kısa aralıklarla devam etti və Azerbaycanlı Siyasi Tutukluları Savunma Derneği (ADAPP) tarafından 3 Eylül 2011 tarihinde yayınlanan haberde ele alındı. Polisin, 27 Ağustos'ta Tebriz, Erdebil və Urumiye şehirlerinde düzenlenen protestolara müdahale ettiği və 3 protestocunun hayatını kaybettiğini açıklamıştı. 2008 yılında çevre aktivistlerin, Urumiye Gölü'nün kurumasını və hükümetin bu soruna aldrış etmemesini protesto ettiler. Hükümet ise bu eyleme baskıyla karşılık vererek 100'den fazla kişiyi tutukladı. Ancaq bu olay, kamuoyunun dikkatini soruna çekmeyi başardı. “Iran: Allow Peaceful Protests Over Lake's Destruction”, Human Rights Watch, 10.09.2011 <http://www.hrw.org/news/2011/09/10/iran-allow-peaceful-protests-over-lake-s-destruction> (Erişim tarihi: 04.09.2023); Reza Talebi, Azerbaycan, İhtilal ve İtiraz, Londra: Mehri Publication, 2021.

<sup>23</sup> Divan ədəbiyatında tevhid (تَهْجِيد) Allah'ın zəti, sıfatı və fiillerinden söz edərək onun birligini, tək və eşsiz oluşunu və maxlūqatın, özəllilikə insanın aczını, yaratıcısına ihtiyacını anlatan əsərlə bölmələrinə verilən addır.

və mədhiyə<sup>26</sup> bölmələriylə başlar. Birinci bölmədə Allah'ın adıyla başlayaraq Azərbaycan millətinə mutluluq diləməktədir.

*Urmu<sup>27</sup> Gölü, əvvəl Allah ad olsun,  
Gönlümüzdə dayim Allah yâd olsun,  
Azərbaycan millətimiz şâd olsun,  
Xoş düşünək, xoş çalışaq, xoş bilək,  
Bir bir ilə xoş danışaq, xoş gülək.*

*Urmu Gölü! çox hikmətlər var səndə,  
Çox qudrətli, çox sən'ətkâr var səndə,  
Əl taparsax çox sərvətlər var səndə,  
Yaradan bir nemət vermiş bizlərə,  
Tikan batsın bizə xain gözlərə.*

27

Dədə Katib Urmu Gölünü bir nimet olaraq nitələndirməktədir. Mələsəf son zamanlarda qurutulan Urmu Gölü yerli insanlara büyük sıqıntılar doğrumuştur. Günümüzdə Güney Azərbaycan, Türkiyə və Türk Dünyasının ən önəmli çəvrə sorunu olaraq ortaya çıxmışdır (Azəroğlu, 2023: s. 22).

Sovyet Birliyi dönməmində Aral Gölü'nün qurutmasıyla İran'daki Urumiyə Gölü'nün qurutulması aynı gayəyi taşımaqtadır. Milli devlətin olmadığından manəvi kültürel dəğərlərin yanı sıra yer altı və yer üstü zənginlikləri də mərkəzi yönetimlər tarafından sömürüldüğü aşikardır.

<sup>24</sup>. Mədhiyə: Sözlükte “övmək, birinin məziyətlərini dilə gətirmək” anlamındaki mədh (حمد) kökünün sonuna nisbət əki gətirilərək yapılmış olan mədhiyyə kəliməsi Türkçədə “övgü şiri” mənasında qullanılan bir ədəbiyat terimidir. Məthiye daha çox qasidə şəklində yazıldığından öncələri “Qasidə-yi mədhiyyə” olaraq anılmış, daha sonra sadecə mədhiyyə şəkli qullanılmıştır. Arap ədəbiyatında isə gənəlliklə mədh, mədih, mədīha, ümdūha və midha kəlimələri qullanılır. Məmlükələr zamanından itibarən övgü şirləri əski həyəcanını yitirməklə birləştə Trablusşam'da hükümtən sürən Bənî Ammâr və bazı Səlçuklu əmîrləriylə ilərə gələn birçox devlət adamina məthiyələr yazan İbnü'l-Hayyât ət-Tağləbî yanında Bahāeddin İbnü's-Sâati gibi şairlər bu gələnəgi sürdürməyə çalışmışdır. İslam Ensiklopediyası medh mad. (Erişim Tarihi: 01.02.2024)

<sup>27</sup> Urumiyə sözü Urmu şeklinde söylənməktədir.

## Dədə Katib'in Şiirlərində Milli Düşüncə

Dədə Katib şiirlərində Türk ülküsü, milli düşüncə, bozqurd, Türk dili, Türk dünyası gibi önəmli qonuları işləyerək Güney Azərbaycan milli şairləri içində özünə yer açmışdır. Bu şairləri yayınladığı çeşitli kitaplarda görmək mümkündür.

Dədə Katib; "Mən bir Türkəm" adlı şiirində Türk Dünyasını bu şəkildə tətəlmətdədir:

*Bütün Türklerimiz bir birə çatar,  
Kazaq, Qırqız, Özbək, Türkmənlə, Tatar,  
Gəncə'də çox üstün insanlar yatar,  
Qarabağ, Naxcivan, Dağıstanlıyız.  
Çind'dən Qazan'dan Rumən'ə gədər,  
Yugoslav, Bulqar'dan, Alman'a gədər,  
Türkiyə, Kərkük'tən Afgan'a gədər,  
İran'da da biz Azərbaycanlıyız.*

Bozqurd motifi günümüz Güney Azərbaycan Türkləri arasında önəmli uyanış simgələri olaraq qarşımıza çıxmışdır. Dədə Kâtip bu simqəni şiirlərində bu şəkildə işletməktədir:

*"Mən bir Türkəm Bozqurdluymam!  
Oğuz, Dədə Qorqundluyam!  
Bir qızqın atəş odluyam,  
Bir gəyretli qan oğluyam." (Tayyar: 2008, s. 230)*

*"Gecə vaxtı əcəb bir hâl olardı,  
Gözələrdə yaşılbaşlar olardı,  
Yorgunluğda hərdən qurdalar ulardı,  
Qoy bizim də bir ulasın qurdumuz,  
Çiçəklənsin doğma ana yurdumuz." (Tayyar: 2005, s. 49)*

Türklük və Türk ülküsü Dədə Kâtip in şiirlərində və sözlərində zaman zaman vurguladığı önəmli qonulardandır. İran'da yaşayan Türklerin milli bilincini savunan Dədə Kâtip, Urumiyə gölünə yazdığı ünlü mənzumədə bu qonu üzərində dumuşdur:

*“Urmu Gölü şükür biz Müsəlmaniq,  
Kamil Qur'an-ı Kərim, İran milletiyik Azərbaycan'ıq,  
Heç birisin əldən ucuz satmariq,  
Amma Türkük soyumuzu atmariq.”* (Tayyar: 2005, s. 76)

Dədə Kâtip şairlərində İran Türklerinin 1908 Settar Xan və Bağır Xan harəketi ilə 1918 Şeyx Muhamməd Xiyabanî bağımsızlıq harəketlərindən də bahsetmişdir. İran Türkleri içərisindən çok yiğitlərin qahramanların çıxtığını, özəlliklə Settar Xan və Bağır Xan ilə Şeyx Muhamməd Xiyabanî'nin hizmetlərini və İran Türklerinin vətən sevgilərini vurgulamaqtadır:

*“Urmu Gölü çoxdu qoç oğlanları,  
Çəvrəndə bəsləyib qəhrəmanları,  
Təbriz'də Bağır Xan,<sup>28</sup> Settar xanları,<sup>29</sup>*

29

İran Türklüğünün varlığı və bəkası için Türkçənin, Türklüğün, İslâm inancının və Türk İslâm ülküsünün aynı dəğərdə gərəkli və önəmlı olduğunu hatta bütün bu dəğərlərin Türk dünyası için də büyük önem arz ettiğini ortaya qoymuşdur.

Dədə Kâtip çağdaş İran Türk millî şairinin təmsilcisiidir. O, pek çox İran Türk şairi gibi kəndisini sadəcə Güney Azərbaycan'ın vəya İran Türklerinin şairi dəgil aynı zamanda Türkiyə Türklerinin, hatta Türk dünyasının bir şairi gibi görmüştür.<sup>30</sup>

*Tarix gizlədəməz rəşadətlərin,  
Yurdsevər ulusun, məhəbbətlərin.  
Unutmariq üluların hörmətin,  
Şeyx Məhəmməd Xiyabani, xidmetlərin,*

<sup>28</sup> Bağır Han 1861 Təbriz doğumludur. 1907 məşrutiyət harəkəti yıllarında Şah və Rus birliliklərinə karşı Səttar Han ilə birlikdə kahramanca savaşmış və harəkətin süküntündən sonra Təhran həkuməti tarafından sürgünə göndərilmiş və orada boğdurulmuştur.

<sup>29</sup> Səttar Han (1867-1914) Güney Azərbaycan'ın Karadağ muhitindəndir. Məşrutiyət Harəkəti'nin lidəridir. 1907 məşrutiyət harəkətində Şah və Rus birliliklərinə karşı 15 bin kişilik bir orduyla 40 bin kişilik Rus və Şah birliliklərinə karşı kahramanca savaşmış və büyük başarılar əldə etmişdir. Təbriz'i yabancı güçlərdən təmizlədiktən sonra Təhran'a girmiş və məclisi quşatmışdır. Nə yazık ki Rus və İngilizlərin dəstəgi ilə bu milli harəkət süküta uğratılmıştır. Yaxalanaraq sürəkli gözaltında tutulan Səttar Han 16 Kasım 1914 günü ölürlər.

<sup>30</sup> Ali Kafkasyalı (2012), Atatürk Üniversitesi Sosyal Bilimlər Ənstitüsü Dərgisi 16 (2): 141-163.

*Hacı mehdi Əbü'l-millet gəyretin,  
O qəyrettən bizlərə də tapılar,  
Günü gələr yixix bina yapılar.*

*Tarixtən silinməz, getməz adım var,  
Heç əksigin yoxtur hər bir zadın var,  
Çox kâmil bir dilin, ağız dadın var,  
Dil acizdir çəksin bəyana yurdum.*


### Dədə Katib'in Əsərləri

Babasının ikinci oğlu olan Dədə Katib köydə ömrünün son gününə dək əkinciliklə uğradı. Onun İncili sədəf adlı əsəri, Yaz yayınlarından basılan birinci kitabıdır. Mərhum Hac Əbdürrəhman Təyyar (Dədə Katib) basılan ikinci əsəri Urmu Gölü mənzuməsidir. Dədə Katib'in toplam üç kitabı yayınlanmıştır:


1. İncili Sədəf
2. Urmu Gölü
3. Günümüz Aydın

---


Son kitabı Günümüz Aydın əsərinin basılmadan önce bir müddət xəstəliktən sonra 1387. H.Ş. (2007) yılında dünyasını dəyişti. Ruhu şad, məzarı nurla dolsun.




31



2003 yılında Urumiya'da YAZ Yayınları tarafından yayınlanan İncili Sadef Kitabı






2008 yılında Urumiya'da YAZ yayınları tarafından yayınlanan Günümüz Aydin kitabı

## ÜÇÜNCÜ BÖLÜM

### Dədə Katib'in Milli Şiirləri

İstərim soy tanıtam,  
Türkiçədir mənim dilim,  
Müslümanam imanlıyam,  
Azbaycan elim mənim.



*Dədə Katib Türk oğluyam,  
Başmaq olmam, börk oğluyam,  
Qorxu bilməz Türk oğluyam,  
Geyrətli Türklərə səlam.*

*Urmu Gölü! Cox adlımdır ulusun,  
Büttün Türk Dünyası sənin ulusun,  
Türlü türlü qaynaqlardan dolusun,  
Əl uzadaq qaynaqlardan yol bulaq,  
Tanrı vermiş faydalardan bol bulaq.*

Yurdum	بوردوم
<p>İstərəm qısaca tərif eyliyim, Şöhrətin yayılıb hər yana yurdum. Mən sənin oğlunam, sən mənim anam, Ananı dəğişməm cəhâna yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Şöhrətin ucalıb tutub hər yanı, Suların yetirir dürr ū mərcanı,<sup>31</sup> Dağların, daşların zəbərcəd<sup>32</sup> kânî,<sup>33</sup> Düzgənlərin<sup>34</sup> bənzər Rızvan'a<sup>35</sup> yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Şirin suların var kimiyâ toprağın, Yer altı qaynaqların dalda bucağın, İstidir soyumaz qızığın ocağıن, Od vurar xayına, düşmana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Xalqlar içində ucadır başın, Parlaq ulduzların batmaz günəşin, Kül altta [altında] kükrəyir sözməz atəşin, Şüle çəkip qalxar âsumâna<sup>36</sup> yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Tarixdən silinməz, getməz adım var, Heç əksigin yoxdur hər bir zadın var, Çox kâmil bir dilin, ağız dadın var, Dil acizdir çəksin bəyana yurdum.</p> <p style="text-align: center;">◆</p>	<p>ایستم قیساجا تعریف ائیله یم شهرتىن يايلىپ هر يانا بوردوم من سین اوغلو نام سن منیم آنام آنانى دىكىشىم جمانا بوردوم</p> <p style="text-align: center;">◆</p> <p>شهرتىن او جالىپ توتوب هر يانا سولارىن يېتىپەر در مرجانى داغلارىن داشلارىن زىرىجىد كانى دوز كىن لىرين بىزىر رضوانا بوردوم</p> <p style="text-align: center;">◆</p> <p>شىرىن سولارىن وار كىيا توپراغىن يېز آلتى قىباقلار دالما بوجاغىن ايىسى دىر سوپوماز قىزىغۇن او جاغىن اود وورار خالىپىنا، دوشىانا بوردوم</p> <p style="text-align: center;">◆</p> <p>خالقىلار ايجىننە او جادىر باشىن پارلاق اولىمۇز لارин باڭماز گۈنىشىن كۆل آتسا كۆرە بىر سۇقۇز آتشىن شەھە چىكىپ قاللار آسمانا بوردوم</p> <p style="text-align: center;">◆</p> <p>تارىخدىن سىلىنەرن، كەتمىز آدم وار ھىچ اسگىكىن بۇ خەدور هە بىر زادىن وار چوخ كامىل بىر دىلىن، آغىز دادىن وار دىلى عاچىزدىر چەكسىن ييانا بوردوم</p> <p style="text-align: center;">◆</p>

<sup>31</sup> dürr ū mərcan: İnci və değerli taş

<sup>32</sup> Zəbərcəd: Yeşil değerli taş.

<sup>33</sup> Kân: Maden

<sup>34</sup> Düzgən: Düzlük

<sup>35</sup> Rızvan: Cennat

<sup>36</sup> Âsumâna: Gök

<p>Qoynunda bəslənib çox qəhrəmanlar, Tufan sarsıtmayan qorxmaz oğlanlar, Güclü qollar ilə ərkək aslanlar, Hayqırıb girəndə meydana yurdum.</p> <p>◆</p> <p>Tarixlər səpt edip<sup>37</sup> iftixarların, Bagir Xan, Səttar Xan, Şəhriyarların, Dünya boyu qalan yadiqarların, Nə hesaba gəlir, nə sana yurdum,</p> <p>◆</p> <p>Üstün şairlərin sözləri aşkâr,<sup>38</sup> Vəzin-qafiyədə, mənada pür-bâr,<sup>39</sup> İtməz əsərləri qlır paydâr,<sup>40</sup> Umudum var həqqə, Qurana yurdum.</p> <p>◆</p> <p>Adlım ozanların xoş avazları, Gözəl barmaqları çalır sazları, Göllərdə yayxanır<sup>41</sup> Quba qazları, Qayalar sevinir tərlana yurdum.</p> <p>◆</p> <p>Dədə Qorqut adı dillərdə əzbər, Vâhid,<sup>42</sup> Fuzulilər, Âşıq Ələsgər, Sözə dözüm verən Dolulu Əbazər,<sup>43</sup> Söhbəti ruh verir insana yurdum.</p> <p>◆</p> <p>Xəstə Qasım, Nəbati'dən<sup>44</sup> yâd olsun,</p>	<p>قوینوندا بىسىنېب چوخ قەرمانلار طوفان سارسيتايان قورخاز اوغلانلار گوجلو قوللار ايله اركك اسلاملار هاپقىيىب كىرنىدە ميدانا يوردم</p> <p>◆</p> <p>تاریخ لر بخت اندىب افيخارلارين باقىر خان ، ستارخان ، شەھرلارلارين دونيا بويو قلان يادىكارلارين نه حسابا كلىرى نه سانا يوردم</p> <p>◆</p> <p>اوستون شاعيرلرین سۆزلى آشكار وزن-قافىيە دە، معنادا پىيار اڭىز اتىلىرى قالار پايدار اومودوم وار حقە قورآتا يوردم</p> <p>◆</p> <p>آدلىم اوزانلارين خوش آوازلارى گۈزۈل بارماقلارى چالىر سازلارى گۈللەرde ياخانىر قىبا قازلارى قايالار سئۇپىنر تىلانا يوردم</p> <p>◆</p> <p>دەدە قوروقوت آدى دىللەرە اىزىر واحد، فضولى لر، آشىق علسىكىر سۆز دۇزۇم وئىن دوللو آپاذر صۈچىتى روح وئىر اىنسانا يوردم</p> <p>◆</p> <p>خىستە قاسم نباتى دن ياد اولسون</p>
--	---

<sup>37</sup> Səp etmek: Kaydetmek.

<sup>38</sup> Akar. Açık.

<sup>39</sup> Pür-bâr: Dolu.

<sup>40</sup> Paydar: Sonsuzç

<sup>41</sup> Yayxanmaq: Yıkınmaq

<sup>42</sup> Vahid: Ali ağa Vahid, Azərbaycanın son asır gazel ustatlarından.

<sup>43</sup> Dolulu Əbazər: Güney Azərbaycan şairlərindəndir.

<sup>44</sup> Nəbati: حكيم ابوالقاسم نباتي: Güney Azərbaycan şairlerndendir.

Qul Hartn'da öz dinində şad olsun,  
Balullu, Miskin'dən xoşca ad olsun,  
Doğru yol açılır urfana yurdum.



Dullu Mustafa'nın<sup>45</sup> çəkək [çəkəlim] adını,  
Urfan məktəbinin qol qanadını,  
Baldan şirin sözlərinin dadını,  
Bismillah o şəhd-i şana yurdum.



Çağdaş şairlərin himmət etsinlər,  
Ata babaların yoluñ getsinlər,  
Söz xəncərin vurup düşmən didəsinlər,  
Gürültü salsınlar dörd yana yurdum.



Düşmənə aldanmaz Türklerin soyu,  
Bükülsün xainin qaməti boyu,  
Çoxların ağızının axır suyu,  
Göz qoyublar Azərbaycana yurdum.



Azərbaycan doğruluğu bəğənər,  
Yurdun sevər ulusuna güvənər,  
Biri sağa, biri solar sevinər,  
Məndə fəxr edirəm urfana yurdum.



Yüzlər dərdə dərman duzlu göllərin,  
Dərin dərələrin, geniş çöllərin,  
Doğruluq səmtinə açıq yolların,  
Şanlı Azərbaycan, ey ana yurdum.



قول هارتون دا اوز دېبىنده شاد اولىسون

بالولو مسکىنندن خوشجا آد اولىسون

دوغرو بول آچىيلار عورفانا يوردوم



دوللو مصطفى دين چىكك آدېنى

عورفان مكىيىنин قول قانادىنى

بالدان شىرىن سۆزلىرىنىن دادىنى

بسم الله او شهد شانا يوردوم



چاغداش شاعيرلىرن ھەت اتشىن لر

آتابابالارىن بولۇن كەت سىن لر

سۆز خىنجىرىن ووروب دىشىن دىدىسىن لر

گورولو سالىپىلار دۈرد يانا يوردوم



دوشىنە آلباناز توركلىرىن سوپىو

بوڭىلسون خاپىئىن قامى، بويو

چۈخلاپىنин آخىر آزىزىن سوپىو

گۈز قويپىلار آذربايچانا يوردوم



آذربايچان دوغرو لوغو بىكىر

بۈردون س سور اولىسونا كۆوه نر

پىرى ساغا پىرى سولار سۇپىزىز

من ده خەنەيلمۇم عورفانا يوردوم



بوزلۇ دردە درمان دوزلۇ گۈللەرن

درىن درە لەپىن كەننەش چۈللەرن

دوغرو لوق سەمتىنە آچىق بوللارىن

شانلى آذربايچان، اي آنا يوردوم



<sup>45</sup> Dullu Mustafa: Güney Azərbaycan şairlərindəndir.

<p>Sənin əki adın Atırpatandır,<sup>46</sup>  Sonra Azərbaycan, Azərbaycandır,  O üçü mənada od qoruyandır,  Atəşi yandırdım cəhana yurdum.</p> <p>◆</p> <p>Meyvəli bağçalar, gözəl bağların,  Yaşıl yaylaqların, uca dağların,  Cansızı dirildir bahar çağlarının,  Dərdləri çattırır dərməna yurdum.</p> <p>◆</p> <p>Babək tək ər yıxan Bayındırşanlar,  Ordular dağıdan, alay pozanlar,  Nəbi ilə Kərəmtək qoçaq oğlanlar,  Qalıq ad qoyublar cəhana yurdum.</p> <p>◆</p> <p>Qorxmaz igidlərim mərd-i mərdana,  On igidə bərabərdir bir dana,  Hayqırıb girəndə hərdən meydana,  Bənzəyir bir qızmış qaplana yurdum.</p> <p>◆</p> <p>Qənarılər uça, qona çəmənə,  Qumrular zoq edər sünbü'l, çəmənə,  Bülbül gülə aşiq, məndə vətənə,  Şur-goga salaram gülşana yurdum.</p> <p>◆</p> <p>Dədə Katib həqqi diyər dayanmaz,  Yurdu sevər ölenə tək usanmaz,  İbrahim aşiqi atəşə yanmaz,  Bir qoçam gəlmışəm qurbana yurdum.</p>	<p>سین اسکی آدمین آیریاتان دیر  سونرا آذربایجان، آذربایجان دیر  هر اوچو معنادا اود فورویان دیر  آتشی پاندیردم جهانا بوردوم</p> <p>◆</p> <p>مئیوه لی باعچالار، گوزل باغلازین  پاشیل یاپلاقلارین، اوچا داغلازین  جانسیزی دیر پلسر باهار چاغلازین  دردلری چاتنیر درمانا بوردوم</p> <p>◆</p> <p>باپک تک ار بیخان بایندیرخانلار  اوردولار داغینان ، آلای بوزاللار  نی ایله کم تک قوچاق اوغلانلار  قالیق آد قوبولار جهانا بوردوم</p> <p>◆</p> <p>قورخاز ایکیدلریم مرد مرداننا  اون ایگىدە بىرايدىر بىر دانا  ھايقىرىپ گىرنىدە هەردىن ميدانا  بىزە بىر بىر قىزمىش قابلانا بوردوم</p> <p>◆</p> <p>قىتارى لر اوچا قونار چىنه  قۇرمۇلار ذوق ائىر سونبۇل سىنه  بۈلۈل گولە عاشقى من دە وطنە  شور-غۇغا سالارم گولشانا بوردوم</p> <p>◆</p> <p>دده كاپىب حقى دىئه ر دايغانار  بوردو سئور اولىئە تك اوستانمار  ابراهيم عاشيقى آتشە يانغار  پىر قوچام گلىمىش قوريانا بوردوم</p>
--	--

<sup>46</sup> Atropat: Azərbaycan'ın DLT'te geçen adıdır.

<p><b>El Gücü</b></p> <p>El gücü ilə ağa olan, xan olan, Xanlığın zəvalı, pis peşədəndir. Şîr<sup>47</sup> istəməz yanqın düşsün cəngələ,<sup>48</sup> Aslanın sağlığı o meşədəndir.</p> <p style="text-align: center;">◆</p> <p>Könül bir mərkəzdir bənzər günəşə, Ondan nur ayılar əndama,<sup>49</sup> başa, Sultan bir ağaçtır, millət bir rışə,<sup>50</sup> Ağacın varlığı o rışədəndir.</p> <p style="text-align: center;">◆</p> <p>Rışəsiz ağacı çox tez yel atar, Ağaca var qudrət rışədən çatar, Tənâbsız<sup>51</sup> çadırın pâyəsi<sup>52</sup> yatar, Bu məsəl qədimdən, həmişədəndir.</p> <p style="text-align: center;">◆</p> <p>Dədə Katib, xəstə könlüm şad olar, Yaxşı yaman ölər qalan ad olar, Hâkim, adil olsa yurd âbâd olar, Ədalət ilmdən, əndişədəndir.<sup>53</sup></p>	<p>ایل گوجو ایله، آغا اولان خان اولان خالنیغین زوالی، پیس پئشە دن دیر شیر ایسته مز باهین دوشسون جىڭلە آسلامن ساڭىغى او مئشە دن دیر</p> <p style="text-align: center;">◆</p> <p>کونول يېر مرکىدىرىن بىزه رگونشە اوندان نور باييلار، انداما، باشا سلطان يېر آغاج دير، مىللەت يېر رىشە آغانىن والىغى او رىشە دن دير</p> <p style="text-align: center;">◆</p> <p>رىشە سىز آغاجى چوخ ئۇر يېل آثار آنانجا وار قىرت رىشە دن چاتار طابىسىز چادىرىن پاپە سى ياتار بو مثل قدىمدىن، هىشە دن دير</p> <p style="text-align: center;">◆</p> <p>دده كاتب، خستە كونلۇم شاد او لار ياخشى يامان اۇلر قالان آد او لار حاكم، عادل او لسا، يورد آباد او لار عدالت علمدىن، اندىشە دن دير</p>
--	--

<sup>47</sup> Şîr: Aslan.<sup>48</sup> Cəngəl: Orman.<sup>49</sup> Əndam: Vucut<sup>50</sup> Rışə: Kök<sup>51</sup> Tənâb: İp, Kəndir<sup>52</sup> Pâ: Ayak<sup>53</sup> Əndişə: Düşüncə, fikir.

<p>Ələ Düşməz</p> <p>İnsanoğlu bugün sağsan xoş danış, Sabah ömrün bitər dil ələ düşməz, Cavanlıq bir güldür açar baharda, Qış zamanı gəlsə gül ələ düşməz.</p> <p style="text-align: center;">♩ ♩ ♩</p> <p>Şirin danış könülləri eylə şâd, Unutma dostları hərdən eylə yâd, Tək dolanma, quş uça[n]maz tək qanad, Qırma qol qanadın el, elə düşməz.</p> <p style="text-align: center;">♩ ♩ ♩</p> <p>Var gücünlə xəlqə eylə xidməti, Həqqə ibadətin budur hikməti, Hürmət elə əldən vermə fürsəti, Düşgün ata-ana bil ələ düşməz.</p> <p style="text-align: center;">♩ ♩ ♩</p> <p>Həqiqi insanlar, vəfali dillər, Həqqi gizlə[t]məzlər bir gün diyəllər, Dolansa dövrələr tükənsə illər, Dədə Katib kimi qul ələ düşməz.</p> <p style="text-align: center;">♩ ♩ ♩</p>	<p>الله دوشمز</p> <p>اسان اوغلو بوكون ساگسان خوش دانيش صباح عومرون پيت ديل الله دوشمز جاوانلیق بير گول دور آچار باهاردا فيش زامانى گلکسه گول الله دوشمز</p> <p style="text-align: center;">♩ ♩ ♩</p> <p>شیرین دانیش کونول لری ائیله شاد اونوقا دوستلاری هردن ائیله ياد تک دولاتنا قوش اوچاقفار تک قاناد قیرما قول-قانادین ايل الله دوشمز</p> <p style="text-align: center;">♩ ♩ ♩</p> <p>وار گوجون له خلقه ائیله خدمتى حقه عبادىن بودور حكىتى حوزمت ائله اللن و ئىمە فرۇتى دوشكۈن آتا - آنا ايل الله دوشمز</p> <p style="text-align: center;">♩ ♩ ♩</p> <p>حقىقى انسانلار و قالى ديل لر حقى گىزلىزلىر بىرگۈن دېيە رلر دولانسا دۈزۈرە لر توکسە ايل لر ددە كاتب كىنى قول الله دوشمز</p> <p style="text-align: center;">♩ ♩ ♩</p>
---	--

Bu dünya bir bazarcadı,  
Herkəs bir cür gəzər gedər,  
Biri sözün düzün diyər,  
Biri gələt yazar gedər.



Biri heç danışmaz yalan,  
Biri düz söz deməz inan,  
Biri düz yol verər nişan,  
Biri yolun azar gedər.



Biri atəş alışdırar,  
Həlal həram qarışdırar,  
Biri xəlqi barışdırar,  
Biri ara pozar gedər.



Dədə Katib qurtar sözün,  
Pozma ağızin dadın duzun,  
İndi desən sözün düzün,  
Millət görün qazar gedər.



بودونا بير بازارجادى

هرکن بير جور گر گندر

پىرى سۈزۈن دوزۇن دېر

پىرى غلط بازار گندر



پىرى هېچ دانىشماز يالان

پىرى دوز سۆز دەر اپىان

پىرى دوز يول وئىر نىشان

پىرى يولۇن آزار گندر



پىرى آتش گىلىشىپىرار

حلاڭ حارام قارىشىپىرار

پىرى خلقى بارىشىپىرار

پىرى آرا بۆزار گندر



دە كاتىپ قورتار سۈزۈن

پوزما آغىزىن دادىن دوزۇن

ايىندى دەسىن سۈزۈن دوزۇن

مېلىلت گۈرون قازار گندر

Səbr Eylə	صبر ایله
Dəli könlüm dərd halimi, Qatib səbr eylə, səbr eylə, Səbr edənlər muradına, Çatib səbr ilə səbr eylə.	دل کنلوم درد حالىي قائىب صبرايله صبر ايله صبر ايندلر مورادينا چاينب صبرايله صبرايله
*	*
Gogayə qattım başımı, Axdarıram gözyaşımı, Qohum qardaş eldaşımı, Atib səbr eylə səbr eylə.	غوغايه قاتىم باشىي آخىدىرام گۈز ياشىي قوھوم قارداش ائل داشىي آتىب صبرايله صبرايله
*	*
Qış çıxar bahar, yaz olu[r], Pis gönüñ ömrü az olu[r], Gün çıxar gönlüm saz olu[r], Batib səbr ilə səbr eylə.	قىش چىخار باھار ياز اولو پىس گونون عمۇرۇ آز اولو گون چىخار گونلۇم ساز اولو باتىب صبرايله صبرايله
*	*
Yaman gündə coşub əsmə, Sən umudun mevladan kəsmə, Kâm alırsan sən tələsmə, Katib, səbr elyə səbr eylə.	يامان گوندە جوشوب اسمە سن اومودون مولادان كىسمە كام آلىرسان سن تلسەمە كتىب صبرايله صبرايله

Dəli könül məndən sənə vəsiyyet,  
Qara zigil, Hindi xal olmaz olmaz,  
İpək düzəllər tut yapraqından,  
Hər kətan bezindən şal olmaz olmaz.



Bir hal olmaz, dəyişlənər havalar,  
Qırılar qanadlar yanar yuvalar,  
Buruldiyub bir birini qavalar,  
Meydanda danalar, kəl olmaz olmaz.



Alçaq insan uca yerdə dansılar,  
Qanmaz xeyir şerrin yatar ansalar,  
İt milçəyi bal arısın yansılar,  
Şan bağlıya bilməz bal olmaz olmaz.



İnsan olan seçər yarı, yoldası,  
Doğru dost yolunda verər başı,  
Sərraf ol tanı qiymətli daşı,  
Tənəkiyə boyansa ləl olmaz olmaz.



Dedə Katib hər məclisə qatılmaz,  
Heyvan meydanında insan satılmaz,  
Aqır insan bir söz ilə atılmaz,  
Yel qavan, at qovar sal olmaz olmaz.

دلی کونول مەندەن سەنە وصیت

قارا زیگیل هندى خال اویلاز اویلاز

اپک دوزللر توت ياخرا غیندان

ھر کان بئیندن شال اویلاز اویلاز



پیر حال اویلاز دېشله نەھاوا لار

قىيىلار قانادلار يانار بۇوا لار

بورو لوپوب پىر بىرىنى قاوا لار

مېندائىدا دانالار كل اویلاز اویلاز



آلچاق انسان اوچا يئرده دانسىلار

قانماز خىر شىرىن ياتار آن سالار

ایت مىلچىي بال آرسىين يانسىلار

شان باغلابا پىلىز بال اویلاز اویلاز



انسان اولان سەعچىر يارى بولنانى

دوغرو دوست بولۇندا وئرر باشى

صراف اوں خوش تانى قىتلى داشى

تىيىكە بويانسا لعل اویلاز اویلاز



دده كاتىب هر مجلسە قاتىلماز

حیوان میدايىندا انسان ساتىلماز

آغىر انسان بىر سوز ايلە آتىلماز

پىل قاوان آت قوار سال اویلاز اویلاز

## Azərbaycan Oğluyam

Yaradanın qudrətinə çox şükür,  
İstəyib yaradıb insan oğluyam,  
Yurdumu sevərəm, soyumu danmam,  
Türki dilli mən müsəlman oğluyam.



Sevərəm yurdumun qoç oğlanların,  
Üstün şairlərin, xoş dastanların,  
Savaş meydanında qəhramanların,  
Uğrunda baş verən Qurban oğluyam.



Həq aşiqi həqdən alar payını,  
Hədər etməz, bilər ömrün sayını,  
Qovalaram yurdumuzdan xayini,  
Tülküdən qorxmaram aslan oğluyam.



Tərpənir könlümdə doğru duyular,  
Qoymam yurdumuza qonsun bayquşlar,  
Məni qorxudanmaz hər kiçik sular,  
Dalğalı dənizdə tufan oğluyam.



Dədə Katib vətən eşqi canımda,  
Geyrət damarımda isti qanımda,  
Ölüncə durmuşam düz peymanımda,  
İranlıyam, Azərbaycab oğluyam.

## آذربایجان اوغلویام

پاراداين قدرتهنه چوخ شوکور  
ايسته بيب پاراديب انسان اوغلویام  
بوردو مو سئورم، سويومو داغام  
تۈركى دىلى من مسلمان اوغلویام



سئورم بوردو موون قوج اوغلانلارين  
اوستون شاعرلرین خوش داستانلارين  
ساواش ميدانىندا قهرمانلارين  
اورغۇندا باش وئرن قوربان اوغلویام



حق عاشقى حىدىن لار پاينى  
ھەدر اتىز، بىلە عمرۇن سايىنى  
قووالارام بوردو موز دان خايىنى  
تولكودن قورخىارام آسلام اوغلویام



ترىپىر كىنلۇمە دوغرو دېغۇلار  
قۇيام بوردو موزقا قونسۇن بايقوشلار  
منى قورخۇدانغاھ ھەر كېچىك سولار  
دالغالى دىزىدە طوفان اوغلویام



دده كاتب وطن عشقى جانىدا  
غىرىت دامارىمدا ايستى قانىدا  
اولونجە دورموشام دوز بىانىدا  
ايراتليام، آذربایجان اوغلویام

Qadir Allah'ın qələmi aləmə fərman yazar,  
 Ay günəşə həm fələkə bir əcayib devran yazar,  
 Laşeriki qüdrətiylə yar edibdi hər nə var,  
 Göz görməyən bir xanədə boş sudan insan yazar.



“Ennâ ateyna”<sup>54</sup> surəsi şad ətti peyğəmbəri,  
 Yüz yirmi dörd min içində doğruluğun sərvəri,  
 Dilim oxur, sinəm yazar mən neylərəm dəftəri,  
 Qəza qədər öz əlində istərsə hər an yazar.



Lafəta ella Ali Heydərdi şahım mənim,  
 Azmaram yoldan kinarə doğrudur rahim mənim,  
 Əgərki mən təqsirkaram çoxdu günahım mənim,  
 Lütf eyləsə dəftərinə bir əff-ü rəhman yazar.



Ələst günü bəla deyib cam-i iman içmişəm,  
 Beş aləmi tey etmişəm altı ərkan seçmişəm,  
 Dədə Katib yar yolunda billah candan keçmişəm,  
 Aşıq məşuqun yolunda canını qurban yazar.

قادر آللاهین قلمى عالمه فرمان بازار  
 آى گونه ه فلكه بير عجائب دئوران بازار  
 لا شركى قىرقى ايله يارادىدى هر نه وار  
 گوز گۈرمە بىن بىر خانە ده بوش سودان اپسان بازار



انا اعطيينا سوره سى شاد اندى پىغبىرى  
 بوز بېرى دۇرد مىن اېچىنە دوغرو لوغۇن سوروى  
 دىلەم اوخور سىنە م بازار من تەلىم دەقىرى  
 قضا قدر اۇز ئىتىدە اىستىسە هر آن بازار



لاقى الا على حىبردى شاھم منم  
 آزمارام بولمان كىناھ دوغرو دور راھم منم  
 اكىك من تەصىر كارام چوخدور كوناھم منم  
 لوطىف ائىلە سە دەقىنە بىر عفو رەجان بازار



الست گونو بلا دئىپ جام ايان اېچىشىم  
 بېش عالى طى انتىشىم آلتى ارکان سىچىشىم  
 دده كاتىپ يار بولوندا يېللە جاندان كېچىشىم  
 عاشق معشوقون بولوندا جانىنى قوربان بازار

<sup>54</sup>: أنا اعطيينا سوره سى Kevser Suresinin başlangıcıdır.

## **Yardım Eylə Yaradanım**

Ədalət sust olanda,  
Yardım eylə yaradanım,  
Çoban qurda dost olanda,  
Yardım elə yaradanım.



Nanəciblər tox olanda,  
Qarışdırın çox olanda,  
Barışdırın yox olanda,  
Yardım elə yaradanım.



Qonşu qonşuya baxanda,  
Canın atəşə yaxanda,  
Alçaq ucaya çıxanda,  
Yardım elə yaradanım.



Dədə Katib nar alanda,  
İş bilən bekâr qalanda,  
Həq danışan xar olanda,  
Yardım Eylə Yaradanım.

## **یاردىم اىلە یارادانىم**

عجالت سست اولاندا  
یاردىم اىلە یارادانىم  
چوبان قوردا دوست اولاندا  
یاردىم اىلە یارادانىم



نائىبىپ لر توخ اولاندا  
قارىشىرلەن چوخ اولاندا  
بارىشىرلەن يوخ اولاندا  
یاردىم اىلە یارادانىم



قۇنشۇ قولوشۇ باخاندا  
جانىن آشىھ ياخاندا  
آلچاق اوچالا چىخاندا  
یاردىم اىلە یارادانىم



دده كاتىپ نار آلاندا  
ايىش بىلەن بىكار قالاندا  
حق دانىشان خوار اولاندا  
یاردىم اىلە یارادانىم

İrfan aləmində, insan içində,  
Heç zaman yaxşıya yaman deməzlər,  
Əxlaq dəftərində quran içində,  
Riyakâra əhl-i Quran deməzlər.



Aşiq gərək eşq oduna alışsin,  
Aşiq gərək eşq oduna alışsin,  
Bir insan ki hər nə gəldi danışsin,  
Həyasıza əhl-i iman deməzlər.



İnsanların vəfalısı yaxşıdır,  
Aynaların şəffaflısı yaxçıdır,  
Oğrunun da insaflısı yaxşıdır,  
İnsafsız sahib vicdan deməzlər.



Dədə Katib bu cümləyə xoş inan,  
İmanın xərmənin yandırar yalan,  
Varlıya dost olan yoxsula düşman,  
Heç qanunda ona insan deməzlər.

عرفان علينده انسان ايچينده  
هعج زامان ياخشিযَا يامان دئزلر  
اخلاق دفترىنده قوران ايچينده  
رياكارا اهل قورآن دئزلر



انسان او دور بوش دور ماسىن چالىشىن  
عاشق گرک عشق او دونا آلىشىن  
پىرانسان كى هر نه گلدى دانىشىن  
حبا سىزرا اهل ايمان دئزلر



انسانلارين وفالىسى ياخشى دىر  
آيتالارين شفافلىسى ياخشى دىر  
اوغرۇنون دا انصافلىسى ياخشى دىر  
انسا فسىزرا صاحب وجدان دئزلر



دده كاتب بو جمهه يه خوش ايان  
ايانين خرمىن ياندىيار يالان  
وارلىدا دوست اولان يوخسولا دوشمان  
هعج قانوندا اوغا انسان دئزلر

Əvvəlindən adətimdir sözdə yalan demərəm,  
Mən Türkçə danışaram dilə “zəban” demərəm,  
Anam məni uşaqlıqdan Türk dili danıştırıb,  
Atam mənə çörək verib çörəgə “nan” demərəm.



Mən anamın əmcəgindən Türkçə süd əmmişəm,  
İndidə əmcək deyirəm dahi “pestan” demərəm,  
Su içəndə zoq edərəm dad verməz ağızında ab,  
Sərinləssəm kölgəlikdə da “sayiban” demərəm.



Dəryalarda gəmiləri gəzdirir gəmiçilər,  
Çox gözəldir gəmiçilik, da “keşiban” demərəm,  
Ev-eşiqim işıqlanar qonaqları görəndə,  
Mən qonağı çox sevərəm amma mehman demərəm.



Anam mənə “don” tikərdi sıriq-sıriq “arxalıq”,  
Köynəgimin ətəginə dahi “damən” demərəm,  
Əvvəl evdə uşaqlara Türk dilini öyrədərəm,  
Anaya ana deyərəm da “madərcan” demərəm.



Bir gözəli tərif etsəm Türkçə söz qoşaram,  
Kirpiğin ox, qaşların yay, əbu kəman demərəm,  
Beşigə, gəhvarə deməm o məni yırqalayıb,  
Şübə kimin güdükçəyə mən nigəhban demərəm.



Qonşuya, həmsayə deməm mən yoldaşa da həmrəh,  
Əkinçiymən keşavərz yox, toprağa xak söyləməm,  
Oğula, oğul diyərəm heç pesərcən demərəm,  
Ulduzu sitarə deməm, göyə asman demərəm.



Göy guruldar, yağmur yağar, yaşillanan yayalarar,  
Hər nə qədər yağış yağsa ona baran demərəm,  
Dəğərliyə dəğər verrəm, ərzişdən çıxmaz başım,  
Ucuza ucuz diyərəm, dahi ərzan demərəm.



Ata-babam Türktür mənim, Türkçə danışaram,  
Farsı da xoş şirin dildir, xoşa yaman demərəm,  
Dədə Katib, Türk oğluyam çox dadlıdır dilimiz,  
Mahiyə, balıq diyərəm sona payan demərəm.

Əlibindən əadətim dir Səzədə yalan demərəm  
Mən turkəmən dir Danışaram dilə Zəban demərəm  
Anam məni uşaqlıqdan turkəm dilə Danışdırıb  
Atam mənə çörəkən əzərəm əzərəm əzərəm



Min آمین əmğikindən turkəmən dir əmğim  
Aibnidə əmğik əmğim Dəfəm Dəfəm  
Su əmğində əzərəm əzərəm əzərəm  
Sərinən əməm əzərəm əzərəm əzərəm



Drıyalarda əmğim Ləri əzərəm əzərəm  
Çox əzərəm əzərəm əzərəm əzərəm  
An - əşikim əşiqəcların qonaqları turkəmən  
Min əzərəm əzərəm əzərəm əzərəm



Anam mənə don əzərəm əzərəm  
Köyəkkinin əzərəm əzərəm əzərəm  
Aol əzərəm əzərəm əzərəm əzərəm  
Anə ya əzərəm əzərəm əzərəm əzərəm



Səzəzəşərəm əzərəm əzərəm əzərəm  
Avx - qəzərlərin əzərəm əzərəm əzərəm  
Bəşikim əzərəm əzərəm əzərəm əzərəm  
Səzəzəşərəm əzərəm əzərəm əzərəm



Qoşşuva əməyən əzərəm əzərəm əzərəm  
Avx - qəzərlərin əzərəm əzərəm əzərəm  
Akıbim əzərəm əzərəm əzərəm əzərəm  
Aolwaza əzərəm əzərəm əzərəm əzərəm



Köy körülərəyəm əzərəm əzərəm əzərəm  
Hər nə qədər əzərəm əzərəm əzərəm əzərəm  
Dəkləm əzərəm əzərəm əzərəm əzərəm  
Aolwaza əzərəm əzərəm əzərəm əzərəm



Ana - balyam turkəmən turkəmən turkəmən  
Farsıda əzərəm əzərəm əzərəm əzərəm  
Dəde əzərəm əzərəm əzərəm əzərəm  
Məhəm əzərəm əzərəm əzərəm əzərəm

Qadir Allah; bu nə şurdur zəmanda?  
 Baxça bizimkidir, gül bizim dəgil,  
 Sən bölən bölgələr qəbul olmadı,  
 Petək bizimkidir, bal bizim dəgil.



Bahar çağı göy geyinir səhralar,  
 Zoqa gəlib dalğa vurara deyalar,  
 Yağmur yağar yaşıllanar dəryalar,  
 Yayla bizimkidir, el bizim dəyil.



Qurda yol verdilər xayın çobanlar,  
 Xara, yoldaş oldu naşı bağbanlar,  
 Od alıb mədənlər, alışdı kanlar,  
 Medən bizimkidir, ləl bizim dəyil.



Nə tufandır, nə gogadır, nə dumdan,  
 Atəş alıb xermənimiz yan ha yan,  
 Dedə Katib, dilin saxla dur, dayan,  
 Ürək bizimkidir, dil bizim dəyil.

قادر آله بونه سوردور زاماندا  
 باخچا بیزیکی دیر گول بیزیم دکیل  
 سن بولن بوکلور قبول اولادی  
 پئک بیزیکی دیر بال بیزیم دکیل



باھار چاغى گوئى كېيىنير صەرلاڭ  
 ذوقا گلېپ دالغا وورار درېالار  
 ياغۇر داغار ياشىل لانار درېالار  
 يايلا بیزیکی دیر ائل بیزیم دکیل



قوردا يول وىرىدىلەر خاڭىن چۈپانلار  
 خارا بولداش اولىو نااشى ياخېتلەر  
 اود آليپ مەدن لە ئىشىدى كانلار  
 مەدن بیزیکی دیر لەل بیزیم دکیل



نه طوفان دير نه غوغادير نه دومان  
 آتش آليپ خەمنىز يان ها يان  
 دده كاتىپ دىلين ساخلا ، دور ، دايىان  
 اورە ك بیزیکی دیر دىلىن بیزیم دکیل

Qadir Allah üç dört yüzlü insana,  
Səqiz dərd ver səqizi də dərrmansız,  
Bir insan ki söz gezdirir şor salar,  
Can verəndə onu öldür imansız.



Ya rəb firsat vermə gəda namərdə,  
Ürəgini, doldur kedərə dərdə,  
Yıxılsa vur, qoyma düzəlsin birdə,  
Başı heç olmasın bəla dumansız.



Od, yandırsın qarasını ağını,  
Şəxtə vursun bostanını bağını,  
Dolu döysün baxcasını bağını,  
Buğdasıda dənsiz olsun samansız.



Dedə Katib fəsad toxmun əkənlər,  
Hər bir gücü yettiğini bükənlər,  
Xəlqin xoşluğundan sancı çəkənlər,  
Ömür boyu sancı çəksin amansız.

قادر آللە اوج دورد اوزلو انسانا  
سکگیز درد وئر سکگیزى ده درمانسىز  
پىر انسان كى سوز گۈدىر شور سالار  
جان و ىرنىه اوونو اولىمور ايمانسىز



يارب فرصت وئرمە گىدا نامىدە  
اورە كېنى دولىدور كىرىھ دردە  
يىخىلسا وور قۇمما دوزە لىسين پىر دە  
باشى هېچ اوللاسین بىلا دومانسىز



اود ياندىرسىن قاراسىنى آغىنى  
شىخىھ وورسون بوسنانىن باغىنى  
دولو دۆپسون باخناسىنى باغىنى  
بوغاداسى دا دنسىز اولسون سامانسىز



دده كاتب فساد توخون اكلىر  
هر پىر گوجو پىتىكىنى بوكىلر  
خالقىن خوشلۇغۇندان سانخى چىكىلر  
عۇمۇر بىيۇ سانخى چىكسىن آمانسىز

İnsan	انسان
Oğul çox güvənmə gününə, Bax tarixə hər zamandan ibrət al, Çoxlarını topraq çəkti kamına, Topraq olan ustuxandan ibrət al.	اوغلو چوخ گووه نه گونونه باخ تارىخه هر زاماندان عبرت آل چوخلارنى تورياق چكى كامينا تورياق اولان استخواندان عبرت آل
❖ ❖	❖ ❖
Hani Nəmrud yapdı burç-i asimanı? Hani şəddad, onun bağ-i rizvanı? Hani Ferovn etti kəbir tügýanı, Bax sonuna o nadandan ibrət al.	هانى نمرود بادى بىر جى آسانى ؟ هانى شداد ، اوونون باغ رضوانى ؟ هانى فرعون ائىدى كېرى طغىانى باخ سونونا او ناداندان عبرت آل
❖ ❖	❖ ❖
Hani səlsal o qurşandı polada, Hani Əbucəhl durdu inada, Çox zalimlər məhv oldular dünyada, Müslümansan o Qurandan ibrət al.	هانى صلصال او قورشاندى پولادا هانى ابوچەل دوردو عنادا چوخ ظالم لر محو اوالىلار دونيادا مسلمانسان او قورآننان عبرت آل
❖ ❖	❖ ❖
Hani Lenin Bolşiviklik yarattı, Unuttu Allahı, dinini attı, Yetmiş il yaşadı məramı battı, Bax qudrətə yaradandan ibrət al.	هانى لنين بولشويك ليك يارادى أونۇتو آللاھى دىنинى آتدى يېڭىش ايل ياشادى مرامى باتدى باخ قدرەتە ياراداندان عبرت آل
❖ ❖	❖ ❖
Dədə Katib kibr edənlər xar oldu, Beş gün atın qovdu giriftar oldu, Pozuldu kaxları tar-mar oldu, Bayquşun qonan o virandan ibrət al.	دده كاتيب كبر ائدن لر خوار اولىو بېش گون آتىن قوودو گرفتار اولىو پوزولمو كاخلارى تار - مار اولىو بايقوش قونان او ويراندان عبرت آل

Urmu gölü, əvvəl Allah yâd olsun,  
Könlümüzdə dayim Allah yâd olsun,  
Azərbaycan millətimiz şad olsun,  
Xoş düşünək, xoş çalışaq, xoş bilək,  
Bir-bir ilə xoş danışaq xoş gülək.



Urmu gölü baharların, yazların,  
Göllərində, ördək, sona, qazların,  
Türkü aşıqların, Türkü sazların,  
Çalıb oxusunlar dağılsın gəmlər,  
Aramızdan getsin kədər sitəmlər.



Urmu gölü, mən bağlıyam ellərə,  
Azərbaycana həm Türkü dillərə,  
Neysan yağmuruna, axan sellərə,  
Yağmur vursun paslarımız silinsin,  
Çırキンlik, güzəllik o vəqt bilinsin.



Urmu gölü Türk oğluyuq Türkük biz,  
Yurdumuzun qoruqçusu Türkük biz,  
Başmaq olmamışq hervaxt börkük biz,  
Tarix boyu ucalmışq, ucayıq,  
Düşmənlər sanmasın düşqün qocayıq.



Urmu gölü dalgaların qalxanda,  
Şimşek vuru, ıldırımlar çaxanda,  
Coşqun çaylar, şarıldayıp, axanda,  
Şirin sular gəlip, səndə dolanda,  
Qurumazsan, dünya boyu qalarsan.



اورمو گولو اول آلاه آد او لسون  
کولوموزده دائم آلاه ياد او لسون  
آذربایجان میلتیز شاد او لسون  
خوش دوشونك ، خوش چالیشاق ، خوش بیلک  
بیر - بیر ایله خوش داششاق خوش گولک



اورمو گولو باهارلارین ، یازلارین  
کوللرینده، اوردک ، سونا ، قازلارین  
توروک آشیقلارین قورکو سازلارین  
چالیب او خوسنلار داغیلسین غر  
آرامیدان گتسین کرسیتم لر



اورمو گولو من با غلی یام ائللره  
آذربایجانا هم تورک دیل لره  
یسان یاغمورونا آخان سئل لره  
یاغمور وورسون پاسلاریز سیلینسین  
چیرکین لیک، گوزل لیک او وقت بیلینسین



اورمو گولو تورک او غلوبوق تورکوک بیز  
بوردو موزون قوروچجوسو تورکوک بیز  
باشماق اولامیشیق هر واخت بورکوک بیز  
تاریخ بویو او جالمیشیق او جایق  
دوشمن لر سافناسین دوشگون قوجایق



اورمو گولو دالغalarین قالخاندا  
شیمشک وورور ایلدیزی ملار جاخاندا  
جوشقون چایلار شاریل دایب آخاندا  
شیرین سولار گلیب سندھ دالائیدا  
قوروم ازسان دنیا بوى و قالارسان



Urmu gölü! Baldan şirin duzun var,  
Payız, qıda, ördəklərin qazın var,  
Dalgalarda güzəl nağmə sazin var,  
Çal sazını ahir sime dayansın,  
Çimenlərin yeşil dona boyansın.



اوروم کولو! بالدان شىرىن دوزون وار،  
پايز، قىشدا، اردىكلەن قازىن وار،  
داغلاردا گۈزىل نەمە سارىن وار،  
چال سارىن آخىر سېھە دايى نسىن،  
چىنلىرن يېشىل دونا بويانسىن.



Urmu Gölü! Dalgaların şarıldar,  
Yıldırıım çaxar göklər har har harıldar.  
Gece vaqtı yıldızların parıldar,  
Bizim de bir yıldızımız yükselsin,  
Dostlar gülüp, düşmanlar da qocalsın.



اوروم کلو! دالقلارىن شارىلدار،  
يالىزىم چاكار گۈكىر هار هار هارىلدا،  
كەھ وقى يالىزىلارنى پارىلدار،  
بىزىدە بىر يالىزىزىز بوجلسىن،  
دوستدار گولوب، دوشانلار دا قوجالسىن.



Urmu Gölü! Qurumasın sellərin,  
Sarsılmاسın dört yanında ellərin,  
Nəfəsinnən əsən sərin yellərin, O  
yellərdən gəlir vəhdət qoxusu, Həm Həm  
vəhdət həm məhəbbət qoxusu.



Urmu Gölü! Ördəklərin parıldar,  
Qonar suya, qanat çalar, pırıldar,  
Ovçu vurar, yaralanıb, sizildar,  
Sızılıtdan biz də yediz sədəmə,  
Rəhmət olsun o rəhmətlik dədəmə.



Urmu Gölü! Necə xanlar savmusan,  
Necə şahlar, Süleymanlar savmusan,  
Qocalmışan, çox dövrənlar savmusan,  
Qocalıqdan bir az bizə sən danış,  
Uzax durma, bizim elə gel danış.



اوروم کولو! قوروماسىن سىللەرىن،  
سارسىلماسىن دروت يائىندادا اللىن،  
ھېسىتن اسن سرىن ياللىن،  
او يالىردىن گلير وحدت قوخوسو،  
ھ وحدت ھم محبت قوخوسو.



اوروم کلو! اردىكلەن پارىلدار،  
قوئار سويا، قانات چالار، پرادار،  
او چو وورار، يارلاھىپ، سىزىلدار،  
سېزىلەيدان بىز ده يىدىك صىدە،  
رەخت اولسون او رەختىك ده دە مە.



اوروم کلو! نجە خاللار سوموسان  
نىچەش اهلار سىلىمانلىار ساوموسان  
قوجالىسان چوخ دورانلار ساوموسان  
قوجالىقىدان بىراز بىزە سن دايىش،  
اوزاخ دورما، يېزىم الە گل دايىش.



Urmu Gölü! Şəfəqlərin sönməsin,  
Zaman çərxi zərərinə dönməsin,  
Özgə quşu sularına qonmasın,  
Ellər gəlsin, dönüp gedsin dal ba dal,  
Sən heyifsən, getmə getmə hələ qal.



اورمو گلو! شفقلərin سونه سین،  
زمان چرخی ضرربه دونه سین،  
اوزگه قوشو سولارینا قوماسین،  
اللر گلسین، دونوب گدسين دال با دال،  
سن حيفسن، گنه گنه هله قاب.



Urmu Gölü! Dörd bir yanın tanıram,  
Hal diliylə nə dediğin qanıram,  
Bilməm nədən od almışam, yanıram,  
Sən bir su səp bu atəşə qoy sənə,  
Heyif olsun, zəman dönüb tərsinə.



اورمو گلو! درود بیر يانين تانرام،  
حال ديليله نه دديكن قانرام،  
يليم ندن اود الميشام، يانرام،  
سن بير سو سپ بو آتشه قوي سونه،  
حيف اوسلون، زمان دونوب ترسينه.



Urmu Gölü! Gürültülü səsin var,  
Dostu güldürməğə çox həvəsin var,  
Elə şəfa verən xoş nəfəsin var,  
O nəfəsdən göndər gəlsin bizlərə,  
Urmu'dan Salmas'a Xoy'dan Təbrizə.



اورمو گلو! گورولولو سسین وار،  
دوست گولسورمکه چوخ هوسين وار،  
اله شفا ورن خوش هسسين وار،  
او نهسیندن گوندر گلسین بيزله،  
اورمودان سلامسا خويدان تبىزه.



Urmu Gölü! Duzlu dadın var sənin,  
Xatirələrdə hər vaxt yadın var sənin,  
Tarixlərdə bəlli adın var sənin,  
Sənin adın iftihardır bizlərə,  
Tikan batsın, yurda xain gözlərə.



اورمو گلو! دوزلو دادين وار سين،  
خاطره لرده هر وخت يادين وار سين،  
تاریخ لرده بلى ادين وار سين،  
سین ادين افتخار دير بيزله،  
نيكان باسين بوردا خايین گوزله.



<p>Urmu Gölü! Yatmamışan, oyaxsan, Boya götürməzsən, özün boyaqsan, Azərbaycan tarixinə dayaxsan, Sən dayaq ol, Allah sənin dayağın, Dünya boyu büdrəməsin ayağıın.</p> <p style="text-align: center;">★★</p>	<p>اوروم گلو! ياتميسان، اوياخسان، بويا گوتورمزسن، اوزون بوياسان، آذريجان تارخيه داياخسان، سن داياق اول، الله سين داياقين، دنيا بويوك بودرمه سين اياقين.</p> <p style="text-align: center;">★★</p>
<p>Urmu Gölü! Bilməm neçə yaşın var, Qocalıbsan, tük ağarmış başın var, Göyərçin Qalada Kazım Daşın var, Gəlin görünən daşlarda mənzərə, Baxın tarixlərdə yazın dəftərə.</p> <p style="text-align: center;">★★</p>	<p>اوروم گلو! بيلم نجه ياشين وار، قوجاليسان، توک آغارميش باشين وار، كورچن قالادا كاظم داشين وار، كلين گورون او داشلاردا منظره، باخين تاریخ لرده يازين دفتره.</p> <p style="text-align: center;">★★</p>
<p>İsti düşcek yayxanardıq suyunda, Dayazında, dərinində, boyunda, Ortaqidik elin bayram toyunda, O toylarda biz oxuyub gülərdik, Gam kədəri köylümüzdən silərdik.</p> <p style="text-align: center;">★★</p>	<p>استى دوشچك ياي خانى ردىق سو وىون دا، دابازىندا، دريننده، بويوندا، أوتاقىدىك الين بايرام، توپوندا، او توپلاردا بىز توخويوب گولىدىك، غم كرى گولوموزدن سيلاردىك.</p> <p style="text-align: center;">★★</p>
<p>Urmu Gölü! Güvənirəm elimə, Azərbaycan Türkçəsində diklimə, Bir də cavanlığım gəlsə əlimə, Xoş danışib, xoş gülərəm, oynaram, Qazan kimi qaynaq vurub qaynaram.</p> <p style="text-align: center;">★★</p>	<p>اوروم گلو! گوئيم اليه، آذريجان توركجه سينده ديليه، بىرده جوانلىغىم گلسە اليه، خوش دانىشىب، خوش گولەرم اوينارام، قازان كىي دالقا ووروب قابنارام.</p> <p style="text-align: center;">★★</p>
<p>Urmu Gölü! Quruyubdur sellərin, Quruluqda gücdə qalıb ellərin, Yağmur yağar genə dolar göllərin, Quru çaylar, bir gün genə sulanar, Sellər coşub, şaqqıldayıb bulanar.</p> <p style="text-align: center;">★★</p>	<p>اوروم گلو! قورو بيدور سللرين، قورو چايلار، بير گون كە سولانار، يا غور ياغار كە دolar گوللين قورو اوندا گوجده قاليب اللرين، سللر جوشوب، شاقيلدايپ بولانار.</p>



Urmu Gölü! Yurdun yuvası sənsən,  
Dalğalı könüllər govgası sənsən,  
Qışda köçmən quşların məvası sənsən,  
O quşlardan hərdən pay ver ellərə,  
Qoy səslənsin adın düşsün dillərə.



Urmu Gölü! Günəş nuru saçanda,  
Bildirçinlər pırıldayıb uçanda,  
Qurd sürüdən qoyun alıb qaçanda,  
Köpəklərin qısqırdı çobanlar,  
Qısqırdı dalisincə cavanlar.



Urmu Gölü! Şirin duzlu suyun var,  
Çox dərinsən, bir boy verməz boyun var,  
Movc edəndə bayramın var toyun var,  
Bu toylarda bizdən də bir yâd elə,  
Azərbaycan millətini şad elə.



Urmu Gölü! Üzün ağdı, ağ olsun,  
Dörd bir yanın bostan, bağca, bağ olsun,  
Səni sevən Azərbaycan sağ olsun,  
Hərdən də bir səlam söylə bizlərə,  
Qurban olum bizə baxan gözlərə.



اورمو گولو! بوردون بیواسی سنسن،  
دالقلل کنوللار غوغاسی سنسن،  
قىشدا كۆچن قوشلارин ماواسى سنسن،.  
او قوشلاردان هردن پاي ور اللره،  
قوى سىسىنسين آدين دوشسون دىللره.



اورمو گولو! گونش نورو ساچىندا،  
قورد سورودن قويون اليب قاجاندا،  
كۈكلەن قىسىقىداردى چوبانلار،  
بىلەرىچىلەر بىلمايدب اوچاندا،  
قىشقىراردى دالىسىنجا جوانلار



اورمو گولوا! شىرىئىن دوزلى سوئيون وار،  
چوخ درېنسن، بىر بوى ورمز بىيون وار،  
موج اندە بايرامىن وار تىيون وار،  
بو توپلاردا بىزدىن ده بىر ياد الله،  
آذربايجان ميللتىنى شاد الله.



اورمو گولو! اوزوناغى، آغ اولسون،  
دورد بىر يائىن يوستان، باعچە، باخ اولسون،  
سەنى سون آذربايجان ساخ اولسون،  
هردن ده بىر سلام سوپىلە بىزلىر،  
قوريان اويم بىزه باخان گوزلرە



Urmu Gölü, ovcıların ovlağı,  
Gözəlləri, quyuları, batlağı,  
Çəmənləri kəl gamışın otlağı,  
Kəllər yeyib, durub savaşardılar,  
Bir birinin üstünə aqnaşardılar.



Urmu Gölü! Sən Urmu'nun gülüsən,  
Sən Urmu yox, Azərbaycan gülüsən,  
Bülbülüsən, ciçəğisən, gülüsən,  
O güllərdən bir dəstə ver iyleyək,  
Baxaq görək gələcəgi neyniyək.



Urmu Gölü! Yurdumuzu sevirik,  
Türk, Fars, Ərəb, Kürd'ümüzü sevirik,  
Bir, iki, üç, dördümüzü sevirik,  
Yurdumuzun sefasından de bizə,  
Elimizi vefasından de bizə.



Urmu Gölü! Aşşam günün batanda,  
Işıq gedib, qaranlıqlar çatandai,  
Uldzlar bir birinə göz atanda,  
Ay ışığı düşər suyun üzünə,  
Görən həvəslənir özü özünə,



اورمو گلو! اوجولارین اولاغى،  
کوزللرى، قويولارى، باطلاغى،  
چىنلىرى كل قالىش اوللاغى،  
كىلر بىبىپ، دوروب ساواشايدىلار.  
· بىر بىريم اوستونه آغاشايدىلار.



اورمو گلو! سن اورمۇنون گلو سن،  
سن اورمو يوخ، آذربايچان گلوسەن،  
بولبولسەن، چىچكىسىن، گلوسەن،  
او گوللەرن بىر دىستە ور ايلىك،  
باخاق گورك كىچكى يىنىشكى



اورمو گلو! بوردوموز سورىك..  
تۈرك، فارس، عرب، كوردوموزو سورىك،  
بىر، اىكى، اوج، دوردوموزو سورىك،  
بوردوموزون صافاسىندان دە بىزە،  
البىزىن وفاسىندان دە بىزە



اورمو گلو! اخشام گون بااتاندا،  
ايشيق گىبىپ، قارانىقلار چاتاندا،  
آى ايشىقى دوشىر سوپون اوزونە،  
اولىوزلار بىر بىزىنە گوز ااتاندا،  
گورن ھوسلىپ اوزو اوزونە.



Urmu Gölü! Çox dövranlar görmüsən,  
Çoxlu xanlar, yaşadıbsan yormusan,  
Çoxlu qəhrəmanlar əldən vermişən,  
Yurdumuzun qulluqçusu genə var,  
Azərbaycan qoruqçusu genə var.



Urmu Gölü! Duzun duzlağı sənsən,  
Əski tarixlərin qaynağı sənsən,  
Savaşqan kəllərin oynağı sənsən,  
Sel yıxanmaz o kəllərin birini,  
Biri gedsə, beşi tutar birini.



Urmu Gölü! On bir dana çayın var,  
Payız, qışın, baharın var, yayın var,  
Azərbaycan ölkəsində payın var,  
Dünya boyu Allah payın kəsməsin,  
Yaman yeli millətiyən əsməsin.

اورمو گولو! دورانلار گورموسن،  
چوخلو خانلار پاشادیسان بورمосان،  
چوخلو قهرمانلار الدن ورمیسن،  
بوردوموزون قوللو قجوسو گه وار،  
آذربایجان قورو قجوسو گه وار.



اورمو گولو! دوزون دوزلاغى سنسن،  
اسكى تارىخلىرىن قابنانغى سنسن،  
ساواشقان كىلىرىن اوپنانغى سنسن،  
سل يىخاناز او كىلىرىن بىرىنى،  
بىرى گىئىسە، بىشى توئار بىرىنى.



اورمو گولو! اون بىر دانا چاين وار،  
پايز، قىشىن، ھارىن وار، يايىن وار،  
آذربایجان اوتكە سىنده پايان وار،  
دنيا بويو الله پايانى كىمه سىن،  
يامان يلى مىيلتىين اسمە سىن.



Urmu Gölü! Geçən günə gün yetməz,  
Şövkətin tarixdən silinib getməz,  
Adlım iyitlərin adlarıitməz,  
Hər zaman diridir uca adları,  
Başa kölgə salar qol qanadları.



اورمو گولو! كچن كون بىز،  
شوكىن تارىخدىن سىلىپىپ كىز،  
آدىلم اكىتلەرن ادلارى بىز،  
ھر زمان دېرىپىز اوجا ادلارى،  
باش كوكىلە سالار قول قانادلارى



Urmu Gölü! Sönmez, qaynar qazanlar,  
Üstün şairlərin âşık, ozanlar,  
Söz xəncərin vurub düşmən pozanlar,  
İrfan aləmində bir örnəktilər,  
Göydə tərlan, suda bir ördəktilər.



اورمو گولو! سوغۇز، قابنار قازانلار،  
اوستۇن شاعىرلەر، عاشق اوزانلار،  
سوز خنجىن ووروب دوشان بوزاتلار،  
عرفان عالىيىندە بىر اورنەكىلەر،  
گۈدە تىلان، سودا بىر اردكىلەر

Urmu Gölü! Dörd yanında bağların,  
Geniş, düzgənlərin uca dağların,  
Sevimlidir sənin isti çağların,  
Bu çağlarda yayxınmağa gələrlər,  
Çimib çıxıb, xoş danışib gülərlər.

اورمو گولو! دورد یائىندا باغلارىن،  
كېش، دوزگلەرن اوجا داغلارىن،  
سوئىلىدىر سىنин اىستى چاڭلارىن،  
بو چاڭلاردا ياخىنغا گلرلر،  
چىپىچىپ، خوش دانىشىپ گوللر



Urmu Gölü! Çoxdu qoç oğlanlarının,  
Çevrəndə beslenib qəhrəmanlarının,  
Təbriz'də Bağır Xan, Səttar Xanlarının,  
Tarix gizlədənməz rəşadətlərin,  
Yurd sevər ulusun məhəbbətlərin.

اورمو گولو! چوخدۇ قوچ اوغلانلارىن،  
چورىنده بىلىپ قەرماللارىن،  
تەرىزىدە باقرخان، ستارخاللارىن،  
تارىخ كىزىلە دىز راشادلىرىن،  
بورد سور اولسون مەبتلىرىن



Urmu Gölü! Ağ Günbezin qalası,  
Dövrəsində bitən çiçek lalesi,  
Düşmənlərə gəlsin düşsün belasi,  
Belalərdən uzaq olaq hamımız,  
Məhəbbətlə dolu olsun camımız.

اورمو گولو! آغ كۈنىزىن قالاسى،  
دوره سىنندە بىتان چىچىك لالەسى،  
دشىملەرە كىسىن دوشسون بلاسى،  
بالالارдан اوزاق اولاق ھامىز،  
مەبتىلە دولو اولسون جامىز



Urmu Gölü! Dalğaların şəpelər,  
Şəpelərin sularını səpelər,  
Dörd yanında yüz on bir Kültəpə,  
Kültəpələr hər biri bir dəfinə,  
Bir yol tapaq dəfinələr diyənə,

اورمو گولو! دالغالانىر شېھ لر،  
شېھ لىعن سولارىنى سېھ لر،  
دورد یائىندا بوز ان بىر كۆلتە،  
كول تە لر هر بىری بىر دېنە،  
بىر بول تاپاق دېنە لر دىھ نە.



Urmu Gölü! Yatmış bəxtin oyansın,  
Çəmənlərin yaşıl çiçek boyansın,  
Suyun qalxıb qədim həddə dayansın,  
Bəlkə biz də bir xoş gülək nazlanaq,  
Duman gedə qışdan çıxaq yazlanaq.

اورمو گولو! ياتىش بىختىن اويانسىن،  
چەنلىرىن ياشىل چىچىك بويانسىن،  
سويون قالخىب قىيم حىدە داياسىن،  
بلكە پىزىدە بىر خوش گونك نازلاناق،  
دومان گىدە قىشدان چىخاڭ باز لاناق



Urmu Gölü! Sən ölkəyə təməl daş,  
Qalqaçı düzü ilen ili baba baş,  
Gətirib satardı Quşçu Dadaş,  
O rəhmətlik dadaş xoş danışardı,  
Hərden ona buna o sataşardı.



Urmu Gölü! Qorxma olmasan yalqız,  
Bir qolun Urmudur, bir olun Təbriz,  
Qoşaçay, Sulduz, Güney elimiz,  
Bu ellərin bütün sənə dayaqdır,  
Azərbaycan yatmayıbdır oyaqdır!



Urmu Gölü! Kazım Xan'ın varidi,  
Ənzəl mahalın iftixariydi,  
Türkü qalıq, Farsi yadigar iydi,  
Zaman döndü, Kazım Xan da qalmadı,  
Heç bir kəsin istədiyi olmadı.



Urmu Gölü! Gələn gedər, qalanmaz,  
Allah saxlayanı kimsə salanmaz,  
Yalan sözdü dünya yalan olanmaz,  
Yalan bizik ad qoyuruq dünyaya,  
Baş tapmırıq doğru baxaq aynaya.



Urmu Gölü! Mən bir Qulunculuyam,  
Urmu çevrəsində Qulunculuyam,  
Ənzəl Mahalliyam, Qulunculuyam,  
İftihar edirəm Azərbaycan'a,  
Mən qul yazılmışam Azərbaycan'a.



اورمو گلو! سن اوکه يه تمل داش،.  
قالقاجي دوزو ايلن ايل بابا باش،.  
كيريب ساتاردى قوشچو داداش،.  
او رحمتلىك داداش خوش دانىشاردى،.  
هردن اوغا بونا او ساتاشاردى



اورمو گلو! قورخا اولاسان يالقىز،  
بىر قولون اورمودور، بىر قولون تېرىز،  
قوشاچاي، سولىوز، گونى الميز،  
بو اللرين بوقون سنه داياقدىر،  
آذر بايجان ياتمايدىر او ياتمايدىر



اورمو گلو! كاظم خانىن وارىدى،  
انزل ماھالىين افتخارىدى،  
تورك قاليق، فارس يادىكارىدى،  
زمام دوندو، كاظم خان دا قىلمادى،  
ھج بىر كىسىن ايسىھ دىكى او مالادى



اورمو گلو! كلن گدر، قالمازار،  
الله ساخلىان كىسە سالانماز،  
بالان سوزدو دنيا بالان اولمازار،  
بالان يىنك اد قويارىق دونيا،  
باش تايارىق دوغرو باخاق اينيا



اورمو گلو! من بىر قولونخليويم،  
او موجوره سينده قولونخليويم،  
انزل ماھالليام، قولونخليويم،  
افتخار ادرىم آذر بايجانا،  
من قول يازيميشام آذر بايجانا



Urmu Gölü! Səlam olsun ellərə,  
Azeri türküsün diyən dillərə,  
Yerə gəlməz həqqə bağlı bellərə,  
Sağ olsunlar bizə səlam verənlər,  
Doğruluğu doğru gözdə görənlər.



Urmu Gölü! Qulunclunun karnası,  
Yaxmalıydı mərxananın qinası,  
Düzüm düzüm göydən geçen durnası,  
Biz diyərdik durnalara hay verin,  
Kör keçəli bir birlənnən ayırın.



Urmu Gölü! Çox danışdıq yorulduq,  
Gâh bulanıq gâh dum duru durulduq,  
Qocalıq şaxtası vurdu sürüldüq,  
Qocalıq bir dərddir, yoxdur dərmanı,  
Qocalıq dəyərdən salar insanı.



Urmu Gölü! Ay günəşin batmasın,  
Yar yoldaşın, elin səni atmasın,  
Zaman bizim başımızı qatmasın,  
Qoy bizim də bir ayınsın başımız,  
Xayınların başınadır daşımız.



اورمو گولو! سلام اولسون الره،  
آذرى توركوسون دين ديلره،  
بره گلمر حقه باغل بلر،  
سشع اوسلوئلار بیزه سلام ورنلر،  
دوغرولوغو دوغرو سوزده گورنلر.



اورمو گولو! قولونخلونون نارناسى،  
غشخىملىدى مرخانانин قىناسى،  
دوزم دوزم گويدن كچن دورناسى،  
بىز دېرىدىك دورنالارا هاي ورن،  
كور كچلى بىز بىزىن اېرىن



اورمو گولو! چوخ دانىشدىق يورولووق،  
كاه بولاتىق كاه دوم دورو دورولووق،  
قوجالىق شىخەسى ووردو سورولووق،  
قوجالىق بىز دردىرى، يوشدور درمانى،  
قوجالىق دىردىن سالار انسانى



اورمو گولو! آى گوشىن باتماسىن،  
بار يولىاشىن، الىن سىئىن اتماسىن،  
زمان بىزىم باشىپىزى قاتماسىن،  
قوى بىزىم دە اىپسىن باشىپىز،  
خايىتلرىن باشىندادир داشىپىز



Urmu Gölü! Nemət idi cavanlıq,  
Bir dəyərli sərvət idi cavanlıq,  
Bir qiymətli fursətidi cavanlıq,  
Heyif uçdu əldən getti quş kimi,  
Ya bir xiyal kimi, ya da düş kimi.



Urmu Gölü! Geçən günə gün yetməz,  
Gəndə toxumdan ağ lalə bitməz,  
Qədim rəhmətliliklər daha qayıtmaz,  
Bu gün dövran bizimkidi oynayaq,  
Xayinləri ölkəmizə qoymayaq.



Urmu Gölü! Batlaqların quruyub,  
Gam dumanı ölkəmizi bürüyüb,  
Birlik, vəhdət aramızda çürüyüb,  
Bir gün gələ açlarımız tox ola,  
Aramızda birlik vəhdət çox ola.



Urmu Gölü! Türkoğlu Türkük biz,  
Yurdumuzun qoruqçusu Türkük biz,  
Başmaq olmamışıq hər vaxt börkük biz,  
Tarix boyu ucalmışıq ucayıq,  
Düşmənlər sanmasın düşgün qocayıq.



Urmu Gölü! Türk dilinin dadı var,  
Təbrizlinin tarixlərdə adı var,  
Urmu çox gözəldi hər zadı var,  
Şairləri baş ucaldır millətə,  
Beh beh! iyitlərdə namus geyrəttə.



اورمو گولو! نمئى ايدى جوانلىق،  
بىر دىرىلى ثوت ايدى جوانلىق،  
بىر قېتلى فرucht ايدى جوانلىق،  
حىف الدن اوچدو گىندى قوش كەنى،  
يا بىر خىال كەنى، يا دا دوش كەنى



اورمو گولو! كچن گونه گون بىز،  
كىدە توخوموننان اغ لاه بىقىز،  
قىيم رەختىيكلەر داها قاتىز،  
بو گون دوران يىنكىدىر اوپىلاق،  
خايىللىرى اوڭىھ مىزە قومىاق



اورمو گولو! باڭلاقلارين قوروپوب،  
غۇ دومانى اوڭىھ مىزى بوروپوب،  
بىرلىك، وحدت ارامىزدا گوروپوب،  
بىر گون گاه آچلارىيىن تۆخ اولا،  
ارامىزدا بىرلىك وحدت چوخ اولا



اورمو گولو! تورك اوغلو تورك بىز،  
بۇردومورون قوروچىوسو توركوز بىز،  
باشقاق اولامىشىق هر واخت بوركوك بىز،  
تارىخ بىيى اوچالىشىق اوچالىق،  
دوشىن لر سافاسىن دوشگون قوجايىق



اورمو گولو! تورك دىلىپىن دادى وار،  
تېرىلىپىن تارىخىلدە ادى وار،  
اورمو چوخ گۈلانىر هر زادى وار،  
شاعىرلەر باش اوچالاپ مىللە،  
بە بە! اىكىتىلارە ناموس غېرتە



Urmu Gölü! Türk millətin nəcibdir,  
Geçmişlərin, çox əcayib nəcibdir,  
Duzlu suyun çox dəndlərə təbibdi,  
Əsli təbibimiz o yaradandır,  
Heyif sizimiz var yara dandır.



Urmu Gölü! Hər çalınan saz olmaz,  
Ördək hər neynəsə genə qaz olmaz,  
Qədim sözdü, "bir gül ilə yaz olmaz,"  
Allah şadlıq versin bütün millətə,  
Da yetər, son qoyaq zülmə zillətə.



Urmu Gölü! Soydaşların var olsun,  
Türkü dilli qardaşların var olsun,  
Yurdu sever yoldaşların var olsun,  
Bir biriylə xoş danışaq xoş gülək,  
Bir birinin qədrin sağlıqda bilek.



Urmu Gölü! Duz üstüne duz qala,  
Zənbil Dağı, Baxşı Qala, Qız Qala,  
Xoş danışaq, ölüb gedsək söz qala,  
Yaxşı sözlər qızıl xətlə yazılsın,  
Xım odu ki əvvəldə düz qazılsın.



Urmu Gölü! Çox adlımdır ulusun,  
Bütün Türk Dünyası sənin ulusun,  
Türlü türlü qaynaqlardan dolusun,  
Əl uzadaq qaynaqlardan yol bulaq,  
Tanrı vermiş faydalardan bol bulaq.



اورمو گلوا تورک میللətin نجیبیدیر،  
کمیشلəن، چوخ عالیب نجیبیدیر،  
دوزلو سویون چوخ دردره طبیدیر،  
اصل طبیدیر او یاراداندیر،  
حیف سیسیمیز وار یاراداندیر.



اورمو گلوا! هر چالینان ساز اولماز،  
اردک هر نیسə کە کاز اولماز،  
قىئىم سوزدو، يېرىكول اىلە باز اولماز،  
الله شادىق ورسىن بويون مىللەت،  
دا يېر، سون قوباق ظلمە دىللە



اورمو گلوا! سويداشلارين وار اولىسون،  
تورک دىللى قارداشلارين وار اولىسون،  
بوردو سور يولداشلارين وار اولىسون،  
يېرىلە خوش دانىشاق خوش گولك،  
يېرىلەن قىرىن ساغلىقىدا يېلک



اورمو گلوا! دوز اوستونه دوز قالا،  
زىنل داغى، ذاخشى قالا، قىز قالا،  
خوش دانىشاق، اولوب كىتسك سوز قالا،  
ياخشى سورلىز قىزىل خىللە بازىلسىن،  
خ اودوکى اولىدە دوز دانىشا



اورمو گلوا چوخ آدىمدىر اولىسون  
بوقون تورک دىياسى سىنин اولىسون  
تورلو تورلو قابقاقلاردان دولوسون  
ال اوزاداڭ قابقاقلاردان بول بولاق  
تارى ويرمىش فايда لارдан بول بولاق



Urmu gölü “Dədə Katib” hələ var,  
Zaman çerxi başın qatıb hələ var,  
Uyanmayır, bəxti yatıb hələ var,  
Bir gün ola yatmış bəxti oyana,  
Geyrət atı minib çapar meydana.



اورمو گولو ”دده کاتب“ هله وار  
زامان چرخی باشین قاتیب هله وار  
اویاغاير بختی باقیب هله وار  
بیر گون اولا ياتمیش بختی اویانا  
غیرت آقی مینیب چاپار می دانا

Könül üç üzlü insanla,  
Heç vəqt əhd ü peyman olmaz,  
Çox danışib çox gülənlər,  
Yüz yaşasa insan olmaz.



Şöhrətten əl çəkməyənlər,  
Derd u bəla çəkməyənlər,  
Düz riyazət çəkməyənlər,  
Heç vəqt əhle irfan olmaz.



Doğrunun Allah yarıdır,  
Əğrilik şeytan karıdır,  
İnsaf, din ilə yarıdır,  
Həyasızda iman olmaz.



Dədə Katib köçməlisən,  
Alçaq, uca köçməlisən,  
Hər nə eksən biçməlisən,  
Yaxşı toxum yalan olmaz.

کونول اوچ اوزلو انسانلا

هېچ وقت عهد پىان اوماز

چوخ دانىشىب چوخ گۈلنلر

بۇز ياشاسا انسان اوماز



شهرتىن ال چىكە بىن لر

درد بلا چىكە بىن لر

دوز رياضت چىكە بىن لر

هېچ وقت اهل عرفان اوماز



دوغرونوں آللە يارىسىر

اگريلىك شىطان كارى دىر

انصاف دين ايلە يارى دىر

جىاسىزدا ايمان اوماز



دده كاتىپ كوجە ليسن

آلچاق اوجا كوجە ليسن

ھونه آكسىن يىچمە ليسن

ياخشى توخوم يالان اوماز

Xam sözləri dilə gətirmə könül,  
Mənali söz danış öz taqətincə,  
Şairin bazarı bir gülxanədi,  
Müştərisin gəl seç liyaqətincə.

† † †

Kiçik atəşiyələ alışmaz qazan,  
Möhtərəm olanmaz ehtiram pozan,  
Bacarsan arada məhəbbət qazan,  
İntizarın olsun məhəbbətincə.

† † †

Sən əfsun bilməsən marə yapışma,  
Riyazət çəkməsən narə yapışma,  
Güçün yoxlamamış barə yapışma,  
Qardaşım yük götür öz taqətincə.

† † †

Dədə Katib; gedər gəlməz gedənlər,  
Gibət xəncəriylə xəlqi didənlər,  
Daldada danışıb irad edənlər,  
Tərk etməz baş məzarə çatınca.

خام سوزلری دیله گتیرمە كونول  
معنالى سوز دايىش اوز طاققىنجه  
شاعىرين بازارى پىر گولخانە دى  
مشتريسىن گل سىچ لىققىنجه

† † †

كېچىك آتش ايلە آلسەماز قازان  
محترم او لاڭاز احترام بۇزان  
باچارىسان آرادا محببىت قازان  
انتظارىن اولسۇن محببىنجه

† † †

سن افسون يىلمە سن مارە يايىشما  
رياضت چىكە سن تارە يايىشما  
كوجون يۈخلا مامىش بارە يايىشما  
قارداشىم يوڭ گوتور اوز طاققىنجه

† † †

دده كاتىپ گىدر كىلمز گىدىنلەر  
غىيت خنجرى ايلە خلقى دىدىنلەر  
دالىادا دايىشىپ اىراد اىدىنلەر  
ترىك ائىنگىر باش مزارە چائىنجه

Dəli könül neçə cümlə eylə bəyan gölgəsiz,  
Yaradan əmanət verib cəsəddə can gölgəsiz,  
Kayinati o yaradmış mənəvidən-maddidən,  
Işığın vermiş cəhana şəms-i taban gölgəsiz.



Əqıl yetməz hikmətinə sən bir ilm-üllahə bax,  
Gölgə nurdan icad olur, bütün xəlq-üllahə bax.  
Mənsur-e Həllac nə dedi fəna fi'llahə bax,  
Nur-e həq zahir olanda olar həryan gölgəsiz.



Məlaikə nurdan yaranıb cismə xilaf bil yəqin,  
Eyn-e əyan, nütq-e bəyan, ab-i şəffaf həmçenin,  
Möminlərin könlü aydın ayiney-i saf həmin,  
Dəryalarda moc-i rəvan, bad-tufan gölgəsiz.



Dədə Katib gəz cəhani diqqətə al hər yanı,  
Ərz ū səma, kəhkeşanlar fikrə salır insanı,  
Cəbrail'e getti Rəsul'a həq yanından fərmani,  
Oxunur insanlıq dərsi hükm-e Quran gölgəsiz.

دە لى كۈنۈل نېچە جەلە ائىلە بىان كۆلگە سىز  
يا رادان امانت وئىرېب جىسىدە جان كۆلگە سىز  
كاييانق او يارادمىش معنويدىن ماددىدىن  
ايشىغىن وئرمىش جەمانا شمس تابان كۆلگە سىز



عقل يائز حكمته سن پير علم الله باخ  
كولگە نوردان ايجاد اولار بوقون خلق الله باخ  
منصور حللاج نه دىنى فناه فى الله باخ  
نور حق ظاهر اولاندا اولار هريان كولگە سىز



ملايىكە نوردان يارايىب جىسمە خلاف بىل يقين  
عين عيان ، نطق بيان ، آب شفاف هەچىن  
مومن لىرن كۈنۈل ئىدىن ئىپىه ئى صاف هەين  
درىالاردا موج روان ، باد- طوفان كولگە سىز



دە كەيىب گۈچەن دقتە آل هە يان  
ارض و سما، كەشكەنلار فىكرە سالىر انسانى  
جيزييلا كە تىرى رسول احق يائىندان فىمانى  
اوخونور ايسانلىق درسى حكم قرآن كولگە سىز

Aqil insan istər qana,  
 Çox yanında az nə çəkir,  
 Əğrilik girsə meydana,  
 Onda görün düz nə çəkir.



Arı balı alar güldən,  
 Xoşluq çıxar şirin dildən,  
 Söz açılsa qara teldən,  
 Kim nə bilir daz nə çəkir.



Meyvə qədrin əkən bilir,  
 İş tərini tökən bilir,  
 Göz ağrısı çəkən bilir,  
 Arızalı göz ne çəkir.



Dədə Katib yazarında,  
 Dayim elin azarında,  
 ilm- u cəhlin bazarında,  
 Allah bilir söz nə çəkir.

عاقل انسان ايستير قانا  
 چوخ يائيندا آز نه چكير  
 اگريليك گيرسه ميدانا  
 اووندا گورون دوز نه چكير



آرى بالى آلار گولان  
 خوشلوق چىخار شىرىن دىلەن  
 سۆز آچىلسما قارا تەلەن  
 كەم نه يىلىر داز نه چكىر



مېوه قىرىن آڭ بىلر  
 ايش تىپىن توڭ بىلر  
 گۈز آغىرىسى چىكىن بىلر  
 عارضەلى گۈز نه چكىر



دده كاتب يازارىندا  
 دامىم ائلين آزارىندا  
 علم و جھەلەن بازارىندا  
 آللە يىلىر سۆز نه چكىر

Qadir Allah bəd zamanda qalmışıq,  
Na-bələd, bələdə yol nişan verir,  
Gün ortadan sora, axşama yaxın,  
Beş tümən tapanlar pul nişan verir.

قادر آللە بە زامانًا قالىشىق  
تابىلد بىلە پول نىشان وئىر  
گون اورتادان سورا ، آخشاما ياخىن  
پىش تومن تاپانلار پول نىشان وئىر



Qılçıq ağızın ağır bağda sünbülə,  
Şəlgəm, şamamaya, it burnu gülə,  
Həsrəttir başında altı kül telə,  
Keçəl, zülfəliyə tel nişan verir.

قىلىچىق آغزىن آكىر باڭدا سۇنىۋە  
شاقم شامامالىا ايت بۇرۇن كولە  
حسىرتىرىپ باشىندا آلتى كول تەلە  
كېچل زۇلغۇلىيە تەل نىشان وئىر



Bayqus öyüd verir hezar dəstana,  
Şeytan dönüb lənət diyər şeytana,  
Beş gün dərsə gedib oda şəbana,  
Yeddi dil bilənə, dil nişan verir.

بايقوش اويد وئىر هزار دىستانا  
شىطان دۇنوب لەنت دىئير شىطانا  
پىش گون درسە كىدىب اودا شىانا  
پىندى دىيل بىلە نە ، دىيل نىشان وئىر



Dədə Katib gəldiq sözün sonuna,  
Səkkizinə, doqquzuna, onuna,  
Sərraflar boynunu çəkib qırına,  
Palanduz, zərgərə lel nişan verir.

دەدە كاتىپ گلدىق سوزۇن سۇنۇنا  
سەككىزىنە ، دوقۇزۇنَا ، اوۇنَا  
صرافىلار بۇنۇنۇ چىكىپ قىيىننا  
بالانسۇز زىگە لەل نىشان وئىر

Dilim Mənim	دیلم منم
<p>İstərim soy tanıdam, Türkiçədir mənim dilim, Müslümanam imanlıyım, Azbaycan elim mənim,</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Urmuluyam, Ənzəlliəm, Düşmənlərin əngəliyəm, Xalqların cəngəliyəm, Çoxdu fənd-felim mənim.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Səfələ uca dağlarım, Gözəl miyvəli bağlarım, Məxsusən bahar çağlarım, Açar gönçə gülüm mənim,</p> <p style="text-align: center;">❀ ❀</p> <p>İgidlərə arxalanım, Nəhəng tək çalxalanım, Sularında yayxalanım, Gözəl Urmu gölüm mənim.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Şairlərim, ozanlarım, Sönməz qaynar qazanlarım, Vurub düşmen pozanlarım, Sarsılmayan qolum mənim.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Əsas soyum Oğuz nəсли, Dədə Qorqut tək həvəсли, Aşıqların xoş nəfəси, Mizrab çalır telim mənim.</p>	<p>امستيرم سوي تانيدام توركى چە دىرى منىم ديليم موسلمانام اييانلىام آذربايجان ائلىم منىم</p> <p style="text-align: center;">❀ ❀</p> <p>اورمولويام انزل لى يى دوشىن لىرىن اتكلى يى حلق لىرىن چىنكلى يى چوخودو فندى-فلەم منىم</p> <p style="text-align: center;">❀ ❀</p> <p>صفالى اوچا داغلارىم گۈزىل مېۋە لى باغانلىرىم خىصوصا باهار چاغلارىم آچار غۇنچە كولوم منىم</p> <p style="text-align: center;">❀ ❀</p> <p>ايكىدلەر آرخالانىم ھېنگ تىك چالالانىم سو لاپىدا ياخالانىم گۈزىل اورمو كولوم منىم</p> <p style="text-align: center;">❀ ❀</p> <p>شاعىرلىرىم ، اوزانلارىم سۇئۇز قابىنار قازانلارىم ورۇوب دوشىن پۇزانلارىم سارسلمايان قولوم منىم</p> <p style="text-align: center;">❀ ❀</p> <p>اساس سوھىم اوغۇز شىلى دە قورقۇت تىك ھوسلى آشىقلارين خوش قىسىلى مېضراب چالىر تىلم منىم</p>



Urmiyəli Ərsəlanlar,  
Təbrizli tək qəhrəmanlar,  
Geri dönməz qoç oğlanlar,  
Dolub sağım-solum mənim.



Dədə Katib elə qurban,  
Xoş danışan dilə qurban,  
Yerə gəlməz belə qurban,  
Həqqə bağlı belim mənim.



اورمیه لى ارسلانلار  
تبریزلى تک قهرمانلار  
گئى دۇغۇر قوج اوغلانلار  
دۇلوب ساغىم سولوم منم



ددە كاتىپ، آللە قوربان  
خوش دانىشان دىلە قوربان  
پېرە گلىز بەلە قوربان  
حقە باغلى بىلەم منم

Dad eyllərəm bəd zamanın əlindən,  
Vicdan oda yanıb geyrəttə yoxdu,  
İnsanlıq yurduna salıblar talan,  
Məhəbbət gizlənib hürməttə yoxdu.



Söz verib üstündə durmuri insan,  
Ürəklər olubdi məskəni Şeytan,  
Sədaqət, səxavət qalmışdır inan,  
Bərəkət dağılıb rəhməttə yoxdu.



Maddiyat dünyada olubdi sultan,  
Ədalət mülküñü bürüyüb duman,  
Həqiqət deyirəm həqiqət inan,  
Yaşamaqda dahi ləzzəttə yoxdu.



Ənzəloğlu dərdim çoxdu dağlıyam,  
Çare yoxdu gərək zar-zar ağlıyam,  
İqbəl dönüb bəxtim yatıb bağlıyam,  
Vəxt qurtarib dahi fürsəttə yoxdu.

دادا يله رم بد زمانين الين بن

وجدان اودا يانيب غيرتهه يوخدو

اينسانليق بوردونا ساليلار تلان

محببته كيزله ييب حورمتهه يوخدو



سوزۇزىپ اىستىنە دورمورى اينسان

اوركلارلوبىدى مىكتى شىطان

صادقات سخاوت قالمىيوب اينان

بركت داغىلىپ رحمتهه يوخدو



ماددييات دوننادا اولوبىدى سولطان

عدالت مونكۇنۇ بوروپوب دومان

حقىقت دىئرم حقىقت اينان

ياشاماقدا داهى لىذتىدە يوخدو



ابىل اوغلو دردىم چوخىدو داغلىيام

چاره يوخدو گرک زار زار آغلىيام

اقيال دونوب بختىم يائىپ باغلېيام

وخت قورتارىپ داهى فورصىتىدە يوخدو

İnsanoğlu; yoxsulluğu, varlığı,  
Verəndə Allahdır, alanda Allah,  
Ömrə cavanlığı, sonda pırılığı,  
Verəndə Allahdır, alanda Allah.

انسان اوغلو يو خسول لوغو وارليغى  
ۋېن دە آللادىر آلان دا اللە  
عۇمرە جاوانلىقى سوندا پېرىلەكى  
ۋېن دە آللادىر آلان دا آللە



Yaradıb yer-göyü, ayı-ulduzu,  
Qaranlıq gecənin vardı gündüzü,  
Hikmət ilə bölüb aləmə ruzi,  
Verəndə Allahdır, alanda Allah.

يارادىب يېر-گۇفو، آپى، اولىزو  
قارانلىق كەنجهنىن واردى گۇنزو  
حکمت اىلە بولوب عالە روزى  
ۋېن دە آللادىر آلان دا آللە



Təvəkkül Allahi olsa bir kəsin,  
Ölüncə minnətin çəkməz nakəsin,  
Aldığın, verdığın, hərdəm nəfəsi,  
Verəndə Allahdı, alanda Allah.

تۆكلالىمى او لسا بىر كىسىن  
اولۇنچە مەتىن چىڭز ناكىسىن  
آلدىغىن وئردىكىن هەرم شىسىن  
ۋېن دە آللادىر آلان دا آللە



Dədə Katib doğru bil yaradani,  
Yaradıb unutmaz heç bir insanı,  
Səndəki, məndəki o şirin canı,  
Vərəndə Allahdı, alanda Allah.

دەدە كاتب دوغرو ييل يارادانى  
يارادىب اونقازار هېچ بىر انسانى  
سندەكى، مندەكى او شىرىن جانى  
ۋېن دە آللادىر آلان دا آللە

## Yolumdan Oldum

Mədəd Allah, ax bu dərdin əlindən,  
İtirdim caddəmi, yolumdan oldum,  
Bülbüliydim, aman xarın əlindən,  
Qonça xəzan oldu, gülümdən oldum.



Kimsə mənim bu dərdimi biləmədi,  
Çox ağladım gözyaşımı siləmədi,  
Getti cavanlığım üzüm güləmədi,  
Dağıldı sunalar, Gölümdən oldum.



Şeyda bülbül oxur qonar gullərə,  
Mecnun oldum sırrım düşdü dillərə,  
Bir səlam yazaram bizim ellərə,  
Ayrıldım ulusdan, elimdən oldum.



Hesrət qaldım ağlayanım olmadı,  
Yaralıyam bağlayanım olmadı,  
Dədə Katib danışanım olmadı,  
Bağlandı dodaqlar dilimdən oldum.

## يولومدان اولمۇم

مدد آللە آخ بو دردىن اليىندىن  
ايىرىدمىم جادە نى يولومدان اولمۇم  
بۈلۈپ ايدىم آمان خارىن اليىندىن  
قۇنچا خزان اولۇر كۈلۈمدەن اولمۇم



كىسە منىم بو دردىنى بىلەمە دى  
چوخ آغلادىم گۈز ياشىمى سېلەمە دى  
كىتىمى جاولانىغىم اوزوم كولە دى  
داغىلىدى سونالار، كۈلۈمدەن اولمۇم



شىدا بۈلۈپ اوخور قۇنار كۈل لە  
جنون اولمۇم سىرەم دوشۇ دىل لە  
بىر سلام يازارام بىزىم ائل لە  
آپىلەنم اولوسدان ئەلەندەن اولمۇم



حضرت قالىسىم آغلانىم اولمادى  
يارارايم باغلانىم اولمادى  
دە كاپىب دايىشانىم اولمادى  
باغلاندى دوداقلار دىلەندەن اولمۇم

## Billənər

Beş gün dünyaya gülüp güvənən,  
Güllər solub sorulanda billənər,  
Çoxlar diyər mənim buğdam dənlidir,  
Xərmən döyüb sörulanda billənər.



Zalimlərin sonu yamana dönər,  
Boy buxun bükülüb kəmanə dönər,  
Şahlara qalmışan zəmanə dönər,  
Hər nəyindən ayrıلندا billənər.



Əlvani çıxarıb giyəndə xamı,  
Məzarın daşında yazılar nami,  
Qəbir sıxıb pozulanda əndamı,  
Zəxm-i mar tək qıvrılanda billənər.



Dədə Katib heç vəqt heqdən qaçmadı,  
Əcəl düyününü Loqman açmadı,  
Bir insan ki yolu çöldən seçmədi,  
Atın qovub yorulanda billənər.

## Billənər

پىش كون دوييالا كولوب گوره ن  
كوللار سولوب سورولاندا بىللار  
چوخلار دىه ر مىم بوغدام دلى دير  
خرمن دويوب سورولاندا بىللار



ظالم لين سوتو يامانه دونر  
بوى بوخون بوكولوب كاهنه دونر  
شاهلارا قالميان زمانه دونر  
هر نه پىندن آېيلاندا بىللار



والى چىخارىب گىينىدە خامى  
مزارىن داشىندا بازىلار نامى  
قىرىسىخىب ھوزولاندا ائمامى  
زىخى مار تىك قىورپلاندا بىللار



دده كاتب هىچ وقت حقىن قاچادى  
اجل دويونونو لقان آچادى  
پىر انسان كى يولو چولىن سىچىمە دى  
آئىن قروب يوروغاندا بىللار

## Yardım Elə Yaradanım

Ədalət sust olanda,  
Yardım elə yaradanım,  
Çoban qurda dost olanda,  
Yardım elə yaradanım.



Nanəciblər tox olanda,  
Qarışdırın çox olanda,  
Barışdırın yox olanda,  
Tardım elə yaradanım.



Qonşu qonşuya baxanda,  
Canın atəşə yaxanda,  
Alçaq ucaya çıxanda,  
Yardım elə yaradanım.



Dədə Katib nar alanda,  
İş bilən bekâr qalanda,  
Həq danışan xar olanda,  
Yardım elə yaradanım.

yaradım allə yaradanim

عادلت سست اولاندا  
yaradım allə yaradanim  
چوپان قوردا دوست اولاندا  
yaradım allə yaradanim



نخیب لر توخ اولاندا  
قارىشىدیران چوخ اولاندا  
بارىشىدیران يوخ اولاندا  
yaradım allə yaradanim



قونشو قونشويا باخاندا  
جاين آتشه باخاندا  
آلچاق اوچلايا چىخاندا  
yaradım allə yaradanim



دده كاپىب نار آلاندا  
ايش بىلەن يىكلىر قالاندا  
حق دايىشان خوار اولاندا  
yaradım allə yaradanim

Xas Al Xas	خاص آل خاص
<p>Dəli könül xas sözləri xas damış,      Xas diləgin, xas Ahhahtan xas al, xas,      Xas Qeyis tək xas dağlarda xas çalış,      Xas Leyladan xas istəgin xas al xas.</p> <p style="text-align: center;">✿ ♡</p> <p>Xas səs gəldi xas eşitti xas sına,      Xas xainin xas gərdəni xas sına,      Xas gücünlə xas işləri xas sına,      Xas ustaddan xas dərsini xas al xas.</p> <p style="text-align: center;">✿ ♡</p> <p>Xas günündə xas sözün de xas eylə,      Xas söyləsən xas anla sən xas eylə,      Xas eşqisən xas kənarə xas gülə,      Xas saqidən xas kasəni xas al xas.</p> <p style="text-align: center;">✿ ♡</p> <p>Dədə şaiir xas danışa xas gülə,      Xas ağlıya xas gözyaşın xas silə,      Xas Allahın xas adını xas dilə,      Xas dəryadan xas şikârin xas al xas.</p>	<p>ده لی کوتول خاص سوزله ری خاص دایش      خاص دیله گین خاص آلاهدان خاص آل خاص      خاص قئیس تک خاص داغلاردا خاص چالیش      خاص لیلادان خاص ایسته گین خاص آل خاص</p> <p style="text-align: center;">✿ ♡</p> <p>خاص سس گلندی خاص انشیدی خاص سینا      خاص خائین خاص خاص گردن خاص سینا      خاص گوجوناه خاص ایشه ری خاص سینا      خاص اوستاددان خاص درسینی خاص آل خاص</p> <p style="text-align: center;">✿ ♡</p> <p>خاص گونوندہ خاص سوزون ده خاص ائیله      خاص سویله سن خاص آنلا سن خاص ائیله      خاص عاشیقسن خاص کاره خاص گوله      خاص ساقیدن خاص کاسه نی خاص آل خاص</p> <p style="text-align: center;">✿ ♡</p> <p>دده شاعر خاص دایشا خاص گوله      خاص آغلييا خاص گوز پاشين خاص سيله      خاص آلاهين خاص آيني خاص ديله      خاص دريadan خاص شكارин خاص آل خاص</p>

Yalan olar

Hər şirin sözə aldanma könül,  
Ürək saf olmasa dil yalan olar,  
Bir insan ki əğri gedə yolunu,  
Xəlqə göstərdiği, yol yalan olur.



Xain qorxaq olar azdırar sözü,  
Xəsisin qonaqdan açısar gözü,  
Axsar ayağın, diz olmaz izi,  
Bulanmaz caddəni yol yalan olar.



Həqiqət birdi, iki, üç olmaz,  
Doğru toxumun, heçvəqt bəri puç olmaz,  
Gmzəl sözdü; yetim quzu, qoç olmaz,  
Soyu dəmişənlər, döl yalan olar.



Dədə Katib sözüm çoxdu sayılmaz,  
Düz tir atan hedəfində yayılmaz,  
Pul keflisi ölenətək ayılmaz,  
O zaman ayilar, pul yalan olar.

يالان او لار

هەر شىرىن سوزە آلداڭا كۈنۈل  
اووه كى صاف او مىسا دىل يالان او لار  
پىر انسان كى اكىرى كىدە بولۇنۇ  
خالقە گوستىدىغى بول يالان او لار



خاين قورخاڭ او لار آزىزىلار سوزۇ  
خىسىسەن قوناققان آجىشار گۈزۇ  
آخىسار آياغىن دوز او مىلاز اېزى  
بولاتماڭ جادە ئى بول يالان او لار



حقىقت پىردى اىكى اوچ او مىلاز  
دوغرۇ تو خون ھچوقۇت بارى بوج او مىلاز  
كۆزىل سوزۇ دېتىم قوزۇ قوج او مىلاز  
شۇيو دىكىشلەر دول يالان او لار



دەدە كاتىپ سوزۇم چو خىدو سايىلماز  
دوز تىر آتائىن ھەفيىنде يايىلماز  
بول كەفلىسى اولىئە تىك آيىلماز  
او زامان آيىلار بول يالان او لار

Dəli könlüm məndən sənə vəsiyyət,  
Qara zigil, Hindi xal olmaz olmaz,  
İpək düzellənər tut yapraqından,  
Hər kətan bezindən şal olmaz olmaz.



Bir hal olmazdəyişlənər havalar,  
Qırılar qanadar, yanar yuvalar,  
Burulduyub bir birini qavalar,  
Meydanda danalar kəl olmaz olmaz.



Alçaq insan uca yerdə dansılar,  
Qanmaz xeyir şerrin yatar ansalar,  
İt milçəyi bal arısın yansılar,  
Şal bağlaya bilməz bal olmaz olmaz.



İnsan olan seçər yâri, yoldaşı,  
Doğru dost yolunda verər başı,  
Sərraf ol, xoş tanı qiymətli daşı,  
Tənikə boyansa lələ olmaz olmaz.



Dədə Katib hər məclisə qatılmaz,  
Heyvan meydanında insan satılmaz,  
Ağır insan bir söz ilə satılmaz,  
Yel qavan, at qovar sal olmaz olmaz.

دلی کونول مندن سنه وصیت

قارا زیگیل هندی خال اویلار اویلار

اپک دوزللر توت یاپراغیندان

هر کان پئیندن شال اویلار اویلار



بیر حال اویلار دېشله نر ھاوا لار

قېزىلار قاتالار يانار بیووا لار

بۇرۇلسوپ بیر بىرىنى قاوا لار

مېنداشى دانا لار كل اویلار اویلار



آلچاق انسان اوجا پئرده دانسىلار

قانماز خىر شرەن ياتار آن سالار

ایت ميلچىي بال آرسىين يانسىلار

شان باغلايا پىلىز بال اویلار اویلار



انسان اولان سەچىر يارى يولماشى

دوغرو دوست يولوتنا وىر باشى

صراف اوول خوش تافى قىتىل داشى

تېكىنە بويانسا لعل اویلار اویلار



دده كاپىب هر مجلىسە قاتىلماز

حیوان میدانىندا انسان ساتىلماز

آغىر انسان بىر سوز ايلە آتىلماز

پىل قاوان آت قۇوار سال اویلار اویلار

### Ələ Düşmez

İnsanoğlu bugün sağsan xoş danış,  
Sabah ömrün bitər dil ələ düşməz,  
Cavanlıq bir güldür açar baharda,  
Qış zamanı gəlsə gül ələ düşməz.



Şirin danış könülləri eylə şad,  
Unutma dostları hərdən eylə yâd,  
Tək dolanma, quş uçanmmaz tək qanad,  
Qırma qol-qanadın el ələ düşmez.



Var gücənlə xəlqə eylə xidməti,  
Həqqə ibadətin budur hikməti,  
Hürmət elə əldən vermə fürsəti,  
Düşgün, ata-ana bil ələ düşməz.



Həqiqi insanlar, vəfalidillər,  
Həqqi gizlətməzlər bırgün deyərlər,  
Dolansa dövrələr, tükənsə illər,  
Dede Katib kimi qul ələ düşmez.

### الله دوشمز

انسان اوغلو بوكون ساغسان خوش داييش  
صالاح عومرون يير ديل الله دوشمز  
جاوانليق بير كول دور آچار باهاردا  
قيش زامانى كلسه كول الله دوشمز



شىرىن دانىش كونول لرى ائىلە شاد  
اووقۇ دوستلارى هردىن ائىلە ياد  
تىك دولانما قوش اوجاڭاز تىك قاناد  
قىرمى قول قانادىن ايل الله دوشمز



وار كوجون له خلقه ائىلە خدمىتى  
حىچ عبادىن بودور حكىتى  
حوزمت ائلە الين وىرمە فرصى  
دوشكۈن آتا - آنا ايل الله دوشمز



حقىقى انسانلار وقلى ديل لر  
حتى كېزلىزلىر بيرگون دىئه لر  
دولانسا دئوره لر توڭسە ايل لر  
دده كاتب كېي قول الله دوشمز

Qoşma	قوشا
<p>Xam sözləri dilə gətirmə könül, Mənali söz danış öz taqetincə, Şairin bazarı bir gülxanadi, Müştərisən gəl səç, liyaqətincə.</p> <p style="text-align: center;">† † †</p> <p>Kiçik atəş ilə alışmaz qazan, Möhtərəm olanmaz ehtiram pozan, Bacarsan arada məhəbbət qazan, İntizarın olsun məhebbətincə.</p> <p style="text-align: center;">† † †</p> <p>Sən əfsun bilməsən marə yapışma, Riyazət çəkməsən narə yapışma, Güçün, yoxlamamış barə yapışma, Qardaşım yük götür öz taqətincə.</p> <p style="text-align: center;">† † †</p> <p>Dedə Katib gedər, gəlməz gedənlər, Giybət xəncəriylə xəlqi didənlər, Daldada danışib irad edənlər, Tərk edənməz baş məzarə çatınca.</p>	<p>خام سوزلری دیله گتیرمە کونول معنالی سوز دایش اوز طاقینجه شاعیرین بازارى پىر گولخانە دى مشترىسىن كىلىمچى لىاچىنجه</p> <p style="text-align: center;">† † †</p> <p>كېچىك آتش ايلە آلىشماز قازان محترم اولاڭاز احترام بۇزان باچارسان آرادا حبىبت قازان انتظارىن اولسون حبىتىنجه</p> <p style="text-align: center;">† † †</p> <p>سن افسون بىلە سن مارە يايىشما رياضت چىكە سن نارە يايىشما كوجون بۇخلامامىش بارە يايىشما قارداشىم يوك گوقور اوز طاقينجه</p> <p style="text-align: center;">† † †</p> <p>دده كاتىپ كىدر كلمىز كەندىلر غىيت خەنجرى ايلە خلقى دىدىنلەر دالىادا دايىشىپ اىراد اىندىلەر ترىك اىندىر باش مزارە چاتىنجا</p>

Yaradana şükr eylərəm, O nə versə mənə xoşdu, Allah verən müsibətə, Səbr eylərəm mənə xoşdu.	يارادانا شوکر ائيلم او نه وئرسه منه خوشدو الله وئرن مصيته صبر ائيلم منه خوشدو
Şükr edərəm hər nemətə, Dözərəm bəla-zəhmətə, Sığınmışam zilqudrətə, O nə versə mənə xoşdu,	شوكر ائدم هر نعمته دوزه رم بلا - زحمته سيغينيشام ذى القدرته او نه وئرسه منه خوشدو
Çox şirindi mənə nuşdu.	چوخ شيرين دى منه نوشدو
Yaxşılığı itirmirəm, Fəsad toxmun bitirmirəm, Minnət ygkgn götürmərəm, Allah verən mənə xoşdu,	ياخشى ليغي ايتيرمىم فساد تخىن بيتىرمىم منت يۈكۈن گۇورىرمىم آللە وئرن منه خوشدو
Zəhər versə mənə nuşdu.	زهر وئرسه منه نوشدو
Dədə Katib müslümanam, Mömünəm əhl-i Quranam, Mütür-i emr-i sübhanam, O nə versə mənə xoşdu,	دده كاتيب مسلمانام مؤمن اهل قورآنام مطعى امر سبحانام او نه وئرسه منه خوشدو
Çox gözəldi mənə nuşdu.	چوخ گۈزلىدى منه نوشدو

Əvvəlindən adətimdir, sözdə yalan demərəm,  
Mən Türkçə danışaram, dilə zəban demərəm,  
Anam məni uşaqlıqdan Türk dili danışdırıb,  
Atam mənə çörək verib çörəgə nan demərəm.



Mən anamın əmcəgindən Türkçə süd əmmişəm.  
İnidə əmcək deyirəm dahi pestan demərəm,  
Su içəndə zovq edərəm, dad verməz ağızında ab,  
Sərinləsəm kölgəliktə, da sayiban demərəm.



Dəryalarda gəmiləri gəzdirir gəmiçilər,  
Çox gözəldir gəmiçilik, da keşiban demərəm,  
Ev-eşigim işıqlanar, Qonaqları görəndə,  
Mən qonağı çox sevərəm amma mehman demərəm.



Anam mənə don tikerdi sıriq sıriq arxalıq,  
Köynəgimin ətəgine dahi daman demərəm,  
Əvvəl evdə uşaqlara Türk dilini öğrədərəm,  
Anaya, ana diyərəm da madərcan demərəm.



Bir gözəli tərif etsəm Türkçə söz qoşaram,  
Kirpiğin ox, qaşların yay, əbru kəman demərəm,  
Beşigə, gəhvarə deməm onu mən yırqalayıb,  
Sübə kimi güdükçüyə, men nigəhban demərəm.



Qonşuya, həmsayə deməm mən, yoldaşada həmrəh,  
Oğula, oğul diyərəm heç pesərcan demərəm,  
Əkinciyəm yox keşavərz, torpağa xak söyləyəməm,  
Ulduza, sitarə deməm göyə asman demərəm.



اولىندن عادتىم دىر سوزده يالان دئەرم

من توركىجه دانىشارام دىلە زيان دئەرم

آنام منى اوشاقلېدان تورك دىلى دانىشدىرىپ

آتام منه چۈرөك وئىپ چۈرөك كەنان دئەرم



من آتامىن امگىكىندىن توركىجه سود امىشىم

ايندى ده امچىك دئىيرم داهى پىستان دئەرم

سو ايجىنده ذوق ائدەرم داد و ئۆزۈم آغۇضا آب

سەرينلەسم كۈلگۈلىكىدە دا ساييان دئەرم



درىالاردا گىلىرى گىزىر كېچى لىر

چوخ كۈزۈل دىر كېچىلىك دا كىشىيان دئەرم

اونو - انىشىكىم ايشىقلانار قوناقلاردى گۈرنەدە

من قواناغى چوخ سۈورم آما مەمان دئەرم



آنام منه دون تىكىرىدى سىرىق - سىرىق آرخالىق

كۆيىكىن انگىنه داهى دامان دئەرم

اول اوندە اوشاقلارا تورك دىلىنى اۋېرەدەم

آنما ياخ دئىيرم دا مادرجان دئەرم



پىركۈزىل تەرىف اقتىم توركىجه سۆز قولشارام

كېرىكىن اىچ قاشلارىن ياي، ابرو كان دئەرم

پەشىكە كۈوارە دئەم او منى يېرقالاپىپ

صوبىھ كىيى كودوكچوھى من تىكمان دئەرم



قۇنشۇوا هەمسايە دئەم من يولداشا دا ھەراه

اوغولا اوغۇل دئىئەرم ھەنج بىرس جان دئەرم

اكىچىھ بوخ كشاورز، تور ياغا خالك سۈپەم

اولۇزا ستارە دئەم كۆيە آسىمان دئەرم



Göy quruldar, yağmur yağar, yaşillanar yaylalar,  
Hər nə qədər yağış yağsa, ona baran demərəm,  
Dəğerliyə dəğər verrəm, ərzişdən çıxmaz başım,  
Ucuza, ucuz diyərəm dahi ərzan demərəm.



Ata-babam Türkür mənim Türkçə danışaram,  
Farsıda xoş şirin dildir xoşa yaman demərəm,  
Dədə Katib Türk oğluyam çox dadlıdır dilimiz,  
Mahiyə, baliq diyərəm, sona payan demərəm.

گۇئى گۇرۇلدار ياغۇر ياغۇر ياشىل لاتار يايلاڭ  
هەر نە قىر ياغىش ياغسا اوغا باران دەمە رەم  
دەكلى يە دىگر وئررمەم ارىزىدىن چىخماز باشىم  
اوجوزا اوجوز دېمەم دەھى ارىزان دەمە رەم



آتا - بایام تورك دور منم توركوجە دانىشارام  
فارسى دا خوش شىرىن دىلىسىر خوشَا يامان دەمە رەم  
دەدە كاتىپ تورك اوغلو يام چوخ دادلى دىر دىلىمىز  
ماھى يە بالىق دېمەم سونا پالان دەمە رەم

Könül nəfsin öldürməmiş riyazəttə yalandır,  
Həram maldan ehsan olmaz səxavət də yalandır,  
Bir insanın öz nəfsində gər liyaqət olmasa,  
Dədə-baba sultan olsa nicabəttə yalandır.

کونول قسین اولمۇرمە مېش رياضت ده يالان دىر  
حرام مالىان احسان او مالاز سخاوت ده يالان دىر  
بىر اينسانىن اوزقىسىنە گر لىاقت او مالاسا  
دده-باپا سولطان او سا نىجابت ده يالان دىر



Kiçiklərə təlim eylə büyüklərə ehtiram,  
Yoxsulların halın yoxla düşgünlərə ver slam,  
Yaradana qulluq qlə, xəlqə xidmət vəssəlam,  
Əgər qəsdin şöhrət olsa, o xidməttə yalandır.

كىچىك لره تعلم ائلە بويوك لره احترام  
يوخسولارين حالىن يوخلا دوشكونلاره وئر سلام  
يارادانا قوللوق ائله ، خلقه خدمت والسلام  
اگر قىدىن شوهرت او سا او خىدмет ده يالان دىر



Bir ay oruç, beş vaxt namaz, əldə təsbih, səccadə,  
Gecə-gündüz zikr edəsən haça getsən piyadə,  
Şeytana yüz daş atasan qurban kəsəsən minadə,  
Könlündə bir rəhm olmasa ibadət də yalandır.

بىر آى اوروج، بىش واخت ناماز، الله تسبیح سجاده  
كجهه-كوندورز ذيکر اىدە سن حاجا كىدىسن پيادە  
شىطانا يوز داش آتاسان قوربان كىسە سن ميناھە  
كونلوندە بىر رىم او مالاسا عبادت ده يالان دىر



Katib durma, çalış nəqədr var ixtiyar dədə,  
İşlə, qazan boyun əğlə, işdir sənə iftixar,  
Gərçi rizq muqəddərdir, amma hərf aşikar,  
Çalışmasan ruzi yetməz o qisməttə yalandı.

كتىب دورما چالىش نه قىر وار اىختىيار دىد  
ايشه، قازان بوبون آكمە، ايش دىر سنه اىفتىخار  
كرجي رزق موقدردىر آما حرف آشكار  
چالىشىسان روزى يېڭى او قىمت ده يالان دى

Yaradanın hikmətinə çox şükür,  
Ayrılmaz başımdan goğalar mənim,  
Qəza qələmini çalandı əzəl,  
Yazıldı qismətim, bələlər mənim.



Elə ağlamışam didə qanam mən,  
Həqqim nahəq olub dil buryanam mən,  
Yuvasız quşlartək sərgərdanam mən,  
Məcnun tək adresim səhralar mənim.



Qoldan tuttum, ayağımdan çəktilər,  
Teşəkkürün dəftərini büktülər,  
Həq söz danışanın bezin söktülər,  
Boğazda boğuldı sedalar mənim.



Dədə Katib bir özüməm bir Allah,  
O nə versə şükür, əlhəmdü-lillah,  
Qismət ola la ilahə illallah,  
Son nəfəs dilimdə dualar mənim.

پاراداين حىكىيەنە چوخ شوکور  
آپىلماز باشىمان غوغالار منىم  
قضا قىلىنى چالاندا ازل  
يازىلىرى قىسىتم بىلار منىم



اىله آغلامىشام دىدە قانام من  
حشم ناخى اولوب دل بوريانام من  
بۈواسىز قوشلار تىك سرگىدانام من  
مجنون تىك آرسىم صەراڭار منىم



قولىان توئىوم آياغىمان چىكىيلر  
تشكىرون دققىنى يوكىولر  
حق سۆز دانىشانىن بىزىن سۆككولر  
بوجازدا بوجولىبو صىلاڭار منىم



دده كايتىپ بير او زوم بير آللاده  
او نه وغىسى شوکور، المحدله  
قىسىت او لا الله الا الله  
سون نەس دىلىمەد دعالار منىم

Can kimi bəslərəm Urmunu inan,  
Qoymaram meydanda xəsm edə covlan,  
Görsəm pis göziylə baxırı düşman,  
Hayxırıp qızaram qan qan diyərəm,  
Layiq bilsə canı qurban diyərəm.

جان کمی بسله رم اور مونو اینان  
قویارام میداندا خصم ائنه جولان  
گورسم پیس گوزیله باخیری دوشان  
هایخیریب قیزرام قان قان دیه رم  
لایق بیلسه جانی قوریان دیه رم



Bu dünya bir bazarçadı,  
Hər kəs bir cür gəzər gedər,  
Biri sözün düzün diyər,  
Biri gələt yazar gedər.



بو دونيا بير بازارجادى  
هركش بير جور گىر گىدر  
پىرى سۇزۇن دۇزۇن دىير  
پىرى غلط بازار گىدر



Biri heç danışmaz yalan,  
Biri düz söz deməz inan,  
Biri düz yol verər nişan,  
Biri yolun azar gedər.



پىرى هەنج دايىشماز يالان  
پىرى دوز سۇز دەنەر اينان  
پىرى دوز بول وئر نېشان  
پىرى يولون آزار گىدر



Biri atəş alışdırır,  
Həlal, həram qarışdırar,  
Biri xəlqi barışdırar,  
Biri ara pozar gedər.



پىرى آتش آلىشدىرار  
حلال حرام قارىشدىرار  
پىرى خلقى بارىشدىرار  
پىرى آرا پۇزار گىدر



Dədə Katib qurtar sözün,  
Pozma ağzın dadın duzun,  
İndi desən sözün düzün,  
Millət görən qazar gedər.



دده كاتيب قورتار سۇزۇن  
پوزما آغزىن دادىن دوزۇن  
ايندى دىشىن سۇزۇن دوزۇن  
مېللەت گورۇن فازار گىدر

El gücü ilə, ağa olan xan olan,  
Xanlığın zəvalı, pis peşədəndir,  
Şir istəməz yanqın düşsün cəngələ,  
Aslanın sağlığı o meşədəndir.



Könül bir mərkəzdir bənzər günəşə,  
Ondan nur yayırlar, əndama, başa,  
Sultan bir ağacdır, millət bir rişə,  
Ağacın varlığı o rişədəndir.



Rişəsiz ağacı çox tez yel atar,  
Ağaca var qudrət rişədən çatar,  
Tənabsız çadırın payəsi yatar,  
Bu məsəl qədimdən, həmişədəndir.



Dədə Katib, xəstə könlüm şad olar,  
Yaxşı yaman, ölü qalan ad olar,  
Hakim, adil olsa yurd abad olar,  
Ədalət elmdən, əndişədəndir.

Əmlək گوچ اویله، آغ اولان خان اولا  
خالنیغین زوالی، پیس پشəه دن دیر  
شیر ایسته مز یاھین دوشسون چنکله  
آسلانین ساغلیғی او مئشəه دن دیر



کونول بیر مرکədir بزه ر گونشه  
اونдан نور یاپıلار، انداما، باشا  
سلطان بیر آغاج دیر، میللəت بیر ریشه  
آğاجین والیغی او ریشه دن دیر



ریشه سیز آغاجی چوخ ٹئیل آثار  
آغاجا وار قدرت ریشه دن چاتار  
طنابسیز چادیرن پایه سی یاتار  
بو مثل قدیدن، هیشəه دن دیر



دده کاتب، خستə گوتلوم شاد اولار  
باخشى يامان اولر قالان آد اولار  
حکم، عادل اولسا، بورد آباد اولار  
عدلات علمدن، اندیشəه دن دیر

<p><b>Yurdum</b></p> <p>İstərəm qıssaca tərif eyləyim, Şöhrətin yayılıb hər yana yurdum, Mən sənin oğunan sən mənim anam, Anası dəğişməz cəhana yurdum.</p> <p style="text-align: center;">✿ ✿ ✿</p> <p>Şöhrətin ucalıb tutub hər yanı, Suların yetirir dür mərcanı, Dağların daşların zebərcəd kanı, Düz genlərin bənzər rizvana yurdum.</p> <p style="text-align: center;">✿ ✿ ✿</p> <p>Şirin suların var kimiya toprağı, Yer altı qeynaqlar, dalda bucağın, İstidir soyumaz qızğın ocağın, Od vurar xayına, düşmana yurdum.</p> <p style="text-align: center;">✿ ✿ ✿</p> <p>Xəlqlər işində ucadır başın, Parlaq ulduzların batmaz günəşin, Kül altta kükrəyir sönməz atəşin, Şölə çəkib qalxar asumana yurdum.</p> <p style="text-align: center;">✿ ✿ ✿</p> <p>Tarixdən silinməz, getməz adım var, Heç əksiğin yoxdur hər bir zadın var, Çox kâmil bir dilin, ağızın dadın var, Dil acizdir çəksin biyana yurdum.</p>	<p>بوردوم</p> <p>ایستم قیساجا تعریف ائیله بیم شهرتین یاپیلیب هر بانا بوردوم من سین اوغلونام سن منیم آنام آنان دیکیشم چهانا بوردوم</p> <p style="text-align: center;">✿ ✿ ✿</p> <p>شهرتین او جالیب تو قوب هر بانی سولارین پتیریر در مرجانی داغلارین داشلارین زیر جد کانی دوز گن لین بزر رضوانا بوردوم</p> <p style="text-align: center;">✿ ✿ ✿</p> <p>شیرین سولارین وار کیبا تو پراغین پئر آلتی قیناقلار داللا بوجاغین ایستی دیر سویوماز قیزغین او جاغین او و ووار خایینا، دوشانا بوردوم</p> <p style="text-align: center;">✿ ✿ ✿</p> <p>خلقلر ایجینده او جادیر باشین پارلاق او لیوزلارین باقاز گونشین کول آلتانا کوکه پیر سوئنر آتشین شعله چکیب قالخار آسمانا بوردوم</p> <p style="text-align: center;">✿ ✿ ✿</p> <p>تاریخدن سیلیفر، گئنتر آدم وار هیچ اسگیکین بودور هر پیر زادین وار چوخ کامل پیر دیلین، آغیز دادین وار دیل عاجیزدیر چکسین بیانا بوردوم</p>
--	--



Qoynunda bəslənib çox qəhremanlar,  
Tufan sarsıtmayan qorxmaz oğlanlar,  
Güçlü qullar ilə ərkək əslanlar,  
Hayqırıb girəndə meydana yurdum.



Tarixlər səbt edib iftixarların,  
Bağırxan, Səttarxan, Şehriyarların,  
Dünya boyu qalan yadigârların,  
Nə hesaba gəlir nə sana yurdum.



Üstün şairlərin sözləri aşkar,  
Vəzn- qafiyədə, mənada porbar,  
İtməz əsərləri qalar paydar,  
Umudum var həqqə Qurana yurdum.



Adlım ozanların xoş avazları,  
Gözel barmaqları çalır sazları,  
Göllərdə yayxanır qoba qzları,  
Qaya sevinir tərlana yurdum.



Dədə Qorqut adı dillərdə əzbər,  
Vahid, Fuzulilər, Aşıq Ələsgər,  
Sözə dczüm verən Dullu Əbazər,  
Söhbəti ruh verir insana yurdum.



Qoynonda bəslənib چوخ قەرمانلار  
طوفان سارسيتىابان قورخاز اوغلانلار  
گوجلو قوللار ايله اركىك اسلاملار  
هاپقىرىپ گىزىنە ميدانا يوردم



تارىخ لر بىت ائديب افيخارلارين  
باغير خان ، ستارخان ، شەريارلارين  
دونيا بويو قالان يادىگارلارين  
نه حسابا كىلىر نه سانا يوردم



اوستون شاعيرلرین سۆزلىرى آشكار  
وزن-قايفىه دە ، معنادا پەبار  
امقىز ائىرىرى قىلار پايدار  
اوومدوم وار حە قورآتا يوردم



آدىم اوزانلارين خوش آوازلارى  
گۈزىل بارماقلارى چالىر سازلارى  
گۈللەرde يايچانىر قوبى قازلارى  
قىلالالار سۈنبىر تىلانا يوردم



دەدە قوروقوت آدى دىللەرە ازىز  
واحد، فضولى لر، آشىق علسىڭىز  
سۆزە دۆزۈم وئىن دوللو آبازىز  
صۈچىتى روح وئىر اىنسانا يوردم

 <p>Xəstə Qasım, Nəbatidən yâd olsun, Qul Haltunda öz dilində şad olsun, Baloğlu, Miskindən xoşca ad olsun, Doğru yol açılar urfana yurdum.</p>	 <p>خسته قاسم نباق دن ياد اوسلون قول هارتون دا اوز دېپیندە شاد اوسلون بالولو مسکيندن خوشجا آد اوسلون دوغرو يول آچیيلار عورفانا بوردون</p>
 <p>Dullu Mustafanın çəkək adını, Urfan məktəbinin qol qanadını, Baldan şirin sözlərinin dadını, Bismilləh o şəhdə, şana yurdum.</p>	 <p>دوللو مصطفى نين چكك آدیني عورفان مكتبيين قول قاناديني بالدان شيرين سوزلريين داديني ابسم الله او شهد شانا بوردون</p>
 <p>Çağdaş şairlərin himmət etsinlər, Ata-babaların yoluñ getsinlər, Söz xəncərin vurub düşmən didəsinlər, Gürültü salsınlar dörd yana yurdum.</p>	 <p>چاغداش شاعيرلين همت اتسين لر آتا بابالارين بولون گفت سين لر سوز خنجرين ووروب دشمن ديدسين لر كورولتو سالسينلار دورد پانا بوردون</p>
 <p>Düşmənə aldanmaz türklərin soyu, Bükülsün düşmənin qameti, boyu, Çoxlarının axır ağızının suyu, Göz qoyublar Azərbaycana yurdum.</p>	 <p>دوشمنه آلانماز توركلىرىن سويو بوکلسون خايىين قامتى، بويو چوخلارىين آخىر آزىزىن سويو كوز قويىبلار آذربايچانا بوردون</p>
 <p>Azərbaycan doğruluğu bəyənər, Yurdun sevər ulusuna güvənər, Biri sağa, biri solar sevinir, Məndə fəxe edirəm urfana yurdum.</p>	 <p>آذربايچان دوغرو لوغو بکر بوردون سور اولوسوغا گووه نر بىرى ساغا بىرى سولار سئۇپەز من ده خىر ايمىم عورفانا بوردون</p>



Yüzlər dərdə dərman, duzlu göllərin,  
Dərin dərələrin, geniş çöllərin,  
Doğruluq səmtinə açıq yolların,  
Şanlı Azərbaycan, ey ana yurdum.



Sənin əsgisi adın Atırpatandır,  
Sonra Azərbaycan, Azərbaycandır,  
Hər üçüdə mənada od qoruyandır,  
Atəşi yandırdım cəhana yurdum.



Meyvəli baxçalar, gözəl bağların,  
Yaşıl yaylaqların, uca dağların,  
Cansızı dirildir bahar çağlarının,  
Dəndləri çattırır dərməna yurdum.



Babək tək ər yıxan Bayındır xanlar,  
Ordular dağıdan, alay pozanlar,  
Nebi ilə Kərəm tək qoçaq oğlanlar,  
Qalıq ad qoyublar cəhana yurdum.



Qorxmaz igidlərim mərd-i mərdana,  
On igidə bərabərdir bir dana,  
Hayqırıb girəndə hərdən meydana,  
Bənzəyir bir qızmış qaplana yurdum.



Bozluq drdeh drman dozluq **göllərin**  
Drben drde len **gəbiş** **çöllərin**  
Dugroluq **səmtinə** **aćiq** **yolaların**  
Şanlı **Āzərbaycan**, **ai** **Āta** **borдум**



Sənin asığı **Ādین** **Ātibətan** **dır**  
Sovnra **Āzərbaycan**, **Āzərbaycan** **dır**  
Hər **oçpo** **mutnada** **od** **qoruyandır**  
Ātəsi **yanlırdım** **jhənəna** **borдум**



Məbəhə **li** **bagjalər**, **kuzəl** **baglaların**  
Yaşil **yalıqların**, **oşa** **daglaların**  
Jənəsiz **diyəldir** **bahar** **çaglaların**  
Dəndləri **çatdırıb** **drmanə** **borдум**



Babək **şuk** **ar** **iyixan** **yanlırdıxanlalar**  
Aوردولار **dagxinan**, **ala** **bozalalar**  
Nə **ayleh** **km** **şuk** **qoçaq** **oglanlalar**  
Qalılıq **ad** **qoyublar** **jhənəna** **borдум**



Qorxماز **aykidelim** **mr** **mrdaña**  
On **aykideh** **birbirdir** **bir** **danə**  
Haçqırıb **girində** **herden** **midaña**  
Bəzə **bir** **qizmish** **qiplana** **borдум**



Qənarılər uçar qonar çəmə,  
Qumrular zovq edər sünbü'l, səmənə,  
Bülbül gülə aşiq, məndə vətənə,  
Ğur-ü goga salam gülşana yurdum.



Dədə Katib həqqi diyər dayanmaz,  
Yurdu sevər ölənə tek usanmaz,  
İbrahim aşiqi atəşə yanmaz,  
Bir qoçam gəlmışəm qurbana yurdum.



قنارى لر اوچا قونار چىنه  
قۇمرۇلار ذوق ئىدر سوبول سىنە  
بۈلۈل كولە عاشيق من دە وطە  
شور-غۇغا سالام كوشانما يور دوم



دده كاتيب حق دئىه ر دايغاناز  
بوردو سئور اولىئە تك اوسغاناز  
ابراهيم عاشيقى آئشە يانغاز  
بير قوچام كلىشىم قور بانا يور دوم

Əcəb bir aləmdir dəmdir bu saət,  
Sültan Meydanıdır, xan Bazarıdır,  
Hər kəsin nəyi var töksün meydana,  
Bugün ləl-i gohər kan bazarıdır.



Açaq söz buxçasın diyək həqiqət,  
İllət, məluldan noxostin illət,  
Covhər-i xəzradan başlandı xelqət,  
Koll-i men ələyha fan bazarıdır.



Xəlil tək atəşə girsəm dönər nar,  
Qıraram butaları olsun tar ū mar,  
Çağıraram molayı çallam zülfəqar,  
Heç qorxub demərəm can bazarıdır.



Dədə Katib yarı unutmam yâddan,  
Mohəmməd dinində mənəm bünyaddan,  
Gəzdirsəm mərkəbi qorxmam heç zaddan,  
Yarış atlarının san bazarıdır.

عجب پر عالدیر دم دیر بو ساعات  
سلطان میدانی دیر خان بازاری دیر  
هر کسین نه پی وار توکسون میدانا  
بوگون لعل-گوهر کان بازاری دیر



آچاق سوئ بوجاپسین دئیه ک حقیقت  
علت-معلومدان خستین علت  
جوهر خضرادان باشلاندی خلقت  
کل من عليها فان بازاری دیر



خلیل تک آتشہ گیرسم دئور نار  
قیرارام بوتلاری اولسون تار و مار  
چاغیرام مولایی چالام ذوالفار  
هیچ قورخوب دئم جان بازاری دیر



دده کاتب یاری او نقام یاددان  
محمد دینینده من بنیاددان  
گردبرسم مرکبی قورخام هیچ زاددان  
یاریش آنلارین سان بازاری دیر

<b>Tamaşa</b>	<b>تاماشا</b>
<p>Beş gün yaz bahara aldanan insan, Yazın getsə qışındadır tamaşa, Məğrur olub quruluqda at qovan, Batlaqlarda düşəndədir tamaşa.</p>	<p>بېش گون ياز باهارا آلمانان اىنسان يازين گىسىھىندا دير تاماشا مغۇر اولوب قورۇلۇقدا آت قووان باڭلاقلاردا دوشىنەدە دير تاماشا</p>
	
<p>Zaman döner hər vaxt bugün olanmaz, Qocalıqa Loqman çarə bulanmaz, Sindin geçər, qan damarda dolanmaz, Ayaqların şışəndədir tamaşa.</p>	<p>زامان دۈنر ھەر واخت بىگۈن او لاتماز قوچالىقا لەپان چارە بولاتماز سینىدىن كېھر قان داماردا دولاتماز آياقلارين شىشىنەدە دير تاماشا</p>
	
<p>Güvənmə gücünə bükülər belin, Tükənər ayların, qurtular ilin, Tökülər dişlərin düz deməz dilin, Pəltək vurub çاشandadır tamaşa.</p>	<p>گۈونگە گۈچۈنە بۈكۈلر بېلىن تۆكۈر آيلارىن قورۇلۇر اىلىن تۆكۈلر دېشلىرىن دوز دەر دېلىن پەلتەك ووروب چاشاندا دير تاماشا</p>
	
<p>Dədə Katib gülistanın solanda, Həq sahibi əmanəti alanda, Cansız cəsəd topraq altta qalanda, Yer qurdları deşəndədir tamaşa.</p>	<p>دەدە كاتىب گولوستايىن سولاندا حق صاحبى اماقى آلاندا جانسىز جىسەت تۈرىاڭ آلتىدا قالاندا پىر قوردلارى دئىشىنەدە دير تاماشا</p>

Aləm zəridə, “qal ū bəla”də,<sup>55</sup>  
 Bəla deyib yaradarı sevmışəm,  
 Yüz yirmi dörd min nəbinin içində,  
 Adı gözəl Mustafanı sevmışəm.



Mən sevmışəm həqqin hər dörd kitabın,  
 Qiymət günündə həqqin həsabın,  
 Mustafanın əhl-i beytin əshabın,  
 Mürtəzani, la-fətani sevmışəm.



Həsən- Hüseyin mərifətin kanını,  
 Həq yolunda qurban verən canını,  
 Kərbəladə şəhidlərin qanını,  
 Məzлum ölü şühədani sevmışəm.



Katibəm sevmışəm dostumun adın,  
 Gözlərimin nurun, ağızımın dadın,  
 Əvvəl, axır peyğəmbərin övladın,  
 Al-i Yasin, həm Tahani sevmışəm.

علم ذریته قالو بلاده

بلا دیب یاردانی سومیشم

یوز بیرمی دورد مین نینین ایچیندە

آدى گوزل مصطفانی سومیشم



من سومیشم حقین هر دورد کابین

قیامت گونوندھ حقین حسابین

مصطفانین اهل بیعتین اصحابین

مرتضانی لاقانی سومیشم



حسن - حسين معرفین کائینی

حق بولوندا قوریان وئن جاننی

کیلاده شہیدلرین قائنی

مظلوم اولن شهدانی سومیشم



کاتم سومیشم دوستومون آدین

گوزلین نورون اغزین دادین

اول آخیر پیغمبرین اولادین

آل یاسین ھ طاهانی سومیشم

## Yalandır

Könül nəfsin öldürməmiş riyazəttə yalandı,  
Həram maldan ehsan olmaz səxavəttə yalandı,  
Bir insanın öz nəfsində gər liyaqət olmasa,  
Dədə baba sultan olsa nəcabət də yalandı.



Kiçiklərə təlim eylə böyüklərə ehtiram,  
Yoxsulların halın yoxla düşgünlərə ver səlam,  
Yarada qulluq eylə xəlqə xidmət vəssəlam,  
Əgər qəsdin şöhrət olsa, o xidmət də yalandı.



Bir ay oruç, beş vaxt namaz əldə təsbih səccadə,  
Gecə-gündüz zikr edəsən haça getsən piyadə,  
Şeytana yüz daş atsan qurban kəssən minada,  
Könlündə bir rəhm olsa ibadət də yalandı.



Dədə Katib durma çalış nəqər var ixtiyar,  
İşlə qazan boyun əymə işdir sənə iftixar,  
Gərçi ruzi muqəddərdi amma hərf aşkiar,  
Çalışmasan ruzi yetməz o qismət də yalandı.

## پالاندیر

کوول ھسین اول سورمە میش ریاضت ده پالاندی  
حرام مالان احسان اولماز سخاوت ده پالاندی  
پیرانسانین اوز ھسیننده کر لیاقت اولماسا  
دده بابا سلطان اولسا نجابت ده پالاندی



کیچیک لره تعلم ایله بیویک لره احترام  
بوخسولارین حالین بؤخلادوشکونلره وئر سلام  
پارادانا قوللوق ایله خلقه خدمت والسلام  
اگر قصدین شهرت اولسا او خدمت ده پالاندی



پیرآی اوروج بئش واخت ناماز الله تسبیح سجاده  
کىچە گوندوز ذکر ائمه سن حاجا گىتسن پياده  
شیطانا بوز داش آتاسان قوربان کىسىن مناده  
کۈنلۈندە بير رىم اولماسا عبادت ده پالاندی



دده كاتب دورما چالىش نه قدر وار اختيار  
ايشه قازان بئيون اگمه ايشدیر سنه افتخار  
كىچە روزى مقدىرى آما حرف آشكار  
چالىشماسان روزى يېڭىز او قسمت ده پالاندی

Dəli könül, həq caddəsin buraxma,  
Həqdən üz döndərən əzilib gedər,  
Zülmün atı beş gün qaçar, dayanar,  
Rişəsi kkündən qazılıb gedər.



Bu bir həqiqəttir, heç yalan olmaz,  
Bu leylac dünyadan bac alan olmaz,  
Bu karvansərada heç qalan olmaz,  
Karvanı dal-dala düzülüb gedər.



At pambığı, xoş eşitsin qulaqlar,  
Çox gəlib dünyaya gedib qonaqlar,  
Töküller lamplar, sönər çıraqlar,  
Ömür bir bostandır pozulub gedər.

دل کونول حق چاده سین بوراخما  
حەقىن اوز دۇئىرن ازلىپ گىدر  
ظولۇن آتى بېش گون قاچار ، دايانار  
رېشە سى كۆكۈنن قازىلېپ گىدر



بو بىر حىقىقت دىرىم ھېچ يالان اوڭلار  
بو لىلاج دونيادان باج آلان اوڭلار  
بو كاروانسرادا ھېچ قالان اوڭلار  
كاروانى دال\_دالا دوزولوب گىدر



آت پامىغى ، خوش اشىسىن قولاقلار  
چوچ كلىپ دونياغا گىندىپ قولاقلار  
توكولر لامپ لار سۈر چىرالىلار  
عۇمور بىر بىستان دىرىپوزولوب گىدر



Dedə Katib; gülüstanın solanda,  
Ömür bitib ecəl camı dolanda,  
Qazandığın mal özgəyə qalanda,  
Hesab sənin içün yazılıb grdər.



دەدە كاتب گولستانىن سولاندا  
عۇمور بىتىپ اجل جامى دولاندا  
قازاندىغىن مال اۆزگە يە قالاندا  
حساب سىنن اىچىن يازلىپ گىدر

Allah, üç dört yüzlü insan,  
Oda yansın közü çıxsın,  
Dedim hər sözə inanma,  
Vur məhəkə düz çıxsın.



Hər məclisə qarışanın,  
Cəhl oduna alışanın,  
Az bilib çox danışanın,  
Astarının bezi çıxsın.



Geyrət donunu giyərəm,  
Həlal qazanıb yiyyərəm,  
Həq sözləri mən diyerəm,  
Həsudların gözü çıxsın.



Katib həqqi dananların,  
Özün uca sananların,  
Qanmaziylə qananların,  
Çox heyifdi sözü çıxsın.

آلله اوچ دورد اوزلو انسان  
اودا يانسين گوزو چىخىن  
دده م هر سۆزه اپىناغا  
ور محكە دوزو چىخسىن



ھەر مىلسە قارىشانىن  
جەل اودونا آلىشانىن  
آز بىلېب چوخ دانىشانىن  
آستارىنىن بەرى چىخسىن



غىرت دونۇنۇ گىيە رەم  
حلال قازانىب بىنە رەم  
حق سۆزلىرى من دىئە رەم  
حسودلارىن گوزو چىخسىن



ڪاتب حقى داناڭلارىن  
اۋزون اوچا ساناڭلارىن  
قانازىلا قاناڭلارىن  
چوخ حىفدى سۆزو چىخىن

<p><b>Olsun</b></p> <p>İnsanoğlu, yaşamağın düşün sən, Belə yaşa dalınca xoç ad olsun, Acı dil yandırar dostluq xermənin, Şirin danış, qoy ağzında dad olsun.</p> <p style="text-align: center;">♣ ♣ ♣</p> <p>Çalış həlal yoldan qazan çörəyin, Əmanətsən qırma məzлum ürəyin, İtirmə dostların həqqin, əməyin, Hər vəqt adın xoşluq ilə yâd olsun.</p> <p style="text-align: center;">♣ ♣ ♣</p> <p>Səxasız insanlar nam alabilməz, İnsanlıq meyindən cam alabilməz, İşləmiyən insan kam alabilməz, Fərq eyləməz kişi ya da arvad olsun.</p> <p style="text-align: center;">♣ ♣ ♣</p> <p>Dədə Katib bahar ilə yaz ilə, Sözlərin dillərdə xoş avaziylə, Aşıqlar çalalar mizrab saz ilə, İnsaf əhli diyər ruhun şad olsun.</p>	<p><b>اولسون</b></p> <p>انسان اوغلو پاشاماگين دوشون سن بعله ياشا دالىنجا خوش آد اولسون آجي ديل يانسيرار دوستلوق خرمنين شيرين دانيش قوي آغزىندا داد اولسون</p> <p style="text-align: center;">♣ ♣ ♣</p> <p>چالish حلال يولمان قازان چوره يين امانت سن قيرما مظلوم اوره يين ايتمىرمه دوستلارين حققين امه يين هر وقت آدين خوشلوق ايله ياد اولسون</p> <p style="text-align: center;">♣ ♣ ♣</p> <p>سخاسىز انسانلار نام آلا يىلمز انسانلىق مىيىندىن جام آلا يىلمز ايشه مە يىن انسان كام آلا يىلمز فرق ائىلە مىكىشى با آرواد اولسون</p> <p style="text-align: center;">♣ ♣ ♣</p> <p>دده كاپىب باهار ايله ياز ايله سوزلرىن دىللارده خوش آواز ايله آشىقلار چالالار مىضراب ساز ايله اصف اهلى دىبىه روحون شاد اولسون</p>
--	---

Ariflərdən sordum dünya əhvalın,  
Azad quşa bir qəfəsdir dedilər,  
Ömrün etibarın sual eylədim,  
Getti gəlməz bir nəfəsdir dedilər.



Dedim dünya malı dedilər ibrət,  
Dedim bəs cəvanlıq dedilər fürsət,  
Dedim bəs qocalıq dedilər həsrət,  
Ömrün payız yeli əsdi dedilər.



Dedim bir sərmayə birdə səadət,  
Dedilər xoş əxlaq birdə qənaət,  
Dedim şöhrət üçün olsa ibadət,  
Abid dəyil bolhəvəsdir dedilər.



Dədə Katib gəm nehalin gəm əkə,  
Gəm xermənin gəm ənbarə gəm tökə,  
Ömrün sofrasından bir neçə tikə,  
Yedim doymamışdan bəsdi dedilər.

عارفلردن سورдум دۇينا احوالىن  
آزاد قوشى بىر قىس دىير دىدىلەر  
عۇمرۇن اعبارىن سوال ائىلە دەم  
كىشىدى گلەز بىر قىس دىير دىدىلەر



دئىم دۇينا مالى دىدىلەر عېرت  
دئىم بىس جوانلىق دىدىلەر فرصت  
دئىم بىس قولجalic دىدىلەر حىرىت  
عۇمرۇن پاپىز يېلى اسىدى دىدىلەر



دئىم بىر سرمابىيە بىرده سعادت  
دىدىلەر خوش اخلاق بىرده قناعت  
دئىم شهرت اوچون اولسا عبادت  
عابىد دىيل بولالھوس دىير دىدىلەر



دەدە كاتب غ نهالىن غ اكە  
غ خۆمەن غ انبارە غ توکە  
عۇمرۇن سوفراسىندان بىر شىچە تىكە  
يەدىم دۇغامىشдан بىسىدى دىدىلەر

Getti

Bu gün mən bir gözəl gördüm,  
Bağrım başın əzdi getti,  
Yaşıl baş bir sona kimin,  
Göldən gölə üzdü getti.

كىندى

بو گون من بىر گۈزىل گوردمۇ  
باغرىم باشىن ازدى كىندى  
ياشىل باش بىر سوئا كېين  
گۈلان گولە اوزدو كىندى



Gözəl kəhlik kimi baxdı,  
Kipriklərin cama taxdı,  
Şahmar ilan kimi çaxdı,  
Buruq burub gəzdi grtti.



گۈزىل گەلىك كېي باخدى  
كېرىكلىرىن چاما تاخدى  
شاھار ايلان كېي چاخدى  
بوروق ووروب گىرى كىندى



Yanaqları qızıl lala,  
Gözləri istir can ala,  
Yaman düşdüm qal ma qala,  
Əlim əldən üzdü getti.



ياناقلارى قىزىل لالا  
گۈزلىرى ايسىتىر جان آلا  
يامان دوشىوم قال ماقلا  
الىم الىن اوزدو كىندى



Dədə Katib yana yana,  
Genə qaldım nahaq qana,  
Sinəmi tuttu nişana,  
Oxun bir bir düzdü getti.



دده كاتىب يانا يانا  
كىنه قالىس ناحق قانا  
سېنە مى دوتۇو نىشانى  
اوخون بىر بىر دوزدو كىندى

## Təbiətin işi

Dəli könül gəz aləmi seyr elə,  
Hər nə isbat edir həyy-i sübhani,  
Bir təbiət qurub hər yaranmışa,  
Yaradan yaradıb tanır əşyani.



Her bir təbiətin aydındır işi,  
Göz görəndə ürək tutar təşvişi,  
Yaxın olsa benzin qapar atəşi,  
Şəhvət tüğyan etsə saymaz həyatı.



Yolcu arif olsa yolundan azmaz,  
Hay huz ilə hətiini yazmaz,  
Terbiyət gözəldi fitrəti pozmaz,  
Təlim qaçar, pişik görsə siçanı.



Arvad gəlib kişi yolun gedənməz,  
Kişi sübhə kimi beşik güdənməz,  
Təbiəti elm inkâr edənməz,  
Dede Katib bilən bilir mənanı.

## طبیعتین ایشی

دە لى كۈنۈل كېر عالى سىئىر اللە  
هەر نە اثبات ائىدىر حى سېجانى  
پىر طبیعت قورۇب هە يارانىيشا  
ياراتان ياراتىدەپ تائىر اشىيان



هە پىر طبیعتين آيدىن دېر ایشى  
كۆز كۆرنە اورك توئار تىۋىشى  
ياخىن اوlsa بىزىن قاپار آڭشى  
شەھوت طغىان اتىسە سايماز جىانى



يولچو عارف اوlsa يولوندان آزماز  
هائى هوز ايلە حللىينى يازماز  
تىرىت كۆزل دى فطرق پوزماز  
تىلىم قاچار ، يىشىك كۆرسە سىچانى



آرداد گلېپ كىشى يولون گىدە نىز  
كىشى صوبىخ كەن يىشىك گودە نىز  
طبىعى علم انكار اىدە نىز  
ددە كاتىپ يېلن پىلىر معناني

Dad zaman sənin əlindən,  
Gəttin məni zara zaman,  
Yoxsul ilə aran yoxdu,  
Dost olubsan vara zaman.

داد زامان سينين الييندن  
كىدىن مەن زارا زامان  
يوخسول ايله آران يوخدو  
دوزت اولوisan وارا زامان

Kimsə bilməz sənin yaşın,  
Bir dilin var min oynaşın,  
Aldatmaqdır senin işin,  
Üzün olsun qara zaman.

كىمسى بىلمز سينين ياشىن  
بىر دىلىن وار مىن اوپىناشىن  
آلماقادر سينين ايشىن  
اوزون اولسون قارا زامان

Baharımı qış eylədin,  
Hər bəlayə tuş eylədin,  
Bir derdimi beş eylədin,  
Bulanmırıam çara zaman.

باھاري قىش ائىلە دىن  
ھر بلايە توش ائىلە دىن  
بىر در دېنى بېش ائىلە دىن  
بولا نېرام چارا زامان

Dede Katib dilim bağlı,  
Cibim boşdu əlim bağlı,  
Her tərəfə yolum bağlı,  
Qaçım gedim hara zaman?

دده كاتب ديليم باغلى  
جىيم بوشدو اليم باغلى  
ھر طرفە يولوم باغلى  
قاچىم كىدىم هارا زامان؟

Nalayıq insana yoldaş olanlar,  
 İnanmayıb kerəmkara binamaz,  
 Xam xiyal eyleyib uyqunu billah,  
 Axər düşer çah-i tara bi-namaz.

نالايق انسانا يولداش اولانلار  
 ايينا نايپ كرم كارا بى ناز  
 خام خيال ائيله ييب اوگون دى ييلاه  
 آخر دوشىر چاه تارا بى ناز



Bi-namazın çehrə olmaz üzündə,  
 Tez qocalar nuru olmaz gözündə,  
 Cox kəsalət ehsas edər özündə,  
 Düşer dərdə bulmaz çarə bi-namaz.

بى نمازىن چەرە اویلاز اووزوندە  
 تىز قوجالار نورو اویلاز گۈزوندە  
 چوخ كىسالت احساس ائىر اووزوندە  
 دوشۇر دردە يولاز چارا بى ناز



Bi-namazın qəsi qəlbi paslanar,  
 Girib ölüm döşəğinə yaslanar,  
 Hesab günü bir tükündən aslanar,  
 Kimsə olmaz ta yalvara bi-namaz.

بى نمازىن قىسى قلى پاسلانار  
 گىرىپ اولوم دۇشه كېنە پاسلانار  
 حساب گۈنو بىر توکوندن آسلامانار  
 كېسە اویلاز تا يالوارا بى ناز



Dədə Katib ilham alıb Qurandan,  
 Bi-namazın kibri çoxdu Şeytandan,  
 Həq yanında məhrum olar ehsandan,  
 Sön günündə üzü qara bi-namaz.

ددە كاتب الام اليب قور آنдан  
 بى نمازىن كىرى چوخدۇ شىطاندان  
 حق يائىندا محروم اولار احساندان  
 سون گۈنوندە اوزو قارا بى ناز

Qadir Allah bu mehnəttən, bu gəmdən,  
Yandım cism içində canım ağladı.  
Pervanə tək alışmışam ateşə,  
Qaynayıb cesəddə qanım ağladı.



Səkkiz səcdegahim bir yana döndü,  
Beş cismim əzadə divana döndü,  
Qəlbim qana gözüm Ummanə döndü,  
İki eynim bir zəbanım ağladı.



Od alıb alışdım ürəktə narım,  
Gecə gündüz bir Alla'ə yalvarım,  
Bütün üç yüz altmışaltı damarım,  
Dörd yüz qırx dörd ustuxanım ağladı.

قادر آللہ بو مختن بوندن  
یانسیم جسم ایچیندے چانم آغلادی  
پروانہ تک آلیشمیشام آتشہ  
قاچایپ جسدہ قانم آغلادی



سکیز سجدہ گاہم بیرانا دوندو  
بئش جسم اعضادا دیوانا دوندو  
قلبیم قانا گوزوم عمانا دوندو  
ایکی عینم بیر زیانم آغلادی



اوڈ آلیب آلیشدیم اوڑه کھه ناریم  
کنجھ گوندوز بیر آلاھه یالواریم  
بوتون اوچ بوز آلتیش آلتی داماریم  
دؤرد بوز قیرخ دؤرد استخوانیم آغلادی



Katib bir Allah'a vardı pənahım,  
Bayquş tək viranda kim bilir ahım,  
Dənizlər cəm olsa çoxdu günahım,  
Yâd edincə ruh-u rəvanım ağladı.



کاتب بیرآلها واردی پناهم  
باپوشوں تک ویراننا کم بیلیر آہم  
دنیزلر جمع اولسا چوخدو گوناهم  
یاد اندینجھ روح روانم آغلادی

Dəli könül məndən sənə əmanət,  
Ehtiyatsız pehləvana inanma,  
Hər təbibə açma könlün yarasın,  
Şefa verməz hər dərmana inanma.

دلی کونول متدن سنه امانت  
احتیاطسیز ھلوانا ایناما  
هر طبیبه آچما کونلون پاراسین  
شقا وئرمز هر درمانا ایناما



Helalzade yardım edər düşgünə,  
Həramzadə məğrur olar beş günə,  
Namərd oğlu mehman olar xoş günə,  
Yaman gündə qaçar yana inanma.

حلال زاده ياردم ائدر دو شکونه  
حرام زاده مغورو اولار بتش گونه  
نامرد اوغلو مهمن اوilar خوش گونه  
يامان گونه قاچار يانا ايناما



Derviş Abdal ölüb giyer postunu,  
Varlı tutar yoxsulların dərdini,  
Bir insan ki pula pula satsın dostunu,  
İnsan dəğil o heyvana inanma.

درويش ابدال اولوب گئيه ر پوستونو  
وارلى توتار يوخسولارين دستينى  
بير انسان كى پولا ساتسين دوستونو  
اسان دكيل او حيمانا ايناما



Dede Katib xoş edəbə qul olsun,  
Ədəbsizin yurd yuvası çöl olsun,  
Xanın gerək xanidani bol olsun,  
Qan sıranə, nansız xana inanma.

دده کاتب خوش ادبه قول اولسون  
ادبىزىن بورد يوواسى جول اولسون  
خاين گرك خواندانانى بول اولسون  
قان سورانا نانسىز خانا ايناما

Qadir Allah yaman əsrə qalmışıq,  
Qəcələ ördəğə üzmək örgədir,  
İki ipi bağlıyanmır bir-birə,  
Zərgərə murvarid düzmək örgədir.



Ördək tək özünü bənzədir qaza,  
Evinə gedəndə az qalır aza,  
Özü üö adını bacarmır yaza,  
İdris peyğəmbərə yazmaq örgədir.



Beş tümən pul tapıb itirib yolun,  
Məst olub tanımır sağ ilə solun,  
Qazib çıxardanmır bir yavşan külün,  
Fərhada qayalar qazmaq örgədir.



Dədə Katib dolub səbrin çanağı,  
Yaman tutub çäqqalların oynağı,  
Beş qədəm gedəndə azır ayağı,  
Rüstəmə meydanda gəzmək örgədir.

قادر آللہ یامان عصرہ قالیشیق  
قجهہ اور دکہ اوزمک اور گیر  
ایکی اپھی با غلیقانیر پیر - پیرہ  
زرگرہ مروارید دوزمک اور گیر



او ردک تک او زونو بزه دیر قازا  
او نینه گندنہ آز قالیز آزا  
او زو او ز آدینی با جارمیر پازا  
ادریس پیغمبرہ یازماق اور گیر



بشن تومن پول تاییب ایتیریب بولون  
مست اولوب تانییر ساغ ایله سولون  
قا زیب چیخاردانییر پیر باوشان کولون  
فرهادا قایالار قازماق اور گیر



ددہ کا ٹیب دولوب صبرن چاناغی  
یامان تو قوب چاقلالارن او نینا غی  
بشن قدم گندنہ آزیر ایا غی  
رسنہ میداننا گرمک اور گیر

## Başına Dönüm

Könül öz həqqinə qane,  
Ol başına dönüm sənin,  
Dostun qədrin sağlığında,  
Bil başına dönüm sənin.



Danışanda bax sağ-sola,  
Məni salma qal-ma-qala,  
Gəl başıma açma bəla,  
Dil başına dönüm sənin.



Hər işində sülhə çalış,  
Çox küsülü qalma, barış,  
Kənar gəzmə xəlqə qarış,  
Gəl başına dönüm sənin.



Dədə Katib sözün haqdır,  
Bugün həq söz taq-qa-tqadır,  
Pul olmasa haq-nahaqdır,  
Pul başına dönüm sənin.

## باشینا دئنوم

کونول اوز حَقِّينه قانع  
اوز باشینا دئنوم سَنِين  
دوستون قدرین ساغلیغیندا  
بیل باشینا دئنوم سَنِين



دانیشاندا باخ ساغ - سولا  
منی سالما قلما قلا  
کل باشیا آچا بلا  
دیل باشینا دئنوم سَنِين



هر ایشینده صوله چالیش  
چوخ کوسولو قلما باریش  
کار گرمه خلقه قاریش  
کل باشینا دئنوم سَنِين



دده کاتب سوزون حاق دیر  
بوگون حق سوز تاقلاتاق دیر  
پول اویلاسا حاق، ناحاق دیر  
پول باشینا دئنوم سَنِين

### Xəbərim varmı?

Gecə gündüz xəlqə irad edənlər,  
Heç özün özündən xəbərin varmı?  
Qonşunun gözündə qılı görənlər,  
Bir bax öz gözündən xəbərin varmı?



Mömün qardaş heç bilirsən nədirsin?  
İşin budur xalqın eybin güdərsən,  
Beş qədəmdə, dördün əğri gödürsən,  
Bir dön bax izindən xəbərin varmı?



Həram maldan faxir libas giyərsən,  
Ağız silmək nədir? Murdar yiyyərsən,  
Aşığın sazına həram diyərsən,  
Öz saxta sazından xəbərin varmı?



Dədə Katib sən də bir bil hesabın,  
Düz əməldən azdır, çoxdur xərabın,  
Qorx o gündən oxunacaq kitabın,  
Dediyiñ sözündən xəbərin varmı?

### Хыбин وары?

Күнгө-күндөз Халкө Айрад аңд тэр  
Хемж аўзон аўзондан Хыбин وары?  
Фоншонон گозонде قىلى گۈرەلر  
Бир باخ аўз گозондан Хыбин وары?



مۇمۇن قارداش هېمچ بىلەرسىن ئىدىرسىن?  
اپشىن بودور خالقىن عىيىن گودورسىن  
بېش قىمدە دۇردون آىرى كىدىرسىن  
بىر دۇن باخ اپزىندان Хыбин وарى?



حرام مالنان فاخير لياس كېيىرسىن  
آغىز سىلەك نە دىر؟! موردار بېيىرسىن  
آشىقىن سازىينا حرام دېيىرسىن  
اوز ساختا سازىندان Хыбин وарى?



دده كاتىپ سن ده بىر بىل حسابىن  
دوز عملىن آزدىр چو خىور خرابىن  
قورغۇ او گوندن او خوناجاق كېتايىن  
دىئىبىن سۆزونдан Хыбин وарى?

## Qorxaram

Əvvəlindən adətimdir mən yalandan qorxaram,  
Xeyir-şərin qanmayandan həq danandan qorxaram,  
Yaxşıya pis, pisə yaxşı diyənlərdən əl-əman.  
Kərki dəyməz, yolunmayan hər nadandan qorxuram.



Aqil insan günün qovmaz birdə yoxlar sonrası,  
Gər bacarsa mərhəm qoyar dahi deşməz yaranı,  
Güçü yetə barışdırar qarışdırma aranı,  
Ara qatıb iş pozandan o şeytandan qorxaram.



İmansızlar qorxmalıdır qaçaram ondan yana,  
Həyasızlar qorxmalıdır geç, yoldaş olma ona,  
Ədəbsizlər qorxmalıdır bənzəməzlər insana,  
Adı insan, fili şeytan o heyvandan qorxaram.



İnsafsızın işi tutsa məzluma coşub əsər,  
Heç yoxlamaz sabahını, nahəqqi-həqqi kəsər,  
Dədə Katib uzun getmə qıssə sözdə var əsər,  
İki üzlü, şirin sözlü aldadandan qorxaram.

## Qorxaram

اوليندن عادتم دير من بالاندان قورخارام  
خير- شرين قلانياياندان حق داندانان قورخارام  
ياخشيا بيس، بيسه ياخشى دېئنلن دامان  
كرى دكز، يونولمايان هر ناداندان قورخارام



ااقل انسان كونون قوماز بيرده يوخلار سوزانى  
گر باجارسا مرهم قويار داھى دئشىز يارانى  
كوجو يقتسه باريشىپار قارىشىپارماز آرانى  
آرا قاتىب ايش پوزاندان او شيطاندان قورخارام



ايانسيزلار قورخمالى دير قاچارام اوتنان يانا  
حبابيلىزلار قورخمالى دير كچ يولماش اوما اوغا  
ادسيزلار قورخمالى دير بىزەمىزلى انسانا  
آدى انسان فعلى شيطان او حيواندان قورخارام



اھناسىزىن ايشى توتسا مظلوما جوشوب اسر  
ھېچ يوخلاماز صاباحىنى ناھى - حقى كسر  
دده كاتب اوزون كىتمه قىسا سوزىدە وار اھر  
ايکى اوزلۇ، شىرىن سۆزلى آلماداندان قورخارام

Dedim oğul yaralama könlümü,  
Yaraladın, yağlamağı neylirəm?  
İndi hürmət eylə, ölündən sonra,  
Qırx gün saqqal saxlamağı neylirəm?



Oğul oldun bir üzümə gəlmədin,  
Xəstə düşdüm başım üstünə gəlmədin,  
Sağlığında bir qədrimi bilmədin,  
Qəbrim üstə ağlamağı neylirəm?



Durmadım, çalışdım sübhənən axşama,  
Sən taza don geydin mən yırtıq yama,  
Mən öldüm, buyurun beş arşın xama,  
Üç ay qara bağlamağı neylirəm.

دئم اوغول يارالاما كونلو مو  
يارالادين ياغلاماغى ئىلىرم؟  
ايندى حوزمت ائيله ، اوئلدىن سونرا  
قىيخ گون ساققال ساخلاماغى ئىلىرم؟



اوغل اولىون يېر او زومه گوله دين  
خسته دوشۇم باشىم اوستە كلمە دين  
ساغلىغىدا يېر قىرىي يىلمە دين  
قىرىم اوستە آغلاماغى ئىلىرم؟



دورماديم چالىشىم صوچىن آخشاما  
سن تازا دون گىپىدىن من يېرتعق باما  
من اولىوم بوروپون بىش آرشىن خاما  
اوج آى قارا باغلاماغى ئىلىرم؟



Dədə Katib özün yorma havadır,  
Əməlin cəzasın çəkmək rəvadır,  
Gözəl sözdür, dağ sonucu dəvadır,  
Dağ üstündən dağlamağı neylirəm?



دده كاتيب اوزون بورما هاوا دير  
عملين جراسين چكە ك روادر  
گوزل سۆزدۇر داغ سونونجو دوا دير  
داغ اوستوندىن داغلاماغى ئىلىرم؟

Hər şirin sözə aldanma könül,  
Ürək saf olmasa dil yalan olar,  
Bir insan ki əğri gedə yolunu,  
Xəlqə göstərdiği yol yalan olar.

هەر شىرىن سۆزە آلمانما كۈنل  
اورە كى صاف اويماسا دىل يالان اولاز  
بىر انسان كى اگرى گىندە بولۇنۇ  
خلقە گوستىرىدىنى بول يالان اولاز



Xain qorxaq olar azdırar sözü,  
Xəsisin qonaqdan acışar gözü,  
Axsar ayağın, düz olmaz izi,  
Bulanmaz caddəni, yol yalan olar.

خان قورخاق اولاز آزىزىار سۆزو  
خىسىسەن قوناقدان آجىشار كۈزۈ  
آخسار آياغىن دوز اويماز اىزى  
بولاڭاز جادە ئى بول يالان اولاز



Həqiqət birdi, iki üç olmaz,  
Doğru toxmun heçvəqt barı puç olmaz,  
Gözəl sözdü yetim quzu qoç olmaz,  
Soyu dəğişənlər döl yalan olar.

حىقىت بىرىدى ايكى اوچ اويماز  
دوغۇرۇ توخۇن ھېچوقۇت بارى بوج اويماز  
كۈزۈل سۆزدۇ يېئىم قۇزو قىچ اويماز  
شۇپۇ دېكىشلەر دول يالان اولاز



Dədə Katib sözüm çoxdu sayılmaz,  
Düz tir atan hədəfində yayılmaz,  
Pul kəflisi ölenətək ayılmaz,  
O zaman ayılar pul yalan olar.

دەدە كاتب سۆزۈم چوخدۇ سايىملاز  
دوز بىر آلان ھەدىنەنە يايىملاز  
بول گەلىيسى اولىھە تىك آيملاز  
او زامان آيملاز بول يالان اولاز

## Ömrün Baharı

Könül bir kimi yadır, ömrün baharai,  
Solacaq budaqlar oləndən sonra,  
Fürsət getsə, həsrət bərə bağlamaz,  
Birdə dönməz sağlar, oləndən sonra.



Dəm gənimət, çalış qazan sağiykən,  
Atəsi söndürmə, qazan dağıykən,  
De danış, dil dodaq, damaq çağiykən,  
Bağlanar dodaqlar oləndən sonra.



Adam var dadmayıb dostluqun şərbətin,  
Vəqtı bilməz əldən verən fürsətin,  
Sağlıqında bilməz dostun qiymətin,  
Fəğan eylər ağlar oləndən sonra.



Dedə Katib heç qurutmaz didəsin,  
Kim sağaldar ürəginin zədəsin,  
Oğul vardı hər gün döyər dədəsin,  
Üç ay qara bağlar oləndən sonra.

عُمرون باهاري

کونول بير کيمايدير عُمرون باهاري  
سولاجاق بوداقلار اولندن سونرا  
فرصت گئتسه حسرت بره باعلاماز  
پيرده دئفه ساغلار اولندن سونرا



دم غېيت چالىش قازان ساغ ايكن  
آشى سۇندورمه قازان داخ ايكن  
دەه دانىش دىل دوداق داماق چاخ ايكن  
باغلاتار دوداقلار اولندن سونرا



آدام وار دادمابىب دوستلوق شىپىن  
وقتى بىلمز الىن وئر فورصىن  
ساخلىقىنىدا بىلمز دوستون قىمىن  
فغان ائىلر آغلاр اولندن سونرا



دده كايىپ هىچ قوروقا ز دىدە سين  
كەم ساغالىلار اورە كېنин زده سين  
اوغلول واردى هر گون دئپر دده سين  
اوچ آى قارا باغلار اولندن سونرا

Özün dadə yetiş yaradan Allah,  
Gücdən düşdük, qudrətimiz qalmadı,  
Min dört yüz il şöhrətimiz varyidi,  
Zəlil olduq, izzətimiz qalmadı.

ئۆزۈن دادە يېشىش يارادان آللە  
گوجدن دوشدوڭ قىرىتىپىز قالمادى  
مېن دوردىيۇز ايل شەھرىتىپىز وارىدى  
ذليل اولىقۇق عزىتىپىز قالمادى



Dostları unuttuq, düşmanı tuttuq,  
Yoldaşı buraxdıq, oynası tuttuq,  
Birlik ağacını köktən quruttuq,  
Damarlarda geyrətimiz qalmadı.

دۇستلارى اونوتىووق دوشانى توقىدوق  
 يولداشى بوراخىدىق اوینااشى توقىدوق  
 بىرلىك آغاچىنى كۆكىن قوروتىووق  
 دامارلاردا غىرتىپىز قالمادى



Damarlarda isti qanlar axardı,  
Qılincimiz şimşek kimi çaxardı,  
Hər dörd tərif gücümüzden qorxardı,  
Heç zad olduq, heybətimiz qalmadı.

دامرلاردا اىستى قانلار آخاردى  
 قىلىنچىپىز شىشكى كى چاخاردى  
 هر دور دطرف گوجوموزدن قورخاردى  
 هىچ زاد اولىقۇق ھىتىپىز قالمادى



Dədə Katib bizi pozdu bu gəflət,  
Dildə dad qalmadı, ağızda ləzzət,  
Xoş cümlədir, məlül olmaz bi-illət,  
İllət budur vəhdətimiz qalmadı.

دەدە كاتىب بىزى پوزدى بولغۇلت  
 دىلەدە داد قالمادى آغىزدا لەت  
 خوش جەله دىر معلۇل اوپازى بى علت  
 علت بودور وحدتىپىز قالمادى

## Neylərəm

Qadir Allah nə adəttir zamanda?  
Yoxsulun düz sözün heçkəs haqlamır,  
Nə qohum nə qardaş nədə qonşular,  
İllər dönür bir-birini yoxlamır.



Mömün qardaş hərdən toya gələndə,  
Minlik səpip toyçuları görəndə,  
On beş tümən müstehəqqə verəndə,  
Sancı tutur sübhə kimi yuxlamır.



Elm məclisindən dolanır uzaq,  
Mənalı sözlərdə olubdur qaçaq,  
Mənasız sözlərə qoçoglu qaçaq,  
Əngi bərkətir ha danışır laxlamır.



Dedə Katib eğri yoldan qeyidir,  
Felək dəğirməndi, xalqı öyüdür,  
Bir ata bir sürü evlad büyür,  
Səggiz oğul bir atanı saxlamır.

## Şəhərim

قادر آللاه نه عادت دير زاماندا?  
 يوخسو لون دوز سوزون هىچ كن حاقلامير  
 نه قوهوم نه قارداش نه ده قونشولار  
 ايل لر دئور بير-بىرىنى يوخلامير



مؤمن قارداش هردن توبىا كىنده  
مېن لىك سېپر توپچولارى گۈرنە  
اون بېش تومن مستحقة وئىزندە  
سانىخى توتور صىبحە كېي يوخلامير



علم مجلسىندىن دولانىز اوzac  
معنانلى سۆزىلرde اولىيدور قاجاق  
معناسىز سۆزىلرە قوج اوغلو قوچاق  
انگى برىكى ها دايىشير لاخلامير



دده كاتب اگرى يوليان قىيىدر  
فلک دېرمىندى خاقى اوپودور  
بىر آتا بىر سورو اولاد بۇيدور  
سەككىز اوغول بىر آتاني ساخلامير

### توكىل الله

توكىل الله چۈلۈنە فىعلمى قىساتمىشام  
قىضا قىدر قارشىپىدا قىلۇمۇ قىساتمىشام  
حەفە واصل اولماق اوچۇن چۈخ توسل بولۇوار  
تىوحىدى قىبلە ئىتىمىش يىلۇمۇ قىساتمىشام

Təvəkkül Allah çöldə f'iliyi qısatmışam,  
Qaza qadər qaşısında qolumu qısatmışam,  
Haqqə vasıl olmaq çox təvəssül yoludur,  
Tehidi qıblə etmişəm yolumu qısa[1]tmışam.

Ağaç ayaq təmkin etməz mən ona dayanmaram,  
İstidlalim birdir, mənim əyri dəlik qanmaram,  
Rəbbimə bəli demişəmdediğimi danmaram,  
Hər söz ilə oynamaram, rolumu qısa[1]tmışam.

'Adadi birdən başlasaq, sonacan varmalyıq,  
Orda durup m'akus saysaq biz bir də durmalyıq,  
Əqil ilmin yolu məhdud biz tormuz vurmalyıq,  
Hər nəyə əl uzatmaməlimi qısa[1]tmışam.

Dədə Katib, qısa danış qısa sözdə var hikmət,  
Uzun sözü fəlsəfədə melül olmaz bi-illət,  
Təsəlsülə çəksək əğər çatarnuxustin illət,  
Orada durmaq lazımdır, dilimi qısa[1]tmışam.

أَغَاجِ إِيَّاقْ تَمْكِينْ أَتْمَزْ مِنْ أُونَا دَائِنَمَارَمْ  
اسْتَدَلَالِيمْ بَيْرِدِيرْ مَنِيمْ آيَرِي دَبِيلْ قَانَمَارَمْ  
رَئِيمَهْ بَلِي دَئِمِيشْ دَئِيدِيگِيمِي دَانَمَارَمْ  
هَرْ سُؤْزِ إِيَّلَهْ اوِينَمَارَمْ رُولُومُو قَيْسَاتَمِيشَامْ

اعدادى بىردىن باشلاساق سوناچان وارمالىيەن  
اوردا دوروب معكوس سايلاق بىز بىر ده دورمالىيەن  
عقل علمىن بولۇ محدود بىز تورمۇز وورمالىيەن  
ھەرنىڭ بىل اوزاتىمارام الىمى قىساتمىشام

دە كاتب قىسا دانىش قىسا سۈزىدە وار حىمت  
اوزون سۈزىدۇ فلسەددە مىلۇل اولماز بىى علت  
تىسىلا چىكىڭ اگر چاتار نختىن علت  
اورادا دورماق لازىدىرى دىلىمى قىساتمىشام.

## DÖRDÜNCÜ BÖLÜM

KATİBOĞLU HAYATI və  
ƏSƏRLƏRİ



Katiboğlu şirin Türki dilim var,  
Öz dilinə arxa duran elim var,  
Sinədə sözüm var sazda telim var,  
Söz söhbətə özgə dili neynirəm.

## KATİBPĞLU'NUN HAYATI

Faris Təyyar Quluncu (فارص طيار قولونجو) yuxarıda şıirlərini verdigimiz Dədə Kâtib'in oğludur. H.Ş. 1343 (1963) yılında Urumiyə'nin Ənzəl mahalının Quluncu köyündə dünyaya göz açtı. Çocuqluqtan babası mərhum Dədə Katib yanında Türk dil və ədəbiyatının incəlikləriylə tanış oldu. Böyləliklə Dədə Katib ona Türk folkronunun sözlü qaynağı olmuşdur. Tabibu zəngin qaynaq Faris'in gələcəktə yazacağı şırların güclü ilham qaynağı olacaqdır. Babasının yanı sıra evlərinə gələn aşiq və şairlər onun diygularının yetişməsində önəmlı yeri vardır.

Faris Təyyar Quluncu ilk orta ve liseyi Güney Azərbaycan'da bitirdikten sonra Quzey Azərbaycan'da Bakı Devlet üniversitəsi Türk ədəbiyat lisansı eğitimini tamamladı. Güney Azərbaycan əksinə Quzey Azərbaycan'da Azərbaycan Türk ədəbiyatına büyük önem verilmiş, Azərbaycan Türkçəsi gəlmiş və inkişafını dəvam etmişdir. Yüksek lisansını bitirdikdən sonra doğma yurduna dönən Faris 1979 yılından şair söyləməyə başlasa da şıirlərini babasına duyduğu saygıdan dolayı ortaya qoymamıştır. Dədə Katib'in vəfatından sonra şıirlərini ortaya çıxarmıştır.

Bir güzelə vurulmuşam, min cananə dəyişməm,  
Yar ətrini bağda bitən o reyhanə dəyişməm.  
Nə bir təbip axtarıram, nə Bu-Əli nə Luqman,  
Belə bir canan dərdini yüz dərmanə dəyişməm.



Cəmalindən məst olmuşam, meyə hacət nə gərək,  
Həsrəti afət-i candır, başqa afət nə gərək.  
Doğru aşiq hicri sevər, dahi vəslət nə gərək,  
Eşqin acı mehnətini xoş rizvanə dəyişməm.



İki cəhani versələr cənnət-i rizvani həm,  
Qarunun gəncini, bir də mülk-i Süleymani həm,  
Bir qəməri bir günəşi, bir yəd-i beyzayı həm,  
Özü gizlin, feli aydın, la-məkanə dəyişməm.



Katipoğlu nə danışa, nə ağlaya, nə sinə,  
Nə əğyarə nə güvənə, nə bağlama nəsinə?  
Nə rəqiblər nə yolunda nə gizlənə nə sinə?  
Ruz-e əzəl, yar yazanı, yüz dastanə dəyişməm.

پیر گوزله وورو لوشام مین جانانه دېشىم  
پار عطىنى باغدا بىتن او رىحانە دېشىم  
نه پير طبيب آختارىرام نه بوعلى نه لقمان  
پىلە پير جانان دردىنى يوز درمانە دېشىم



چمالىندىن مىست اولوشام مئىھ حاجت نه گرک  
حىرىنىڭ آفتىي جانىرى باشقا آفت نه گرک  
دوغۇرۇ عاشق ھىرى سئور داهى وصلت نه گرک  
عشقىن آجى محىتىنى خوش رضوانە دېشىم



ايکى ھانى وئرسە لر جىتى رضوانى مە  
قارۇن "ون گىچىنى پىرە ملکى سليمانى مە  
پير قىرى پير گوشى پىر يىدى بىضانى مە  
اۋزو كىزلىن فعل آيدىن لامكانە دېشىم



كائىپ اوغلو نه دائىشا نه آغلادا نه سىنە  
نه اغىارە نه گۈونە نه باغانلا سىنە  
نه رقىب لر نه يولوندا نه كىزلىنە نه سىنە  
روز ازىز بار يازانى يوز داستانە دېشىم

Bilmirəm könlümün nə dərdi vardır?  
 Sığınıp sinədə yasə batıbdır,  
 Yetim uşaq kimi boynunu büküp,  
 Garip bülbül kimi qışa çatıbdır.



Axıdır gözümdən yaşı dal-ba-dal,  
 Gülməz üzüm günlər aylar, sal-ba-sal,  
 Nədir başımdakı bu hal, bu əhval?  
 Yaman çağda məni qalə qatıbdır.



Nə dinir, dindirəyim nə dildən anlar,  
 İnanmir qocaldım geçdi zamanlar,  
 Mən onu danlaram, o meni danlar,  
 Qanmir ki qandıram, günüm batıbdır.



Katipoğlu ömür əllini geçdi,  
 Tay tuşların əcəl badəsin içti,  
 Fələk sənin boyan ağ donu biçdi.  
 Mənim gafil könlüm hələ yatıbdır.

بىلەرىم كۇنلۇمۇن نە دردى واردىر؟

سىغىنېتىپ سىئىنه دە ياسە بايىتىدىر

يلىم اوشاق كەي بۇينونو بوكوب

غىرېب بولبول كەي قىشا چاتىمىدىر



آخىدىر كۆزۈمدەن ياشى دالبادال  
 كۆلەر اوزوم كۆنلەر آيلار سال-با-سال  
 ندىر باشىداكى بو حال بو احوال؟  
 يامان چاغدا منى قالە قاتىمىدىر



نە دېبىر دېنلىرىم نە دېلىن آتلار  
 اپىڭىز قوجالىم كەچدى زامانلار  
 من اونو دانلارام او منى دانلار  
 قانىزىرام گۈنۈم بايىتىدىر



كايىپ اوغلو عمومر اللينى كەچدى  
 تاى توشلارىن اچل باده سىن ايجدى  
 فاك سىئىن بويان آغ دونو بىچدى  
 منم غافىل كۇنلۇم هەلە ياتىمىدىر

Qadir Allah dərdə tutsaq olmuşam,  
Qaçanmırıam gəmdən kənarə billah,  
Həsrət meydanında yalqız qalmışam,  
Fələk məni çəkibdi darə billah.

قادر آله درده توتساق اولوشام  
قاچانبرام غدن کاره بیلاه  
حضرت میدانیندا بالقیز قالیشام  
فلک منی چکیینى داره بیلاه

❖❖  
Göydən bəla geçsə qonar başıma,  
Fələk ağrı qattı isti aşıma,  
Gizlin sırrı açam öz ardaşıma,  
Yaram üstə açar yüz yara billah.

گویند بلاڭچىسە قونار باشىما  
فلک آغى قاندى اىستى آشىما  
كىزلىن سىرى آچام اۇز قارداشىما  
يارام اوستە آچار يۈز ياره بیلاه

❖❖  
Yaman dərdir, adın bəlli cibin boş,  
Kim görüb yoxsulun günü ola xoş,  
Əflatun da gəlsə yoxsulluğa tuş,  
Düşər Məcnun kimi avarə billah.

يامان درددىر، آدىن بىللى جىبىن بوش  
كەم كوروب يوخسولون كونو اولا خوش  
افلاتون دا كلسە يوخسولوغۇ توش  
دوشىر مېجۇن كەن ئاواره بىلاه

❖❖  
Katipoğlu fəgan edər zamandan,  
Başım ayrılmadı qara dumandan,  
Yar yoldaşım xəbər almır yaramdan,  
Ağ günlərim olubdur qara billah.

كەتىپ اوغلو فغان اندىز زاماندان  
باشىم آپىلادى قارا دوماندان  
يار يولناشىم خبر آلىر يارامدان  
آغ كونلاريم اولوبىدو قاره بىلاه

Oturub əlimə aldım qələmi,  
Çəktığım mihnəti sənə yazım yar,  
Nə halim xoşdur, nə dəhanım lşrşn,  
Nə baharım qaldı, nə də yazım yar.



Gündüzüm gecə tək qarə bağladı,  
Sənsiz könlüm evi yara bağladı,  
Fələk gül gunçəsin xarə bağladı,  
Fəğə dönübdü xoş avazim yar.



Qələm dilə gəldi: bəsdi dur dayan,  
Kağız bitti amma səndəki fəğan,  
Bitməz yazsan əgər yüz belə divan,  
Tükəndi qələmim qaldı smzüm yar.

اوتوروب الیه آلمیم قلمی  
چکقیم مختنی سنه یازمیم یار  
نہ حالم خوشدو نہ دهانیم شیرین  
نہ باهارم قالدی نہ یازمیم یار



کوندوزوم کجھ تک قاره باغلادی  
سن سیز کونلوم ائوی یاره باغلادی  
فلک کول غنجاسین خاره باغلادی  
فغانه دئونبیدی خوش آوازمیم یار



قلم دیله کلی: بسدى دور دایان  
کاغذ پىدى آما سىنە کى ففان  
پېتىز یازسان اگر بوز بىلە دیوان  
توكىدى قلم قالدی سۆزۈم یار



Katiboglu diyər: deyin yar bilə,  
Mən gülmədim yar danışa yar gülə,  
Qismət olsa mehman olsam yar gilə,  
Bülbül kimi öağlar əlimdə sazım yar.



کاتب اوغلو دىير: دىين یار بىلە  
من گولە دىم یار دايشا یار گولە  
قيسمت اوتسا مەمان اوتسام یار گىلە  
بولبول كىي چاغلار الله سازمیم یار

İnsan oğlu dünya əkin bağıdır,  
Əktiklərin bir gün biçərsən əlbət,  
Xilal etmə zaya gedir təlaşın,  
Mükâfat badəsin içərsən əlbət.



Səxavət zinətti səxi olana,  
Yoxsulu düşgüñü yâda salana,  
Yardım eyliyə düşüb yerde qalana,  
Sən də bir gün yerə düşərsən əlbət.



Güvənmə beş günlük sərvətə pula,  
Sən ehsanın eylə baxma sağ sola,  
İnanma dünyada kimsələr qala,  
Vəqtı gəlsə səndə köçərsən əlbət.



Səxavət ucaldar səxi insanı,  
Mömün olan əldən verməz zamanı,  
Qurulanda həqqin məhşər divanı,  
Varından yoxundan geçərsən əlbət.



Amandır qoymayın açsın yaramı,  
Əl burmasın təbib yar özü gəlsin,  
Çarəsiz derdimə mərhəm bulunmaz,  
Dərdə dərman geçib yar özü gəlsin.

انسان اوغلو دونيا اكين باخيدير  
اکيكلرین بىرگون يېچىرسن البت  
خيال ائمە زاييا كىدىر تلاشىن  
مكافات باده سين ايمىرسن البت



سخاوت زىندى سەنى اولانا  
پوخسولو دوشگۇنو يادا سالانا  
باردىم ائيلە دوشوب بىزدە قالانا  
سەنده بىرگون بىزدە دوشىرسن البت



گۈزئە بش گۈلنۈك نۇرۇھ بولا  
سن احسانىن ائيلە باخما ساغ سولا  
اينىدا دونىدا كىسىھ لە قالا  
وقتى كىسىھ سەنده كۈچىرسن البت



سخاوت او جالدار سەنى انسانى  
مۇمن اولان ئىن وۇرمۇ زامانى  
قۇرولاندا حققىن مەھىر دىوانى  
وارىئنان بۇخوندان كەھىرسن البت



آمانىر قويماين آچسىن يارامى  
ال وورماسين طبيب يار اوزو كلسىن  
چاره سىز دردihه مرهم بولوغاز  
درد درمانىان كەجىب يار اوزو كلسىن



Nə bilir həkimlər gönül yarasın,  
Ayrılığın kimsə bilməz çarasın,  
Əgyar bilməz dərdin ağın qarasın,  
Dərdi canan verib yar özü gəlsin.



نه بيلير حكميلر گئنول ياراسين ؟  
آريليغين كمسه بولاز جاراسين  
اغيار بيلمر دردين آгин قاراسين  
دردي جانان وغيب يار اوزو گلسين



Açmayın yaramı salmayın dilə,  
İsteməm sirrimi özgələr bilə,  
Gözümün yaşını gərək yar silə,  
Əcəl yolu kəsib yar özü gəlsin.



آچايин يارامى ساللايин دibile  
ايسىتەم سيرىمى اوزىكە لرى يابىلە  
كوزومون ياشىنى گرك يار سىلە  
اچى بولوكسىپ يار اوزو گلسىن



Katiboğlu yazılında baş daşım,  
Mənə ağlamasın dostum yoldaşım,  
Qara bağlamasın qohum qardaşım,  
Qoy qaramı geyib yar özü gəlsin.



كابىب اوغلو يازيلاندا باش داشىم  
منه آتلامايسين دوستوم يولداشىم  
قارا بالغامايسين قوهوم قارداشىم  
قوى قارامى كېيىپ يار اوزو گلسىن

Nədəndi bir sıniq ürək görəndə,  
Gen dünya başıma daralı billah,  
Harda görsəm iki gözden yaş axır,  
Könlüm dolar gözüm qaralı billah.



Ağlamasın dahi yetim uşaqlar,  
Sönməsin evlərdə yanmış çıraqlar,  
Görəndə bir yerdə susuz dodaqlar,  
Canım ağlar cesəd yaralı billah.



Bağban olan sevər gülü gülşanı,  
Təbib olan dərdə bular dərmanı,  
El dərdinə yanar olsa imanı,  
Dahi gəzməz eldən aralı billah.



Katib oğlu hani derdə yanmışlar?  
Hardadı məzlumun dilin qanmışlar?  
Gələndə meydana sahib zəmanda,  
Gəmlər bitər dərdlər azalı billah.

ندندي بير سينيق اوره ك گورنده

گن دوينا باشيا دارالى ييلاه

هاردا گورسم ايكي گوزدن ياش آخىر

كولوم دولار گوزوم قارالى ييلاه



آغلاماسين داهي يئتم اوشاقلار

سۇنە سىن اولىدە يانان چېراقلار

گورنده بىر يىزدە سوسوز دوداقلار

جانىم آغلار جسد يارالى ييلاه



باغان اولان سۇور گولو گولشانى

طىپب اولان دردە بولار درمانى

اىل دردىيە يانار اولىسا ايمانى

داھى گۈزى اىلدىن آرالى ييلاه



ڪاتب اوغلو هانى دردە يانانلار؟

هاردادى مظلومون دىلىن قاتاclar؟

گىلدە مىدانما صاحب زمالار

غىمىر بىتى دردلر آرالى ييلاه

Könül bu devranə hälə inanma,  
Fələk səni yaman günə salarha,  
Cəvanlıqda açar ömrün goncası,  
Bir gün gələr açan gülün sularha.



Çoxlar diyər dünya mənim mal mənim,  
Əlvan sofra qeymaq mənim bal mənim,  
Törme mənim ipek mənim şal mənim,  
Beş gün sonra quru yerdə qalarha.



Şirin danış acı dilin olmasın,  
Böhtan deme taki iman yanmasın,  
Ata ana yoxla könlü sınmasın,  
Səninkide səndən acıq alarha.



Katiboglu baxsan fələk işine,  
Düşər bir bir insanların peşinə,  
Ölüm baxmaz yaxçısına pisinə,  
Əcəl quşu döşün üstə qonarha.

كۈنۈل بۇ دورانە حالە اینىڭا  
فلك سىنى يامان كۈنە سالارە  
جووانىقىدا آچار ئۆمرۈن غىچاسى  
بىر كۈن كىلار آپان كۈلۈن سولارە



چوخلار دىير دۇنيا منم مال منم  
الوان سوفرا قىاق منم بال منم  
تۇرمە منم اپىك منم شال منم  
بېش كۈن سۇزما قورۇ بىزدە قالارها



شىرىن دائىش آجى دىلىن اوپاسىن  
بېتىن دەمە تاكى اهان ياناسىن  
آتا آنان يۈخلا كۈنلۈ سىنەسىن  
سېنەكىيە سەندىن آجىق آلارها



كەئىپ اوغلو باخسان فلك ايشىنە  
دوشىز بىر اىنسانلارىن پىشىنە  
اۇلوم باخمار ياخچىسىنە يىسىنە  
اجل قوشۇ دوشۇن اوستە قونارە

Dəli göylüm aqil olan xoş bilir,  
İki dilli dostu atan yaxcidır,  
Yaman gündə yana qaçan yoldası,  
Məfrəq kimin ucuz satan yaxcidir.



Duzdanı sindiran nankör insanın,  
Yoldaşın başını dərdə salanın,  
Elin namusuna Əyri baxanın,  
Gözlərinə tikan bata yaxcidir.



Qurbanam o dosta qana qandıra,  
Yaman gündə dosta ürək yandıra,  
Bir insan ki könül yaxa yandıra,  
Başı ağır daşa çata yaxcidir.



Katiboğlu muhtaç-i həq sayəsin,  
Nanəcib dost gəlməz imanə, dinə,  
Qədim sözdür dostun yüz olsa genə,  
Məhəbbəttə ana, ata yaxcidir.

دلی گوپلوم عاقل اولان خوش بیلیر  
ایکی دیللی دوستو آلان پاچیدیر  
یامان گوندە پانا قاچان بولماشى  
مفرغ کپین او جوز ساتان پاچیدیر



دو زهانی سیندیران ناکور انسانین  
بولماشى باشىنى درده سالاين  
اھلین ناموسونا اھرى باخانىن  
گوزلرنه تیكان باشا پاچیدیر



قوربانام او دوستا قانا قاندیرا  
یامان گوندە دوستا اورک پاندیرا  
بىر انسان كى كونول ياخا پاندیرا  
باشى آغىز داشا چاتا پاچیدیر



کاتیب او غلو محتاج حق سایه سى  
ناخیب دوست گلمز ایمانا - دینه  
قدیم سوزدور دوستون بوز اولسا گە  
محببىدە آنا - آتا پاچیدیر

<p>Qanadlanıb göldən uçan o sonam, Allah mən yalqızı yâda salar mı? Həsrətindən daga çölə düşdürüm, Səlam salsam, səlamımı alar mı?</p> <p style="text-align: center;">★★</p> <p>Sabah yeli olup yolda əsərsəm, Qoç quzunu qurban edip kesərsəm, Qızıl güllər yollarına düzərsəm, Bağlı qalan bu qapımı çalar mı?</p> <p style="text-align: center;">★★</p> <p>Gecə gündüz yalvarıban yaxarsam, Xələtlər göndərib qonaq çağırısam, Qiblə divarına bir çub taxarsam, Məskən salıb bizim eldə qlarmı?</p> <p style="text-align: center;">★★</p> <p>Qasidlər göndərim yolun kəselər, Katiboğlu gəmdən öldü desələr, Yaslar tutub mənə qara geysələr, Qeherlənib saçlarını yolar mı?</p> <p style="text-align: center;">★★</p> <p>Bir baharda geçdi sənsiz, Açmadı gül yana yana, Yağmur yağmaz bura sənsiz, Od alıb çöl yana yana.</p>	<p>قانادلایب گولان اوچان او سونام الله من يالقيزى يادا سلامى ؟ حسرتىندن داغا چۈلە دوشدويم سلام سالسام ، سلامى ئالارى ؟</p> <p style="text-align: center;">★★</p> <p>صباح يېلى اولوب يولانا اسىرم قوچ-قۇزۇنۇ قوربان دىئىب كىرسىم قىزىل گوللار يولارينا دوزرىسم بااغلى قالان بو قايىمى چالارى ؟</p> <p style="text-align: center;">★★</p> <p>كىمە-گوندۇز يالوارىپن ياخارسام خلىعتلر گۇندرىب قوناق چانغىرسام قىيىلە دیوارينا يېر چوب تاخارسام مسكىن سالىب يېزم ائلەدە قالارى ؟</p> <p style="text-align: center;">★★</p> <p>قاصىدلار گونترىم يولون كىسە لر كەتىپ اوغلو غىمنىن اولىدو دىسە لر ياسلار توتوب منه قارا گىسىھە لر قەرلە ئىپ ساچلارىنى يولارى</p> <p style="text-align: center;">★★</p> <p>بىر باهاردا كەچدى سىنسىز آچادى گول يانا يانا ياخمور ياغىز بورا سىنسىز اوەد گۆلەپ چول يانا يانا</p>
---	--



Tək xiyalın mənə qalıb,  
Hesrət yaman günə salıb,  
Day gücümüz əldən alıb,  
Qırıb qol yana yana.



تک خیالین منه قالیب  
حسرت یامان گونه سالیب  
دای گوجومو اللن آلیب  
قیریلیب قول یانا یانا



Göylüm evi dolub derdə,  
Ayaq titrer bəla serdə,  
Ölü təkin cəsed yerdə,  
Lal olub dil yana yana.



گویلوم ائوی دولوب دردە  
آیاق تیتیر بلا سرددە  
اولو تکین جسد پئزدە  
لال اولوب دیل یانا یانا



Yalnız qaldım bu başımda,  
Yade dönüb sırdaşımda,  
Bəla qonan bu başımda,  
Ağardı tel yana yana.



بالنیز قالسیم بو باشیدا  
پاده دونوب سیر داشمدا  
بلا قونان بو باشیدا  
آغاردى تھل یانا یانا



Axşam göylüm kedər alır,  
Gece seni yade salır,  
Səher gözüm yolda qalır,  
Usanır yol yana yana.



آخشم گویلوم کر آلیر  
کچه سىنی پاده سالیر  
سحر گوزوم بولما قالیر  
اوسانیر بول یانا یانا



Dön sevgilim ömür bitir,  
Xatirelər gözden itir,  
Bax cavamlıq əldən gedir,  
Bükülür bəl yana yana.



دون سوگیلم عومور بیتیر  
خاطیره لر گوزدن ایتیر  
باخ جاوانلیق اللن گەدیر  
بوکلور بەل یانا یانا

Baş çalıram daşdan daşa,  
Gönlüm ağlar gedir başa,  
Bax gözümden axan yaşa,  
Olubdur sel yana yana.



Zay olur əməyim sayım,  
Tükənmir havarım hayım,  
Sənsiz geçən günüm ayım,  
Olacaq el yana yana.



Nazlı dilbər səndən uzaq döşəli,  
Gözüm yolda qala qala ağladım,  
Gözü yaşlı evin bucaqlarında,  
Səni yâda sala, sala ağladım.



Fələk verdi ayrılığı pay mənə,  
Matəm tuttu günəş mənə ay mənə,  
Xəzan oldu bahar mənə yay mənə,  
Könül bağım sola sola ağladım.



Bahar bitti payız oldu gəlmədin,  
Bucaqlarda yalqız qaldım bilmədin,  
Gözyaşlarım axar oldu silmədin,  
Göylümə qan dola dola ağladım.

باش چالıram daşdan داشا  
کونوم آغلار گدیر باشا  
باخ گوزومن آخان پاشا  
اولويدور سئل پانا پانا



زای اولور امه بیم سایم  
توكىر هاوارم هایم  
سنسیز کەنچن کونوم آیم  
اولاچاق ایل پانا پانا



نازلى دلبر سندن اوzac دوشەلى  
گوزوم يولما قالا - قالا آغلادىم  
گوزو باشلى ائپىن بوجاقلارىدا  
سنى يادا سالا - سالا آغلادىم



فلک وئىدى آبىليغى پاي منه  
ماتم توتسو گۈنش منه آى منه  
خزان اوللو باهار منه پاي منه  
کونول باغمى سۇلا - سۇلا آغلادىم



باھار بېتىدى پايىز اوللو كەمىدىن  
بوجاقلاردا يالقىز قالىم بىلمەدىن  
گوز ياشلاريم آخار اوللو سىلىمەدىن  
كۈپۈمە قان دۇلا - دۇلا آغلادىم



Katiboğlu sənsiz oldu pərişan,  
Kim bilir ayrılıq dərdinə dərman,  
Ev, eşigim mənə olubdu zindan,  
El içində gülə gülə ağladım.



کاتیب اوغلو سنسیز اولدو پریشان  
کم بیلیر آبریلیق دردینه درمان  
اون - اشیگیم منه اولویدو زندان  
ائل اچینده گولاه - گولاه آغلادم

Pərişan günümde, yaman çağında,  
Könlümü almayan dostu neylərəm,  
Gözlərim qapıya tikilən anda,  
Qapımı çalmayan dostu neylərəm.



Xəstəlik yatağa tutsaq salanda,  
Ürəyim kədərə, gəmə dolanda,  
Söhbətin sözünə möhtac olanda,  
Yanımda qalmayan dostu neylərəm.



Umudsuz çarəsiz qalan zamanda,  
Gözlərim yaşlara dolan zamanda,  
Yapraq kimi dərttən solan zamanda,  
Mənimlə solmayan dostu neylərəm.



Katiboğlu dərdim bir yaradan dı,  
Dost dedigim məni bir yaradandı,  
Anladım ki bircə dost, yaradandı,  
Yaradan olmayan dostu neylərəm.

پريشان گونومده ، يامان چاغيда  
کونلومو آملايان دوستو ثيليرم ؟  
گوزلريم قايبىا تىكىلن آندا  
قاينى چالمايان دوستو ثيليرم ؟



خسته ليك ياتاغا توتساق سالاندا  
اوره يم كده ره - غمه دولاندا  
صحبتين - سوزونه محاج اولاندا  
يانىدا قالمايان دوستو ثيليرم ؟



أومودسوز چاره سيز قالان زاماندا  
گوزلريم ياشلارا دولان زاماندا  
ياپراق كمى درد ن سولان زاماندا  
منىله سولمايان دوستو ثيليرم ؟



كتىب اوغلو" دردىم بير ، يارا داندى  
دوست دئىلىم مى بير بارا ، داندى  
آنلادىم كى بيرجه دوست ، ياراداندى  
يارادان اولمايان دوستو ثيليرم ؟

Səhər vəqtı girdim dostun bağına,  
Gonca sərxoş, budaq sərxoş, gül sərxoş,  
Lalə boyun əyir sabah yelində,  
Lalə sərxoş, səba sərxoş, yel sərxoş.



Yar əylənib, bədə əldə xoş ha xoş,  
Gümüş kəmər, inciə beldə xoş ha xoş,  
Şanə gəzir siyah teldə xoş ha xoş,  
Badə sərxoş, şanə sərxoş, tel sərxoş.



Səmalarda qanad çalır durnalar,  
Yaşıl sona mavi göldə sulanar,  
Göz evində huri kimi dolanır,  
Durna sərxoş, sona sərxoş, göl sərxoş.

سحر وقتی گیردم دوستون باغينا  
عنچا سرخوش بوداق سرخوش گول سرخوش  
لله بیون ایبر صباح پیلینده  
لله سرخوش ، صبا سرخوش ، پئل سرخوش



یار آله نیب باده آله خوش ها خوش  
گوموش کمر اینجه پیله خوش ها خوش  
شانه گیر سیاه تمله خوش ها خوش  
باده سرخوش ، شانه سرخوش ، تمل سرخوش



سپالاردا قاناد چالیر دورنالار  
پاشیل سونا ماوی گولله سولانار  
گوز اقوینه حوری کھی دولانار  
دورنا سرخوش ، سونا سرخوش ، گول سرخوش



Katiboğlu, yarə mehman qal ha qal,  
Birgün dəyil bir ay dəyil sal ha sal,  
Yar söhbəti şəkər dəyil bal ha bal,  
Dəhan sərxoş, dodaq sərxoş, dil sərxoş.



کاتیب اوغلو یاره مھمان قال ها قال  
پرگون دئیل بیر آی دئیل سال ها سال  
یار صؤحبتی شکر دئیل بال ها بال  
دهان سرخوش ، دوداق سرخوش ، دیل سرخوش

Qış gündündə hesrət çəktim yaz gələ,  
Bülbül kimi gülə qonaq olam yar,  
Yar əlindən içəm badə, məst olam,  
Şair kimi şirin sözə dolam yar.



Bahar gəldi qışım bitti yar hanı?  
Axşam oldu günəş battı yar hanı?  
Cavan çağım zaya getti yar hanı?  
Nə vaqtacan gözüm yolda qalam yar?



Göylüm içrə dərdlər salıb çal ha çal,  
İnsaf eylə vədə üstə qal ha qal,  
Ayrılıq günləri oldu sal ha sal,  
Qismət olmur məndə kamım alar yar.



Katiboglu bəsdi bunca intizar,  
Yetər bunca nalə etmə ah-u zar,  
Sanma sözün danan ola vəfadər,  
Məndə gərək səni görən salam yar.

قىش گۈنۈندە حىرىت چىكىم ياز كله  
بۈلۈل كېنى كولە قۇناق اولام يار  
يار اپىدىن اېھم بادە مست اولام  
شاعىر كېنى شىرىن سۈزە دولام يار



باھار گلىنى قىشىم يېتىي يار هانى ؟  
آخشام اوللو گوش باشىي يار هانى ؟  
جاوان چاغىم زايا كىشتى يار هانى ؟  
نه واقتاجان گۈزۈم بولما قالام يار ؟



كۈلۈم اىچىرە دردلى سالىپ چال ھا چال  
ايىصف ائىلە وعدە اوستە قال ھا قال  
آپىلەق گونلارى اوللو سال ھا سال  
قىسمەت اولۇر مندە كامىم آلام يار



كتىپ اوغلو بىسىرى بونجا انتظار  
يېتىر بونجا نالە ائىمە آه وزار  
سانما سۈزۈن دانان اولا وفادار  
مندە گرک سىنى گۈزىن سالام يار

Könül həzər eylə eşqin torundan,  
Həsrət səni dərdə salsa çarə nə?  
Demə vurulmuşam qara qaşa, gözə,  
Xumar baxış canın alsa çarə nə?



Ağzin açsa şəkər töksə dodaqdan,  
Kərəm qılsa busə versə yanaqdan,  
Kəmənd olsa qara sacdan saçaqdan,  
Yar aşiqi yoldan olsa çarə nə?



Hüsnü, lal eyləsə mənim dilimi,  
Nazlı baxıb nazlı tutsa əlimi,  
Bəyaz əllər sarsa mənim belimi,  
Yazılıq könlüm qana dolsa çarə nə?



Katiboglu qçqar iki dillidən,  
Qıya baxan gözdən, qara tellidən,  
İndi ki yaşı aşıb keçdi əllidən,  
Ağlar gözü yaşlı qalsa çarə nə?

كُنول حُلْر ائِيله عشَّمِين توروونان  
حُسْرَت سُنِي درِدَه سالسا چاره نه ؟  
دُمَه وورولوشام قارا قاش كُوزه  
خومار باخیش جانین آلسَا چاره نه ؟



آغزِن آچسا شکر تۆکسە دولاقدان  
كَمْ قِيلِسا بُوسَه وَعِرسَه ياناقدان  
كَند اوْلسَا قارا ساچجان ساچاقدان  
يارعاشيقى يوللان اوْلسَا چاره نه ؟



حوسنُو لال ائِيله سه منيم ديلمى  
نازلى باخِيب نازلى توتسا الى  
بياض اللى سارسا منيم بيلمۇ  
يانق كونلۇم قانه دولسا چاره نه ؟



كەنېپ اوغلو قاچار ايکى دىليلىن  
قىيىباخان كۈزىدۇن قارا تەليلىن  
ايىدى كى ياش آشىب كەجدى اللەن  
آغلاڭ كۈزو ياشلى قالسا چاره نه ؟

Məni el içində xar edən dostum,  
Yaxama dəstə gül taxsa nə fayda,  
Bağrıma xəncəri vurandan sonra,  
Yaram üstə mərhəm yaxsa nə fayda.



Dostu çöldə yalqız qoyduğu zaman,  
Çaqqallar dərisin soyduğu zaman,  
Usanıb canından doyduğu zaman,  
Özgə kimi durub baxsa nə fayda.



Səxavəttən desə oğru talancı,  
Boş yerə gürültü salır yalancı,  
Cibi dolu amma gözü dilənci,  
Şimşek olub göydə çaxsa nə fayda.



Vəfa bilən yolun ayırmaz eldən,  
Dosta dostluq eylər can-u gönüldən,  
Vari bol, gözü dar, tutmasa əldən,  
Şöhrəti göylərə çıxsa nə fayda.



Elin namusuna göz olmuyanın,  
Dosta yanıb könlü köz olmuyanın,  
Yoldaşa ürəyi düz olmuyanın,  
Dilindən bal şəkər yağsa nə fayda.



Katiboglu yolun düşəcək gora,  
Bu kərvan inanma dayana dura,  
İndi yoxla dostu, öləndən sonra,  
Gözyaşın sel kimi axsa nə fayda.

منى ائل ايجىندە خوار ائدىن دوستوم

ياخاما دسته گول تاخسا نه فايدا

باغزما خنجرى ووراندان سونرا

يارام اوسته مرهم ياخسا نه فايدا



دوستو چوله يالقىز قويدوغو زامان

چاققلار دريسين سويدوغو زامان

اوسانىپ جانىندان دويدوغو زامان

اوزكە كىي دوروب باخسا نه فايدا



سخاوتتن دىشە اوغرۇ تالانىخى

بوش يېرە گوروتو سالىر يالانىخى

جيبي دولو آماڭزو ديلسەجى

شىشكە اولوب گويدە چاخسا نه فايدا



وفا بىلەن بولۇن آپىرماز ائىلن

دوستتا دوستلۇق ائىلر جان و كۈنۈلەن

وارى بول گۈزۈ دار توقاسا آلىن

شهرقى گوிலەرە چىخسا نه فايدا



اھلىن ناموسونا گۆز اولويائىن

دوستتا يائىپ كۈنلۈ گۆز اولويائىن

بولداشا اورە بى دوز اولويائىن

دېلىنىن بال شىركە ياخسا نه فايدا



كتىپ اوغلو بولۇن دوشە چك ، گورا

بو كاروان اينانا داييانا دورا

ايندى يوخلا دوستو اولىنىن سونرا

گۆز ياشىن سىل كىي آخسا نه فايدا

Bəstir daha bunca dərttən yoruldum,  
Fələk çərxi doğru dolanmır Allah,  
Gəm yükü altında büküldi qəddim,  
Bağlı qapım dahi çalınmır Allah.



Hər gün bir çarəsiz dərdə tuş oldum,  
Qonça təkin sola sola qorudum,  
Bir tək yaradana qaldı umudum,  
Səndən geyri çarə bulunmur Allah.



Axşam olar genə göylüm darıxar,  
Başımdan dumanlar səmayə qalxar,  
Dəndlərim evimi başıma yıxar,  
Bu viranə evdə qalınmır Allah.



Zara gəldim kötü zaman əlində,  
Gizlin sözüm nakəslərin dilində,  
Yaman yalqız qaldım mehnət çölündə,  
Katiboglu yâdə salınmır Allah.

بسدیر داها یونچا درددن بوروپلوم

فلک چرخى دوغرو دولانىر آللە

غم يوکو آلتىندا بوكولدى قىدىم

باغلى قايم داهى چالىغىر آللە



هر گون پىر چاره سىزدرىدە توش اولسوم

قونچا تكين سولا سولا قورودوم

پىر تك يارادانا قالىدى او مودوم

ستىن غىرى چاره بولۇغور آللە



آخشام اولار گىنە گۈبلەم دارىخار

باشىمان دومانلار سايىھ قاڭلار

درىلەيم انوي باشىما بىخار

بو وېرانە انوھە قالىغىر آللە



زارا گلەيم كىتو زامان ئىينىدە

گىزلىن سۆزۈم ناكسلىرىن دېلىنىدە

يامان ياقىزقالىم محىت چۈلۈندە

كەتىپ اوغلۇ يادە سالىغىر آللە

Gül goncası gülüb dedi müştuluq,  
Bahar gəlir çöllər güller gülür səndə gül,  
Qızıl lalə zinət verir hər yana,  
Bağda açan güller gülür səndə gül.



Jalə qonub qızıl gülə sünbüle,  
Bənövşələr boyun əyir bülbüle,  
Gözəl kəhlilik dağa salıb vəlvəle,  
Yağmur yağır sellər gülür səndə gül.



Baxçalardan meyvə gəlir bar gəlir,  
Taxçalardan gubar silin yar gəlir,  
Sevincindən dünya mənə dar gəlir,  
Qalx ayağa ellər gülür səndə gül.



Katiboğlu bayram gəlir yaz gəlir,  
Bülbül nəğmə oxur xoş avaz gəlir.  
Başda papaq aşiq əldə saz gəlir,  
Türkü oxur dillər gülür səndə gül.

اول غنچاسى گولوب دىدى موش تولوق

باھار گلير چوللار گولور سن ده گول

قىزىل لاله زينت وئير هر يانا

باغدا آچان گوللار گولور سن ده گول



ئاله قونوب قىزىل گوله سونولە

بنووشە لر بيون امير بولبواه

كۈزۈل كەلىك داغا سالىپ ولوه

ياغۇر ياغۇر سىللار گولور سن ده گول



باغچالارдан مئيىه گلير بار گلير

تاخچالارдан غوبار سيلين بار گلير

سۇونىجىدىن دونيا منه دار گلير

قالخ آياغا ائللەر گولور سن ده گول



كاتىپ اوغلو بايزام گلير ياز گلير

بولبول نىمە اوخور خوش آواز گلير

باشدا پاپاق آشىق الله ساز گلير

تۈركى اوخور دىللار گولور سن ده گول

Gözlərinə çatmır həsrət baxışım,  
Gilələr oynayır baxış çatınca,  
Oxunmur kədərim ıslaq gözümüzdən,  
Gözümüzdən yanağa yağış çatınca.

گوزلرینه چاتیر حسرت باخیشم  
کیله لر اویناپیر باخیش چائینجا  
اوخوفور کرم ایسلام گوزومدن  
گوزمدن یاناغا یاغیش چائینجا

Bitirir baxışın qalan surəyi,  
İtirir arada duzu çörəyi,  
Çatlayır fələgin paxıl üzəyi,  
Gözündən gözümə axış çatınca.

بیتیریر باخیشین قالان سوره بی  
ایتیریر آرادا دوزو-چوره بی  
چالالاپر فلکن پاخیل اوره بی  
گوزوندن گوزومه آخیش چائینجا

İnan bircə baxış könlümü alar,  
Çəktim acılar arxada qalar,  
Yaxcını yamanı unutmaq olar,  
Könüldən bağış çatınca.

اینان بیرجه باخیش گولومو آلار  
چىكىپىم آجىلار آرخادا قالار  
ياخچىنى يامانى اونوقاق اولار  
کۈنۈلن كۈنۈلە باغىش چائينجا

Katiboğlu deyir dayan dur hələ,  
Sönmüş atəşində vardı qor hələ,  
Yenidən başlamaq dəyil zor hələ,  
Gözdəki şimşəktən çaxış çatınca.

کاتىپ اوغلو دئىير داييان دورهله  
سۇقۇوش آتشىندە واردى قورهله  
پىغىن باشلاماق دېيىل زورهله  
گۆزدە كى شېشكىن چاخىش چائينجا

Səhər vəqtı badə içdim,  
Gəm kədəri selə verdim,  
Sərxoş gönlüm şoqa gəldi,  
Gizlin sözü ələ verdim.

سەر وقى باهه اىپدىم  
غەڭرى سەلە وئىدىم  
سەرخوش گۈلنۈم شوقا گەلدى  
گىزلىن سۇزو آله وئىدىم

❖ ❖  
Gördüm bülbüл gəzir çölü,  
Həsrət həsrət gözlür gözü,  
Güldən ayrı o bülbüлü,  
Çöldən aldım gölə verdim.

كۈرۈدۈم بولبۇل كېر چۈلۈ  
حىسرەت حىسرەت كۆزلۈر كۆلۈ  
كولان آپرى او بولبۇلۇ  
چۈلەن ئالىم كولاه وئىدىم

❖ ❖  
Baxdım aşiq əldə sazı,  
Canı oxşar xoş avazı,  
Könlümdəki gizlin sözü,  
Dildən aldım telə verdim.

باخدىم آشىق الله سازى  
جان او خىشار خوش آوازى  
كۈنلۈمدى كى گىزلىن سۇزو  
دىيلەن ئالىم تەلە وئىدىم

❖ ❖  
Katiboğlu sona qaldı,  
Göl qurudu sona qaldı,  
Xəstə könlüm sına qaldı,  
Bütün ömrü yelə verdim.

كەتىپ اوغلو سونا قالدى  
كۆل قورودو سونا قالدى  
خستە كۈنلۈم سينا قالدى  
بۇقۇن ئۇمۇرۇ يەلە وئىدىم

Dəli könlüm fələk çərxi dolanır,  
Həsrət gönlüm artır sal ba sal olur,  
Bir zaman ayılır başım dumandan,  
Bir zaman başımda qal ma qal olur.

دلی کونلوم فلک چرخی دولانیر  
حسرت گونوم آریور سال بـاـسـال اولور  
بـیـرـ زـامـانـ آـمـیـلـرـ باـشـیـمـ دـوـمـانـانـ  
بـیـرـ زـامـانـ باـشـیـدـاـ قـالــماـقـالـ اـولـور

\* \* \*

Bir zaman var əlim dolu, kefim saz,  
Bir gün çox tapmırıam bir zaman da az,  
Bir gönlüm qış olar, bir günümdə yaz,  
Dəyişir əhvalım hal ba hal olur.

\* \* \*

بـیـرـ زـامـانـ وـارـ الـمـ دـوـلـوـ كـفـمـ سـازـ  
بـیـرـ گـونـ چـوـخـ تـاـپـمـرـیـمـ بـیـرـ زـامـانـ دـاـ آـزـ  
بـیـرـ گـونـمـ قـیـشـ اوـلـارـ بـیـرـ گـونـمـ دـهـ باـزـ  
دـیـشـیـرـ اـحـوالـیـمـ حـالــبـاـحـالـ اـولـورـ

\* \* \*

Bir zaman abidəm, xaliqə bəndə,  
Bir zaman cayıram, yolu gedəndə,  
Hərdən ki yâdına ölüm düşəndə,  
Qovzanır qiyamət çal ha şal olur.

\* \* \*

بـیـرـ زـامـانـ عـاـيـدـمـ خـالـیـقـ بـنـدـهـ  
بـیـرـ زـامـانـ جـاـيـرـامـ يـوـلـوـ كـنـدـنـهـ  
هـرـدـنـ کـیـ يـادـهاـ اوـلـومـ دـوـشـنـدـهـ  
قوـوزـانـیـرـ قـیـامـتـ چـالــهـاـچـالـ اـولـورـ

\* \* \*

Katiboğlu gedir kərvan, dayanmaz,  
Arif insan dünya narına yanmaz,  
Qocalıq çağından kimsə qaçanmaz,  
Yaz ilə zimistan dal ba dal olur.

\* \* \*

ڪـاتـيـبـ اوـغـلـوـ گـيـدـيـرـ ڪـارـوـانـ دـاـيـانـازـ  
عـارـفـ اـيـنـسانـ دـوـنـياـ نـارـيـنـاـ يـاـنـازـ  
قـوـجـالـيـقـ چـاغـيـنـدـانـ ڪـيـسـهـ قـاـچـانـازـ  
باـزـ اـيـلهـ زـمـسـتـانـ دـالــبـاـدـالـ اـولـورـ

Heyranam işinə nəqqas-i əzəl,  
Nə gözəl çəkibdi qarə gözlərin,  
Təbiət nə hacət istərsə edir,  
Aləmin dərdinə çarə gözlərin.



Kiprigin mehrabdı, qaşların taqğı,  
Gözündə yaranıb cənnətin bağı,  
Baxışın şeytani edibdi yağı,  
Qoymur səcdə qayıla yarə gözlərin.



Rəhmə gəlir xumar baxanda şəddad,  
Çöldə Məcnun dağda heyrandı Fərhad,  
Gahdan olur kafər kimi bir cəllad,  
Çekir aşıqləri darə gözlərin.

خیرانام ایشینه ھاش ازل  
نه گوزل چکیدی قاره گوزلین  
طبیبه نه حاجت ایسترسه اندیر  
علمین دردینه چاره گوزلین



کپریکین محابیدی قاشرلارین طاغى  
گوزونده ياراينب جنتن باغى  
باخىشىن شىطانى اندىيدى ياغى  
قۇمۇر سىجە قىلا ياره گوزلین



رحه گلير خمار باخاندا شداد  
چولله مجنون داغدا حيراندى فرهاد  
گاهدان اولور كافر كىي بىر جلال  
چكىر عاشقلىرى داره گوزلین



Kiprigin çatanda qaşın telinə,  
Tutur saqi kimi şərab əlinə,  
Katiboglu alsa adın dilinə,  
Yaman salar məni narə gözlərin.



کپریکین چاتاندا قاشىن تىلېنە  
توقور ساق كىي شراب الىنە  
كەھىپ اوغلو آسآ آدىن دىلېنە  
يامان سالار منى ناره گوزلین

Genə həsrət yaxdı məni,  
Atəş oldu canə düşdü,  
Dərd əlindən yazıq boynum,  
Büküldü bir yanə düşdü.

گنه حسرت ياخدي مني  
آتش اولىو جانه دوشدو  
درد اليندن يازيق بوينوم  
بوكولو بير يانه دوشدو

\* \*  
Fələk pozdu pərgarımı,  
Dilə saldı əsrarımı,  
Aldı məndən dildarımı,  
Yandı bağrim qanə düşdü.

فلک پوزدو پرگارى  
ديله سالى اسرارى  
آلدى مندن ديلدارى  
ياندى باغرىم قانه دوشدو

\* \*  
Zaman məni dərdə seçdi,  
Xəncər vurub belim biçdi,  
Özgə bir ah çəkib geçdi,  
Dostlarım divanə düşdü.

زامان مني درده سنجدي  
خنجر ووروب بيليم بيجدي  
اوزگه بير آه چكىپ كىچدى  
دوستلاريم ديوانه دوشدو

\* \*  
Katiboğlu gülməz üzüm,  
Bunca dərdə necə dözüm,  
Yandı cəsəd, söndü közüm,  
Ərz-i halim xanə düşdü.

كتىپ اوغلو گولر اوزوم  
بونجا درده شجه دئزوم  
ياندى جسد سؤندو كوزوم  
عرضى حالم خانه دوشدو

Gül goncası gülüb dedi müştuluq,  
Bahar gəlir çöllər gülür səndə gül,  
Qızıl lalə zinət verir hər yana,  
Bağda açan güllər gülür səndə gül.

گول غنچاسى گولوب دىدى موشтолوق  
باھار گلير چوللر گولور سن ده گول  
قىزىل لالە زىنت وئيرھەر يانا  
باغدا آچان گوللار گولور سن ده گول



Jalə qonub qızıl gülə sünbüle,  
Bənövşələr boyun əyir bülbüle,  
Gözəl kəhlik dağa salıb vəlvəle,  
Yağmur yağır sellər gülür səndə gül.

ئالە قونوب قىزىل گولە سونولە  
بنووشە لر بیيون اپیر بولبۇلە  
گۈزۈل كېلىك داغا سالىپ ولولە  
ياغۇر ياغۇر سىللار گولور سن ده گول



Baxçalardan meyvə gəlir, bar gəlir,  
Taxçalardan gubar silin yar gəlir,  
Sevincən dünya mənə dar gəlir,  
Qalx ayağa ellər gülür səndə gül.

باغچالاردان مئيىە كىلىر بار كىلىر  
تاخچالارдан غوبار سىلين بار كىلىر  
سەونىنجىدىن دونيا منه دار كىلىر  
قالخ آياغا ائللىر گولور سن ده گول



Katiboğlu bayram gəlir yaz gəlir,  
Bülbül nəğmə oxur xoş avaz gəlir,  
Başda papaq aşiq əldə saz gəlir,  
Türkü oxur dillər gülür səndə gül.

كەتىپ اوغلو بايزارام كىلىر ياز كىلىر  
بولبول نىمە اوخور خوش آواز كىلىر  
باشدا پاپاق آشىق الله ساز كىلىر  
تۈركۈ اوخور دىللار گولور سن ده گول

Könül gözü yaşlı məzlumun ahı,  
Məhşər günü uca divana qalsın,  
Güldən ayrı qalan qəfəs içində,  
Bülbülün naləsi gülşana qalsın.

کونول گوزو ياشلى مظلومون آهي  
محشر گون اوجا ديوانا قالسين  
گولان آيرى قلان قس ايچينده  
بولبولون ناله سى گولشانا قالسين

❖ ❖  
Həram maldan başa gedən saraylar,  
Zalimlər oturan evlər yuvalar,  
Zülmə dayaq duran daşdan qalalar,  
Yıxılsın divarı viranə qalsın.

حرام مالدان باشا كىدىن سارايلار  
ظالملىر اوچوران انولر يووايلار  
ظولە داياق دوران داشدان قالالار  
پىخىلسىن دووارى وېرانا قالسين

❖ ❖  
Yoxsulun fəryadı yetim duası,  
Dərmənsiz xəstənin gələn şifası,  
Oladın acısı qardaş yarası,  
Əyyub səbri verən rəhməna qalsın.

پوخسولون فريادى يېتىم دوعاسى  
درمانسىز خستە ئىن كلن شفاسى  
اولادىن آجىسى قارداش ياراسى  
اپوب صىرى وئرن رحانا قالسين

❖ ❖  
Katiboğlu dad bu kötü zamandan,  
İmansızdan, böhtan diyən zəbandan,  
Günahkâr qocadan, hərzə çavandan,  
Şikayətim axır zəmmana qalsın.

كالىب اوغلو داد بو گۇتو زاماندان  
ايمانىزدان بېتىن دىئن زىاندان  
گوناھكار قوجادان هىزە جاواندان  
شكايىتم آخىر زامانا قالسين

Bilməm hansı dildə yazım dərdimi,  
Gedir əldən bunca cəlalim cahım,  
Visal gözlədiğim çağda, zamanda,  
Hicran əskərinə mat oldu şahım.

پیلم هانسی دبله یازیم دردی  
کندیر الدن بونجا جلالیم جاهیم  
وصال گوزله دبیم چاغدا زاماندا  
هیجران عسکرینه مات اولسو شاهم

❖ ❖  
Nədəndi yar məni day yâda salmir,  
Olubdur əgyarə tay, yâda salmir,  
Qaranlıq gecəni ay yâda salmir,  
Nə qusur etmişəm? Nədir günahım?

ندندری یار منی دای یادا سالمیر  
اولوبدور اغیاره تای یادا سالمیر  
قارانلیق کنجه نی آئی یادا سالمیر  
نه قصور اتیشم؟ ندیر گوناهم؟

❖ ❖  
Axtarır gözlərim adı gələndə,  
Ah çekir nəfəsim yâdi gələndə,  
Zehnimə həsrətin dadı gələndə,  
Yandırır canımı fəğanım, ahım.

آختاریر گوزلرم آدی گلنده  
آه چکر نفسم یادی گلنده  
ذهنیه حسرتن دادی گلنده  
ياندیزیر جانمی فغانم آهم

❖ ❖  
Katiboğlu könlüm yandı yaxıldı,  
Biləmədim bu fələk yaman paxıldı,  
Neşteri bağrıma çarpaz taxıldı,  
Nə təbib, nə loqman oldu pənahım.

کاتیب اوغلو گونلوم یاندی یاخیلدی  
بیلمه دیم بو فلک یامان یاخیلدی  
نشتری باغریما چاریاز تاخیلدی  
نه طیب نه لقمان اولسو بناهم

Omuzunda sevda, adında yüküm,  
Bəxtimə bir dəli qız axtarıram,  
Atası ayrılıq, anası nisgil,  
Doğulmamış qızdan, iz axtarıram.

اموزوندا سعدا آديندا يوکوم  
بختىمە بىر دلى قىز آختارىرام  
آتاسى آزىلېق آناسى نىسگىل  
دوغولمايمىش قىزدان ايز آختارىرام

Agołarken gözleri namələr tökər,  
Uyqusu fələyin biləyin bükən,  
Astarımı deyib, bezimi sökən,  
Dilkən toxunmuş üz axtarıram.

آغلاركىن گوزلرى نامه لرتوڭ  
 اوپكوسو فاه بىن بىلە بىن بوك  
 آستارى دىدىب بىنى سۇئىن  
 دىلەكدىن توخۇغۇش اوز آختارىرام

Tikanı budaqdan qopmamış gülün,  
Salmasın kimsənin boynuna qolun,  
Ayaqları toza boğduran yolun,  
Qəhrinə dayanan diz axtarıram.

تىكاني بوتاقدان قويامىش گولون  
 سالمايمىش كىمسە نىن بويونا قولون  
 آياقلارى توزا بوغۇران بولون  
 قەرييە داييانان ديز آختارىرام

Solmuş bir demet gül əlində gəzən,  
Xiyalın yoluna umudlar duzən,  
Şirimdə yazılmış ihamı çözən,  
Məni açıxlayan söz axtarıram.

سولوش بير دمت گول الينه گرن  
 خيالين يولونا اومودلار دوزن  
 شعرىدە يازىلېش اهامى چوزن  
 منى آچىقلابان سۆز آختارىرام

Katiboğlu yoxmu məni dindirən?  
Həsrəttən anlayan gəmi sindirən,  
Köksümdən odlanıb, dili yandıran,  
Yanqını söndürən buz axtarıram.

كاتىب اوغلو يوخومو منى دىندىرىن ؟  
 حسرەتن آلايان غىسىنلىرىن  
 كوكسومدن اودلابىپ دىلى يانسىران  
 يانقىنى سوندورن بوز آختارىرام

Müjdə gəldi bitti qış, əridi qar,  
Dağlar, daşlar verir bahar'a səlam,  
Sabah yeli gəzir bağı, gülşanı,  
Gülşana göndərir Qənarı səlam.



Səlam olsun Azərbaycan elinə,  
Şirin sözlü qədim Türkə dilinə,  
Bahar yağmuruna əsən yelinə,  
Qonçası açılsın gülzara səlam.



Bəzənsin yurdumun hər bir yanı,  
Şəhidlərin yurdu, məkanı,  
Sevmişəm bu gözəl eli obanı,  
Vəhdədtə bağlanan ilqar'a səlam.

مژده گلندی پیتدی قیش اریدی قار  
داغلار داشلار وئیر بهارا سلام  
صباح يېلى گۈر باغى گولشانى  
گولشانا گوندېير قارى سلام



سلام اولسون آذربایجان ائلینه  
شیرین سۆزلۇ قدىم تۈركىمە دىلەنە  
باھار ياغۇرونى اسەن يېلىنە  
قۇنجاسى آچىلمىش گۈزارا سلام



بىزىسىن بوردو مون هېيىر بانى  
شەيدىلىن شانلى بوردو مکانى  
سۇومىش بۇ كۈزل ائلى اويانى  
وەختە باغانان اپاقارا سلام



Həsrətində çırpinan könlümün gəmi,  
Bir bir yaşa dönür, yaşa tökülür,  
Səbrim camı daşır, gəm başdan aşır,  
Taqətim taq olur dizdən tökülür.

حىسىتىنده چىرىنان كۈلەمۇن غى  
بىر بىر ياشا دۇنۇر كۈزدىن توڭولۇر  
صېرىم جامى داشىر غۇ باشدان آشىر  
طاقىم طاق اولىور دىزدىن توڭولۇر



Zaya getti payım arzı diləktən,  
Yer salıb xiyalın çıxmır ürəktən,  
Heç bir şikayətim yoxdu fələktən,  
Baxsan qara bəxtim, üzdən tökülür.

زايا گىتىدى پايم آرزى دىلەكتىن  
يېز سالىپ خىالىن چىخماير اورىكىن  
هېچ بىر شىكاراتىم يوخدو فلەكتىن  
باخسان قارا بېتىم اوزدىن توڭولۇر



Visalin hesrəti, düşübdür cana,  
Ayrılıq nə bitir, nə yetir sana,  
Hansı dildə deyim vəfasız qana?  
Könlümdə ki həsrət, sözdən tükülür.



Katiboglu hələ çəkir intizar,  
Mehnətin, könlümü edib tar mar,  
Fırqətin oduna yandım ay havar,  
Küllərim qızarmış közdən tökülür.



وصالين حسرى دوشوبور جانا  
آيريلق نه بيتير، نه پيتير سانا  
هانسى ديلاهه دئيم وفاسىز قانا  
كولومده كى حسرت سوزدن توكلور



كاتيب اوغلو هله چكير انتظار  
محبتن كونلому ائىپ تارمار  
فرقىن اودونا ياندىم آى هاوار  
كوللاريم قىزازمىش كوزدن توكلور

Məzlumu ağladan zalim insanı,  
Gözündən yaşları axanda gördüm,  
Nanecib insanı məğrur adamaı,  
Məzarın toprağı sıxında gördüm.

مظلومو آغلادان ظاليم انسان  
گوزوندن ياشلاري آخاندا گوردون  
ناخيبي انسان مغورو آدامى  
مزارين تپه راغي سيخاندا گوردون

◆◆◆  
Ara qatib, fəsad toxmun əkəni,  
Məğrurlanıb xəlqin eybin sökəni,  
Yrtimin malından saray tikəni,  
Qurduguunu fələk yızanda gördüm.

آرا قاتيب فساد توخون اكى  
مغورو لانىب خلقنى عىين سۈكى  
يەقىئىن مالىيدان ساراي تېكى  
قوردو غۇنو فاك يېخاندا گوردون

◆◆◆  
Nəfsinə uyani, yoldan cayani,  
Minnət ilə yerə qədəm qoyani,  
Özünü elindən üstün sayanı,  
Cəsədi məzarda qoxanda gördüm.

تىسىنە اويانى يولىان جايانى  
منت ايلە يېرە قدم قويانى  
اۋزوно ائلىدىن اوستۇن ساييانى  
جىسى مزاردا قوخاندا گوردون

◆◆◆  
Katiboğlu sözüm üzməsin səni,  
Qohumdan seley-i rəhim kəsəni,  
Özündən zeyifə coşub əsəni,  
Əcəl başı üstə şaxanda gördüm.

كاتىپ اوغلو سۆزۈم اوزمە سىن سىنى  
قوھومدان صىللە بى رەھى كىنى  
اۋزوندىن ضعيفە جوشوب اسى  
اجل باشى اوستە شاخاندا گوردون

Ağlayan gözümə bir baxmadı yar,  
 Başın alıb bilməm hayâna getti,  
 Ayrılıq dəmində, hicran günündə,  
 Fəryadım, fəğanım hər yana getti.

آغلايان گوزومه بير باخنادى يار  
 باشين آليب بيلم هايانه گشتدى  
 آيريليق دمينده هيجران گونوندە  
 فرياديم فغانيم هر يانه گشتدى

◆◆◆  
 Gedişi yeqindir, dönüşü güman,  
 Qarlı dağlar kimi başımda duman,  
 Günü gündən oldu əhvalim yaman,  
 Məni əsir etti hicrana getti.

◆◆◆  
 گندىشى يېيىدىر دونوشو گومان  
 قارلى داغلار كى باشىدا دومان  
 گونو گوندن اولىو احوالىم يامان  
 منى اسir ائتى هيجرانه گشتدى

◆◆◆  
 Evim çöllər oldu məskənim dağlar,  
 Qara telin yerin tutubdi ağlar,  
 Günüm axşam oldu, qərəldi çağlar,  
 Cəvan ömrüm necə ziyanə getti.

◆◆◆  
 ائم چۈللر اولىو مىكىم داغلار  
 قارە تىلىن يېرىن توپىدى آغلار  
 گونوم آخشام اولىو قىلىنى چاڭلار  
 جوان عمرمۇم نىچە زيانە گشتدى

◆◆◆  
 Katiboğlu hansı gedən dönübdür?  
 Həsrət yaxan hansı atəş sönübdür?  
 Könlümün bağına bayquş qonubdur,  
 Bülbül uçub, başqa gülşana getti.

◆◆◆  
 كاتىب اوغلو هانسى گىتن دۇنوبىدور ؟  
 حسرت ياخان هانسى آتش سۇنوبىدور ؟  
 كوللۇمۇن باغىنا بايقوش قونوبىدور  
 بولبول اوچوب باشقا گولشانه گشتدى

İstərəm yurdumda xoş bahar ola,  
Sevməm viranəni, çölü neynirəm,  
Bülbül kimi tazə gülə aşiqam,  
Gülşanda saralmış gülü neynirəm.



“Xun” deməm damarda dolanan qana,  
Yeməm o çörəyi bənzəsə “nana”,  
Xoşum var saçımda darax dolana,  
“Şanə” dəymış “siyah” teli neynirəm.



Qurban olum yurdum Azrbaycana,  
Bir tək sözüm var cümlə cəhana,  
Hər kəs gerək ana dilin xoş qana,  
Dilini qanmayan eli neynirəm.

ایسته رم بوردومدا خوش باهار اولا  
سیوم ویرانه نی چوکلو تئینیم  
بولبول کیی تازه گوله عاشقم  
گولشاندا سارالیش گولو تئینیم



(خون) دئم دامادا دولانان قانا  
شم او چؤره بی بزه سه (نانا)  
خوشوم وار ساجیدنا داراخ دولانا  
(شانه) دئینیش (سیاه) گولی تئینیم



قوربان اولوم بوردوم آزریاچانا  
پر تک سوزوم وار جومله جهانا  
هرکس گرک آنا دیلین خوش قانا  
دیلینی قانمایان ائل تئینیم



Katiboğlu şirin Türki dilim var,  
Öz dilinə arxa duran elim var,  
Sinədə sözüm var sazda telim var,  
Söz söhbətə özgə dili neynirəm.



کاتب اوغلو شیرین تورکی دیلم وار  
اوز دیلینه آرخا دوران ائلم وار  
سینه ده سوزوم وار سازدا تعلم وار  
سوز صوحیتہ اوزگە دیلم تئینیم

Bu dünyada hər tür insan görmüşəm,  
Kimi yaxçı, kimi yamana bənzər,  
Kimi gördüm əsir olmuş Şeytana,  
Kimi gördüm Ehl-i rizvana bənzər.



Birin gördüm yaxcılıqdan anlamaz,  
Cahil gördüm gizlin sözün saxlamaz,  
Yoxsul gördüm varlıları yaxlamaz,  
Qənaət mülkündə sultana bənzər.



Âlim gördüm əldə Quran, gözü ac,  
Gördüm dua yazan duaya muhtaç,  
İgit gördüm qaşın alıb, uzun saç,  
Bazarda dolanan nisvana bənzər.



Katiboğlu qorxma danış sözün de,  
Əqlə gelən sözü ayır, düzün de,  
Doğru sözün doxsan dəyil, yüzün de,  
Həq danışan, şir-e yəzdana bənzər.

بو دۇندا هەر طور انسان گۈرمөش

كىي ياخى كىي يامانا بىزىر

كىي گورдум اسیر اولوش شىطانا

كىي گورдум اهلى رضوانا بىزىر



بىزىن گورдум ياخچىلېقىدان آلاماز

جاھيل گورдум كېزلىن سۆزۈن ساخلاماز

يوخسول گورдум والىلارى ياغلاماز

قىاعت مولكوندە سولطانا بىزىر



عالىم گورдум الله قورآن گوزى آج

گورдум دعوا يازان دوعالىا مؤحتاج

ايکىت گورдум قاشىن آلىپ اوزون ساج

بازاردا دولانان نسوانا بىزىر



كاتىب اوغلو قورخا دانىش سۆزۈن دى

عقالە گلن سۆزو آير دوزون دى

دوغرو سۆزۈن دوخسان دېيىل بوزون دى

حق دانىشان شىر يىدانە بىزىر

Könül zaman çərxi tərsə dolansa,  
Alçaqlar ucalar, igid xar olar,  
Bilinməsə gözəl, çirkin qiyməti,  
Qara qarpa əndəlibə yar olar.

کونول زامان چرخى ترسه دولانسا  
آلچاclar اوچalar ایگىد خوار اوilar  
بىلەنە سە گۈزىل چىركىن قەقى  
قارا قارغا عندىلەيە يار اولار



İndi dovran dönüb alaçaq ucalır,  
Tülküler bəy olub aslan qocalır,  
Ev nökəri ağalardan bac alır,  
Gö evində işiq günüm tar olar.

ایندى دوران دونوب آلچاç اوچالىر  
تولكولر بى اولىوب اسلان قوجالىر  
إنو نۆركى آغالاردان باج آلير  
گوز ائويندە ايشق گونوم تار اولار



Nəcabət köhnəlib, insanlıq bitib,  
Səxilər gizlənib, səxavət itib,  
Məndlərin meydanı namərdə yetib,  
Qorxaq meydan görsə, yəqin har olar.

نجابت كوهنه ليپ انساليق بيتب  
سخيلر كيزلىيب سخاوت ايتب  
مردلرين ميدانى نامرده ييتيب  
قورخاق ميدان گورسه يقين هار اولار



Katiboglu danış sözün qalmasın,  
Söz ürəktə qalıb vərəm olmasın,  
Mən deyirəm nahəq çıraq yanmasın,  
Yansa getsin dünya mənə dar olar.

كتىب اوغلو دايىش سۈزۈن قىلاماسىن  
سۈز اۇرگەھ قالىب ورم اوپلاسىن  
من دىئىرم ناحق چىراق ياغاسىن  
يانسا كېنىش دۇنيا منه دار اولار

Başımın bələsi, canımın içi,  
Adın olub dildə tək sözüm ay qız,  
Mənə qismət yazıb yaradan,  
Necə bu yazını mən pozum ay qız.

باشیین بلاسی جانین ایچی  
آدن اوlobe دبله تک سوزوم آی قىز  
منه قىسمت سنى بازىب يارادان  
نەجە بو بازىفى من بوزوم آی قىز



Baharım sən oldun yazım da sənsən,  
Pay aldiğim çoxum, azim da sənsən,  
Aşıq kimin əldə sazım da sənsən,  
Ağzımdaki dadım, həm duzum ay qız.

باھارىم سن اولىون بازىم دا سنسن  
پاي آلدېغىم چوخوم آزىم دا سنسن  
آشىق كىين الله سازىم دا سنسن  
آغزىداكى دادىم هم دوزوم آى قىز



Səndən aldım gündüz işiq payımı,  
Gecə ulduzumu göydə ayımı,  
Sən vermediñ zaya mənim sayımı,  
Sənə qurban ollam mən özüm ay qız.

سەندەن آلسىم كوندۇز ايشىق پاھى  
كىچە اولىوزومو كۈيىدە آتىھى  
سن وئرمە دىن زىيا منىم ساپىھى  
سەن قورىان اوللام من اوزوم آى قىز



Katiboğlu çekəbilməz hicrani,  
Sənsiz neylir dahi bağı gülşanı,  
Qalmadı həsrətə tab-i təvanı,  
Sən gedərsən necə mən dözüm ay qız.

كەتىپ اوغلو چە بىلەر ھىجرانى  
سەنسىز ئىلىرى داهى باغى كولشانى  
قاڭادى حسرەتە تابى - توافى  
سن كەدرىسن نەجە من دۆزوم آى قىز

Dəli göylüm hərzə sözdən qaç ha qaç,  
Sözdə gərək şəkər ola duz ola,  
Yalan söhbət fayda verməz kimsəyə,  
Dildə gərək doğru ola düz ola.



Yalan, oxdur! Çıxsa yaydan qayıtmaz,  
Zati bəd yalancı ölsə dəyişməz,  
Yüz yalan bir doğru sözü əritməz,  
Başdan ayaq atəş ola köz ola.



İlan əyri getməz öz yuvasına,  
Yalancı dəğəldir öz balasına,  
Kəzzab gərək düşə öz bəlasına,  
Onda gərək tufan ola toz ola.



Katiboglu düşman olar yalana,  
Görüm fələk çərxi doğru dolana,  
Sözün denən eşqin dilin qanana,  
Yar yanında söhbət ola söz ola.

دلی گوپلوم هرزه سوزدن قاج ها قاج  
سوزدە گرک شکر اولا دوز اولا  
پالان صۆجىت فايىدا وئرمىز كېسە يە  
دىلە گرک دوغرو اولا دوز اولا



پالان اوخدور! چىخسا پايدان قايتقار  
ذاقى بىد پالانچى، اوسلە دېشىر  
بوز پالان بىر دوغرو سۇزو ارىقىز  
باشادان آياق آتىش اولا كۆز اولا



ايلان آيرى كېنتر اوز بواسينا  
پالانچى دغلىرى اوز بالاسينا  
كتاب گرک دوشە اوز بلاسينا  
اوندا گرک طوفان اولا توز اولا



كاتىپ اوغلو دوشمان اوilar بالانا  
كۈرۈم فلک چىخى دوغرو دولانا  
سۇزۇن دىن عشقىن دىلين قانانا  
يار يانىنى صۆجىت اولا سوز اولا

Bilmərəm başımın nə qəzası var?  
Hər neynərəm üzüm gülməz bu günlər,  
Nə dodaq tərpənir, nə dil dolanır,  
Əlim, gözyaşımı silmir bu günlər.



Ölü kimi qaldım sağlar içində,  
Günüm battı qara çağlar içində,  
Yavan çörək kimi yağlar içində,  
Kimsə çəktiyimi bilmir bu günlər.



Günah məndədir yazıl siləndə,  
Neçə il ağladır bir gün güləndə,  
Gözün yumur fələk dərdi böləndə,  
İnsaf iylə derdi bölmür bu günlər.



Katiboğlu bəla düşdü payıma,  
Şaxta gəldi baharıma yayıma,  
Yaman gündə kimsə gəlməz hayıma,  
Qara gecəm sabah olmur bu günlər.

Yilmir باشجين نه قضاسى وار ؟  
هەئينيرم اوزوم كۈلۈر بۈگۈنلر  
نه دو دق تېپىر نه دېل دولايىر  
الم گۈز ياشىي سىلىرىر بۈگۈنلر



اولو كىي قالىم ساڭلار ايجىندە  
كۈنۈم باقىدى قارا چاغلار ايجىندە  
ياوان چورە كىي باغلاڭار ايجىندە  
كىسە چىكىلىي يilmir بۈگۈنلر



گناه مندە دىر با يازىپ سىلىنىدە ؟  
تىچە ايل آغلادىر پىركون گولىدە  
گۈزۈن يۇمور فلۇك دردى بۈلەندە  
اصاف ايلە دردى بۈلۈر بۈگۈنلر



كائىپ اوغلو بلا دوشىدى پاپىها  
شاختا گلىدى باهارىما يابىها  
يامان گوندە كىسە گلىز هابىها  
قارا كىجم صاباح اولىور بۈگۈنلر

Alırıam başımı qaçam bu eldən,  
 Yâd ellərə çatam, dönəm dönməyim,  
 Bükən daha eşqin kitabıñ atam,  
 Başı qala qatam, dönəm dönməyim.



Alsalar canımı çəksələr dara,  
 Könül verməm dahi sən kimi yara,  
 Gedirəm dərdimə eyliyim çara,  
 Səni gözdən atam, dönəm dönməyim.



Heç axtyarma məni yorma sən özün,  
 Tutmadın ilqarın verdiyin sözün,  
 Gedirəm arxamda qalsada gözün,  
 Günəş kimi batam dönəm dönməyim.



Katiboğlu eldən uzaq qalsa da,  
 Həsrət məni yaman günə salsa da,  
 Gurbət eldə mənə məzar olsa da,  
 Girib orada yatam dönəm dönməyim.

آلیرام باشى قاچام بو ائلن  
 ياد ائلله چاتام دۇنم دۇغە يم  
 بۈك داھا عشقىن كېتايىن آتام  
 باشى قالا قاتام ، دۇنم دۇغە يم



آلسالار جانى چىكسە لر دارا  
 كۈنۈل وۇرم داھى سىن كېي يارا  
 گىنديم درىدە اتىلىيم چارا  
 سىنى گۈزىن آتام دۇنم دۇغە يم



هەچ آخىارما منى بۇرما سىن اوزۇن  
 توقادىن ايلقارىن وۇردىيىن سۆزۈن  
 گىنديم آرخامدا قالسادا كۈزۈن  
 كوش كېي ياتام دۇنم دۇغە يم



كەنېپ اوغلو ائلن اوزارق قالسادا  
 حىسرت منى يامان كونە سالسادا  
 غىربىت ائللىر منه مىزار اولسادا  
 كېرىپ اوردا ياتام دۇنم دۇغە يم

Yandırsan canımı narə gərək yox,  
Dərdləri göylümə qalasan yetər,  
Dara çəksən məni tənab istəməz,  
Saçların boynuma dolasan yetər.

ياندیرسان جانی ناره گرک بوخ  
دردلری گوپلومه قلاسان پتر  
دارا چکسن منی طناب ایسته مز  
ساچلارین بونوما دولاسان پتر



Çağırma cəlladı canımı alsın,  
Qoy sənin vuqarın yerində qalsın,  
Nə hacət var əcəl qapımı çalsın?  
Hesrətin canıma salasan yetər.

چاغیرما جلادي جانی آلسین  
قوى سين ووقارين بئزىنده قالسين  
نه حاجت وار اجل قاهىي جالسين؟  
حسرتين جاته سلاسان پتر



Yükləmə belimə hicran vəbalin,  
Mənə qismət dəyil görəm vüsalin,  
Könlümdə bəslənmiş eşqin nəhalin,  
Əl atıb butaqın yolasan yetər.

يوكله مه بعليه هيجران وبالين  
منه قىسمت دەيل گوره م ووصلين  
كولومده بسلفيش عشقين نهالين  
ال آتىب بوتاقن بولاسان پتر



Katiboglu yarə layiq dəyilmiş,  
Boş yerə qaməti beli əyilmiş,  
Dedim fələk, mənə pay nə yazılmış?  
Dedi dəstan olasan yetər.

كتىب اوغلو ياره لايق دئيلميش  
بوش بئره قامتي بعل أيلميش  
دئىم فلك منه پاي نه يازىلميش.  
دئى ديله دستان اولاسان پتر

Yazıq xiyal quşum qaldı qəfəsdə,  
Dar yerdə bəs darıxmasın neyləsin,  
Bir igidə meydan olsa savaşar,  
Bağlı qalsa yorulmasın neyləsin.

يازىق خىال قوشوم قالىدى قىسىدە  
دار يېرده بىس دارىخماسىن ئىلە سىن  
بىر اىكىدە مىدان اۇلسا ساواشار  
باڭلى قالسا يۈرۈلماسىن ئىلە سىن



Vətən namus olar qiymət bilənə,  
Namusun uğrina canın verənə,  
Vətəni tapşırsan alçaq birinə,  
Gözəl vətən ağlamasın neyləsin.

وطن ناموس اوّلار قىمت بىلەنە  
ناموسون اوغرۇنا جانىن وېرىنە  
وطنى تاپشىرسان آلچاق بىرېنە  
كۆزۈل وطن آعلاماسىن ئىلە سىن



İnsanlar qalmasın vətəndən paysız,  
Ağaçlar topraqdan dənizdə çaysız,  
İllərimiz bütün qış olsa yaysız,  
Vətən bağı saralmasın neyləsin.

انسانلار قالماسىن وطنىن پايسىز  
آغاچلار توپراقدان دىنzedه چايسىز  
ايلىرىز بوتون قىش اۇلسا پايسىز  
وطن باغى سارالماسىن ئىلە سىن



“Çenlibeldə” Köroğlular qalmiya,  
Babək ölsə Səttarxanlar qalmiya,  
Dedəkatib, Şəriyarlar qalmiya,  
Katiboğlu qocalmasın neyləsin.

چىلى بىلە كىراوغلوار قالىبا  
باڭ ئولە ستار خانلار قالىبا  
دده كاتىپ شەرىارلار قالىبا  
كتاب اوغلو قوجالماسىن ئىلە سىن



Həsrətində çırpınan könlümün gəmi,  
Bir bir yaşa dönür gözdən tökülür,  
Səbrim camı daür gəm başdan aşır,  
Taqətim taq olur dizdən tökülür.



Zaya getti payım arzı diləktən,  
Yer salıb xiyalın çıxmır üzəktən,  
Heç bir şikayətim yoxdu fələktən,  
Baxsan qara bəxtim üzdən tökülür.



Visalın həsrəti düşübdür cana,  
Ayrılıq nə bitir, nə yetir sana,  
Hansi dildə deyim vəfasız qana,  
Könlümdəki həsrət sözdən tökülür.



Katiboglu hələ çəkir intizar,  
Mehnətin könlümü edib tar-ü mar,  
Fürqətin oduna yandım ay havar,  
Küllərim qızarmış gözdən tökülür.

حسرتىندە چىيىنەن كۈنلۈمۈن غى

پىر پىر ياشا دۇنور كۆزدەن تۆكۈر

صىرىم جامى داشىر غە باشدان آشىر

طاققىم طاق اولىور دىزدەن تۆكۈر



زىياكتىدى پايم آرزى-دىلەكىن

بېر سالىپ خىالىن چىخمىر اوركىن

ھېچ بىر شىكارىتم بۇخدۇ فلەكىن

باخسان قارا بختىم اوزدەن تۆكۈر



وصالىن حسرتى دوشۇبدور جانا

آپريليق نە بىتىر، نە پېتىر سانا

هانسى دىلە دئىم وفاسىز قانا

كۈنلۈمە كى حسرت سۆزدەن تۆكۈر



كەتىپ اوغلو هەلە چىكىر انتظار

محىتىن كۈنلۈمۈ ئەنەب تارماڭ

فرقىتىن اودونا يانىم آى هاوار

كۆللەرمىش كۆزدەن تۆكۈر

Könül arif dostu ucuz satma,  
Anlayn dostların qiyməti çoxdur,  
Arif insan cahillərə yar olmaz,  
Qanmıyan yoldaşın mehnəti çoxdur.



Dost vardır çörəkti gündə lazımdır,  
Dost vardır davadır ildə lazımdır,  
Dost vardır söz kimi dildə lazımdır,  
Hər biri yerində hürməti çoxdur.



Dost vardır yoldaşdı ömür boyunca,  
Bir var qardaşdır pulun olunca,  
Biri hərzə baxar namus görünçə,  
Od alıb yananda həsrəti çoxdu.



Katiboğlu yola çıxsan gül ha gül,  
Mər oğlana güvən danış gül ha gül,  
Yaxçı dostlar sanki əldə gəl ha gəl,  
Sanmaki dostluğun fürsəti çoxdur.

كۈنۈل عارف دوستو اوجوزا ساتما

آنلايان دوستلارين قىتى چوخدور

عارف اينسان جاهيللرە يار اوالاز

قانميان يولاشيشين مختى چوخدور



دوست واردیر چۈركىدى گوندە لازىدىر

دوست واردیر دوادىر اىلەدە لازىدىر

دوست واردیر سۆز كېيى دىلەدە لازىدىر

ھەر بىرى يئىپىندە حۇرمەتى چوخدور



دوست واردیر يولاشىدى ئۇمۇر بويونجا

بىرى وار قارداشىدىر بولون اولونجا

بىرى هرزە باخار ناموس كۈرونجه

اود آلىپ ياناندا حىسىقى چوخدور



كەنەپ اوغلو يولا چىيىخسان گۈل ھا گۈل

مەر اوغلانا گۈن دايىش گۈل ھا گۈل

ياخچى دوستلار سانكى الله گل ھا گل

سانقاڭى دوستلارغۇن فرصى چوخدور

## Dəyil Ki

Bükülmüş belimlə titrəyən əlim,  
Ağlarmış saçlarım yaşdan dəyil ki,  
Töktüyüm gözyası qusduğum qanlar,  
İçdiyim zəhərli aşdan dəyilki.



Çəktikim bu mehnət düşdürüyüm hicran,  
Rəngimi saraldan zamansız xəzan,  
Başımdan üzümə axdığı buqan,  
Özgənin vurduğu daşdan dəyilki.



Yaman acı olur həsrətin sözü,  
Sönməz yandırıldığı atəşi közü,  
Ayrılıq kör etsə ağlayan gözü,  
Kiprigin telindən qaşdan dəyilki.



Katiboğlu kim nə bilir nə çəktim?  
Nə şora topraqa nə danə əktim,  
Vəfasız əlindən bir badə içdim,  
Günah könüldəndi başdan dəyyil ki.

## دېيل کى

بۈكۈلمۈش بېلىمە تېرە بىن الم  
آغامىش ساچلارىم باشدان دېيل كى  
تۆكۈوم گۈز باشى قوسدوغۇم قانلار  
اچىدىيم زەيرلى آشдан دېيل كى



چىكىدىيم بومخت دوشدوغۇم ھېجران  
زىڭىمى سارالىان زامانسىز خزان  
باشىداڭ اوزومە آخديينى بوقان  
اوزگە ئىن ووردوغو داشدان دېيل كى



يامان آجي اولور حسرىن سۇزو  
سۇغۇر يانسىرىدىيى آشى گۈزو  
آپىلېق كور اتسە آعلايان گۈزو  
كېرىگىن تىلىندىن قاشدان دېيل كى



كەتىپ اوغلو كەم نە بىلەر نە چىكىم؟  
نە شورا تورىياقدا نە دانە اكىم  
وفاسىز اليىندىن بىر بادە اچىدىم  
گەاه كۈنۈلدەندى باشدان دېيل كى

## Hara Gedirsən

Əl üzüb dünyadan gözlərin yumdun,  
Bizi dərdə salıb hara gedirsən?  
Gözyaşım arxanda sel olub axır,  
Dərd halimi qatıb hara gedirsən?



Sən Allah sevgilim tərk etmə bizi,  
Silinməsin eşqin könlümdən izi,  
Vrdığın əməyi çörəyi duzu,  
Bir kənara atıb hara gedirsən?



Gettiğin o yoldan kimsə dönəməyib,  
Loqman da ölümə çarə bilməyib,  
Ayrılıq yandıran atəş sönməyib,  
Canım nara yanıb hara gedirsən?



Katiboğlu sənsiz ağladı dindi,  
Yaman yerdə belim büküldü sindi,  
Bərabər yaşadıq bu ömrü indi,  
Mənsiz başın alıb hara gedirsən?

## هارا گنديرسن

آل اوزوب دوնیادان گوزلرین بومدون  
بىزى دردە سالىپ هارا گنديرسن؟  
گوز ياشم آرخاندا سئل اولوب آخىر  
درد حاليي قاتىپ هارا گنديرسن؟



سن آلاھ سئوگيليم ترک ائدەمە بىزى  
سيلىيەن سين عشقىن كونلۇمن ايزى  
وئردىيىن امه بى چۈرە بى دوزو  
پىر كارا آتىپ هارا گنديرسن؟



كىشىدىيىن او يولمان كىسە دونقە پىپ  
لوقان "دا اولومە چارە يىلمە پىپ"  
آيرىلېق ياندىيىان آتش سۆنە پىپ  
جانىم نارا يائىپ هارا گنديرسن؟



كايىپ اوغلو سنسىز آغلادى دىندى  
يامان يىرده بىلەم بوكولو سىندى  
برابر ياشادىق بو عۆمۇرۇ ايدى  
منسىز باشىن آلىپ هارا گنديرسن؟

Harda gözəlliktən söhbət olanda,  
Dilə gəlir adı-sanı Urmunun,  
Söz döşəsə tarixdən, qızıl geyrəttən,  
Vardır bollu, şovkət-şanı Urmunun.



Geyrətli milləti, o şirin dili,  
Bakırılər yurdu, şəhidlər eli,  
Yerə düşüb xainin düşmanın beli,  
Savaşanda Kazımxanı Urmunun.



Qasımxon, Əsgərxan, əfşar soyundan,  
Tarixdə Urmuya iki qəhrəman,  
Həsəni tək indi büyük bir aslan,  
Qoymaz yerdə gəlsin yanı Urmunun.

هاردا گۈزلىكىن صۇجىت او لاندا  
دىلە كىلىرى آدى سانى اورمۇنون  
سۆز دوشىسە تارىخدىن، قىزىل غېرىتىن  
واردىر بوللو شوكتىشانى اورمۇنون



غېرىتلى ملتى، او شىرىن دىل  
باڭرى "لر بوردو، شەھىدلەر ائلى"  
پەزە دوشوب خائىن دوشىانىن بىلى  
ساواشاندا "كاظىم خانى اورمۇنون



قاسىم خان "عسکرخان" افشار سوبوندان  
تارىخىدە اورمۇيا اىكى قورمان  
حسنى "تىك ايندى بۇيوك بىر آسلام"  
قوغۇز پەزە كىلسىن يانى اورمۇنون



Ariflər məskəni, irfan ocağı,  
İman xanəsidir, dinin dayağı,  
Dədə Katib yurdu şeirin bulağğı,  
Elmə sirab olar canı Urmunun.

عارىفلەر مىسکىنى، عرفان او جاغى  
ايمان خانه-سىسىدىر، دينىن داياغى  
دده كاچىپ "بوردو شعرىن بولاغى"  
علمە سيراب او لار جانى اورمۇنون



Göl üstündən gedər Yeddi Dermana,  
Qoyun Körpüsündən Bendə, Seyrana,  
Balıvu dərvazası, yadigâr qala,  
Bunlarda dolanar qanı Urmunun.

كۈل اوستۇ "تىن گىندر" يېددىدى درمان "ا"  
قويون كۈريپوسو "تىن "بىند" ه، سېيرانا"  
بالۇ دروازاسى "يادىكار قالا"  
بۇتلاردا دولانار قانى اورمۇنون



Gəlin biz bir olaq verək əl-ələ,  
 Elin gücü döñər qızğın gue selə,  
 Gərək əmək verək vətənə, elə,  
 Qoy ışıqlansın hər danı Urmunun.



گلین بیز، بیر اولاق وئرك الـاله  
 ائلين گوجو دوئر قىزغىن گور سئلە  
 گرک امك وئرك وطىئە ائله  
 قوي ايشىقلانسىن هر دانى اورمۇنۇن



Suyu axan Şehər çayı n eşvəsi,  
 Yaşıl təbiəttən bollu hissesi,  
 Katiboglu deyir sözün qıssası,  
 Gözəlliktə vardır kanı Urmunun.



سويو آخان "شهر چايى" ن عشوهـسى  
 ياشيل طبيعتدىن بوللو حصـهـسى  
 كاتـيـب اوـغـلـوـ دـيـيـرـ، سـؤـزـونـ قـيـسـسـاـسى  
 گۈزلىكىدە واردىرى كانى اورمۇنۇن

## Düşmesin

Bir diləğim vardır səndən ay Allah,  
Yetimin gözləri sulu düşməsin,  
Geyrətli acıdan ölsədə ölsün,  
Minnətli sufraya yolu düşməsin.



Mərdin sırrını salma elin dilinə,  
Mehnəti yükləmə yoxsul belinə,  
Şəyyadın toruna zalim əlinə,  
Allahın çarəsiz qulu düşməsin.



Dağlasa könlünü həsrət dağlasın,  
Ağlasa mehnəttən qoyun ağlasın,  
Bağlasa gözlərin bəxtin bağlasın,  
Boynuna çirkinin qulu düşməsin.



Gəzdirmə sən bağda, çöldə, çəməndə,  
Tutsaq etsən qarda, dumanda, çəndə,  
İgidi yandırsan yandır vətəndə,  
Yâdlar ocağında külü düşməsin.



Katiboglu gözü nəm olsa olsun,  
Fələgin baxışı kəm olsa olsun,  
Canlı canlı qurda yem olsa olsun,  
Kaftarın dişinə ölü düşməsin.

## دوشمه سین

پردىڭم واردىرى سىندىن آى ئالە  
يېتىپىن گۈزلىرى سولو دوشمه سين  
غىرۇنى آجىندان اولسە دە اولسون  
منتلى سوقاريا بولو دوشمه سين



مردىن سىرين سالما ائلين ديلينه  
محنى يوكله مە يوخسول بىلەنە  
شىادىن تورۇنا ئالىم اليىنە  
آللاھىن چارە سىز قولو دوشمه سين



داغلاسا كۆنلۈنۈ حىرىت داغلاسىن  
آغلاسا مەختىدىن قويۇن آغلاسىن  
باڭلاسا گۈزلىن بىخىن باڭلاسىن  
بۇنۇنا چىركىپىن قولو دوشمه سين



كىرىمە سىن باغاندا چولە چىندە  
تۇساڭ اقىس قاردا دوماندا چىنە  
اىكىدى ياندىرسان ياندىر وطنە  
يادلار اوچاغىندا كولو دوشمه سين



كەنەپ اوغلو گۈزو نم اولسا اولسون  
فلكىن باخىشى كم اولسا اولسون  
جانلى جانلى قوردا يېم اولسا اولسون  
كەفتارىن دىشىنە اولو دوشمه سين

Baxışım yalvarır sənə qal deyir,  
Getmə ey can, sənə can qurban ola,  
Gecəm bitməz, günüm günə bənzəməz,  
Gözlərimdən günəş, ay pinhan ola.

باخیشم يالواریر سنه قال دئير  
كىمە اى جان سنه جان قوربان اولا  
كىچە م بىتىز كونوم كونه بىزه مز  
كۈزلىدىن كوش آى پەھان اولا



Səbrimi bitirmə sən bilə bilə,  
Ayrılıq sözünü getirmə dilə,  
Hicranın ayını döndərmə ilə,  
Qpyma bahar çağım qar boran ola.

صېرىي بىتىرمە سەن بىلە بىلە  
آبىرلۇق سۆزۈنۈ كېرىمە دىلە  
. هيچرانىن آلىنى دۇندرىمە اىلە  
قويا باھار چاغىم قار بوران اولا



Döldürma könlümü gəmə kedərə,  
Cəvanlıq çağını vermə hədərə,  
Sevdamı tapşırma qəza, qədərə,  
Rəva qılma halim pərişan ola.

دولورما كۈلۈمۈ غە كىرە  
جوانلىق چاغىنى وئرمە هەدرە  
سەعودامى تاپشىرما قضا قدرە  
روا قىلما حالىم بىريشان اولا



Katiboğlu sənsiz hali xoş dəyil,  
Qara gecəm işiq günə tuş dəyil,  
Gəl barışaq hələ könlüm boş dəyil,  
Qoyma könlüm içi dolu qan ola.

كەتىپ اوغلو سىسىز حالى خوش دېيل  
قارا كىچە م ايشيق كونه توش دېيل  
كل بارىشاق ھەل كونوم بوش دېيل  
قويا كۈلۈم ايجى دولو قان اولا

### Yalan Sevgi

Qoy burada bitsin bu yalan sevgi,  
Yalan bağı bara yetirməzimiş,  
Su ilə atəşi salma yan-yana,  
Yansaq həsrət bərə bitirməziymış.



Nə məndə camal var, nə səndə camal,  
İnanma bu sevgi xiyaldır, xiyal,  
Başa yetməz bu iş mahaldır, mahal,  
Yalan sevgi, visal gətirməziymış.



Mən bir daş misali, sənsə bir qaya,  
Vermə cavan çağın boş yerə zaya,  
Geçsədə günlərin, dönsədə aya,  
Hicran izin aylar itirməziymış.



Eşq könül işidir, güvənmə qula,  
Qoyma gözyasıyla badələr dola,  
Qoşulma karvana düşmə bu yola,  
Bu karvan mənzilə götürməziymış.



Katiboğlu umud verməyib sənə,  
Quş kimi aldanma uzaqdan dənə,  
Tutsaq olsan qara dumana, çənə,  
Çırpınsanda, səni ötürmezimmiş.

### Yalan Sənək

قوى بورادا بىتسىن بويالان سىوگى  
يالان باخى بارا بېتىرمىز ايمىش  
سو ايله آتشى سالما يان يانا  
يانساق حسرت بىتىرمىز ايمىش



نه منده جامال وار نه سندە كمال  
اييانما بو سىوگى خىالدىرى خىال  
باشا بېقىز بو ايش محلالىرى محال  
يالان سىوگى وصال كىيرمىز ايمىش



من بىر داش مثالى سنسە بىر قايا  
وئرمە جاوان چاغىن بوش پىرە زايا  
كىچىسە دە كۈتلەرنى دونسە دە آيا  
ھېزان اينىن آيلار ايتىرمىز ايمىش



عشق كونول ايشىدىرى كۈوفە قولا  
قوغا كۆز ياشىپلا بادە لر دولا  
قوشۇلما كاروانا دوشە بىر بولا  
بو كاروان مۇزىلە كۆتۈرمىز ايمىش



كائىپ اوغلو اوامود وئرمە بىب سەنە  
قوش كەنلىغاندا اوزاقدان دە  
توتساق اولسان قارا دوماندا چەنە  
چىرىنساندا سىنى اوتورمىز ايمىش

### Sonra

Neylirəm baharı neylirəm yazı,  
Ömür bağın şaxta vurandan sonra,  
Nə fərqi ağlasam, nə fərqi gülsəm,  
Dərd könlümdə yuva qurandan sonra.



Dönməz əldən gedən heftələr illər,  
Nə fayda açsada gonçalı gülər,  
Neynirəm əlvana boyansa çöllər,  
Başimdakı qardan borandan sonra.



Yaxın olmaz birdə həsrət uzağı,  
İstəməm şansımın yansın çıraqı,  
Çərxi tərsə dönmüş fələk barmağı,  
Bəxtimin qulağın burandan sonra.



Katiboglu bu nə həsrət bu nə gəm?  
Bu nə bəladır nə mehnət nə sitəm?  
Ne faydası qaçam gözlərdən itəm,  
Əcəl başım üstə durandan sonra.

### سونرا

شیلیم باهاری شیلیم یازى  
عومور باغین شاختا ووراندان سونرا  
نه فرق آغلاسام نه فرق گولسم  
درد کونلومده یووا قوراندان سونرا



دوغز الدن کدن هفته لر ایللر  
نه فایپا آچسادا غنجالی گوللر  
شیلیم الوانا بویانسا چوللر  
باشیداکی قاردان بوراندان سونرا



یاخین اویلار پرده حسرت او زاغى  
ایسته م شائىمین یانسین چىراوغى  
چىرىخى ترسە دونوش فلک بارماقى  
بىختىن قولغانین بوراندان سونرا



کاتئب اوغلو بونه حسرت بونه غم؟  
بو نه بلا دیرىھ مىنت نه سىتم؟  
نه فایپاسى قاچام گۈزىلدىن ايتىم  
اجل باشىم اوستە دوراندان سونرا

## Axtarıram

Omuzunda sevda adında yüküm,  
Bəxtimə bir dəli qız axtarıram,  
Atası ayrılıq, anası nisgil,  
Doğulmamış qızdan iz axtarıram.



Ağarmış saçları yelə vermeyin,  
Buzlanmış duygunu dilə vermeyin,  
Giləsi, baxışı ələ vermeyin,  
Bir cüt açılmamış göz axtarıram.



Ağlarkən gözləri namələr tökən,  
Öyküsü fələğin biləyin bükən,  
Astarımı diyən bezimi sökən,  
Diləkten toxunmuş üz axtarıram.



Tikani butaqdan qopmamış gülün,  
Salmamış kimsənin boynuna qolun,  
Ayaqları toza boğduran yolun,  
Qahrına dayanan diz axtarıram.



Solmuş bir demet gül, əlində gəzən,  
Xiyalın yoluna umudlar düzən,  
Şeirimdə yazılmış iyhamı çözən,  
Məni açıqlayan söz axtarıram.



Katinboğlu yoxmu məni dindirən?  
Həsrəttən anlayan gəmi sindirən,  
Köksümdən odlanıb dili yandıran,  
Yanqını söndürən buz axtarıram.

## Āxtarıram

اووزوندا سуoda آdibnda boyqm  
مختیه بیر دلی قىز آخtarıram  
آتاسى آپىلىق آتاسى نىشكىل  
دوغولامىش قىزدان ابى آخtarıram



آغارىش ساچلارى بىلە وئرمە بن  
بوزلۇنىش دويفونو دىلە وئرمە بن  
كىلە سى باخشى آله وئرمە بن  
بىر جوت آچىلاش گۈز آخtarıram



آغلارکن گۈزلىرى نامە لر تۆك  
اوىكوسو فالە يىن بىلە يىن بوك  
آستارىي دىدىب بىزى سۈك  
دېلەكدىن توخۇنۇش اوز آخtarıram



تىكاني بوتاقدان قويامىش گولون  
سلامامىش كىمسە يىن بويتنا قولون  
آياقلارى توزا بوغۇران يولون  
قەرىنە دايانان دىز آخtarıram



سولوش بىر دمت گول اليندە گىن  
خىالىن يولونا او مودلار دوزن  
شعرىدە يازىلىشىن اھامى چۈزىن  
منى آچىقلابان سۆز آخtarıram



كەنەپ اوغلو بوخому منى دىدىرىن ؟  
حىسىتن آلايان غى سىنلىرىن  
كۆكسومدىن او دلايىب دىلى ياندىرىن  
يالقىنى سوندورن بوز آخtarıram

## Əlbət

İnsanoğlu dünya ekin bağıdır,  
Əktiklərin bir gün biçersən əlbət,  
Xiyal etmə zaya gedər təlaşın,  
Mükâfat badəsin içərsən əlbət.



Səxavət zinətti səxi olana,  
Yoxsulu, düsgünü yâda salana,  
Yardım eylə düşüb yerdə qalandı,  
Səndə bir gün yerə düşərsən əlbət.



Güvənmə beş günlük sərvətə pula,  
Sən ehsanın eylə baxma sağ-sola,  
İnanma dünyada kimsələr qala,  
Vəqt gəlsə səndə köçərsən əlbət.



Səxavət ucaldar səxi insanı,  
Mömün olan əldən verməz zamanı,  
Qurulanda həqqin məhşər divanı,  
Varından yoxundan geçərsən əlbət.



Katiboğlu abad olsun yuvası,  
Dolmasın daşlara yolu cadası,  
Namərdin canına mərdin qadası,  
Arif olsan sözü bilərsən əlbət.

## البت

انسان اوغلو دونيا اكين باغيدير  
اكبيكلرلن ييرگون يچرسن البت  
خيال ائمه زايا كىدىر تلاشىن  
مكافات باده سين ايچرسن البت



سخاوت زىتىدى سەنى اولانا  
يوخسولو دوشكۇنۇ يادا سالانا  
ياردىم ائىلە دوشوب يېرە قالانا  
ستنده يېرگون يېرە دوشرسن البت



كۈزىنە بش كۈنلۈك ئۇرۇھ بولا  
سن احسانىن ائىلە باخجا ساغ سولا  
ابيانما دونيادا كېمسە لر قالا  
وقى كىلسە ستىنە كۈچرسن البت



سخاوت اوجالدار سەنى انسانى  
مومن اولان الدن وىزىز زامانى  
قورولاندا حقىن مىشر دىوانى  
وارىپدان يۇخۇندان كۈچرسن البت



كتىپ اوغلو آباد اوسلۇن يۈواسى  
دولاسىن داشلارا يېلۇ جاداسى  
نامىرىن جائىنا مردىن قاداسى  
عارف اوسلان سۆزۈ يېلىرسن البت

### Nə Deyim

Qra taliimdən qara bəxtimdən,  
Dosta nə anladım? Elə nə deyim?  
Çəktığım cilələr ağladır məni,  
Gözyaşı dönsə selə nə deyim?



Həsrətli sevgidən qalan izlərə,  
Yaşı, qana qanan ağlar gözlərə,  
Boğazimdən qalan dərdli sözlərə,  
Ağzımda lal olan dilə nə deyim?



Necə bəyaz oldu başımın tükü,  
Visal xiyal oldu, qazıldız kökü,  
Sırtıma yüklenmiş mehnətin yolu,  
Altında bükülən belə nə deyim?



Katiboğlu, yaman mat oldu şahım,  
Ömrü heçə verir fəğanım, ahım,  
Bu mənim xətamdı, mənim günahım,  
Yazlıq günə, aya, ilə ne deyim.

نە دىم

قارا طالىعىدىن قارا بختىدىن  
دۇستا نە آنلادىم ائلە نە دىم؟  
چىكىيغىم چىلە لر آغلادىرى مۇنى  
گۈزۈم ياشى دونسە سەلە نە دىم



حسىرتلى سۈرگىدىن قالان اېزىزە  
ياشى قانا قاناڭ آغلاڭ گۈزىزە  
بۇغا زىدا قالان دردى سۆزلىزە  
آغزىزىدا لال اولان دىلە نە دىم؟



نەجە بىاض اولىو باشىپىن توکو  
وېصال خىمال اولىو قازىلدى كۆك  
سېرىتىجا بوكلىش مەختىن بوكو  
آلتنىدا بوكولۇ بىلە نە دىم



كتىپ اوغلو يامان مات اولىو شاهىم  
عۇمرۇ ھەنچە وئىر فقانىم آھىم  
بو منىم خطاىمىدى منىم گوناھىم  
يازىق گونە آبا ايلە نە دىم

### Dəyişdi

Qadir allah yaman devrana qaldıq,  
Sirat aydın dəgil yollar dəyişdi,  
Könüllər olubdur şeytan yuvası,  
Həq sözlər deyilmir, dillər dəyişdi.



Lal olub əndəlib gülşana küsüb,  
Yalancı ariflər irfana küsüb,  
Tərsa qızı Şeyx-i Sənan'a küsüb,  
Məcnuna yurd olan çöllər dəyişdi.



Hər kəs nəfsə uyub saymaz qardaşın,  
Qardaşı görəndə oynadar qaşın,  
Sofrada gizledir çörəyin, aşın,  
Kərəm kanı olan əllər dəyişdi.



Katiboğlu dayan, dinmə aman ha,  
Gəldi bugün o qorxduğun zaman ha,  
Görənməsən daha dərdə yanın ha,  
Qohumlar köcübdi ellər dəyişdi.

### Dişəndi

قادر آلله يامان دۇورىانا قالىق  
 صراط آيدىن دېيل بوللار دىشىدى  
 كۈنۈللر اولوپىور شىطان بوساى  
 حق سۆزلىر دېيمىر دىللر دىشىدى



لال اولوب عندليب گولشانى كوسوب  
يالانجي عارفلەعرفانا كوسوب  
ترسا قىزى "شيخ صناع" كوسوب  
مجىونا يورد اولان چۈللر دىشىدى



ھەرىش نەسە اوپوب سايماز قارداشىن  
قارداشى گۈرنە اوپنادار قاشىن  
سوفراتا كىزىلە دىر چۈرە يىن آشىن  
كىم كان اولان اللر دىشىدى



كەتىپ اوغلو داييان دەنە آمان ھا  
كەلدى يو گون او قورخەدوقون زامان ھا  
كۈرغە سن داها دردە ياتان ھا  
قوھوملار كۆچۈدى ئىللر دىشىدى

<p>İnsanoğlu dünyaibrət evidir, Göz açıqibrət alan olsada, Dünyaya aldanıb oyuncaq olmaz, Həq sözü eşidib qanan olsa da.</p> <p style="text-align: center;">● ●</p> <p>Dünya bir meydandı çalış ad qazan, Xəlqə xidmət eylə ta ki var zaman, Əcəl heç kimsəyə verməyib aman, Hər yerdə gizlənib pinhan olsa da.</p> <p style="text-align: center;">● ●</p> <p>Allah yaratmışdır, qola qol olma, Həvəs atəşində yanıb kül olma, İncitmə kimsəni acı dil olma, Bağlanar dillər xoş bəyan olsa da.</p> <p style="text-align: center;">● ●</p> <p>Katiboglu eşit həqqin nəgməsin, Bir insan ki elin qədrin bilməsin, Âlim ki elin qədrin bilməsin, Lənətə layiqdir Loqman olsa da.</p>	<p>انسان اوغلۇ دونىا عېبرىت اىرىسىدىر گۈزو آچق عبرت آلان اولسادا دونيا يە آلمائىب اوپوخاق اولاز حق سۇزو اشىدىب قانان اولسا دا</p> <p style="text-align: center;">● ●</p> <p>دونيا بىر ميدانى چالىش آد فازان خلقە خدمىت ائىلە تاكى وار زامان اجل هەج كىسە يە وۇرمە يېب آمان ھە يېرده كىزلا نىب پەنەن اولسا دا</p> <p style="text-align: center;">● ●</p> <p>الله يارادىدىير قول قول اولما ھوس آتشىندە يانىب كول اولما ايچىچە كىسە فى آجي دىل اولما باغاناتار دىللر خوش بىان اولسا دا</p> <p style="text-align: center;">● ●</p> <p>كەتىپ اوغلو انىتىت حقىن ئىقە سىن بىر انسان كى اىلىن قىرىن يىلمە سىن عالىم كى علمىتىن زكەت وۇرمە سىن لەنتە لايىقىدىر لەنان اولسا دا</p>
--	--

### Ya Mohəmməd (s)

يا محمد(ص)

Ənbıyalər dərsin alıb,  
Sirətindən ya Mohəmməd,  
Aləmlər münəvvər olub,  
Surətindən ya Mohəmməd.

انیالار درسین آلیب  
سیرتىندىن ياخۇد  
عالىلر منور اولوب  
صورتىندىن ياخۇد

Ə\*

Aləmə dəlil-i xılqət,  
Sənə fəxr edir bu ümmət,  
Məhsərdə edən şəfaət,  
Ümmətindən ya Mohəmməd.

علە دليلى خلقت  
سنە خفر ائىسر بوا مت  
محشردە ائىن شفاقت  
امتىندىن ياخۇد

Ə\*

Zikrin eylədi fələklər,  
Səcdə qıldılar mələklər,  
İcabət oldu diləklər,  
Hürmətindən ya Mohəmməd.

ذکرین ائیله دی فلکلر  
سجدە قیلدیلار ملکر  
اجابت اولىو دیلکلر  
حورمتىندىن ياخۇد

Ə\*

Musa vermişdi bəşarət,  
İsa etmişdi işarət,  
Ərz eyledilər iradət,  
Reğbətindən ya Mohəmməd.

موسى وئرمىشدى بشارت  
عيسى اتىشىشى اشارت  
عرض ائیله دىلر ارادت  
رغبتىندىن ياخۇد

Ə\*

Məlaek verdilər səla,  
Şoqa gəldi ərz-u səma,  
Titrədi Eyvan-i Kəsra,  
Heybətindən ya Mohəmməd.

ملاك وئردىلەر صلا  
شوقاڭلىرى ارض و سما  
تىترە دى ايونى كىرا  
ھېبەتىندىن ياخۇد

 <p>Edəndə Quran təlavət, Sələvat olsa əlavət, Könlümə verir həlavət, Rəhmətindən ya Mohəmməd.</p>	 <p>اىندىنە قرآن تلاوت صلوات او لسا علاوت کۈنلۈمە وئىر حلاوت رەھىتىنىن ياخىد</p>
 <p>Urəyim şoq ilə dola, Şəfaəttən payım ola, Katiboglu ətrin ala, Türbətindən ya Mohəmməd.</p>	 <p>اوره يېم شوق ايلە دولا شقاعتىن پايىم اولا كاتىب اوغلو عطرىين آلا تۈرىتىنىن ياخىد</p>

## Yetər

Yandırsan canımı narə gərək yox,  
Dərdləri göylümə qalasan yetər,  
Dara çəksən məni tənab istəməz,  
Saçların boynuma dolasan yetər.



Çağırma cəlladı canımı alsın,  
Qoy sənin vuqarın yerində qalsın,  
Nə hacət var əcəl qapımı çalsın?  
Həsrətin canıma salasan yetər.



Yükləmə belimə hicran vəbalin,  
Mənə qismət dəyil görəm vüsəlin,  
Könlümdə bəslənmış eşqin nəhalin,  
Əl atıb butaqın yolasan yetər.



Katiboğlu yarə layiq deyilmiş,  
Boş yerə qaməti beli əyilmiş,  
Dedim fələk mənə pay nə yazılmış?  
Dedi dildə dəstan olasan yetər.

## پئتر

يالندىرسان جانىنى نارە گرک بوخ  
دردلرى گوپلۇمە قالاسان پئتر  
دارا چىكىن منى طناب اىستە مىز  
ساچىلارىن بونۇما دولاسان پئتر



چاغىرما جلادى جانىنى آلسىن  
قوى سىنин ووقارىن پئىزىنە قالسىن  
نە حاجت وارا اجل قانىنى چالسىن؟  
حسىتىن جانىھە سالاسان پئتر



بۈكلە مە بىلەمە هيجران وېالىن  
منە قىسمەت دېپىل گورە م ووصالىن  
گولۇمە سىخىش عشقىن بېالىن  
آل آتىب بوتاقىن بولاسان پئتر



كتىپ اوغلو يارە لايق دېپلىش  
بوش يېرە قامى قىلى ئېپلىش  
دئىس فاك منە پاي نە يازىلىش؟  
دئىسى دىلە دستان اولاسان پئتر

Vəfasız bir yar əlindən,  
Gözlər dolur yaşa könlüm,  
Qorxuram gün gələ dahi,  
Səbrin camı daşa könlüm.

وَفَاسِيْز بَرْ يَار الْيَنْدَن  
كُوزلَر دُولُور يَاشَا كُونَلُوم  
قُورْخُورَام كُونْ كَلَه دَاهِي  
صَبَرِين جَامِي دَاشَا كُونَلُوم



Qismetini poza bilmir,  
Gəm gölündə üzə bilmir,  
Bunca dərdə dözə bilmir,  
Çalır başın daşa könlüm.

قِسْمَتِيْنِي پُوزَا يِلْمِير  
غُمْ كُوكُولُونَدَه اوْزَه يِلْمِير  
بُونْجَا درَدَه مُوزَه يِلْمِير  
چَالِير باشِين داشَا كُونَلُوم



Hicran yeli yenə əsdi,  
Bilməm nədir yarın qəsdi?  
Könül deyir dahi bəsdi,  
Sağol mənim paşa könlüm.

هِيجَرَان يِعْلَى يَنْثَهِ اَسْدِي  
بِيلَمْ نَدِير يَارِين قَصْدِي؟  
كُونُول دِير دَاهِي بَسِدِي  
سَاغُول مَنِيم پاشَا كُونَلُوم



Katiboğlu dahi yanmaz,  
Vəfasız qeydinə qalmaz,  
Tobə edib birdə olmaz,  
Aşıq, qara qaşa könlüm.

كَاتِبُ اُوغُلو دَاهِي يَانْغَاز  
وَفَاسِيْز قَيْدِيْنَه قَالْماز  
تُوبَه اَنْدِيب بِرَدَه اوْلَاز  
عاشق قَارَا قَاشَا كُونَلُوم

## Həlalin Olsun

Eşittim vəfasız deyirsən mənə,  
Ədəbin, viqarın həlalin olsun,  
Mən layiq deyiləm sən kimi yara,  
Tapdığın nigarın həlalin olsun.



Az mı gəldi bunca sevgi, məhəbbət?  
Az mı çəktim sənin eşqində mehnət?  
Gedirsən get, etmə bir belə minnət,  
Gettiğin diyarın həlalin olsun.



Sanma sənsiz dünya qalar virana,  
Nə gərəkti könlüm düşə fəğana,  
Canın qurban eylə taza canana,  
Allah sənin yarın, həlalin olsun.



Həvəs meyi içən sərxoş oyanmaz,  
İki dilli gözəl gedər dayanmaz,  
Katiboglu dahi sənə inanmaz,  
Dandığın ilqarın həlalin olsun.

## حلاين اولسون

اشيعدم وفاسيز دئيرسن منه  
ادين وقازن حلاين اولسون  
من لايق دئيلم سن كهي يارا  
تاپديغين نيكازن حلاين اولسون



آزى گلدى بونجا ستوگى محبىت؟  
آزى چىكىم سنين عشقىندە محنت؟  
كىدىرسن گىت اتىھە بىر بىلە مېيت  
كىشىدигىن دىيارىن حلاين اولسون



سانما سنسىز دونيا قالار وغانا  
نه گرگى كوكىلم دوشە فغانما  
جازىن قوربان اىيلە تازا جانانا  
آللاه سنين يارىن. حلاين اولسون



هوس منى ايچىن سرخوش اويانماز  
ابكى دىللى گۈزۈل كىدىر دايماڭماز  
كاتىپ اوغلو داهى سىنە اينماڭماز  
داندىغىن ايلقارىن حلاين اولسون

<b>Allah</b> <p>Bəstir daha bunca dərttən yoruldum, Fələk çərxi doğru dolanmir Allah, Gəm yükü altında büküldi qəddim, Bağlı qapım dahi çalınmır Allah.</p>	<b>آلله</b> <p>بىسىر داها بونجا درددن بورولووم فلک چىرىخى دوغرو دولانىير آللە غم يۈكۈ ئاتىنىدا بوكولىدى قىدىم باغلى قايمى داهى چالىغىر آللە</p>
<p>Hər gün bir çarəsiz dərdə tuş oldum, Qonça təkin sola sola qorudum, Bir tək yaradana qaldı umudum, Səndən geyri çarə bulunmur Allah.</p>	<p>هەر كۈن بىر چارە سىزىرەدە توش اولىووم قونچا تكىن سولا سولا قورودوم بىر تك يارادانا قالىدى او مودوم سەندەن غىرى چارە بولۇغۇر آللە</p>
<p>Axşam olar genə göylüm darıxar, Başımdan dumanlar səmayə qalxar, Dərdlərim evimi başıma yıxar, Bu viranə evdə qalınmır Allah.</p>	<p>آخشام او لار كە گۈلۈم دارىخار باشىمان دومانلار سما يە قالخار درىلىم ائھى باشىما بىخار بو وېرانە ائدە قاليغىر آللە</p>
<p>Zara gəldim kötü zaman əlində, Gizlin sözüm nakəslərin dilində, Yaman yalqız qaldım mehnət çölündə, Katiboglu yâdə salınmır Allah.</p>	<p>زارا گالىم كەزو زامان اليندە گىزلىن سۈزۈم ناكسلەرن دىلىنده يامان ياقىزقالىم مەخت چۈلۈنده كتىپ اوغلو يادە سالىغىر آللە</p>

<p><b>Vətən</b></p> <p>Yazıq xiyal quşum qaldı qəfəsdə, Dar yerdə bəs darıxmasın neyləsin, Bir igidə meydan olsa savaşar, Bağlı qalsa yorulmasın neyləsin.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>Vətən namus olar qiymət bilənə, Namusun uğrina canın verənə, Vətəni tapşırsan alçaq birinə, Gözəl vətən ağlamasın neyləsin.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>İnsanlar qalmasın vətəndən paysız, Ağaçlar topraqdan dənizdə çaysız, İllərimiz bütün qış olsa yaysız, Vətən bağı saralmasın neyləsin.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>“Çenlibeldə” Körögłular qalmiya, Babək ölsə Səttarxanlar qalmiya, Dedəkatib, Şəriyarlar qalmiya, Katiboğlu qocalmasın neyləsin.</p>	<p><b>وطن</b></p> <p>يازق خيال قوشوم قالدى قىسىدە دار يېرده بىن دارىخاسىن ئىليله سين بىر اپكىدە ميدان اولسا ساواشار باڭلى قالسا يۈرۈلماسىن ئىليله سين</p> <p style="text-align: center;">❖❖❖</p> <p>وطن ناموس اوّلار قىمت بىلئىنە ناموسون اوغرۇنا جانىن وىزىنە وطنى تاپشىرسان آلچاق بىرىنە كۈزۈل وطن آغلاماسىن ئىليله سين</p> <p style="text-align: center;">❖❖❖</p> <p>انسانلار قالماسىن وطنىن پايسىز آغاجلار تۆپراقىدا دىزىدە چايسىز ايللىكىز بوتون قىش اولسا پايسىز وطن باغى سارالماسىن ئىليله سين</p> <p style="text-align: center;">❖❖❖</p> <p>چىلى بىلە كوراوغلو لار قالىما باپك اولە ستار خانلار قالىما دە كاتىپ شەرىيالار قالىما كاتىپ اوغلو قوجالماسىن ئىليله سين</p>
--	--

<b>Vurmaz</b>	ورماز
<p>Qul ollam mərdin əlində, Acı zəhri aşa vurmaz, Dərdə yanıb közə dönsəm, Yanar közə maşa vurmaz.</p> <p style="text-align: center;">◆ ◆</p> <p>Eşidən olmuyan yerdə, Açma sırrın dayan dərdə, Muhtaç olsan denən mərdə, Xoş gümanın boşə vurmaz.</p> <p style="text-align: center;">◆ ◆</p> <p>Dostum demə hər görənə, Bağban demə gül dərənə, Yoldaş ol qiymət bilənə, Peşman basın daşa vurmaz.</p> <p style="text-align: center;">◆ ◆</p> <p>Katiboglu zara düşsə, Yolum duman qara düşsə, Tək gümanım yara düşsə, Minnət etməz başa vurmaz.</p>	<p>قول اوللام مردين اليinde آجي زهري آشا وورماز درده يانىب گوره دونسه م يانار گوره ماشا وورماز</p> <p style="text-align: center;">◆ ◆</p> <p>اشيدين اولويان بئرده آچا سيررين داييان درده مؤحتاج اولسان دئن مرده خوش گومانين بوسا وورماز</p> <p style="text-align: center;">◆ ◆</p> <p>دوستوم دئه هر گوره نه باغلان دئه گول دره نه  يولناش اول قىيت بىلنه پېشمان باشىن داشا وورماز</p> <p style="text-align: center;">◆ ◆</p> <p>كاهىپ اوغلو زارا دوشىسى بۈلوم دومان قالرا دوشىسى تىك گومانىم بارا دوشىسى مېيىنت ائىز باشا وورماز</p>

## Hicran Gecəsi

Uzun gecə bitmez sənsiz,  
Bir səlam sal sabah olsun,  
Şirin danış dodaqlardan,  
Təkəlüsün bal sabah olsun.



Qələm dərdi mənə yazmış,  
Həsrət əqli məndən almış,  
İnsaf eylə bağlı qalmış,  
Qapımı çal sabah olsun.



Çox çəkirəm acı mehnət,  
Başa yetməz şəb-e furqət,  
Səni tanrı etmə minnət,  
Bu gecə qal sabah olsun.



Katiboglu səni özlər,  
Gecə gündüz yolun gözlər,  
Sənin üçün ağlır gözlər,  
Könlümü al sabah olsun.

## ھېران گنجە سى

اوزون گنجە بىقىر سنسىز  
بىر سلام سال صباح اولسون  
شىرىن دايىش دوداقلاردان  
تۆكۈلسۈن بال صباح اولسون



قلم دردى منه يازمىش  
حسرت عقل مندن آلىش  
انصاف ائىله باغلى قالىش  
قاڭىھى چال صباح اولسون



چوخ چكىم آجى محنت  
باشا يېتىپ شبى فرقىت  
سۇنى تاڭرى ائتمە منت  
بو گنجە قال صباح اولسون



كالىپ اوغلو سۇنى اۋىزلىر  
كىچە كوندۇز يولۇن كۆزلىر  
سۇنىن اوچۇن آغلىر كۆزلىر  
كۆنلۈمۈ آل صباح اولسون

<b>Mənəm</b>	من
Eşqə dəstan yazar mənəm, Həsrətimə batan sən ol, Gönülləri çalan mənəm, Geyri baştan atan sən ol.	عشقه دستان يازان من حسرتهم باتان سن اول كونوللري چلان من غيري باشдан آتان سن اول
❖❖❖	❖❖❖
Oyunları pozan mənəm, Gönüllərdə gəzən mənəm, Aləmdə ki düzən mənəm, Xiyalimlə yatan sən ol.	أويونلاري بوزان من. كونوللرده گزن من عالمه کي دوزن من خياليمه ياتان سن اول
❖❖❖	❖❖❖
Sənə səndən yaxın mənəm, Hər an desən yanındayam, Cəsəd değil yanındayam, Visalimə çatan sən ol.	سنہ سندن ياخيدايم هرآن دسدن يانيندايم جسد دمیل جانیندايم وصالیه چاتان سن اول
❖❖❖	❖❖❖
Gözündəki baxışdayam, Güllərdəki naxışdayam, Sulardaki axışdayam, Ovucunda tutan sən ol.	گزووندہ کی باخشدایام گوللرده کی ناخشدایام سولارداکی آخشدایام اووجوندا توغان سن اول
❖❖❖	❖❖❖
Görünməzəm, görən mənəm, Cisminə can verən mənəm, Visalə ərdirən mənəm, Əqlin eşqə satan sən ol.	كورونزم گورن من جيسمينه جان وئرن من وصاله ازدىرين من عقلين عشقه ساتان سن اول
❖❖❖	❖❖❖

<p>Göz evindən iraqdayam, Nur içində cıraqdayam, Sanma səndən uzaqdayam, Əl ətəyə atan sən ol.</p> <p style="text-align: center;">❧✿❧</p> <p>Qalma, yubanma daldada, Qoyma rəqiblər aldada, Katiboglu bu sevdada, Canı cana qatan sən ol.</p>	<p>كۆز اوينىن ايراقدىام نور اىچىنە چىراقدىام سانما سىندەن اوزاقدىام ال اتىه آنان سن اول</p> <p style="text-align: center;">❧✿❧</p> <p>قىلما يوبانما دالىادا قويمى رقىيلر آلانادا كاتىب اوغلو بوسىعدادا جانى جانا قاتان سن اول</p>
---	---

## Yaz A Yaz

Yad eldə bahara həsrət çekənlər,  
Qış günü həsrət sözün yaz a yaz,  
Vətən qışı oxşar gözəl bahara,  
Gurbər baharını çevir yaz ayaz.



Al qələmi gərib oğlan yaz ana,  
Qurbanam vətəndən xeyir yazana,  
Gurbət eldə qışım olar yaz ana,  
Gərib gəlsə vətən olar yaz ana.



Qoy vətəndə qarşı gələ yar yara,  
Vətən qızı yəqin olar yar, yara,  
Gərib könlüm istər sinəm yar yara,  
Əldə qələm dərdə dərman yaz a yaz.



Katib oğlu gurbət eldə nə qala,  
Yad ellər bənzəmir nə zər, nə qala,  
Düşməsən vətəndə nə dərd, nə qala,  
Gərib bülbül fəğan eylər yaz a yaz.

## باز آ باز

ياد ائله باهارا حسرت چکنلر  
قیش گونو حسرت سوزون بازا باز  
وطن قیشی او خشار گوزل باهارا  
غربت باهارینی چنور باز آیاز



آل قلمى غريب اوغلان باز آنا  
قورباتام وطندن خير بازاندا  
غربت ائله قيشم او لار باز آنا  
غريب گلسه وطن او لار باز آياز



قوى وطنده قارشى گله يار يارا  
وطن قىزى يقين او لار يار يارا  
غريب كولوم ايستر سينه م يار يارا  
الله قلم درده درمان باز ا ياز



كاهيپ اوغلو غربت ائله نه قالا  
ياد ائللر بزمير نه زر نه قالا  
دوشمه سن وطنده نه درد نه قالا  
غريب بولبول فغان ائيلر بازا باز

## Yar

Qış günündə hesrət çəktim yaz gələ,  
 Bülbül kimi gülə qonaq olam yar,  
 Yar əlindən içəm badə, məst olam,  
 Şair kimi şirin sözə dolam yar.



Bahar gəldi qışım bitti yar hanı?  
 Axşam oldu günəş battı yar hanı?  
 Cavan çağım zaya getti yar hanı?  
 Nə vaqtacan gözüm yolda qalam yar?



Göylüm içrə dərdlər salıb çal ha çal,  
 İnsaf eylə vədə üstə qal ha qal,  
 Ayrılıq günləri oldu sal ha sal,  
 Qismət olmur məndə kamım alar yar.



Katiboglu bəsdi bunca intizar,  
 Yetər bunca nalə etmə ah-u zar,  
 Sanma sözün danan ola vəfadər,  
 Məndə gərək səni görən salam yar.

## yar

قىش گونوندە حسرت چىكىم ياز كله  
 بولبول كېيى كوله قوناق اولام يار  
 يار ئىندىن ايجىم باده مىست اولام  
 شاعير كېيى شىرىن سۆزە دولام يار



باھار گلنى قىشم يېتىدى يار هانى ؟  
 آخشام اولىو گونش باندى يار هانى ؟  
 جاوان چاغىم زايى كىتىدى يار هانى ؟  
 نە واقاجان گۈزۈم بولما قالام يار ؟



گۈلۈم اېپە دردلر سالىپ چال ھا چال  
 اينصاف ائىلە وعدە اوستە قال ھا قال  
 آبىيليق گۈلنلىرى اولىو سال ھا سال  
 قىسمەت اولىور مندە كامىم آلام يار



كەھىپ اوغلو بىسى بونجا انتظار  
 يېتىرى بونجا نالە اىتمە آه و زار  
 سانما سۆزۈن دانان اولا وفادار  
 مندە كىرك سىنى كۆزىن سالام يار

## Ana Dilim

İstərəm yurdumda xoş bahar ola,  
Sevməm viranəni, çölü neynirəm,  
Bülbül kimi tazə gülə aşiqam,  
Gülşanda saralmış gülü neynirəm.



“Xun” deməm damarda dolana qana,  
Yeməm o çörəyi bənzəsə “nana”,  
Xoşum var saçında darax dolana,  
“Şanə” dəymış “siyah” teli neynirəm.



Qurban olum yurdum Azrbaycan'a,  
Bir tək sözüm var cümlə cihana,  
Hər kəs gerək ana dilin xoş qana,  
Dilini qanmayan eli neynirəm.



Katiboglu şirin Türki dilim var,  
Öz dilinə arxa duran elim var,  
Sinədə sözüm var sazda telim var,  
Söz söhbətə özgə dili neynirəm.

## آنا ديليم

ایسته رم بوردومدا خوش باهار اولا  
سیوم ویرانه نی چوپلو تئینیرم  
بولبول کمی تازه گوله عاشقم  
گولشاندا سارالیش گولو تئینیرم



(خون) دئم داماردا دولانان قانا  
بئم او چۈرە بى بىزە سە (نانا)  
خوشوم وار ساجىدا داراخ دولانا  
(شانە) دئيىش (سياه) تىلى تئينيرم



قوربان اولوم بوردوم آزرىياچانا  
پېرىتك سۆزوم وار جومله جىمانا  
ھەشك گرك آنا ديلين خوش قانا  
دىليپنى قانلىيان ائلى تئينيرم



كابىب اوغلو شىرين توركى ديليم وار  
اوز ديلينه آرخا دوران ائليم وار  
سېىنە دە سۆزوم وار سازدا تەلەم وار  
سۆز صۇجىتە اوزىزكە دىلى تئينيرم

Gördüm	گوردوم
Məzлumu ağladan zalim insanı, Gözündən yaşları axanda gördüm, Nanecib insanı məğrur adamaı, Məzарın topraqı sıxında gördüm.	مظلومو آغلادان ظالم انسانى گۈزۈنن باشلارى آخاندا گوردوم نەھىب انسانى مغۇر ئادامى مزاين تېرااغى سىخاندا گوردوم
Ara qatib, fəsad toxmun əkəni, Məğrurlanıb xəlqin eybin sökəni, Yrtimin malından saray tikəni, Qurduğunu fələk yıxanda gördüm.	آرا قاتىپ فساد توخون اكى مغۇرلائىپ خلقىن عىبىن سۆكى يېتىقىن مالىيىدان ساراي تىكتى قوردوغۇنو فلک يېخاندا گوردوم
Nəfsinə uyanı, yoldan cayanı, Minnət ilə yerə qədəm qoyanı, Özünü elindən üstün sayanı, Cəsədi məzarda qoxanda gördüm.	قىسىنە اويانى يولمان جىلاقى منت ايلە يېرە قىم قويانى اوزۇنۇ ئەلىيىدىن اوستۇن ساياقى جىسى مزاردا قوخاندا گوردوم
Katiboğlu sözüm üzмəsin səni, Qohumdan seley-i rəhim kəsəni, Özündən zəyifə coşub əsəni, Əcəl başı üstə şaxanda gördüm.	كتىپ اوغلو سۈزۈم اوزمە سىن سىنى قوھومدان صللە بى رەھى كىنى اوزۇنۇ ضعيفە جوشوب اسىنى اجل باشى اوستە شاخاندا گوردوم

## Bəyənmir

Yaman tərsə dönür zəmanə indi,  
Qınından çıxanlar çağrı bəyənmir,  
Hər kəs özün ağa sanır, xan sanır,  
Xirdaca təpelər, dağı bəyənmir.



İki gündür çatıp sərvətə, vara,  
Ədəbi, hürməti qoyub kənara,  
Xəlqi yerdə görür, özün səvara,  
Atın çapır solu, sağı bəyənmir.



Unudub tayfası, vardı eli var,  
Ana dilin atib başqa dili var,  
Evində saralmış iki gülü var,  
Əlvan açan güllü bağı bəyənmir.



Katiboğlu qara gülür ağlara,  
Tikan durub tənə vurur bağlara,  
Nəbatı yağ, qarışdırıb yaqlara,  
Özün tutur əsil yağı bəyənmir.

## بئنېير

يامان ترسه دۇنور زمانە ايندى  
قىيىندان چىخانلار چاغى بئنېير  
ھەركىن اۋزون آغا سايىر خان سايىر  
خىرداجا تې لر داغى بئنېير



ايکى گوندور چاتىپ ثروتە وارا  
ادى حۆرمى قوبوب كارا  
خلقى يەرده گۈرۈر اۋزون سوارا  
آتىن چاپىر سولو ساغى بئنېير



اونودوب طايپاسى واردى امل وار  
آنا دىليلن آتىپ باشقۇ دىلى وار  
اونىنده سارالمىش ايکى كولو وار  
الوان آچان گوللو باغى بئنېير



كەتىپ اوغلو قاراگولور آغلارا  
تىكان دوروب طعنه وورور باغلارا  
نابق ياغ قارىشىدىرىپ ياغلارا  
اۋزون توپور اصىل ياغى بئنېير

## Həsrət Baxışım

Gözlərinə çatmır həsrət baxışım,  
Gilələr oynayır baxış çatınca,  
Oxunmur kədərim ıslaq gözümdən,  
Gözümdən yanağa yağış çatınca.



Bitirir baxışın qalan surəyi,  
İtirir arada duzu çörəyi,  
Çatlayır fələgin paxıl üzəyi,  
Gözündən gözümə axış çatınca.



İnan bircə baxış könlümü alar,  
Çəktim acılar arxada qalar,  
Yaxcını yamanı unutmaq olar,  
Könüldən bağış çatınca.



Katiboglu deyir dayan dur hələ,  
Sönmüş atəşində vardı qor hələ,  
Yenidən başlamaq dəyil zor hələ,  
Gözdəki şimşəktən çaxış çatınca.

## حُسْرَتْ بَاخِيشِمْ

گۈزىلەنە چاتىپ حُسْرَتْ بَاخِيشِمْ  
كىلە لر اوينايير باخيش چاتىنجا  
اوخۇغۇر كىرىم ايسلاق گۈزومدىن  
گۈزىمدىن ياناغا ياغىش چاتىنجا



يېتىپ باخىشىن قالان سورە بى  
امېتىپ آرادا دوزو-چورە بى  
چاتلاپىر فلگىن پاخىل اورە بى  
گۈزۈندىن گۈزۈمە آخىش چاتىنجا



اینان پىرچە باخىش كونلۇمو آلار  
چىكىرىم آجىلار آرخادا قالار  
ياخچىنى يامانى اوونقاڭ اوالار  
كونولىن كونولە باخىش چاتىنجا



كائىپ اوغلو دىئىر دايىان دور ھەلە  
سۇئۇوش آشىنيدە واردى قور ھەلە  
يېنىدىن باشلاماق دېيل زور ھەلە  
گۈزدە كى شىشىكىن چاخىش چاتىنجا

## Qızım

Bəslədiyim bağın yaşıl goncası,  
Əlvan-əlvan gözəl gülün açıbdır,  
Şükürlər Allah'a cananın lütfü,  
Xoş zaman cənnətin yolun açıbdır.



Başlanıbdır ömrün bahar ayları,  
Atanın-ananın əmək sayları,  
Xoş veribdir indi xudam payları,  
Rəhmətin dəryasinqülün açıbdır.



Xoş nütfədən doğru yaradıb qızı,  
Gözəllikten bollu alıbdır izi,  
Doldurubdur ömür çağı doqquzu,  
İbadətə gözəl dilin açıbdır.



Katiboglu genə coşdu sözlərim,  
Əcayib aləmi gördü gözlərim,  
Səhər vəqtı baxdım xatın qızlarım,  
Yalvarır Allah'a əlin açıbdır.

## قىزىم

بسله دىلىم باغىن ياشىل غىچاسى  
الوان - الوان گۈزىل گۈلون آچىپىدىر  
شۇكۇرلار آللارا جانايىن لوطفو  
خوش زامان جىنتىن بولون آچىپىدىر



باشلايىپىدىر ئۆمرۈن باھار آيلارى  
آنانىن-آنانىن امك سايilarى  
خوش وئىripىدىر ايندى خدام پايilarى  
رحمتىن درىاسىن گۈلون آچىپىدىر



خوش نەلە دە دوغرو يارادىپ قىزى  
گۈزلىكىن بوللو آلىپىدىر اىزى  
دولۇرۇيدور ئۆمر چاغى دوقۇزو  
عبدەت گۈزىل دىلىن آچىپىدىر



كەلەپ اوغلو كە جوشدو سۆزلىم  
عجايىپ عالي گۈردو گۈزلىم  
سەر وقى باخىم خاتىن قىزلارم  
يالوارىر آللارا ئىن آچىپىدىر

Genə xəstə könlüm doldu həsrətə,  
Aşıq sazı al ələ mənə xatir,  
Mizrab dəysin telə, saz dilə gəlsin,  
Kədərli hicrani çal mənə xatir.



Çal bəhri divani, Katib eşitsin,  
Şəkər yazı oxu, dərviş sevinsin,  
Cığali təcnisdən Kərəm dirilsin,  
Sözü xaldarıdan sal mənə xatir.



Yalvar saza çalsın qədim “semahi”,  
Xoş qaydalı oxu gözəl Əmrəhı,  
Denən saza mənə gəlsin günahı,  
Olmasın bu gecə lal mənə xatir.



Xəstə Qasım, Miskin sözü deyilsin,  
Birdə “şərq” oxu dərdimdeşilsin,  
Sən Allah istərsənsəvab yazılısın,  
Gəmli oxu dal-ba-dal mənə xatir.



Katiboğlu kədər məndən getmədi,  
Yetmiş iki hava dərdə yetmedi,  
Ağlayan gözümüzün yaşı bitmədi  
Sübhə kimin qonaq qal mənə zatir

كَهْ خَسْتَهْ كُونْلُومْ دُولَنُو حَسْرَتَهْ  
آشِيقْ سَازِيْ أَلَهْ آلَ مَنَهْ خَاطِيرَ  
مِيزْرَابْ دَيْسِينْ تَهْلَهْ سَازْدِيلَهْ كَلْسِينْ  
كَدْرَلَهْ هِيجَرَانِيْ چَالَ مَنَهْ خَاطِيرَ



چَالَ بَحْرَى دِوَانِيْ كَاتِبْ اَنْشِيدِسِينْ  
شَكْرَ يَازِيْ اوْخُو درَوِيشْ سَعْوِينِسِينْ  
جِيْفَالِيْ تَجَبِيسِدَنْ كَمْ دِيرِلسِينْ  
سَؤْزُو خَالَتَارَى دَانْ سَالْ مَنَهْ خَاطِيرَ



يَا الْوَارِ سَازَا چَالَسِينْ قَدِيمَ سَهْ مَاهِيْ  
خُوشْ قَابِدَالِيْ اوْخُو كَوْزُلَ اَمَراهِيْ  
دَقَنْ سَازَا مَنَهْ كَلْسِينْ كَوْنَاهِيْ  
اَولَاسِينْ بوْ كَيْجَهْ لَالَّهْ مَنَهْ خَاطِيرَ



خَسْتَهْ قَاسِمْ مِيسَكِينْ سَؤْزُو دِيْلِسِينْ  
بَيْرَدَهْ شَرَقْ اوْخُو درَدِيمْ دَشَيْلِسِينْ  
سَنْ آلَاهْ اِيْسَتِيرِسِنْ ثَوابْ يَازِيلِسِينْ  
غَمَلَهْ اوْخُو دَالَهْ باَدَالَهْ مَنَهْ خَاطِيرَ



كَاتِبْ اوْغُلُو كَرْ مَنَنْ كَتَمَهْ دَى  
يَقْنِيْش اِيْكَى هَاوا درَدَهْ يَقْنَهْ دَى  
آغَلَايانْ كَوْزُمُونْ يَاشِيْ يَقْنَهْ دَى  
صَوْمَجَهْ كَيْنَ قَوْنَاقْ قَالَ مَنَهْ خَاطِيرَ

Nazlı dilbər səndən uzaq düşəli,  
Gözüm yolda qala-qala ağladım,  
Gözü yaşılı evin bucaqlarında,  
Səni yâda sala-sala ağladım.

نازلى دلبر سندن اوزانق دوشەلى  
گۈزۈم يولىدا قالا - قالا آغلادىم  
گۈزو ياشلى ائون بوجاقلاريندا  
سنى يادا سالا - سالا آغلادىم

Felək verdi ayrılığı pay mənə,  
Matəm tuttu günəş mənə ay mənə,  
Xəzan oldu bahar mənə yay mənə,  
Könül bağım sola-sola ağladım.

فلک وېرىدى آېرىلىقۇ پاي منه  
ماڭم توتىو گۈشى منه آى منه  
خازان اولىسو باهار منه ياي منه  
كۈنۈل باغم سۇلا - سۇلا آغلادىم

Bahar bitti payız oldu gəlmədin,  
Bucaqlarda yalqız qaldım bilmədim,  
Gözyaşlarım axar oldu silmədin,  
Göylümə qan dola-dola ağladım.

باھار بىتىدى پايزىز اولىسو گلەمدىن  
بوجاقلاردا يالقىز قالىمىم بىلەمدىن  
گۈز ياشلاريم آخار اولىسو سىلەمدىن  
كۈلەلمە قان دۇلا - دۇلا آغلادىم

Katiboğlu sənsiz oldu perişan,  
Kim bilir ayrılıq dərdinə dərman,  
Ev-eşiğim mənə olubdu zindan,  
El içində gülə-gülə ağladım.

كاتىپ اوغلو سىنسىز اولىدو بېشان  
كىم بىلير آېرىلىق درىدېنە درمان  
أتو - اشىكىم منه اولىپىدو زىنداڭ  
اڭل اچىپىنده گۈلە - گۈلە آغلادىم

Harda gözəlliktən söhbət olanda,  
Dilə gəlir adı-sanı Urmunun,  
Söz düşsə tarixdən, qızıl geyrəttən,  
Vardır bollu şovkət-şanı Urmunun.



Geyrətli milləti, o şirin dili,  
“Bakırılər” yurdu, şəhidlər eli,  
Yerə düşüb xayın düşmanın beli,  
Savaşanda “Kazımxani” Urmunun.



Qasımxan, Əsgərxan, Əfşar boyundan,  
Tarixdə Urmuya iki qərəman,  
“Həsəni” tək indi büyük bir aslan,  
Qoymaz yerə gəlsin yani Urmunun.

هاردا گۈزلىكىن صۇجىت او لاندا

دىلە كىرى آدى سانى اورمۇنون

سۆز دوشسە تارىخىدىن، قىزىل غېرىتىن

واردىر بوللو شوكتىشانى اورمۇنون



غېرىتلى ملتى، او شىرىئن دىبل

باڭرى "لر يوردو، شەھىدلەر ائلى

يېرە دوشوب خائىن دوشىانىن بىلى

ساواشاندا "كاظىم خانى اورمۇنون



قاسىم خان "عسکرخان" افشار سوبوندان

تارىخىدە اورمۇيا اىكى قەرمان

حسنى "تىك اپىندى بۇيوك يېر آسلام

قوغۇز يېرە كىلسىن يانى اورمۇنون



Ariflər məskəni, irfan ocağı,  
İman xanəsidir, dinin dayağı,  
Dədə Katib yurdu şerin bulağı,  
İlmə sirab olar canı Urmunun.



عارىفلەر مىسکىنى، عرفان او جاغى

ايمان خانەسىسىدىر، دين داياغى

دده كاچىپ "بوردو شعرىن بولاغى"

علمە سيراب او لار جانى اورمۇنون



Göl üstündən gedər Yeddi Dermana,  
Qoyun Köprüsündən Bendə, Seyrana,  
Balov Dervazası, Yadigâr Qala,  
Bunlarda dolanır qanı Urmunun.



گۈل اوستو "تىن گىندر" يېددىدى درمانا

قويون كويپوسو "تىن "بىند" ه، سېيرانا"

بالو دروازاسى "يادىكار قالا"

بولالاردا دولانار قانى اورمۇنون



Gəlin biz bir olaq verək əl-ələ,  
Elin gücü döñər qızğın gür selə,  
Gərək əmək verək vətənə elə,  
Goy işıqlansın her danı Urmunun.



گلین بیز، بیر اولاق وئرك الـاله  
اڭلین گوجو دوئر قىزغىن گور سەنلە  
گرک امك وئرك وطىئە ائله  
قوى ايشىقلانسىن ھر دانى اورمۇنۇن



Suyu axan "Şəhər Çayın" eşvəsi,  
Yaşıl təbiətin bollu hissəsi,  
Katiboglu deyir sözün qıssası,  
Gözəlliktə vardır kanı Urmunun.



سويو آخان "شهر چايى" ن عشوهـسى  
ياشىل طبىعتدىن بوللو حىصەـسى  
كتىپ اوغلو" دىئير، سۆزۈن قىسساتى  
گۈزلىكىدە واردىرى كانى اورمۇنۇن

## Ne Dərdi Var

Bilmirəm könlümün nə dərdi vardır?  
Sığınib sinədə yasa batıbdır,  
Yetim uşaq kimi boynunu büküb,  
Gərib bülbül kimi qışa çatıbdır.



Axıdır gözümdən yaşı dal-ba-dal,  
Gülməz üzüm, aylar, illər, sal-ba-sal,  
Nədir başımdakı bu hal bu əhval?  
Yaman çağda məni qalə qatıbdır.



Nə dinir dindirəm nə dildən anlar,  
İnanmir qocaldım geçdi zamanlar,  
Mən onu danlaram o məni danlar,  
Qanmırkı qandıram günüm batıbdır.



Katiboğlu ömür əllini geçdi,  
Tay tuşların əcəl badəsin içdi,  
Fələk sənin boyan ağ donu biçdi,  
Mənim gafil könlüm hələ tatıbdır.

## نە دردى وار

بىلەيرىم كۈنلۈمۈن نە دردى واردىرى؟  
سېغىنەپ سىئە دە ياسە بايىدىرى  
يەتىم اوشاق كىي بۇيۇنو بوكوب  
غىرىب بولبۇل كىي قىشا چاپىدىرى



آخىدىرىم كۆزۈمىن ياشى دالدال  
كۈلەزۈزمۇن كۈنلەر آيلار سال باسال  
نىدىرى باشىمداكى بو حال بو احوال؟  
يامان چاغدا مەنى قالە فاتىمىدىرى



نە دېپىر دېپىرىم نە دېلەن آثار  
اينامىر قوجالىسىم كىمچىدى زامانلار  
من اونو دانلارام او مەنى دانلار  
قانلىرى كى قانلىرام كۈنۈم بايىدىرى



كەھىپ اوغلو عموراللينى كىمچىدى  
تاي توشلارين اجل باده سىن اىچدى  
فلک سىئىن بويان آغ دونو بىچدى  
منم غافىل كۈنلۈم هله يايىدىرى

## Hicran Gecəsi

Uzun gecə bitməz sənsiz,  
Bir səlam sal sabah olsun,  
Şirin danış dodaqlardan,  
Tökülsün bal sabah olsun.



Qələm dərdi mənə yazmış,  
Həsrət əqli məndən almış,  
İnsaf eylə bağlı qalmış,  
Qapımı çal sabah olsun.



Çox çəkirəm acı mrhnət,  
Başa yetmir şəb-i furqət,  
Səni tanrı etmə minnət,  
Bu decə qal sabah olsun.



Katiboölə səni özlər,  
Gecə-gündüz yolun gözələr,  
Sənin üçün ağlır gözələr,  
Könlümü al sabah olsun.

## ھېران گچە سى

اوزون گچە بىقىز سىنسىز  
پىر سلام سال صباح اولسون  
شىرىن دايىش دوداقلاردان  
تۆكۈلسۈن پال صباح اولسون



قلم دردى منه يازمىش  
حسرت عقل مندن آلىش  
انصاف ائىله باغلى قالىش  
قاھىن چال صباح اولسون



چوخ چىكىم آجى محنت  
باشا يېتىپ شبى فرقىت  
سەنى تاڭرى ائتمە منت  
بو گچە قال صباح اولسون



كالىپ اوغلو سەنى اۇزىلر  
كچە گوندۇز يولۇن كۆزىلر  
سەنин اوچون آغلىر كۆزىلر  
كۆنلۈمۈ آل صباح اولسون

### Səlamımı Alarmı?

Qanadlanıb göldən uçan o sonam,  
Allah, mən-i yalqızı yâda salarmı?  
Həsrətindən dağ çölə düşdürüüm,  
Səlam salsam, səlamımı alarmı?



Sabah yeli olub yolda əsərsəm,  
Qoç, quzunu qurban deyib kəsərsəm,  
Qızıl gülər yollarına düzərsəm,  
Bağlı qalan bu qapımı çalarmı?



Gecə-gündüz yalvariben yaxarsam,  
Xələtlər göndərib qonaq çağırsam,  
Qiblə divarına bir çöp taxarsam,  
Məskən salıb bizim eldə qalarmı?



Qasidlər göndərim yolun kesələr,  
Katiboglu gəmdən öldü desələr  
Yaslar tutub mənə qara giysələr,  
Qəhərlənib saçlarını yolarmı?

### Slamımı Aları?

Qanadlanıb گولدن اوچان او سونام  
آلله من بالقىزى يادا سالارمى?  
حسرتىندن داغا چۈلە دوشلۇيوم  
سلام سالسام ، سلامىي آلارى؟



صباح يېلى اوlobe يولما اسىرىم  
قىچ-قۇزۇنۇ قوربان دېيىپ كىرسىم  
قىزىل گوللار يولارينا دوزرىسم  
باڭلۇ قالان بو قاتىنى چالارى؟



كىچە-گوندۇز يالوارىپ ياخارسام  
خەلتىلر گۈندرىپ قۇناق چاغىرسام  
قىيەلە دیوارينا بىر چوب تاخارسام  
مسکىن سالىپ يېزىم ائلەه قالارى؟



فاصىدلار گۈندرىم يولون كىشى لە  
كائىپ اوغلو غىدىن اولىو دىشى لە  
پاسلار توتوب منه قارا گېسى لە  
قەرلە ئىپ ساچلارنى يولارى؟

Dəli könlüm hanı məcnun kimi divanə hanı,  
Şəmə təvaf edib narə yanan pervanə daha,  
Kim tanır bir fərhad dağı, çapa eşqin gücünə,  
Vərmə Məcnun ona məskən ola viranə daha.



Qələmdə cövhəri bitti yazmir naməni yarə,  
Şair daha söz yaratmır nə goncaya nə xarə,  
Eşqin mahnısı cür gəlmir nə qopuza nə tarə,  
Yox təcnis eşidən qulaq asan hicrana daha.



Köhnə səsdi Sarı Gelin, Ruhani, Yaniq Kərəm,  
Neynirəm divardan aşam yar bağından gül dərəm,  
Küçələr toz olsa olsun nəynerəm mən su səpəm,  
İndi gərək eşqi yazan kağaza yel apara.



İndi gərək eşqi yazan kağaza yel apara,  
Hamı gözlərin yumubdur sararı sel apara,  
Sındırın Kərəmin sazin Əslini el apara,  
Yox elə aşiq bənziyə şeyx-i sənana daha.



Sizi tarı oxşatmayın qaşı birdə kəmanə,  
Sarı köynəgi at getsin uymayır bu zəmanə,  
Əbəsdi dahi axtarma qara gözdən nişanə,  
Arşın malı, məşdi İbad gəlmir meydənə daha.



Şerə qadir Allah yazasan sənə ellər güləcək,  
Köroğlu Nigardan desə ona dillər güləcək,  
Qaçaq Nəbi indi gəlsə ona illər güləcək,  
Katiboğlu köhnəlibdi belə əfsanə daha.

دلی کوتلوم هانی مجنون کمی دیوانه داها  
شمعه طواف ائدب ناره یانان پروانه داها  
کم تائیر بیر فرهاد داغی چالا عشقین گوجونه  
وارعی مجنون اونا مسکن اولا وپرانه داها



قلمده جوهر پیتیدی بازمیر نامه نی یاره  
شاعیر داها سوژ یاراقیر نه غنچالا نه خاره  
عشقین ماهنیسی جور گلمر نه قوبوزا نه تاره  
بوخ تجیس اشیدن قولاق آسان هبرانه داها




کوھنے سسdi ساری گلین روحانی یانیق کم  
نیتیرم دیواردان آشام یار باغندان گول درم  
کوچه لر توز اولسا اولسون نئنیرم من سو سپم  
کپسہ یوخدو قولاق وغره بعله داستانه داها



ایندی گرک عشقی بازان کاغذا بیل آپارا  
هامی گوزلرین یومویدور سارانی سئل آپارا  
سیندیرین کوین سازین اصلینی ائل آپارا  
بوخ ائله عاشيق بزریه شیخ صنعتانه داها



سیزی تاری او خشقاپین قاشی بیرده کانه  
ساری کوینه کی آت گنتسین او یانیر بو زمانه  
عبدی داهی آختارما قارا گوزدن نیشانه  
آرشنی مالی مشدی عیاد گلمر میدانه داها



شعره قادر آلاه یارسان سنه اللر گوله چک  
کور اوغلو نیکارдан دئسه اونا دیللر گوله چک  
قالچاق نبی ایندی کلسه اونا ایللر گوله چک  
کاتیب اوغلو کوھنے لیبدی بعله افسانه داها

Gedirəm	گەدیرەم
<p>Alıram başımı qaçam bu eldən, Yâd ellərə çatam dönəm dönməyim, Bükəm dahi eşqin kitabın atam, Başı, qalə qatam dönəm dönməyim.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Alsalar canımı çəksələr dara, Könül verməm dahi sən kimi yara, Gedirəm derdimə eyliyim çara, Səni gözdən atam dönəm dönmiyəm .</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Heç axtarma məni yorma sən özün, Tutmadın ilqarın verdiğin sözün, Gedirəm arxamda qalsada gözün, Günəş kimi batam dönəm dönməyəm.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Katiboglu eldən uzaq qalsada, Həsrət məni yaman günə salsada, Gürbət ellər mənə məzar olsada, Girib orda yatam dönəm dönməyim.</p>	<p>آلیرام باشىي قاچام بو ائلدن ياد ائللەرە چاتام دۇنم دۇنەيم بۈكۈم داهى عشقىن كىتابىن آتام باشىي قالە قاتام دۇنم دۇنەيم</p> <p style="text-align: center;">❀❀❀</p> <p>آلسالار جانىي چىكسە لر دارا كونول وىرم داهى سىن كېيى بارا گەدىرىم دردىيە ئايلىم چارا سىنى گۈزىدىن آتام دۇنم دۇنەيم</p> <p style="text-align: center;">❀❀❀</p> <p>ھەچ آخشارما منى يورما سىن اۋزون توقادىن ايلقاپىن وىردىپىن سۆزۈن گەدىرىم آرخامدا قالسادا گۈزۈن كونش كېيى باتام دۇنم دۇنەيم</p> <p style="text-align: center;">❀❀❀</p> <p>كەلېپ اوغلو ائللىن اۋزاق قالسادا حسرت منى يامان گونه سالسادا غىربت ائللەر منه مزار اولسادا گەرىپ اوردا ياتام دۇنم دۇنەيم</p>

Səhər vəqtı girdim dostum bağına,  
Gonca sərxoş, budaq sərxoş, gül sərxoş,  
Lale boyun əyir sabah yelində,  
Lale sərxoş, seba sərxoş, yel sərxoş.



Yar əylənib bade əldə xoş ha xoş,  
Gümüş kəmər incə beldə xoş ha xoş,  
Şanə gəzir siyah teldə xoş ha xoş,  
Bade sərxoş, şanə sərxoş, tel sərxoş.



Semalarda qanad çalır durnalar,  
Yaşıl sona mavi göldə sulanar,  
Göz evində huri kimin dolanar,  
Durna sərxoş, sona serxoş, gül serxoş.



Katiboğlu yarə mehman qal ha qal,  
Bir gün dəyil bir ay dəyil sal ha sal,  
Yar söhbəti şəkər dəyil bal ha bal,  
Dəhan sərxoş, dodaq sərxoş, dil sərxoş.

سحر وقتی گیردم دوستون باغينا

غنجما سرخوش بوداق سرخوش گول سرخوش

لله بويون آير صباح يليلinde

لله سرخوش ، صبا سرخوش ، ييل سرخوش



يار آيله نيب باده آللە خوش ها خوش

گوموش گم اينجه يليله خوش ها خوش

شانه گزير سياه تيله خوش ها خوش

باده سرخوش ، شانه سرخوش ، تيل سرخوش



سپالاردا قاناد چالير دورنالار

ياشيل سونا ماوي گولله سولانار

گوز افونىنه حوري كىي دولانار

دورنا سرخوش ، سونا سرخوش ، گول سرخوش



كتىپ اوغلو ياره مهان قال ها قال

بيرگون دئيل بير آى دئيل سال ها سال

يار صؤجىتى شكر دئيل بال ها بال

دهان سرخوش ، دوناق سرخوش ، ديل سرخوش

## Düşdü

Genə həsrət yaxdı məni,  
Atəş oldu canə düşdü,  
Dərd əlindən yazıq boynum,  
Büküldü bir yana düşdü.



Fələk pozdu pərgarımı,  
Dilə saldı əsrarımı,  
Aldı məndən dildarımı,  
Yandı bağrim qana düşdü.



Zaman məni dərdə seçdi,  
Xəncər vurub, belim biçdi,  
Özgə bir ahh çəkib geçdi,  
Dostlarım divanə düşdü.



Katiboğlu gülmez üzüm,  
Bunca dərdə necə dözüm,  
Yandı cəsəd söndü közüm,  
Ərz-e halim xanə düşdü.

## دوشدو

گه حسرت ياخدي مني  
آتش اولىو جانه دوشدو  
درد اليندن يازيق بوينوم  
بوکللو بير يانه دوشدو



فلک بوزدو پرگارى  
دیله سالى اسراىى  
آلدى مندن ديلدارى  
ياندى باغريم قانه دوشدو



زامان مني درده سېچدى  
خنجر ووروب بەلەم يېجدى  
اۆزكە بىر آه چىكىپ كېچدى  
دۇستلاريم ديوانه دوشدو



كاهىپ اوغلو گوللار اوزوم  
بۇنجا درده شىجه دۆزوم  
ياندى جسد سۈندۈ كۆزوم  
عرضى حالىم خانه دوشدو

## Düşübdü

Əzəl günü xudam dərdi böləndə,  
Qismətim xırmana kanə düşübdür,  
Biri vara, biri yara qovuşdu,  
Mənim payım, bir gəməxanə düşübdür.



Açılmamış saraldı, güllərim bağım,  
Zimistanə döndü yaz bahar çağım,  
Solum dərdə doldu dumana sağım,  
Bükülübür boynum yana düşübdür.



Bilmədim cəvanlıq nə zaman getti,  
Saçlarım ağardı töküldü bitti,  
Ömrümün günləri axşama yetti,  
Xoş günün hesrəti cana düşübdür.



Bəxtim bürünübür qara bir dona,  
Nə bir kimsəm var nə dərdimə yana,  
Fələk atəş saldı cesədə cana,  
Katinoğlu yana ha yana düşübdür.

## دوشوبىدى

اژل گونو خدام دردى بولنده  
قىسمتىم خىرمانا-كانه دوشوبىدور  
بىرى وارا بىرى پارا قۇووشنىو  
منىم پاڭىم بىر غەخانَا دوشوبىدور



آچايىش سارالىي گوللىرىم باغىم  
زمستانا دوندو ياز ساھار چاغىم  
سولوم دردە دولادو دومانا ساغىم  
بۈكۈپىدور بىنۇم ياتا دوشوبىدور



بىلە دىم جوانلىق نە زامان كىتىدى  
ساچىلارىم آغادى توکولىو بېتىدى  
عۇمرۇمۇن گۇنلىرى آخشاما پېشىدى  
خوش گونون حىسىچى جانا دوشوبىدور



بىختىم بورۇنۋىدور قارا بىر دونا  
نە بىر كىمسە م وار نە دردىعە ياتا  
فلک آتش سالىنى جىسىدە جانا  
كەھىپ اوغلو يان ھا ياتا دوشوبىدور

<b>Sonra</b>	سونرا
<p>Neylirəm zimistan bahara dönsün,          Ömrümə verdiyi talandan sonra,          İstəməm qayıdır yar mənə dönsün,          Qocalıq qapımı çalandan sonra.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Bilmədim bu dünya havadır, sözdür,          Ölür dedikləri dumandır tozdur,          Day nə fayda bilsəm yalandır, düzdür,          Gözlərim arxada qalandan sonra.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Günlər, aylar məni eyleməzdi yad,          Bu xəstə könlümü eyləmədi şad,          İndi ehsan verir naxələf ovlad,          Əzraiil canımı alandan sonra.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Katiboglu yazılında baş-daşı,          Neylirəm oğulu, qohum qardaşı,          Arxamdan sel olsa axan gözyası,          Fayda verməz qəbrə salandan sonra.</p>	<p>ئىلىم زىستان باهارا دۇنسۇن          ئۇمرۇمە وېرىدىي تالاندان سۇنرا          اىستەم قايدىپ يار منه دۇنسۇن          قوجالىق قانىق چالاندان سۇنرا</p> <p style="text-align: center;">❀❀❀</p> <p>بىلەم بىر دەنیا ھاوا دىر سۈزدۈر          ئۇمور دەنىكلىرى دوماندىر تو زدۇر          داي نە فايدا بىلسىم يالاندىر دوزدۇر          گۈزلىم آرخادا قالاندان سۇنرا</p> <p style="text-align: center;">❀❀❀</p> <p>گۈنلەر آيلار منى اىلە مىدى ياد          بىر خىستە كۈنلۈمۇ اىلەم دى شاد          ايندى احسان وېرىر ناخلف او ولاد          عزرايىل جانىي آلاندان سۇنرا</p> <p style="text-align: center;">❀❀❀</p> <p>كەھىپ اوغلو يازىلاندا باش داشى          ئىلىم اوغولو قەھەم قارداشى؟          آرخامدان سىئىل اولسا آخان گۈز ياشى          فايدا وېرمىز قېرە سالاندان سۇنرا</p>

<p><b>Vətən</b></p> <p>Yazıq xiyal quşum qaldı qəfəsdə, Dar yerdə bəs darıxmasın neyləsin, Bir igidə məydan olsa savaşar, Bağlı qalsa yorulmasın neyləsin.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Vətən, namus olar qiymət bilənə, Namusun uğruna canın verənə, Vətəni tapşırsan alçaq birinə, Gözəl vətən ağlamasın neyləsin.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>İnsanlar qalmasın vətəndən poaysız, Ağaçlar topraqdan, dənizdə çaysız, İllərimiz bütün qış olsa yaysız, Vətən bağı saralmasın neyləsin.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Çənli Beldə Körög'lular qalmiya, Babək ölü Səttarxanlar qalmiya, Dədə Katib, Şəhriyarlar qalmiya, Katiboglu qocalmasın neyləsin.</p>	<p><b>وطن</b></p> <p>يازىق خيال قوشوم قالدى قىسىدە دار بىرده بىن دارىخماسىن نىليله سين بىر اىكىدە مىدان اولىسا ساواشار بااغلى قالسا يۈرۈلماسىن نىليله سين</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>وطن ناموس اوular قىيت يېلىنىه ناموسون اوغرۇنا جائىن وئرىنه وطنى تاپشىرسان آلچاق بېرىنە گۈزىل وطن آغلاماسىن نىليله سين</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>انسانلار قىلاسىن وطندىن پايىسىز آغاچلار قىپراقدان دىزىدە چايسىز ايملىكىز بوتون قىش اولىسا يايىسىز وطن بااغى سارالماسىن نىليله سين</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>چىلى بىلە كوراوغلوار قىلىما باپك اوله ستار خانلار قىلىما دده كاتىب شەھرىارلار قىلىما كتاب اوغلو قوجالماسىن نىليله سين</p>
--	---

<b>Yar</b>	yar
Oturub əlimə aldım qələmi, Çəktiqim mehnəti sənə yazım yar, Nə halim xoşdu nə dəhanım şirin, Nə baharım qaldı nədə yazım yar.	اوتروب الیه آلمیم قلمی چکدیقیم مختنی سنه یازیم یار نه حالم خوشدو نه دهانیم شیرین نه باهاریم قالدی نده یازیم یار
Gündüzüm gecə tək qarə bağladı, Sənsiz könlüm evi yarə bağladı. Fələk gül goncasın xarə bağladı, Fəğanə dönübdi xoş avazım yar.	گوندوزوم کچه تک قاره باغلادی سن سیز کولوم ائوی یاره باغلادی فلک گول غنچاسین خاره باغلادی فغانه دونوبدی خوش آوازم یار
Qələm dilə gəldi bəsdi dur dayan, Kağız bitti, amma səndəki fəğan, Bitməz yazsan əgər yüz belə divan, Tükəndi qələmim, qaldı sözüm yar.	قلم دیله گلدى : بسىرى دور دلابان کاغاذ پىتىدى آما سىندە كى فغان پېقىز يازسان آگىر بوز بەلە ديوان توكىدى قلمىم قالدى سۆزۈم یار
Katiboglu diyər: diyin yar bilə, Mən gülmədim yar danışa yar gülə, Qismət olsa mehman olsam yar gilə, Bülbül kimi çağlar əldə sazım yar.	کاتىب اوغلو دىير : دىين يار بىلە من گولە دىم يار دانشا يار گولە قيسمت اوتسا مەھان اوسلام يار گىلە بۈلۈل كىچى چاغلار الله سازىم يار

## Ləbbeyk

Genə geldi vəqt-i visal-i canan,  
Yetti xoş yəqinə əltəf-i rəhman,  
Mömünlər şoq ilə edillər bəyan,  
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



Fələmma əsləmna təlləhül cəbin,  
Fədəynahu bezibh oldu yəqin,  
Oxudu şoqıylə cümlə möminin,  
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



“Kəzalikə nəczi əlmuhserin” dəlil,  
Yoldaş oldu həqqə İbrahim Xəlil,  
Cari etti dildə nəbiy-i cəmil,  
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



Zəbihin varisi, Məhəmməd Əmin,  
Onda kamil oldu ərkan-i din,  
Səsləyir Kəbədə cümlə “sin-u şin”,  
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



Təvafə məşğuldur aşiq olanlar,  
Həsrəttə yanırlar əafil qalanlar,  
Əl açıb deyirlər bir pay umanlar.  
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



Katiboğlu dilin tutmasın qərar,  
Eyd-i Əzha günü gəlibdi tekrar,  
Xəlil Allah kimi səndə et qərar,  
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.

## لیک

كَثِيْه گَلَبِيْ وَقْتٌ وَصَال جَانَان  
يَئَيْدِي خُوش يَقِينَه الطَّافِيْ رَحْمَان  
مُومَنَلَر شَوْقٌ إِلَيْهِ اَنْدَيْرِلَر بَان  
لَبِيْك ..اللَّهُمَّ لَبِيْك ..نَدَاسِين



فَلَمَّا آسَلَّا تَلَهُ لِلْجَيْنِ  
فَقَدِيْنَاهُ بِنَحْ يَوْنُو يَقِينِ  
أَخْوَدُو شَوْقَلَه جَلَه مُونَنِ  
لَبِيْك ..اللَّهُمَّ لَبِيْك ..نَدَاسِين



(كَالَّكَ تَحْرِي الْمُحْسِنِين) دَلِيل  
بُولَادَش اوْلَدوْ حَقَّه اِبْرَاهِيمْ خَلِيل  
جَارِي اَنْدَى دِيلَه نَبِيْ جَمِيل  
لَبِيْك ..اللَّهُمَّ لَبِيْك ..نَدَاسِين



ذَيْحِين وَارْقَ "مُحَمَّد أَمِين"  
اوْنَا كَامِل اوْلَدوْ اَرْكَانِي دِين  
سَسَلَه بِيرَ كَعْبَه دَه جَلَه "سَيْنَ" وَ "شَيْنَ"  
لَبِيْك ..اللَّهُمَّ لَبِيْك ..نَدَاسِين



طَوَافَه مَشْغُولُور عَاشُق اوْلَالَار  
حَسَرَتَه يَانِيلَار غَافِيل قَالَالَار  
الْ آچِيْب دَقِيرِلَر بِير پَاي اوْمَانَلَار  
لَبِيْك ..اللَّهُمَّ لَبِيْك ..نَدَاسِين



كَتِيْب اوْغَلو دِيلِين توْقاْسِين قَرار  
عِيدِي اَضْحِي كَوْنُوكَلِيْسِي تَكَار  
خَلِيل الله كَوْنُوكَلِيْسِي سَنَدَه اَئْت اَقْرار  
لَبِيْك ..اللَّهُمَّ ..لَبِيْك ..نَدَاسِين

Gözəl	گۈزىل
Tanrıının aləmə baxdığı gözdə, Sevgilər başlanan əzəlsən gözəl, Kərəmin Əsliyə yazdığını sözdə, Çığaya bəzənmiş gəzəlsən gözəl.	تازىيەن عالمه باخدييە گۈزىدە سەعىگىلر باشلانان اىلىسن گۈزىل كىمین اصلىيە يازدىيە سۆزدە جىغىلا بېغىيش غۇلىسىن گۈزىل
Dodağın qoşdurur sözləri cütə, Gözlərin giləsi bənzəyir sütə, Qızarmış yanağıın lalədən ötə, Sən gözəllərdən belə gözəlsən gözəl.	دوداگىن قوشدورور سۆزلىرى جوته گۈزلىرىن كىله سى بىزه بىر سوتە قىزارميس ياناغىن لالە دن اوته سەن گوللەرن بەلە گۈزلىسىن گۈزىل
Gecənin gündüzdə battığı zaman, Şafağı, günəşə qattığı zaman, Dualar göylərə çattığı zaman, Diləklər içinde özəlsən gözəl.	كىچە نىن گونسوزدە باتىيە زامان شافاعى گونشە قاتىيە زامان دوعالار گوپلەرە چاتىيە زامان دىلەكلەر ايجىندە اوزلىسىن گۈزىل
Katiboglu sözün bittiği zaman, Dili küfür desə istərem aman, Çıx ortaya bəlkə o yarım qalan, Tanrıının parçası düzəlsin gözəl.	كەتىپ اوغلو سۆزۈن بىتدىيە زامان دىلەم كوفور دئىسە اىستەرم آمان چىخ اورتايى بلکە او يارىم قالان تازىيەن پارچاسى دوزە لىسين گۈزىل

## Bənzəmir

Bu dünya sandığım dünya dəğilmiş,  
Gülü gülə, xarı xara bənzəmir,  
Çəkirlər aşiqi nahaqdan dara,  
İpi ipiə, dari dara bənzəmir.



Təpəyə bənzəyir Fərhadin dağı,  
Qaraya boyanıb Saranın ağı,  
Çatanda visalın zamanı, çağrı,  
Məcnunun Leylası yara bənzəmir.



Şaiirin yazdığı nəgməsi, sözü,  
Ağlatmır yollara tikilmiş gözü,  
Aşiqin sinədə tuttuğu sazı,  
Üç telli qopuza, tara bənzəmir.



Katiboğlu, zaman belin bükübdür,  
Əski tikişləri fələk sökübdür,  
Bircə qara bulud yurda çökübdür,  
Yağır, ama qarı qara bənzəmir.

بَنْزَهْ مِيرْ

بو دۇنيا ساندېغىم دۇنيا دېيىلىش  
گولو گولە خارى خارا بَنْزَهْ مِيرْ  
چكىرلە عاشقى ناھاقدان دارا  
اپىي اپىي دارى دارا بَنْزَهْ مِيرْ



تَبَهْ يَهْ بَنْزَهْ بُورْ فَرَهادِين دَاغِي  
قَارَالِيَا بُويَاٰنِبْ سَارَانِين آغِي  
چَاتَانَدَا وَصَالَانِ زَامَانِي چَاغِي  
مَجْبُونُون لِيلَاسِي يَارَا بَنْزَهْ مِيرْ



شاعيرين يازدىقى نىمەسى سۆزو  
آغلاتىر بوللارا تىكىلىش گۈزو  
آشىقىن سىنه ده توپوغۇ سازى  
اوج تىللى قوبوزا تارا بَنْزَهْ مِيرْ



كَاهِيْب اوْغُلو زَامَان بَلِيْن بُوكِيْدُور  
اسْكَن تِيكِيشلَرِي فَلَك سُوكِيْدُور  
بِيرْجَه قَارَا بُولُود بُورَدا چُوكِيْدُور  
يَاغِيرْ آما قَارِى قَارَا بَنْزَهْ مِيرْ

## Qaç ha Qaç

Dəli göylüm; hərzə sözdən qaç ha qaç,  
 Sözdə gərək şəkər ola, duz ola,  
 Yalan söhbət fayda verməz kimsəyə,  
 Dildə gərək doğru ola, düz ola.



Yalan oxdur, çıxsa yaydan qayıtmaz,  
 Zati bəd yalancı, ölsə dəğışməz,  
 Yüz yalan, bir doğru sözü əritmez,  
 Başdan ayaq atəş ola köz ola.



İlan əyri getməz öz yuvasına,  
 Yalancı dəğəldir öz balasına,  
 Kəzzab gərək düşə öz bəlasına,  
 Onda gərək tufan ola, toz ola.



Katiboglu düşman olar yalana,  
 Görüm fələk çərxi doğru dolana,  
 Sözün denən eşqin dilin qanana,  
 Yar yanında söhbət ola, söz ola.

## قاج ها قاج

دلی گوپلوم هرزه سؤزدن قاج ها قاج  
 سؤزده گرک شکر اولا دوز اولا  
 يالان صوحبت فايدا وئرمىز كىسه يه  
 دىلەدە گرک دوغرو اولا دوز اولا



يالان اوخدور چىخسا يابيان قايىتاز  
 ذاتى بد يالانجى اولسە دېشىز  
 يوز يالان بىر دوغرو سۇزو ارىقىز  
 باشادان آياق آتش اولا كۆز اولا



ايلان ابرى كەنتر اوز يواسينا  
 يالانجى دەلىپىز اوز بالاسينا  
 كتاب گرک دوشە اوز بلاسينا  
 اوندا گرک طوفان اولا توز اولا



كەنېپ اوغلو دوشمان اولار يالانا  
 گۈزۈم فلک چىرىخى دوغرو دولانا  
 سۇزۇن دەن عشقىن دىلەن قانانا  
 يار يائىندا صوحبت اولا سۇز اولا

## Sonra

Neylirəm baharı, neylirəm yazı?  
 Ömür bağın şaxta vurandan sonra,  
 Nə fərqi ağlasam, nə fərqi gülsəm?  
 Dərd könlümdə yuva qurandan sonra.



Dönməz əldən gedən həftələr, illər,  
 Nə fayda açsada qonçalı güllər,  
 Neylirəm əlvana boyansa çöllər,  
 Başimdakı qardan borandan sonra.



Yaxın olmaz birdə həsrət uzağı,  
 İstəməm şansımın yansın çıraqı,  
 Çərxi tərsə dönmüş fələk barmağı,  
 Bəxtimin qulağın burandan sonra.



Katiboglu bu nə həsrət, bu nə gəm,  
 Bu nə bəla, bu nə məhnət, nə sitəm?  
 Nə faydası qaçam gözlərdən itəm,  
 Əcəl başım ustə durandan sonra.

## سونرا

ئىلىرىم باهارى ئىلىرىم يازى ؟  
 ئۇمۇر بايىن شاختا ووراندان سونرا  
 نە فرق آغلاسام نە فرق كۈلسىم  
 درد كۈلۈمدى يووا قوراندان سونرا



دۇغۇز الدىن كەدىن ھەفتە لە ، ايلەر  
 نە فايدا آچساادا قۇنچالى كۆللەر  
 ئىلىرىم الوانا بويانسا چۈللەر  
 باشىداكى قاردان بوراندان سونرا



ياخىن اوپلاز يېرە حىسرەت او زاغى  
 اوستەم شاشىمىن يانسىن چىرغانى  
 چىخى ترسە دۇنۇش فلڭ بارماغانى  
 بختىمۇن قولاغۇن بوراندان سونرا



كەتىپ اوغلو بونە حىسرەت بونە غۇ ؟  
 بونە بلا ، بونە مەنت ، نە سىتم ؟  
 نە فايناسى قاجام كۆزلەدن ايت  
 اجل باشىم اوستە دوراندان سونرا

Ağladım	آغلادم
Nazlı dilbər səndən uzaq düşəli, Gözüm yolda qala-qala ağladım, Gözü yaşlı evin bucaqlarında, Səni yada sala-sala ağladım.	نازلى دلبر سندىن اوزاق دوشەل گۈزۈم بولما قالا - قالا آغلادم گۈزو ياشلى اتون بوجاقلارىنىدا سەنى يادا سالا - سالا آغلادم
★	★
Fələk verdi ayrılığı pay mənə, Matəm tuttu günəş mənə ay mənə, Xəzan oldu bahar mənə yay mənə, Könül baoım sola-sola ağladım.	فَلَكْ وَرَدِي آبِرِيلِيْغى پاي منه ماٽِمْ توٽُو گۈش منه آى منه خزان اوْلۇ باهار منه ياي منه کۈنۈل باغم سۇلا - سۇلا آغلادم
★	★
Bahar bitti payız oldu gəlmədin, Bucaqlarda yalqız qaldım bilmədin, Gözyaşlarım axar oldu silmədin, Göylümə qan dola-dola ağladım.	باھار بېتىدى پايىز اوْلۇ گلەمدەن بوجاقلاردا يالقىز قالىم بىلەمدەن گۈز ياشلاريم آخار اوْلۇ سىلەمدەن كۈلۈمە قان دۇلا - دۇلا آغلادم
★	★
Katiboglu sənsiz oldu pərişan, Kim bilir ayrılıq dərdinə dərman? Ev-eşigim mənə olubdu zindan, El içində gülə-gülə ağladım.	ڪاتيپ اوغلو سنسىز اوْلۇ پېرىشان كەم بىلەر آبِرِيلِيْقى دردېنە درمان أو - ائشىگەم منه اوْلۇپۇ زىندا اىل اچىننە كولە - كولە آغلادم

## Könüldən Dilə

Əzəlindən vətən canımdır mənim,  
Damarlarda geyrətim qanımdır mənim,  
Cəlalim, şövkətim, şanımdır mənim,  
Çağırsa səsinə can diyərəm,  
Layiq bilsə canı qurban diyərəm.



Can kimi bəslərəm Urmunu inan,  
Qoymaram meydanda xəsm edə covlan,  
Görsəm pis baxırı düşman,  
Hayxırıb qızaram qan-qan diyərəm,  
Layiq bilsə canı qurban diyərəm.



Vətənim heyfdi ki viran ola,  
Qoymuyaq əğyarə aşiyən ola,  
Od yurduna kimdəki iman ola,  
Gəl bağlıyaq qanlı Peyman diyərəm,  
Layiq bilsə canı qurban diyərəm.



Vətən toprağından pay olabilməz,  
Uğrunda qan axsa zay olabilməz,  
Cənnət də Urmuya tay olabişməz,  
Hobb-i vətən, rokn-i iman diyərəm.  
Layiq bilsə canı qurban diyərəm.



Katiboglu Urmu anamdır mənim,  
Tək arxam, dayağım qalamdır mənim,  
Azərbaycan elim-obamdır mənim,  
Vətəni başıma sultan diyərəm,  
Layiq bilsə canı qurban diyərəm.

## Knolən Dilə

Əzəlindən vətən qanımdır mənim  
Damarla geyrətim qanımdır mənim  
Jələm şoğum şanımdır mənim  
Çağırısa səsinə can diləm  
Layiq bilsə canı qurban diləm



جان کمی بسله رم اور مونو اینان  
قوهارام میداندا خصم ائده جولان  
کورس میس کوزیله با خیری دوشمان  
هایخرب قیزرام قان قان دلیه رم  
لایق بیلسه جانی قوربان دلیه رم



وطنم حنفیدی کی ویران اولا  
قوهیاق اغیاره آشیان اولا  
اود بوردونا کمده کی ایمان اولا  
کل باغلایاق قائل بیان دلیه رم  
لایق بیلسه جانی قوربان دلیه رم



وطن تور با غنیمان پای او لا يلمر  
اوغروندا قان آخسا زای او لا يلمر  
جنت ده اور مويتا تای او لا يلمر  
حب الوطن رکنی ایمان دلیه رم  
لایق بیلسه جانی قوربان دلیه رم



کاتیب او غلو اور مو آنامدیر منم  
تک آرخام دایاغم قالامدیر منم  
آز ریجان ائلم او یامدیر منم  
وطنی باشیا سلطان دلیه رم  
لایق بیلسه جانی قوربان دلیه رم

## Ya Resul Allah

Ey iki cəhani edən,  
Nurani ya Rəsul Allah,  
Cenn-ü ensin vardır sənə,  
İmanı ya rəsul Allah.



Aləmlərin təkcə sərvəri,  
Sənsən ümmətin rəhbəri,  
Könlümün əzəldən bəri,  
Sultanı ya Resul Allah.



Quranın çıraqdır elmə,  
Ayələr, surələr cümlə,  
Tanittırır kəlmə-kəlmə,  
Subhani ya Rəsul Allah.



Hər kəs səni yadə salar,  
Hidayət yolunu bular,  
Həm xəstələr səndən alar,  
Dərmanı ya Rəsul Allah.



Katiboglu eşqin atmaz,  
Dinini dünyaya satmaz,  
Məhşərə qedər unutmaz,  
Peymani ya Resul Allah.

## يا رسول الله

اى ايکى җهانى ائدن  
نورانى يا رسول الله  
جن و انسين واردير سنه  
ايمانى يا رسول الله



عالملىن تكجه سروري  
سنسن امتين رهبرى  
كونلومون ازللن برى  
سلطانى يا رسول الله



قرآنин چيراقدىر علمە  
آيە لر سورە لر جملە  
تائىتىدىرىر كلمە-كلمە  
سېحانى يا رسول الله



هر كىن سنى يادە سالار  
هيدايىت يولونو بولار  
هم خستە لر سىندىن آلار  
درمانى يا رسول الله



كەتىپ اوغلو عاشقىن آتماز  
دىيىئى دۇنيايه ساتماز  
محشىرە قدر اوپۇقاز  
بىجانى يا رسول الله

## Yetər

Yandırsan canımı narə gərək yox,  
Dərdləri göylümə qalasan yetər,  
Dara çəksən məni tənab istəməz,  
Saçların boynuma dolasan yetər.



Çağırma cəlladı canımı alsın,  
Qoy sənin vuqarın yerində qalsın,  
Nə hacət var əcəl qapımı çalsın?  
Həsrətin canıma salsañ yetər.



Yükləmə belimə hicran vəbalın,  
Mənə qismət dəğil görəm visalın,  
Könlümdə bəslənmiş eşqin nəhalın,  
Əl atıb butaqın yolasan yetər.



Katiboglu yarə layiq deyilsən,  
Boş yerə qaməti beli əgilmiş,  
Dedim fələk mənə pay nə yazılmış?  
Dedi dildə dəstan olasan yetər.

## پئتر

يادنیرسان جانی ناره گرک بوخ  
دردلری گوپلومه قلاسان پئتر  
دارا چکسن منی طناب ایسته مز  
ساچلارین بونوما دولاسان پئتر



چاغیرما جلادی جانی آلسین  
قوی سین ووقارین بئیندە قالسین  
نه حاجت وار اجل قانی چالسین?  
حسرتین جانیه سلاسان پئتر



پوکله مه بعلیه هیجران ویالین  
منه قیسمت دئیل گوره م وو صالین  
کوللومده بسلفیش عشقین نهالین  
ال آنیب بوتاقدن بولاسان پئتر



کاتئب اوغلو باره لایق دئیلمیش  
بوش پئرہ قامقی بئلی ایلیمیش  
دئیم فلک منه پای نه بازیلمیش.  
دئدی دیلاده دستان اولاسان پئتر

Qanadlanıb göldən uçan o sonam,  
Allah mən yalqızı yada salarmı?  
Həsrətindən dağa, çölə düşdüğü,  
Salam salsam, salamımı alarmı?

قانادلانيب گولان اوچان او سونام  
آللاه من بالقىزى يادا سالارمى؟  
حسرتىندن داغا چولە دوشلۇغوم  
سالام سالسام سلامىنى آلارمى؟



Sabah yeli olub yolda esərsm,  
Qoç, quzunu qurban diyib kəsərsəm,  
Qızıl gülü yollarına düzərəm,  
Bağlı qalan bu qapumu çalarmı?

صباح يېلى اوlobe يولما اسرىم  
قوج قوزونو قريان دىيپ كىرسىم  
قىزىل گولو يوللارينا دوزرىسم  
باڭلى قالان بو قابومو چالارمى؟



Gecə –gündüz yalvarıban yaxarsam,  
Xələtlər göndərib qonaq çağırsam,  
Qiblə divarına bir çub taxarsam,  
Məskən salıb bizim eldə qalarmı?

كىچە گوندوز يالوارىين ياخارسام  
خامتىر گوندىرىپ قوناق چاغىرسام  
قىيلە ديوارينا بىر چوب تاخارسام  
مسكن سالىپ يىزىم ائلهه قالارمى؟



Qasidlər göndərim yolun kəsələr,  
Katiboglu gəmdən öldü desələr,  
Yaslar tutub mənə qara geysələr,  
Qəhərlənib saçlarını yolarmı?

فاصىدلار گوندرىم يولون كىشى لر  
كتىپ اوغلو غىدىن اولىلو دئشى لر  
ياسلار توتوب منه قارا گىپسى لر  
قەرلە نىب ساچلارنى يولارمى؟



Qalsın	قالسين
Könül; göz yaşlı məzlumun ahı, Məhşər günü uca divana qalsın, Göldən ayrı qalan qəfəs içində, Bülbülün nalesi gülşana qalsın.	کۈنۈل گۈزى ياشلى مظلومون آھى محشر گۇنى اوچا ديوانا قالسين گولان آپرى قالان قىسسى ايجىندە بۈلۈلۈن نالە سى گولشانا قالسين
Həram maldan bşa gedən saraylar, Zalimlər oturan evlər, yuvalar, Zülmə dayax duran daşdan qalalar, Yıxılsın divarı virana qalsın.	حرام مالان باشا گىنن سارايلار ظاليملر اوتوران انول بیو ولار ظولەه دايىخ دوران داشنان قالالار يىخىلسىن دووارى ويرانا قالسين
Yoxsulun fəryadi, yetimin duası, Dərmansız xəstənin gələn şifası, Ovladın acısı, qardaş yarası, Əyyub səbri verən rəhmana qalsın.	يوخسولون فريادي يېتىم دوعاسى درمانسىز خسته نين گىلن شفاسى اولادىن آجىسى قارداش باراسى ابوب صرى وئرەن رحانا قالسين
Katiboglu; dad bu kötü zamandan, İmansızdan, bohtan diyən zəbandan, Günahkar qocadan hərzə cəvandan, Şikayətim axır zəmmana qalsın.	كاتب اوغلو داد بو كوتۇ زاماندان ايمانسىزدان بىتىن دېيتىن زىانىدان گوناهكار قوجادان هىزە جوانىدان شىكايىتم آخىر زامانا قالسين

Mənsiz

Şair göylümdə söz axar yağı kimi,  
Nərə çəkir dəhanımda dil mənsiz,  
Bağlasalar bülbül kimi dilimi,  
Sular bir bir lalə mənsiz gül mensiz.

El obanı vəsf eyliyən söz mənəm,  
Bu yaylaya doğru girən iz mənəm,  
Otay Bakı, bu tayda Təbriz mənəm,  
Çəmli Belə güzər salmaz yel mənsiz.

Hər yerdə bir adımvardı yadigar,  
Gah Nizamiyəm, bir zamanda Şəhriyar,  
Gah Dədə Katibəm, gahda Bəxtiyar,  
Yalqız qalar oba mənsiz, el mənsiz.

Altaylardan qalxıb gələn məniydim,  
Dalqa dalqa axıb gələn məniydim,  
Dağ, dənizi söküb gələn məniydim,  
Gəlməz olsam vətən qalar çöl mənsiz.

Araz oldum bu toprağı suvardım,  
Qızılızən fəryadına səs verdim,  
Savalana qar olubən əridim,  
Əriməzsəm; çayda axmaz sel mənsiz.

Sayfa sayfa tarixlərdə adım var,  
Oğuz Xandan çoxlu yadigarım var,  
Dədə Katib, birdə Şəhriyərim var,  
Qəhramanlar yerdə qalar şil mənsiz.

من سیز

شاعرگوپلومده سوز آخار پاغ کمی  
نعره چکیر دهانیدا دیل من سیز  
باغلاسالار بولبول کمی دیلینی  
سولار پیر لاه من سیز گول من سیز

اٹل اویانی وصف ائلین سوز منم  
بو یابلایا دوغرو گیره ن ایز منم  
او تای باکی بو تایدا تبریز منم  
چملی بله گنر سالماز پهل من سیز

هر پئرده پیر آدمی واردی یادیکار  
گاه نظامیم پیر زاماندا شهریار  
گاه ده کاتیب ام کاھدا بختیار  
بالقیز قalar اویا من سیز ائل من سیز

آلتايلاردان قالحیب گلن منیدیم  
دالقا دالقا آخیب گلن منیدیم  
داغ دیزی سوکوب گلن منیدیم  
گلمز اولسام وطن قاللار چول من سیز

آراز اویلوم بو توپراغی سوواردم  
قیزیل اوزه ن فریادینا سس وئردم  
ساوالاتنا قار اویون اریدیم  
ایزسم چایدا آخجاز سئل من سیز

صافها صافها تاریخلرده آدمی وار  
اوغوز خاندان چوخلو یادیکاریم وار  
ده ده کاتیب پئرده شهریاریم وار  
قهرمانلار پئرده قالار شیل من سیز

Dədə Qorqud sazını mən almışam, Mahnıları qopuzda mən çalmışam, Xan çobanın əfsanəsin yazmışam, Doğru çalmaz o sazdaki tel mənsiz.	دە دە قورقۇد سازىنى من آلىشام ماھنیلارى قوبۇزدا من چەلىشام خان چوپانىن افسانە سىن يازىشام دوغۇرۇ چەللاز او سازداكى تەل من سىز
Bir ağacam, yirmi iki butağım, Çzbək, Qazan, Qırqız türki dayağım, Altaylardan Ağdənizə yatağım, Cəhan olar başdan başa çöl mənsiz.	بىر آغاچام بىرىمى ئىكى بوتاغىم اوزىك قازاق قىرقىز تۈرك داياغىم آلتايلاردان آغ دىنېزه ياتاغىم جهان اوЛАR باشدان باشا چول من سىز
Katiboğlu ərənlərin izinə, Şərafətli şaiirlərin sözünə, Tarixlərin meydanına, düzünə, Pəhləvanlar açabilməz yol mənsiz.	كتىپ اوغلو ارنلىرىن اىزىنە شارفەتلى شاعيرلىرىن سوزونە تارىخلىرىن ميدانىنا دوزونە پەلوانلار آچا يىلمىز يول من سىز

Gedirəm

Alıram başımı qaçam bu eldən,  
 Yad ellərə çatam dönəm, dönəməyəm,  
 Bükəm dahi eşqin kitabın atam,  
 Başı qalə qatam dönəm dönəməyəm.

Alsalar canımı, çəksələr dara,  
 Könül verməm dahi sən kimi yara,  
 Gedirəm dərdimə eyliyəm çarə,  
 Səni gözdən atam dönəm dönəməyəm.

Heç axtarma məni yorma sən özün,  
 Tutmadın ilqarın, verdiğin sözün,  
 Gedirəm arxamda qalsada gözün.  
 Günəş kimi batam dönəm dönəməyəm.

Katiboglu eldən uzaq qalsada,  
 Həsrət məni yaman günə salsada,  
 Gurbər eldər mənə məzar olsada,  
 Girib orda yatam, dönəm dönəməyəm.

گندیم

آلیرام باشىي قاچام بو ائلدىن  
 ياد ائلرە چاتام دۇنم دۇغە ئىم  
 بۆم داهى عشقىن كېتايىن آتام  
 باشى قالە قاتام دۇنم دۇغە ئىم

آلسالار جانىي چكىسى لە دارا  
 كۈنۈل وىرم داهى سەن كەنى يارا  
 گندىم درىدە ئىلىيم چارا  
 سەن گۈزىن آتام دۇنم دۇغە ئىم

ھەچ آختارما منى بۇرما سەن اۋزۇن  
 توقادىن ايلقارىن وىردىن سوزۇن  
 گندىم آرخاسدا قالساذا گۈزۇن  
 گوشش كەنى ياتام دۇنم دۇغە ئىم

ڪاتب اوغلو ائلدىن اۋزاق قالساذا  
 حىرىت منى يامان گونه سالساذا  
 غىرىت ائلر منه مزار اولساذا  
 گىرىپ اوردا ياتام دۇنم دۇغە ئىم

Mən aşiq; duman ağlar,  
Əlimdə kəman ağlar,  
Qardaşı ölən bacı,  
Ağlasa yaman ağlar.

من عاشق دومان اغلىار  
الى مده كامان اغلىار  
قارداشى اولن باجى  
اغلاس ايمان اغلىار.

Mən aşiq ax Arazım,  
Suya dol, ax Aarazım,  
Azalmasın suların,  
Deməyim ax! Aarazım.

من عاشيق اخ ارازيم  
سويا دول اخ ارازيم  
از الماسين سولارين  
دمه ييم اخ ارازيم.

Əzizim gülüm yandı,  
Bülbülüm, gülüm yandı,  
Çəkiplər suyu dara,  
Urmuda gölüm yandı.

عزيزيم گولوم ياندى  
بولبولوم گولوم ياندى  
چكىپلر سويو دارا  
اورمودا گولوم ياندى.

Mən aşiq; ay çıxar,  
Günəş batar ay çıxar,  
Canım qurban vətənə  
Kim vətəndən pay çıxar.

من عاشيقم اي چيخار  
گونش باتار اي گيخار  
جانيم قربان وطنه  
كيم وطندن پاي چيخار.

## KAYNAKLAR:

- Abdullayeva, S. 2002. Azərbaycan xalq çalqı aletləri. Bakı: Neşriyat.
- Ahundov, E. 1967. Azerbaycan destanları. I-V, Bakı: Azerbaycan Elmlər Akademiyası.
- Ahundov, E. & Ferzeliyev, T. Abbasov, I. 1983. Azerbaycan âşıkları ve el şairleri I-II. Bakı: Elm Neşriyatı.
- Akın, B. 2009. Diyarbakırı Bir Saz Şairi: Âşık Mah Turna. Ankara: BRC
- Alptekin, A. B. 2002. Halk hikâyeleri, Türk dünyası edebiyat tarihi. Ankara: AKMY.
- Alptekin, A. B. 1985. "Bir Azerbaycan halk destanı: Vanlı Göyük" Türk Folklor Araştırmalar Dergisi.
- Alptekin, A. B. 1999. Azerbaycan ve Türkiye'de tanınan ortak âşıklar. Türk dünyası dil ve edebiyat dergisi.
- Alptekin, A. B. 2002. Türkiye, Azerbaycan ve Kazakistan âşık şiirinde atışma. Uluslar Arası Halk Edebiyatı Kurultayı Bildirileri. ss.57-64.Ankara: KBY.
- Aras, E. 1988. "Azerbaycan âşık havaları", Milli Folklor Dergisi. 40, 75-81.
- Aras, E. 2001. Anadolu ve Azerbaycan âşık şiirlerinde tür ve şekil meselesi, I. Kayseri Kültür Sempozyumu Bildirisi. Kayseri.
- 
- Araslı, H. 1957. Âşıqlar. Bakı: Birleş Neşriyatı.
- Araslı, H. & Ahundov, S. 1957. Aşıqlar. Bakı: Elm Neşriyatı.
- Artun, E. 1996. Günümüzde Adana âşıklık geleneği ve Âşık Feymani. Adana Valiliği İl Kültür Müdürlüğü Yayınları. Adana: Hakan Ofis.
- Aslan, H. 1982. "Halk edebiyatının çağımız Azerbaycan şiirine etkileri", II. Milletlerarası Türk Folkloru Kongresi Bildirileri, C. II, Halk Edebiyatı, ss. 25-33, Ankara: Başbakanlık Basımevi.
- Atılgan, H. 1998. Âşık Dertli Kazım hayatı şiirleri. İstanbul: Fersa.
- Aybars P. 2003. "Türker'in Geleneksel Dini Şamanizm'in Orta Asya Eski Türk Kamu Hukuku'na Etkisi", Ankara Üniversitesi Sosyal Bilimler Dergisi, 52, 4.
- Ayrumi, C. 1998. "Azerbaycan'ın diğer bölgelerinde âşık çevresi", Azerbaycan Birinci Uluslararası Sempozyumu Bildirileri, Ankara: AKMY.
- Aytaç, G. 2013. Karşılaştırmalı Edebiyat Bilimi, İstanbul: Say Yayınları.
- Azeroğlu, N (2023), Oüz Türklerinin Urmiye Gölüne Ağtları, Ankara, İKSAD Yayınevi
- Babayev, E. 1994 Azerbaycan milli musiki aletleri. Çeviren: Süleyman Ş. Türk Dünyası Araştırmaları, s.201- 207.

- Babazade, S. 1932. "Azerbaycan sanat mektepleri" Azerbaycan Yurt Bilgisi, S. 4-5, İstanbul.
- Bali, M. 2002. Ercişi Emrah ile Selvihan Destanı, varyantların tespiti ve halk hikâyeciliği bakımından önemi, Atatürk Üniversitesi, Erzurum.
- Bars, M. 2011. Formeller Ve Kerem İle Aslı Hikâyesi'nde Bazı Kullanımları, The Journal of Academic Social Science Studies, International Journal of Social Science Volume 4 Issue 2, p. 7-14, Winter.
- Başgöz, İ. 1952. "Turkish folk stories about the kives or minstrels" Journal of American Folklore, C. 65 Ekim- Kasım Nu:258, s. 331-333.
- Resulzade, M. E. İran Türkleri (Türk Yurdu ve Sebilürreşad'daki Yazıları), Hazırlayanlar: Y. Akpınar, İ. M. Yıldırım, S. Çağın, Türk Dünyası Araştırmaları Vakfı, İstanbul, 1993, s. 24.
- Baykara, H. İran İnkılâbı ve Azatlık Hareketleri, s. 67-81.
- Baykara, H. Azerbaycan İstiklâl Mücadelesi Tarihi, Gençlik Basımevi, İstanbul, 1975, s. 7-9.
- Çobanoğlu, Ö. 2006. Âşık tarzı kültür geleneği ve destan türü, Ankara: Akçağ.
- Çobanoğlu, Ö. 2006. Türk dünyası epiç destan geleneği, Ankara: Akçağ.
- 
- 228
- Damırli, M. A. 2005. Azerbaycan halk cumhuriyeti 1918-1920, Türkler Ensklopedisi, C. 19,s.
- 423-434, Ankara. Danışman, Z. 1970. Evliya Çelebi Seyahatnamesi I-XV, Milli Kültür yayınıları: İstanbul.
- Deniz, R. 1996. Erkiletli Âşık Hasan (Zeynî) Hayatı ve Şiirleri. Kayseri: Kayseri Büyükşehir Belediyesi Kültür Yayınları.
- Derzinevesi, H. 2005. Sümerler-Azerbaycan ve ozanlık geleneği, XI. Uluslararası Edebiyat Şöleni Bildirileri, s.143-151, Lefkoşa 2005, Yakın Doğu Üniversitesi Basımevi. KKTC.
- Donbay, A. 2013. Karşılaştırmalı Edebiyat Araştırmalarının Yeni Türk Edebiyatındaki Gelişme  
Çizgisi. Journal of Turkish Studies. 2013. DOI:10.7827/TurkishStudies.5285
- Dundes, A. 2006. Doku, metin ve konteks Halk biliminde kuramlar ve yaklaşımlar I, Çev. Metin Ekici, Ankara: Geleneksel.
- Doerfer, G. 1982. "Orta İran'da derlenen Türkçe bir türkü", II. Milletlerarası Türk Folkloru Kongresi BildirileriC. II, Halk Edebiyatı, s. 145-147, Ankara: Başbakanlık Basımevi.
- Ören, Mehmet Metin, "İran Türkleri Hürriyet Hareket "İran Türkleri Hürriyet Hareketleri" "İran Türkleri Hürriyet Hareketleri", Mars Matbaası, leri" Girne, 1980, s. 203

- Kırzioğlu, M. F. 1968. Halk hikâyelerinde döşeme söyleme geleneği, Türk Dili Dergisi, C. XIX, S. 207, s. 470- 482.
- Kobotarian, N. 2009. Âşıklık geleneğinin en uzun Manzum ve Mensur Destanı, Şikâri Destanı, Somut Olmayan Kültürel Mirasımız Sempozyumu, Gazi Üniversitesi: Ankara.
- Kobotarian, N. 2013. Tebriz Âşıklık Geleneği ve Âşık Edebiyatı, Adana: Karahan.
- Kobotarian, N. 2013. İran Azerbaycanı Âşık Destanları I, Şikâri Destanı, Ankara: TDK yayınları.
- Kocatürk, V. 1963. Saz şairleri antolojisi başlangıçtan bu güne kadar, Ankara.
- Kominek, S. Z. & Arnold L. 1997. The Tale of Crazy Harman The Musician and the Concept of Music in the Turkmen Epic Tale, Harman Däli, Warsaw: Academic Publications Dialog.
- Korgunal, M. Z. 1931. Şah İsmail, İstanbul: Bozkurt kitabevi.
- Koz, M. S. 1985. Âşık edebiyatımızda destan ve destan konuları, Türk halk edebiyatında ve folklorunda yeni görüşler II. s. 92-104, Konya: Turizm Derneği.
- Köprülü, M. F. 1940. XVIII. Asır saz şairleri, İstanbul.
- Köprülü, M. F. 1964. Ortasya Türk dervişişi hakkında bazı notlar, Türkiyat Mecmuası, İstanbul. Köprülü, M. F. 1962. Türk Saz şairleri. Ankara: Milli Kültür Yayınları.
- Köprülü, M. F. 1967. Azerbaycan medeniyet tarihi nasıl yazılabilir? Türk Kültürü, TKAE, Yıl: 5, S. 56, s. 25- 32.
- Köprülü, M. F. 1976. Türk Edebiyatında İlk Mutasavvıflar. Ankara: Türk Tarih Kurumu Basımevi.
- Köprülü, M. F. 1981. Edebiyat araştırmaları I,II. İstanbul: Ötüken.
- Köcherli, F. 1935. Azerbaycan edebiyatı tarihi materyalleri I-II, Bakı.
- Kösemenlizade M. R. 1932. Azerbaycan'ın son musiki hareketleri, AYBD, Yıl: 1, S. 2, s. 92  
96, İstanbul: Burhanettin Matbaası.
- Kösemenlizade M. R. 1932. Azerbaycan müzikisi I ve II, AYBD, Yıl: 1, S. 10, s.44-49. İstanbul: Burhanettin Matbaası.
- Kuliyev, A. 2002. Türk Dünyası edebiyatı I-II, Ankara: TİKA.
- Lermontov, M. V. 1950. Aşiq Qarib, Bakı: Uşaqpəncənşər Neşriyyat.
- Lermontov, V. 1954. Âşık Garip, Çeviren: Servet Lunel, Dünya edebiyatından tercümeler, Rus klasikleri, 26. Ankara: MEB yayınları.
- Lidar, V. 2020. Karşılaştırmalı Edebiyat Biliminde Yeni Bir Yaklaşım: Varyasyon Kuramı, Avrasya Uluslararası Araştırmaları Dergisi, Cilt: 8 Sayı: 21 Sayfa: 298 - 314 Mart.

Mammetyazov, Babı, S. Garriyev, 1990. Görogli Türkmen gahrımançılık eposı, Aşgabat: Türkmenistan Neşiryatı.

Makas, Z. 1982. Azerbaycan âşık havaları, Erzurum: Kardaş Edebiyatlar.

Makas, Z. 1991. Azerbaycan çağdaş hikâye antolojisi, Ankara: Kültür Bakanlığı Makas, Z.

2000. Çağdaş Azerbaycan âşık biçimleri, Anadolu âşık şiirinde bulunmayan biçimler, İstanbul: Bayrak.

Mehemmedzade, H. S. 1969. لاعقشان، Âşıklar, Tahran: Azer Kitap.

Namazov, K. 1980. Âşığın sazi ve sözü, Bakı.

Nesibzade, N. 1997. İran'da Azerbaycan meselesi, Bakı.

Ocak, A. Y. 1996. Babailer isyanı, İstanbul: Dergâh.

Oğuz, B. 1980. Türkiye halkın kültürü I - II, İstanbul: İstanbul Matbaası.

Oğuz, M. Ö. 1992. Azerbaycanlı âşık Hüseyin Şemkirli, Milli Folklor, S. 13, s. 17-21.

Oğuz, M. Ö. 1993. Azerbaycan âşıklık geleneği ve Dirili Kurbanı, Milli Folklor, S. 20, s. 35 39.

Oğuz, M. Ö. 1997. Azerbaycan ve Türkiye sahalarında âşık edebiyatı XVIII. yüzyılı, Milli Folklor, Yıl: 9, C. 5, S. 35, s. 2-8.

## İnternet Sitesi Kaynakları:

<https://www.tamgaturk.com/iran-rejiminin-kuruttugu-urmu-golu-uzaydan-boyle-goruntulendi/58687/>

<https://www.tamgaturk.com/urmu-golu-tamamen-kurumak-uzere/63781/>

Emrah Destanı <https://www.youtube.com/watch?v=4DRZbW-56xE> erişim tarihi: (29.01.2014)

Telli Hesen Destanı <https://www.youtube.com/watch?v=9LoO5Wn3I0g> erişim tarihi: (29.01.2014) Masum ile dilefroz <https://www.youtube.com/watch?v=Ai2SltulHXQ> erişim tarihi: (29.01.2014)

Köroğlu Destanı <https://www.youtube.com/watch?v=BAJMS3QgkB0> erişim tarihi: (29.01.2014)

Abbas ile gülgez [https://www.youtube.com/watch?v=Ms\\_d5LyEUWQ](https://www.youtube.com/watch?v=Ms_d5LyEUWQ) erişim tarihi: (29.01.2014)

Novruz ile qandab <https://www.youtube.com/watch?v=p9rh5lZyP5M> erişim tarihi: (29.01.2014)

Qurbanı destanı <https://www.youtube.com/watch?v=Ilhz22u98DM> erişim tarihi: (29.01.2014)

Aşıq Hüseyin destanı <https://www.youtube.com/watch?v=P2oRvIHD8wU> erişim tarihi: (29.01.2014)

Hüseyin Saraklı <https://www.youtube.com/watch?v=IKwmIuQcVtE> erişim tarihi: (29.01.2014)

<https://www.youtube.com/watch?v=5e3CNXmitv8> erişim tarihi: (29.01.2014)

<http://geocities.com/turkologlar/> erişim tarihi: (07.12.2006)

<http://turkologlar.net> erişim tarihi: (20.02.2007) <http://tde.etu.edu.tr/> erişim tarihi: (07.12.2006)

<http://turkoloji.uzerine.com/> erişim tarihi: (07.12.2006)

[http://yesevi.edu.tr/index.php?action=bilig\\_article\\_index](http://yesevi.edu.tr/index.php?action=bilig_article_index) erişim (13.12.2006)

<http://turan.org/2007/default.php> erişim tarihi: (12.01.2007)

<http://turkiye.net/sota/sota.html> erişim tarihi: (12.01.2007)

<http://turkdirlik.com/Bilgimece/Turkoloji/Turkoloji0000.htm>

<http://tr.wikipedia.org/wiki/Turanc%C4%B1%C4%B1k> (27.02.2008)

<http://jas.cankaya.edu.tr/jas5/12-sultan.pdf> erişim (27.02.2007)

<http://web.uni-frankfurt.de/fb09/turkologie/publications.html>

<http://turkoloji.cu.edu.tr/ESKI%20TURK%20DILI/sertkaya.pdf>

<http://www.folkloredebiyat.org/> erişim tarihi: (20.02.2008)

[http://turkoloji-iran.blogspot.com/2007/12/blog-post\\_622.html](http://turkoloji-iran.blogspot.com/2007/12/blog-post_622.html)  
erişimtarihi:(27.02.2007)

<http://dbase.irandoc.ac.ir/00049/00049761.htm> erişim tarihi: (27.02.2008)

162 <http://xelec-turk.blogspot.com/> erişim tarihi: (27.06.2007)

<http://tr.wikipedia.org/wiki/Tebriz> erişim tarihi: (27.02.2008)

[www.millifolklor.com](http://www.millifolklor.com) erişim tarihi: (22.01.2008)

<http://kitablar.com> erişim tarihi: (29.01.2014)

<http://kitablar.org> erişim tarihi: (29.01.2014)

<http://kitabxana.net/> erişim tarihi: (29.01.2014)

**Bu eser Türk Devletler Teşkilatının  
2024'te ortaya koyduğu  
Ortak Türk Alfabesiyle yazılmıştır.**



TÜRK  
DEVLETLERİ  
TEŞKİLATI



**IPA | ST**

<b>Aa</b>	[ɑ]   [a]
<b>Bb</b>	[b]   [b]
<b>Cc</b>	[ç]   [č]
<b>Çç</b>	[tʃ]   [č]
<b>Dd</b>	[d]   [d]
<b>Ee</b>	[e]   [e]
<b>Əə (Ää)</b>	[æ]   [ä]
<b>Ff</b>	[f]   [f]
<b>Gg</b>	[g]   [g]
<b>Ğğ</b>	[ɯ]   [ɣ]
<b>Hh</b>	[h]   [h]
<b>Xx</b>	[x]   [x]

**IPA | ST**

<b>İi</b>	[ɯ]   [y]
<b>İi</b>	[i]   [i]
<b>Jj</b>	[ʒ]   [ž]
<b>Kk</b>	[k]   [k]
<b>Qq</b>	[q]   [q]
<b>Ll</b>	[l]   [l]
<b>Mm</b>	[m]   [m]
<b>Nn</b>	[n]   [n]
<b>Ññ</b>	[ŋ]   [ŋ]
<b>Oo</b>	[o]   [o]
<b>Öö</b>	[œ]   [ö]
<b>Pp</b>	[p]   [p]

**IPA | ST**

<b>Rr</b>	[r]   [r]
<b>Ss</b>	[s]   [s]
<b>Şş</b>	[ʃ]   [š]
<b>Tt</b>	[t]   [t]
<b>Uu</b>	[u]   [u]
<b>Üü</b>	[ʊ]   [ü]
<b>Üü</b>	[ʏ]   [ü]
<b>Vv</b>	[v]   [v]
<b>Yy</b>	[j]   [j]
<b>Zz</b>	[z]   [z]



ISBN: 978-625-378-111-8



İKSAD  
Publishing House